

# AZƏRBAYCAN

**2'2015**

1923-cü ildən çıxır

## AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

**Baş redaktor:** İntiqam QASIMZADƏ

**Baş redaktor müavinləri:** Südabə AĞABALAYEVA  
Əsəd CAHANGİR

**Məsul katib:** Tofiq MAHMUDOV

**REDAKSİYA HEYƏTİ:** Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,  
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday  
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,  
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,  
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu

**Redaksiyanın ünvani:**  
Bakı - Az1000  
Xaqani küçəsi, 25

**Çapa imzalanıb:**  
30.01.2015  
Sifariş 321

**E-mail:**  
[azerbaijan@ayb.az](mailto:azerbaijan@ayb.az)  
[intiqam.gasimzade@gmail.com](mailto:intiqam.gasimzade@gmail.com)

**Telefonlar:**  
Redaksiya –  
498-78-10  
493-28-32  
493-28-34  
Mühasibat –  
493-29-41

Tiraj 1000  
Kağız formatı  
70x108 1/16 - 6,5  
kağız vərəqi  
12 çap vərəqi  
16,8 şərti çap vərəqi

**Qiyməti**  
1 manat 50 qəpik  
**Bakı şəhəri,**  
“Azərbaycan”  
nəşriyyatının mətbəəsində  
ofset üsulu ilə çap olunur

**Çap olunmuş yazılar qəbul edilmir.**  
**Əlyazmalara rəy verilmir.**

## **BU SAYIMIZDA:**

### **N e s r**

|   |     |
|---|-----|
| MƏMMƏD ORUC - Qısa qapanma (roman-sonu) .....                                   | 3   |
| AYDIN TAĞIYEV - Oğullar kişi olacaq, Adı əhvalat,<br>Varislər (hekayələr) ..... | 127 |
| ƏZİZAĞA ELSEVƏR - Çınar ağacı (hekayə) .....                                    | 139 |

### **P o e z i y a**

|                                 |     |
|---------------------------------|-----|
| HƏMİD HERİŞÇİ - Şeirlər .....   | 53  |
| İLHAM QƏHRƏMAN - Şeirlər .....  | 92  |
| FƏXRƏDDİN ƏSƏD - Şeirlər .....  | 97  |
| EMİN PİRİ - Şeirlər .....       | 116 |
| KÖNÜL HƏSƏNQULU - Şeirlər ..... | 144 |
| ƏLİRZA HƏSRƏT - Şeirlər .....   | 154 |

### **D r a m a t u r g i y a**

|   |    |
|---|----|
| HÜSEYNBALA MİRƏLƏMOV - Axırətdən gələn zəng<br>(iki hissəli dramatik komediya) .... | 63 |
|---|----|

### **P u b l i s i s t i k a**

|  |     |
|--|-----|
| RƏŞİD FAXRALI - Söz - duyğunun göy qurşağı ..... | 100 |
|--|-----|

### **T a r i x**

|  |     |
|--|-----|
| ELXAN ZAL QARAXANLI - Etrusk elegiyası ..... | 157 |
|--|-----|

### **T ə n q i d və ə dəb iyyat ş ün a s l i q**

|  |     |
|--|-----|
| GÜLŞƏN ƏLİYEVA - KƏNGƏRLİ - "Kəssə, hər kim tökülən<br>qan izini..." ..... | 164 |
| YADİGAR ƏSGƏROVA - "Mən həqiqəti deyirəm..." .....                         | 170 |
| SONA XƏYAL - Füzulinin müalicə etmək istəyən şair .....                    | 176 |

### **P o l e m i k a**

|  |     |
|--|-----|
| FƏRHAD MƏDƏTOV - "Qalın buludlara soxulmuşdur Ay..." ... | 179 |
|--|-----|

### **“ İ s t i - i s t i ”**

|                                       |     |
|---------------------------------------|-----|
| AYGÜN BAĞIRLI - Duyğulu şeirlər ..... | 186 |
|---------------------------------------|-----|

### **K i t a b r ə f i .....**

190

◆ N e s r

*Məmməd ORUC*

# QISA QAPANMA

◆ *Roman\**



Yenidən Şamaxı magistrallına çıxbı Bakıya səmt gedən yola burulanda və bir qədər də sonra Hökməli kəndinə gedən yola dönəndə Sərşan Səmədzadə maşının aynasından böyük bir insan məskəninə çevrilmiş Sulutəpənin azman imarətlərinə, yollarına, küçələrinə və arabir də çönüb bu mənzərələrdən gözünü çəkməyən və sanki nə isə demək istəyən Edqarın üzünə baxırdı və inanırdı ki, onun susmasına səbəb keçirdiyi heyret hissidi.

-İyirmi il qabaq bu təpədə yalnız adda-budda buruqlar gözə dəyirdi.

Sürütünүn dilindən qopan bu söz elə bil bir damla mürəkkəb idi, suçəkən kağıza hopdu.

Sərşan Səmədzadə Xırdalana çatanda maşını ona görə bazara sürdürdü ki, gül alsınlar...

Tamamilə yenidən qurulmuş Bakı-Qazax magistrallına, son illərin təbiri ilə desək, İpək yoluna çıxandan sonra gözlərini bir an da olsun dənizdən çəkməyən Edqar yalnız Səngəçala çathaçatda dilləndi:

-Hər şey çox gözəldi, halal olsun, amma gərək sahil boyunu villa tikmək üçün insanlara verməyəydilər, -dedi, -haçansa bu səhvi düzəltmək lazım gələcək.

Edqar elə bil bu fikri onun ürəyindən oxumuşdu. O, hətta bir dəfə televiziya müsahibələrindən birində bu mövzuya toxunmuş və bu barədə ətraflı söhbət açmışdı, amma elə ertəsi gün anonim bir telefon hədəsinə məruz qalmışdı: «Ey, xalqın artisti, başın girməyən yerə burnunu soxma!».

Edqarın ali məktəbi bitirib jurnalistliyə başlayandan sonra Xəzər dənizinin problemlərindən onlarca sanballı məqale yazdığını, hətta hansı məqaləyə görə ağrımayan başına dəsmal bağladılığını, hansı yazıya görə Azərbaycan Jurnalıstlər İttifaqının «Qızıl qələm» mükafatını aldığı bilirdi. Ona görə Edqarın təessübkeşliyinə hörmətlə yanaşdı:

-Sən haqlısan, -dedi, nə qədər çeynənsə də, burda yerinə düşən bir ifadəni dilinə gətirdi, -bu dünya belə getməz!

Estakadalara gedən köhnə - onlara tanış yoldan əsər-əlamət qalmamışdı, elə bil təyyarə meydançası idi və bu meydançanın ətrafinı alçaq işıq dırəkləri yox, dekorativ ağaclar, kollar bəzəyirdi.

Yeni, səliqəli-sahmanlı görkəmi ilə dərhal diqqət çəkən keçid-nəzarət məntəqəsində maşından düşüb ədəb-ərkanla salam versə də, özünü təqdim etsə də, hara və nə məqsədlə getdiklərini bildirsə də, nəzarətçi bircə kəlmə ilə cavab verdi: «Olmaz!». İnad eləyəndə baş nəzarətçi də yan otaqdan çıxıb gəldi; amma son olaraq o da sözünü bir kəlmə ilə bitirdi:

-Olmaz!

74 illik ömründə rüşvət verməsə də, almasa da Sərməstin işə qarışması və qulağına piçildadığı söz ağlına batdı:

-Bəlkə, Siz bizi estakadaya öz maşınınzla aparasınız, -dedi, -borclu qalmarıq.

Amma yenə cavab müxtəsər oldu:

-Ol-maz!!!

O, fikirləşirdi ki, necə yeni olmaz, bu qədər yol gələsən, əlin ətəyindən uzun geri qayıdasan? Sonuncu dəfə 2005-ci ildə buraya qədər gəlməşdi və içəri keçə bilməyəcəyini anlayandan sonra getirdiyi çiçəkləri bir yük maşınının kuzasında, kişilərin arasında növbəyə gedən fəhlə qadına vermişdi və xahiş eləmişdi ki, XIX qurğuya çatanda bu çiçəkləri dənizə səpsin.

Bu hadisədən sonra may ayının 1-də Səngəçala gəlməmişdi. Ayrılıq amansız şeydi, zaman-zaman başqa uşaqlıq dostları kimi Vitaliki də ona unutdurmuşdu, amma indi birdən-birə Edqarın Vitaliki xatırlaması, sonra da könlündən keçən niyyət onu ötən günlərinə elə qaytarmışdı ki, sanki yenə Vitaliki axtarmağa gedirdilər, dənizə çiçək səpməyə yox.

Edqarın mağmın-mağmın onun üzünə baxdığını görəndə bir daha kəsdirdi ki, nəyin bahasına olur-olsun çıxış yolu tapmalıdı.

Respublikanın əməkdar artisti olduğunu bildirən qırımızı vəsiqəsi də kara gəlmədi, amma bu sənədi görəndən sonra Baş nəzarətçi məsələyə başqa bir tonda aydınlıq gətirdi:

-İş tapmaq indi çox müşkül məsələdi, -dedi, -mənə elə gəlir, Siz də istəməzsiz ki, Size görə bizi işdən çıxartsınlar.

Amma bu cavab Sərxan Səmədzadənin inadını qırmadı:

-Bəs bizə kim kömək edə bilər?

Cavab yenə də müxtəsər oldu:

-Mister Rocers! Yalnız. Mister Rocers!

-İngilisdi?

Baş nəzarətçi:

-Şotlanddı, amma ingiliscə danışır, -dedi, -almanca da bilir.

Və bu əlavə onu ürəkləndirdi; uşaqlıqda anasından öyrəndiyi almanın dilini tam unutmamışdı.

-Bəs indi onu necə görə bilərik?

-O, şəhərdə oturur, baş ofisdə, bizim vətəndaşları yalnız cümə axşamı qəbul eləyir, 4-dən 6-ya kimi.

Sərxan Səmədzadənin acı-acı gülümsəməkdən başqa çaresi qalmayanda, nədə isə günahkarmış kimi Edqarın üzünə baxanda, ciyninə bir əl qondu. Və o, arxaya yönəndə diş həkimi Sabiri tanışa da, gözlərinə inanmadı. Sabir onu qucaqlayıb bağıra basandan sonra anladı ki, gözləri onu aldatmayıb.

Amma bu möcüzə idi, qaçqın diş həkimi Sabir hara, Neft və Qazçıxarma idarəsinin keçid-nəzarət məntəqəsi hara?

Bu həmin Sabir idi ki, külfəti ilə qaçqın düşəndən sonra onların evinin qarşısındaki şahmat klubunda sığınacaq tapmışdı, soyuq bir qış gecəsində onu dəhşətli diş ağrısından qurtarmışdı, sonra dostlaşmışdılar, bir - birinin evinə ayaq açmışdılar. Sabir ona, onun arvadına, bir neçə qohumuna protex

dişlər düzəltmişdi, xeyirdə-şərdə də karına gəlmışdi və ötən qışa kimi onların ünsiyyəti davam etmişdi.

-Sən hara, bura hara, ay Sabir?

Əslində, bu suali Sabirin də ona verməyə haqqı çatırdı.

Sərxan Səmədzadə biləndə ki, Sabirin külfətini şahmat klubundan çıxardandan sonra gətirib Neft və Qazçixarma İdarəsinin ərazisində yerləşən fehlə yataqxanasında yerləşdiriblər, daha əlavə sual verməyə ehtiyac duymadı və o, özü də məsələni Sabirə anladanda o, bir an belə tərəddüb etmədən Baş nəzarətçinin üstünə yeridi:

-Bunlar mənim qonaqlarımdı, -dedi, -bize gəliblər, icazə verin aparım evimə.

Baş nəzarətçi bir qədər fikirləşəndən sonra:

-Doxtur, bir halda ki, sənin qonaqlarındı, evinə apara bilərsən, -dedi, -amma estakadaya yox, özün bilirsən ki... mən burda balaca adamam.

Və bu ricətdən sonra Sərxan Səmədzadə başa düşdü ki, Sabir burda da hörmət qazanıb və bu hörmət arzu olunan nəticəni verə bilər. Bununla belə, Sərməstин maşının giriş qapısından buraxmadılar. Sabir isə:

-Heç buna ehtiyac da yoxdur, beşcə dəqiqə piyada yol gedəcəyik, -dedi və sonra da üzünü Sərməstə tutdu, -sən də bəri gəl, qağa, maşından yana narahat olma.

Ötəri hal-əhvaldan məlum oldu ki, bu ərazidə onun kimi yüzə qədər qaçqın ailəsini yerləşdiriblər, özü də ayrı-ayrı bölgelərin qaçqınlarını, amma məhribanlılıqdı. Sonra Sabir vurğuladı ki, şahmat klubundan çıxarıldığına o qədər də peşiman deyil, çünki buranın havası rütubətli olsa da, təmizdi və uşaqlara da hər şeydən öncə təmiz hava lazımdı.

Dənizlə sahili ayıran azman qara qayaların lap yaxınlığında tikilmiş beşmərtəbəli, altı bloklu binanın həyətindəki meydançada top qovan uşaqları, yəqin ki, qış günüşi bu həvəsə salmışdı. Uşaqlara yaxınlaşanda, onların pörtüb-qızarmış sıfətlərinə baxanda Sərxanın eyni tamam açıldı, o, son zamanlar, ümumiyyətlə, uşaq görəndə sevinirdi, hətta hərdən az qalırkı ki, əlini əsla tanımadığı uşağıın başına çəksin. Elə bil hər gün əlində, ovçunda bir uşaq telinin siğalına yetdik həsrət doğulurdu.

-Bəs bu uşaqlar məktəbə necə gedib-gəlirlər?

Sabir nədənsə bu suali cavabsız qoydu və soruşdu ki, onlar estakadanın Primışka deyilən yerinə qədər piyada gedə biləcəklərmi?

Sahildən Primışkaya qədər acı bağırsaq kimi uzanan yol yadında idi, bununla belə sevindi, amma Edqar ondan qabaq dilləndi:

-Gedərik.

Sərxan sahildən Primışkaya qədər uzanan məsafəni yalnız bircə dəfə piyada qət eləmişdi; 1997-ci il, may ayının 1-də.

...O zaman Vitalikin xatırəsini yad etməyə yalnız bir dəstə çiçəklə gəlməmişdi, artıq kifayət qədər təcrübəsi olan balıqçı kimi tilovlarını da götürmüştü, Bayıl buxtasında xərçəng tutub satmaqla dolanan köhnə matros İvan Andreyeviçdən bir banka xərçəng də almışdı...

Estakadaya qalxıb yolu əlinə alanda elə bil qanad açmışdı, amma qayıdanbaş o qədər yoruldu ki, hətta yarı yolda oturdu, balıqçı ləvazimatını başının altına qoyub uzandı ki, bir hovur dincəlsin, güc toplasın, amma bir də gözünü açdı ki, ulduzlar ağarmağa başlayıb və hardansa xoruz səsi gelir.

...Yataqxananın həyətində Sabirin sınıq-salxaq "Jıqlı"sinə görəndə də sevindi, sanki daha bir tanışına rast gelmişdi

Qonşuluqları dostluğa çevrilən sonuncu ildə Sabir bu maşını alanda və sonra da damına «TAXİ» emblemi yapışdırıb «xaltura»ya başlayanda, o, etirazını ərkək bildirdi:

-Sən həkimsən, sənə yaraşmaz belə şey, -dedi, -dünyanın axırı deyil ki?

Sabirin cavabından sonra uzun müddət peşimançılıq çəkdi və bu qərara gəldi ki, bir daha heç kimin şəxsi işinə qarışmasın.

Maşının damındakı «TAXİ» embleminin çıxarılması ürəyincə olsa da, yan-yörəsindəki yamaqların çıxalmasına acıdı və maşına çatar-çatmaz soruşdu:

-Sürürsən?

Sabir ağızucu cavab verdi:

-Hərdənbir, uşaqlar instituta tələsəndə magistrala çıxardıram, axşamlar asfaltın qırığında yollarını gözləyirəm.

Sərxan bu mükəlimə nəticəsində onu düşündürən daha bir sualın cavabını almış oldu, demək, Sabir onları ən azı estakadaya qədər öz maşınıyla apara biləcək. Onun gözünə duran da elə estakadaya qədər olan yoldu; bu məsafləni bir zamanlar piyada gedəndə nə qədər vaxt itirdiyini unutmamışdı.

Sabirin onları evə dəvət etməsi gözlənilən təklif idi, amma Sərxandan qabaq Edqar dilləndi:

-Bizim vaxtimız azdı, axı...

Sabir fikirləşmədən:

-Vaxtınızı nəzərə alarıq, -dedi və Edqarın qoluna girdi, -adama bir stəkan çay çox vaxt aparmaz.

Yataqxananın paslı tünükərlə, sıniq-salxaq faner, taxta parçaları ilə bağlanmış balkonları, bəzi mərtəbələrdə kubiklə hörülüb qapanmış pəncərələri və bu pəncərələrdən çıxan borular bu insan məskənidə dəmlənən çay haqqında da təsəvvür yaradırdı və buna görə də vasvasılığını özü də danmayan Sərxan qəti şəkildə etiraz elədi:

-Yox, evə getməyəcəyik!

Həyətdə qışqıra-qışqıra top qovan uşaqlara bir qədər də tamaşa elədilər: ən maraqlısı isə bu uşaqlara qoşulmuş ağ Küçük idi, o da bu uşaqlar kimi dayanmadan topun ardınca qaçırdı.

Sabir onlardan aralanandan azacıq sonra beşinci mərtəbənin balkonunda görünən bəstə boylu, qara şala bürünmiş qarabuğdayı qadın onları salamlayıb evə dəvət edəndə bir anlığa özünü itirdi, o, məhz bu qadını tanıyandan, onun ailəsinə-ərinə, beş övladına münasibətinə-dözmünə, səbrinə şahid olandan sonra cavanlığının ən böyük yanlış addımına təəssüflənirdi və fikirləşirdi ki, mələk yalnız göydə yox, yerdə də olurmuş...

Beşinci mərtəbəyə qalxan daş pilləkənlərdə -mərtəbələrərası səkilərdə ümumi, qarmaqarışlıq mətbəxləri, rəngbərəng palṭalar asılmış şəridləri ilə diqqət çəkən ensiz, uzun dəhlizlərə baxmaq üçün əylənmirdi; dayanırdı ki, bir hovur da nəfəsini dərsin və həm də erməni dostu bu üreksikan mənzərələri görsün.

Beşinci mərtəbəyə çatanda və burda da ayaq saxlayanda Edqar:

-Lap bizim yataqxanaya oxşayır, orda da qadınlar ümumi mətbəxə, qaz sobasının başına yiğisirlər, -dedi və aşkarca sezilən təəssüf hissili əlavə elədi, -amma onlar dovğa bulamırlar, yarpaq dolması bişirmirlər.

Nanəli, yarpızlı dovğanın, ətotu vurulmuş yarpaq dolmasının qoxusu bütün dəhlizə dolmuşdu.

Evin xanımı - Sərxanın gözündə mələyi - qapını onların üzünə açanda məlum oldu ki, ətri bütün dəhlizi doldurmuş dovğanın da, dolmanın da qazanı bu otaqdadır.

Otağın dənizə açılan yeganə pəncərəsi pərdəsizdi, yerə ilkin rənglərini çıxdan itirmiş bir neçə palaz döşəmişdilər, içəridəki yeganə çarpayıya o

qədər yorğan-döşək yiğmişdilar ki, yatacaq tavana dirənmişdi, arada olsa-olsa bir qarış məsafə qalmışdı.

Mənzilin bu sayaq sahmanı da, divardan asılmış kamança da, pəncərənin qırğıına qoyulmuş qlobus da ona tanışdı. Belə görünürdü ki, şahmat klubundan buraya köçürünləndən sonra masanın üstündəki büllur gülqabından savayı təzə heç nə almayıblar. Gülqabındaki nərgizlər təzə idi, sanki indicə dərilmüşdi.

O, Abşeronda nərgizin qış aylarında açdığını çox görmüşdü, ona görə də təəccübənmədi, amma bu nərgizlərə baxa-baxa yadına düşdü ki, Vitaliñin ruhu naminə dənizə səpmək üçün alındıqları gullər qalib maşında və ona görə dərhal Sərməstə telefon açdı və anlatdı ki, geri qayıdır gülü onlara versin.

Sabir də sözünü gülqabındaki nərgizlərin üstünə getirdi:

-Bu gün bizim toyumuzun ildönümüdü, otuzbeşinci ildönümü, -dedi, -bu gülqabını da, bu gulləri də dünən aldım ki, uşaqların yadında bir şey qalsın, bilirsiz...

O, çoxdan bildi ki, bu ailəni bir amal birləşdirir: uşaqlar, uşaqların taleyi. Və elə bu səbəbdən də ev sahibinə sözünü tamamlamağa macal vermedi:

-Uşaqlar gözümə dəymir, hardadılar?

Evin xanımı ərinin qabaqladı:

-Dərsdədirlər, əmisi, axşam gələrlər, görüşərsiniz, - dedi.

O, burda axşamlamağı ağlına belə gətirmirdi, fikirləşirdi ki, Sabiri necə tələsdirsin ki, gulləri dənizə gün işığında səpsinlər. Dəniz gün işığında qüssə gətirmir.

Evin xanımı pərdəsiz pəncərəni nə üçünsə aralayanda, külək bir anda mənzildə elə bil at oynatdı ki, divardan asılmış kamançanı saat rəqqası kimi yellətməyə başladı və bu da onunla nəticələndi ki, bayraqdan bəri bürüşüb oturmuş Edqar ox kimi yerindən dikəldi və sağ əlini kamançanın altına tutdu.

-Siz narahat olmayın, - ev sahibi dedi, - düşməz.

Sərhan da ona tanış olan bu kamançaya ötəri nəzər saldı və soruşdu:

-Yenə çalışsan?

-Hərdən çalışram, - Sabir cavab verdi, - amma indi kökdən düşüb...

Edqar da söhbətə qarışdı:

-Kökləyə bilmirsiz?

Sabir birbaşa cavab verdi:

-Bilirəm, amma vaxt aparır.

Sərhan fikirləşirdi ki, görəsən, Sabir burda nə işlə məşğuldı ki, vaxtdan gileyənlərin?

Edqar Sərhanın istəyilə kamançanı tez bir müddətdə kökləsə də, dostunun üz vurmasına baxmayaraq çalmadı:

-Barmaqlarım sözümə baxmir, - dedi, - barmaqlarım elə bil mənimki deyil.

-Onda sən çal, - Sərhan üzünü Sabire tutub dedi, - göstər, qoy mənim bu kamançaçalan dostum da bilsin ki, papaq altda necə oğullar yatır.

Ailə şahmat klubunda məskunlaşkınlarda Sərhan bir neçə dəfə bu kamançanın səsini eşitmışdı və Sabirin bu sənətin arxasında düşməməsinə təessüflənmişdi:

-Yox, daha mən ümumiyyətlə çalmıram, -dedi, -hərdənbir uşaqlara öyrədirəm.

Hələ şahmat klubunda məskunlaşkınlərin onun kamança çalmağı oğluna öyrətməsi Sərhanın yadında idi və o zamanlar ona elə gəlirdi ki, onlara acıları unutdurən şeylərdən biri də bu kamançadı.

Süfrəyə dolma gələn kimi Sabir çapma stəkanlara araq süzdü və:

- İçin ki, qızışaq, -dedi, -yoxta estakadayla yol gedə bilmərik.

Sərməst hardansa telefon açıb gülləri qaytarıb gətirdiyini və keçid-nəzarət məntəqəsində baş nəzarətçiye verdiyini bildirəndə daha bir nigarancılığı sovuşdu.

Qapıdan çıxanda və dəhlizdə dayanmış qadınların onu tanıdlarını, ona necə şəfqətlə baxdıqlarını görəndə xoş anlar yaşadı. Harda olur-olsun, camaatın onu tanıldığını duyanda sevinirdi, amma təəssüflənirdi ki, onu teatrda, kinodakı rollarına görə yox, televiziya ekranından söylədiyi beş-altı şeirə görə tanıyorları.

Bir əlində çömcə tutmuş qadılardan biri ona əl verdi və dedi ki, bir də gələndə o başı batmış deputati da getirsin, ona sözü var.

Sərxan Səmədzadə o başı batmış deputatin kim olduğunu bilmirdi, amma hiss eləyirdi ki, üzüyümşəqliq etsə, onu bu dəhlizdə hələ çox ləngidəcəklər.

Aşağı enəndə dərhal diqqətini çəkən həyətdəki meydançada hələ də top qovan uşaqlardan aralanmayan ağ küçük oldu, bu uşaqlar kimi küçük də tərləyib pörətmüşdü.

Sabirin maşınınə minib həyətdən çıxandan sonra Edqar təşvişlə ətrafa boylananda Sərxan ona söz atdı:

-Hə, nədi, yoxsa, yenə səni izləyən var?

Edqar gülümsədi, Sərxana da elə bu lazımlı idi; onun eynini açmaq istəyirdi.

Təzə, qapqara asfalt döşənmiş, xeyli genişləndirilmiş dambanın estakada ilə birləşdiyi yerə qədər Sabirin "Jiqili"si ilə gəldilər və burda nəzarətçi bildirdi ki, bu maşın yalnız onun meyitinin üstündən keçib estakadaya çıxa bilər, amma çıxış yolunu da özü göstərdi:

-Allah cəmi dənizdə batanlara rəhmət eləsin, o cümlədən Sizin dostunuza,-dedi,-piyada gedin.

Belə məlum olurdu ki, o, baş nəzarətçinin tapşırığını yerinə yetirir, hər şeydən xəbərdardı.

Sakitlikdi və bu sükütu hərdənbir qazmaçılara avadanlıq aparan, buruqlardan fəhlə gətirən yük maşınlarının nərlitisi, gurultusu və estakadanın dəmir sütunlarına çırıplanan dalğaların səsi pozurdu.

Sabir səhər-səhər Neft Akademiyasında baş vermiş olayın məğzinə varmaq istəyirdi, Sərxana verdiyi suallar da bununla bağlı idi.

- Moskva dedi ki, iyirmi faiz torpağınız işğal altda ola-ola atəşkəsə qol çəkin, çəkdik, mən başa düşmürəm indi nə isteyir bizdən?

Bu sualın cavabını Sərxan yox, gözlənilmədən Edqar cavablandırdı, özü də sualla.

-Elə bilirsiz bu gün bu dənizdə ingilislərin at oynatması Moskvaya xoşdu? Axı, bu estakada, əslində, onun qurğusudu.

Bu estakada hər yüz addımdan bir eninə beş addım genişlənirdi və bu, əlbəttə, qarşı-qarşıya gələn maşınların bir-birinə yol verməsi üçündü, amma baliqçılardan məhz bu aralardan dənizə tilov atırdılar və bu araları meydança adlandırdılar. Sərxanın yadında idi, yaz aylarında bu meydançalarda o qədər baliqçi cəmləşirdi ki, dənizin dərinliklərinə doğru uzanan otuz kilometrlik bu estakadada spinning atmağa yer tapmadı. Düzdür onda da nəzarət vardı, amma onda nəzarətçinin umacağı bir baliq idi, onu da qayıb versən. Quruluş isə belə şeylərə, yəqin, ona görə göz yumurdu ki, onun qurucuları bir-birilə mehriban olsunlar.

Bu duyğular Sərxana qəribə anlar yaşadırdı, xüsusilə son zaman dilindən düşməyen məşhur mahnının bir beytini xatırlayırdı: ötən günlərimi qaytarayırlar, gələn günlərimi qurban verərdim.

\* \* \*

...Vitalikin dənizdə qeyb olmasından üç il sonra Edqarla sözleşib adama bir spinning alanda, əvvəl Şix cimərliyində, sonra bir qədər də uzağa gedib «Mayak» deyilən qayalıqda, Saja zavoduna çıxan dambada balıqçılığa başlayanda ağılna da gəlməzdi ki, haçansa balıq tutmaq üçün şəhərdən altmış mil aralıdakı bu estakadaya gələcək və balıqçılıq sevdası onu dənizin əsirinə çevirəcək.

O, burdakı meydançaların, demək olar ki, hamisindən dənizə tilov atmışdı, hamisindən gecələmişdi, hamisində irili-xirdalı balıqlar tutmuşdu, hamisində quru yerdəcə yuxuya gedib bir də ayılmışdı ki, səhərdi...

O zamanlar balığa Edqarla gəlirdilər və Edqar bu balıqçılıq eşqinə köhnə bir «Moskvic» də almışdı və dəniz neftçilərinin şanlı əməyindən oçerkər yazmağa başlamışdı ki, bu məkanda onu tanışınlar, «KPP»dən keçəndə incitməsinlər. Yadindadır, hətta bir dəfə Xəzərin faunası-problemləri haqqında da yazmışdı: «Dəniz və insan». Düzdür, bu yazıda ehtiyatsız ibarələr işlətmışdı, amma buna görə onu çox çək-çevirə salmadılar, cavanlığını nəzəre alıb bir partiya töhməti ile kifayətləndilər.

Ola bilməzdi ki, indi Edqar bütün bunları xatırlamasın. Bəlkə də buna görə susurdu. Sabırın susması isə ürəyincədi, nə olsun ki, söhbəti yolun körpüsü adlandırırlar? Amma elə yol var ki, onun körpüsü ürəkdi.

Üçüncü meydançada dincəlmək üçün dayanmamışdı, məqsədi o dəhşətli payız gecəsini bütün təfərrüati ilə yada salmaq idi.

Edqara sarı çönüb soruşdu:

-Yadındadı bu meydança?

-Əlbəttə, yadımdadı, -Edqar cavab verdi, -bu meydança yaddan çıxar?

İri bir kütümü sudan çıxarmaq istəyəndə ayağı büdrəmişdi və estakadanın üstündən suya düşmüşdü. Əlbəttə, üzə bilirdi, amma əynində «vatnı» şalvar, sıriqlı, ayağında kerz çəkmə necə üzə bilərsən? Üstəlik tilovun kapron kəndiri biləyinə dolanmışdı və qarmaqdakı balıq can hayında idi, dərinə cumurdı və onu əl-qol atmağa qoymurdu. Yalnız ona can atıldı ki, özünü estakada sütunlarına yaxınlaşdırırsın və batmamaq, boğulmamaq üçün onlardan birini qucaqlasın.

Edqar isə estakadanın üstündə əynini soyuna-soyuna qışqırırdı: «Qorxma, özünü ələ al! Gəlirəm».

Amma o, özünü necə ələ ala bilərdi ki, qarmağın ucundakı kütüm onu əl-qol atmağa qoymurdu, dərinə çəkib özü ilə aparmaq isteyirdi.

Edqarın özünü estakadanın üstündən dənizə necə atdığını görmədi, qulaqbataran şappilti eşitdi və sonra da başı sudan çıxan Edqarın əlindən tutmaq istəyəndə o, yenə qışqırırdı: «Sən mənnən yapışma!».

Və Edqar əlindəki biçaqla onun pal-paltarını doğramağa başlayanda o, bir kəlmə söz deməyə özündə güc tapdı:

-Əvvəl jılıkanı kəs,-jılıkanı kəs balıq getsin, -dedi, -odu məni batıran...

Həqiqətən tilovun kəndiri kəsilən kimi yüngülləşdi, əli-qolu açıldı və çətinliklə də olsa özünü estakada sütunlarından birinə çatdırdı. Sınə dolusu nəfəs aldı və Edqarın sualına cavab verdi:

-Yox, yaralanmamışam, deyəsən...

Edqarın əlindəki biçaqla onun paltarlarını kəsib-doğraması, soyundurması çox çəkmədi, amma estakadanın altı ilə tez-tez sütunlardan yapışib nəfəs dərə-dərə quruya doğru üzməyə başlayanda və, nəhayət, sahil görünəndə ona elə gəldi ki, bu dünyaya yenidən doğuldu və yeni bir ömür yaşayır.

Əlbəttə, qış olsayıdı onlar bu məsafəni üzüb quruya çıxa bilməzdilər, amma payız yenicə girmişdi, hava soyusa da, dəniz iləqdi.

O gecə sözü bir yerə qoydular ki, daha balığa gəlməsinlər, amma bir həftə sonra yenə bir-birini axtarıb tapdilar...

O zaman hələ Edqar özünə «Moskviç» almamışdı, bu yerlərə fəhlələri buruqlara - iş yerlərinə aparan yük maşınları ilə, çox vaxt da piyada - bellərində balıqçı sursatı, əllərində beş-altı spinning, piyada gəlirdilər.

İndisə yol gözüne dururdu, arxasını estakadanın məhəccərinə dayayıb oturanda elə bil yanına buz yapışdırırdılar.

Edqarın «Moskviç»i onların estakadada keçən həyatını xeyli yüngülləşdirdi; çox yorulanda maşında yuxulamağa da macal tapırdılar və demək olar ki, yuxusuz qalmırdılar.

\* \* \*

...Qulağına durna səsi gələndə bir anlıq ayaq saxladı ki, nəfəsini dərsin. Durnaları isə bir əlcim bəyaz buluda qarışan anda gördü-ilğım kimi...

Yeddinci meydançada isə Edqar onu ayaq saxlamağa vadər elədi:

-Bu meydança necə, yadındadır?

Bu suala cavab vermədi, gülümsədi, amma elə gülümsədi ki, Edqar bu suali yenidən dilinə getirmədi.

Burda o qəfildən hənirtiyə çevriləndə tutduğu yeganə kütümü bir tülkünün ağızında görmüşdü və şələquruğun arxasında düşmüşdü, Edqar isə qarnını tutub qəşş edincəyə qədər gülmüşdü.

Ən gülməlisi tülkünün estakadaya çıxmazı və bu meydançaya qədər gəlməsi idi; nəzarət postunu keçmişdi.

...Onbirinci meydançanı keçəndə Edqarı qəfil tutan öskürək onu qorxutdu, çünkü o insanın öskürəkən belə boğulduğunu, belə göyərdiyini hələ görməmişdi.

Edqar döş cibindən çıxartdığı dərmanı dilinin altına qoyandan bir qədər sonra özünə gəldi və Sabirin sualını cavablandırdı.

-Hə, mən astmayam.

-Haçandan?

-O xaraba şəhərə köçəndən.

-Bəs həkimə getmirsən? Həkim nə deyir?

-Həkim deyir ki, sənin dərmanın Vətən havası, çıx get Vətənə.

-Deyir, gəlin də, niyə gəlmirsiz?

Edqar bu suala cavab vermədi və üzünü yana çevirib yanaqlarında gillələnmiş yaşları siləndən sonra üzünü Sərxana tutub:

-Yolu yarıdan keçmişik,-dedi, -xəbərin var ?

Əlbəttə, Sərxan hər şeydən xəbərdardı, amma Edqarın daha nələr xatırladığını, burda hansı duyğular yaşadığını bilmirdi; elə bil burda hər tin, hər çıxıntı, hər buruq dirəyi ona nəsə danışındı.

Primışka deyilən estakada kəsişməsində sağa burulub daha üç meydançanı keçəndən sonra qarşıdakı meydançadakı «CİP»i, bu maşının yan-yörəsindəki uca boylu kişiləri və dənizə atılmış spinningləri görəndə Edqar astadan:

-Yeqin, naşidilar, -dedi, -qışın bu günündə burda balıq olar?

Əlbəttə, qış aylarında o balıq küyüllerinin sahildən xeyli araladığını, dənizin dərinliyi iyirmi-iyirmi beş metrə çatan sularında qışladığını və təbiətin əzəli nizamı ilə xərçəng sürünlərini axtardığını, yosunların arasından başqa qaçmağa yeri olmayan xərçənglə qidalandığını o bilirdi, amma inana bilmirdi ki, bu «CİP»lə buraya qədər gəlib çıxanlar və dənizə on-oniki spinning atan adamlar bundan xəbərsiz olsunlar.

Yol yoldaşlarından bir neçə addım arxaya qalsa da, tanımadığı kişilərə önce o salam verdi və onların cavabından başa düşdü ki, ingilisdilər. Və

dərhal da xeyli uzaqda görünən adanı nişan verib rus dilində izah elədi ki, balıq tutmaq istəyirlərsə, oraya yaxınlaşınlar, burda su soyuqdu, burda balıq olmaz.

Onlar gülümşəyib bir-birinin üzünə baxanda anladı ki, onu başa düşmürlər və bu üzdən də gülürlər. Sonra «CİP»dən daha iki nəfər düşdü: ikisi də eyni boyda, eyni sir-sifətdə, gözləri də badamı, qıçıq. Onları da rus dilində salamladı və onlara da anlatdı ki, buralarda indi balıq olmaz, dərinlərə getsinlər, amma onlar da cavab əvəzinə gülümşədirilər.

Onların gödəkçələrindəki yazılar diqqətini çekdi. O, «Orion» sözünün hansı dildə olduğunu bilmirdi, amma bildirdi ki, evindəki «Orion» markalı televizor Yaponiya istehsalı.

Sabir hələ onlardan aralanmamış:

-İkinci dünya müharibəsində bunlar bir-birinin qanını içirdilər, -dedi, -amma indi bir maşında balığa gəliblər.

Edqarın bu sözə biganə qalmadığını gözlərindən sezdi; bu sözün tamamında onun çuxura düşmüş gözlərində bir anlığa da olsa, yanıb-sönən işığı gördü.

\* \* \*

...Növbəti meydançada ayaq saxladılar, bir-birinin üzünə baxdilar və Edqar ucadan,-yerin behişt olsun, Vitalik,-dedi və sonra da əlindəki çiçəkləri estakadanın üstündən dənizə səpələdi. Görünür, azacıq önce onu anlamayan ingilisləri də, yaponları da onlara yaxınlaşmağa və məhzun görkəmlə suya baxmağa bu çiçəklər vadar elədi.

Artıq bir-birini başa düşməsdülər, dənizə səpiləndən sonra bir-birindən aralanan çiçəklər onlara anbaan nə isə anladırdı. Sanki hər çiçək bir dilmanc idi...

Dəniz sakitdi, bununla belə, ləpələr çiçəkləri bir-birindən aralayıb, hərəsini bir səmtə-azaqlara apara bilirdi. Sonuncu çiçək də suyun üzündən itənə qədər gözlədilər. Bu yerdə Edqar hamının qabaqlayıb ucadan dilləndi:

-Yerin behişt olsun, Vitali...

Sərhan Səmədzadə bu sözü ürəyində söylədi. Bu mərasimə qatılan ingilisler də, yaponlar da nə isə dedilər.

Sahildən onlara sarı üzən gəmidə hər şeydən önce diqqət çəkən Azərbaycan bayrağı idi.

Artıq, demək olar ki, Vitalinin məzarı kimi ziyanət etdikləri meydançadan aralananda əcnəbilərin etdiyi təklifi də başa düşmədilər və Sərhan Səmədzadə Edqarın, Sabirin üzünə baxa-baxa ingilislərə «sənk yu» deyəndən sonra yola düzəldilər. Primiçka deyilən estakada kəsişməsinə yetişəndə isə gəminin «CİP» dayanmış meydançaya yan aldığına gördü və o anda da göy üzünə elə bir qara bulud gəldi, dənizə elə bir duman çökdü ki, gəmi də, «CİP»də, hətta meydançadakı buruğun qülləsi də gözdən itdi və Sabir:

-Boz ayda belə şey olmur, -dedi və qara, boz buludları nişan verdi, -bu buludlar tufan getirə bilər.

Bir zamanlar bu estakadada tufan başlayanda sevinədilər, çünkü tufan balıq gətirirdi.

Düzdür, tufanda estakadanın üstündən qarmaq atmaq və eləcə də estakadanın otuz ildən qalma məhəccərinə ayaq qoyub tilova düşən balığı sudan çıxarmaq çox qorxulu idi, amma barmağında qarmağa düşmüş balığın çəkisini də təxmin eləyən balıqçının yadına hansı təhlükə düşə bilər?

Belə tufanlı gecələrdə hər şeyi unuda bilirdi və bir də hiss eləyirdi ki, bir gecə bir göz qırpmı kimi keçib. Əslində, bütün ömrünü belə yaşamaq

istəyirdi; belə yaşamaq istəyirdi ki, həyat-günlərin uzunluğu onu darıxdırmasın, bezdirməsin.

Doğmaları hesab eləyirdi ki, o, dənizə sehnədə yaradacağı obrazları canlandırmak, düşünmək üçün gedir, amma əksinə, dənizə ona görə gəlirdi ki, heç nə düşünməsin. O zaman bu barədə Edqara da söyləmişdi və hiss eləmişdi ki, su axıb çuxurunu təpib.

Primışka deyilen estakada kəsişməsinə yaxınlaşanda dənizdən gələn yük maşını onlara çatar-çatmaz əyləndi, başını kabinadan çıxardan sürücü Sabirə üz tutdu:

-Ay doxtur, sən də balıq azarına düşdünsə, biz batdıq ki, - dedi, - bəs bizim dişimizi kim çəkəcək?

Sürücünün atmacası öz yerində, xoşuna gələn onun Sabiri tanımı, Sabirə hörmətlə yanaşması oldu.

Kabinada daha iki nəfər oturmuşdu, kuzada isə beş-altı fəhlə vardı və onların köməyilə də yuxarı dırmaşdır. Əlindən tutub onu kuzaya qaldıran fəhləni dərhal dindirdi:

-Hardan gəlirsiz?

-Bulladan...

-Orda necədi vəziyyət, balıq çıxır?

-Niye çıxmır ki, indi balığın çıxan yeri oralardı da,-cavab verdi, -amma bizi balıq tutmağa qoymurlar, allah Roçersin bəlasını versin, əlində bir qarmaq, ya bir metr leska, katuşka tutdularsa, vəssalam, demək sabah səni işdən çıxaraqlar.

Edqar da bu söhbətə qarışdı:

-Hər halda, indi orda balıq tutanlar var da?

-Var, niyə yoxdu. Yekələr tutur...

O, bu sözü çözümeye ehtiyac hiss eləmədi, təəssüfləndi, amma özü də bilmədi ki, nəyə təəssüflənir.

Kuzadan yalnız mazut iyi yox, həm də təzə balığın qoxusu gəlirdi...

Estakada qurtaran yerdə yük maşınının kuzasından - yenə də fəhlələrin köməyi ilə düşüb Sabirin «Jiqqli»sinə minən kimi Edqar:

-O radioya xod ver, - dedi, - görək nə deyirlər?

Edqarın təklifi də, sualı da ona qəribə gəldi, onun səsindən hiss elədi ki, səhər-səhər bu şəhəri çalxalayan terror olayında Edqar özünü suçlu sayır.

Bütün radio dalğalarında kamerası müsələndirildilər və görünür, bu, milli mətəm əlaməti idi.

Artıq hava qaralmışdı, buruqların işıqları uzaq uledzələr kimi görünürdü; solğun və titrək...

Sabirin köməyi ilə fəhlələri Bakıya aparan avtobusa minəndən sonra Bayila çatana qədər bir kəlmə də kəsmədilər.

Edqar dənizə, sahilboyunun yeni tikililərinə, qurğularına baxırdı, möhtəşəm Dövlət Bayrağı və "Avrovijn" mahnı müsabiqəsini yada salan Büllur Saray görünəndə elə bil dili açıldı:

-Mən nə vaxtsa Bakını belə görmək istəyirdim, -dedi.

-Bəs indi?

Edqar suala cavab vermədi, soruşdu ki, görəsən, indi dəniz tramvayları işləyir?

Dostunu bulvardakı o məşhur restorana aparmaq istəyirdi. Adını unutmuşdu, amma yeri yadında idi. Yayda Bakıya gəlmış Seryojaya da ən təntənəli ziyaftəti orda vermişdi və ordan görünən mənzərə nəvəsinin xoşuna gəlmişdi.

Bulvarda dəniz tramvaylarının limanına çatanda tramvayın körfəzdən yavaş-yavaş aralandığını gördü və bilet kassasına yaxınlaşanda, xəzinədar

xanım sahil işiqlarının fonunda sahildən aralanmış gəmini nişan verib təəssüfə dedi ki, növbəti tramvay gəzintisi sabah olacaq.

Sonuncu dəfə dəniz tramvayına yayda -Seryoja Bakıya gələndə minmişdi və gəzintinin hər anı yadında idi; Seryoja dənizdən şəhərə baxdıqca, o da nəvəsinin bu dənizin suları kimi gözlərinə baxırdı və inanırdı ki, ümidi ləri göyərəcək, bu dünyadakı son ümidi-nəvəsini Moskvadan qoparıb Bakıya bağlaya biləcək.

Amma on beş il qabaq onun yaddasına bu şəhərin dənizdən görüntüsü ilə bağlı bir kino povestin süjeti də hopmuşdu.

...1993-cü ildə «Türkmənfilm»dən dəvət alanda ona görə dərhal razılıq verdi ki, cibində, necə deyərlər, siçanlar oynayırdı, hərdən siqaret almağa da pul tapmırırdı. Və bir neçə gündən sonra məlum olanda ki, «Türkmənfilm» həmin filmde çəkilmək üçün Azərbaycandan bir aktrisaya da dəvət göndərib, sevindi, çünki o aktrisanı yaxından tanıyırdı və ona bir həmkar kimi də, yaşı əllini haqlasa da, cazibəsini, təravətini saxlayan bir qadın kimi də rəğbət bəsləyirdi.

Aşqabadda başlayan çəkilişlər bir ay sonra Köhnə adı təzəcə dəyişdirilmiş Krasnovodskda başa çatanda aktrisa ilə qərara aldılar ki, Aşqabada dönməsinlər, Bakıya bu liman şəhərindən bərə ilə qayıtsınlar. Vaxtı öldürmək naminə qayası ağacından qat-qat çox olan bu insan məskəninin dükanlarını dolaşanda aktrisanın gözü bir qaragül dərili şubaya düşdü, amma məlum oldu ki, ikisi də ciblərində olan pulu bir yerə qoysalar belə bu şubani ala bilməzlər. Aktrisa barmağında bu şubadan qat-qat bahalı üzüyü girov qoymaq istəyini bildirəndə satıcı qadın üzüyü götürmədi, birdən-birə şubani büküb ona uzatdı, həm türkmən, həm də rus dilində anlatdı ki, qalan pulu poçtla göndərərlər.

Libasın içindəki yazıları oxuyanda və məlum olanda ki, bu şuba iyirmi səkkiz quzunun dərisindən əmələ gəlib, qanı qaraldı, doğulan kimi başı kəsilən iyirmi səkkiz quzu gözləri öününe gəldi.

Aktrisanın isə uçmaq üçün yalnız qanadı çatmadı, amma həmin gün Bakıya üzən bərəyə yetişə bilmədilər.

Daha bir gecəni haçansa Azərbaycan ərazisinin xəritəsinə də düşmüş bu şəhərdə gecələmək ürəyindən olmasa da, başqa yol da yoxdu.

Şəhərin yeganə mehmanxanasında boş otaq olmasa da, qalmağa yer tapdılardı, amma gecə ev sahibinin arvadı ilə onun azacıq da olsa başa düşdüyü bir dildə danışdığını eşidəndə yuxusu qaçırdı. Onsuz da bir qədər öncə ev sahibi ilə birlikdə Moskvanın Qarabağda gedən qanlı toqquşmalardan bəhs edən bir yayımıma baxanda və bu verilişdə Azərbaycanın ünvanına böhtanlar söylənəndə, erməni yaraqlıları «opolçentsi», öz yuvasını-yurdunu qoruyan azərbaycanlılar isə, quldur kimi qələmə veriləndə dilxor olmuşdu.

Aktrisa onun yanında, əvvəlcədən ev sahibəsinə anlatmışdı ki, onlar ər-arvad deyillər, onların yatacağını ayrı-ayrı otaqlarda salsın, ev sahibəsi buna əməl eləmişdi və ikisine də yatacağı yeri göstərmışdı. Amma gecə yarısı yatdığı otağın qapısı aralananda və aktrisa gecə köynəyində ona yaxınlaşanda heyrətə gəldi; axı, bir aya qəder sürən çəkilişlərdə müxtəlif otellərin qonşu nömrələrində gecələmişdilər, dəfələrlə bir yastiğa baş qoymaq imkanları olmuşdu və o, duymuşdu ki, aktrisa üçün olsa-olsa yalnız həmkar kimi maraqlıdı, ona əsla başqa gözə baxmir.

Aktrisa ayaqlarının ucunda ona tamam yaxınlaşandan sonra piçildədi:

- Yatmışan?
- Yox...

-Dur gedək...

-Niyə?

-Bunlar ermənidilər.

-Bilirəm, amma hara gedək gecənin bu vaxtı?

-Hara gəldi, bunlar bizi öldürəcəklər!

-Qorxma!

-Mən qorxuram...

O, çarpayının bir tərəfinə böyrü üstə o qədər çəkildi ki, böyründə daha bir adamın uzana bilməsi üçün yer olsun.

Aktrisa hələ o yerdə uzanmamış xəbərdarlıq elədi:

-Sənin ürəyinə başqa şey gəlməsin ha, mən doğrudan qorxuram...

-Mən səni başa düşdüm.

Bu vəddən sonra aktrisa onun böyründə uzandı və nə üçünsə qurcalananda və döşlərinin gilələri kürəyinə toxunanda sanki bütün vücuduna köz basıldılar. Aktrisanın da titrədiyini hiss etdi və fikirləşirdi ki, qorxudandı və ağlına da gəlmirdi ki, ətli-əndamlı bir qadınla bu sayaq təmasda yuxuya gedər.

Aylanda aktrisani da yatmış gördü. Ehmalca dikəlib pəncərəyə yaxınlaşanda dənizdən boy verən günəş onu heyvətə gətirdi; ona elə gəlirdi ki, Xəzərin bu tayında Güneş dənizdən doğmamalı, amma Güneş göz qabağında idi, bir qədər sonra aktrisani gözünü açmağa da, çox güman ki, bu Güneşin isti şüaları vadər elədi.

Günortadan sonra onları bərə limanına ev sahibi öz maşınıyla apardı, yol boyu Tərtərli olduğunu, Tərtərde doğulduğunu bir neçə dəfə vurğuladı və aktrisaya anlatdı ki, bərəyə minəndə şubanı geyinsin, o şuba qaçaq mal sayılır, əynində olmasa, gömrükdə əlindən alacaqlar.

Avqustun ortaları olsa da, bərəyə minəndə aktrisa həqiqətən də şubanı geyinməli oldu.

Ona gülənlərin üzünə aktrisa elə güldü ki, bəlkə elə bilirdilər, o dəlidi.

İki nəfərlik kayutda yerləşəndən sonra aktrisa birdən-birə onu qucaqlayıb çılgıncasına öpdü. Çəkilişlər zamanı onlar rejissorun, operatorun göstərişi ilə kamerası qarşısında kifayət qədər öpüşmüsdürlər, amma o öpüslər bu anı öpüşün yerini verə bilməzdi.

Aktrisa soyunub öz yatağına girəndən sonra da ona iltifat göstərdi, amma həddində. Və o da həddini aşmadı. Səhər isə onu aktrisanın, özündən daha məlahətli səsi oyadı:

-Qalx Bakıya tamaşa elə,-dedi, -mən Bakının dənizdən belə gözəl göründüyünü bilməzdim...

Kayutdan çıxandan sonra bərə sürətini tamam azaldıb limana yan alana qədər kayuta qayıtmadı; səhər günəşinin şəfəqləri altında şəhərin dənizdən görünən mənzərələrinə tamaşa elədi və ona elə gəldi ki, içində yeni bir Bakı doğuldu.

O, bütün bunları üç il qabaq Peterburqda görüşərkən Edqara danışdı və söylədi ki, bu hadisə onun haçansa yazacağı kino-povestin süjetidir.

Restoranda şam eləyəndə bu hadisəni Edqarın yadına saldı və Bakının indi dənizdən daha möhtəşəm göründüyünü vurğuladı.

Edqar soruşdu:

-O aktrisa sağdı?

-Sağdı.

-Görüşürsüz?

-Üz-üzə gələndə, əlbəttə, görüşürük.

-Necə görüşürsüz?

-Çox mehriban, o mənə Sərxançık deyir.

-Amma əslində onun səndən zəhləsi gedir.

-Niyə?

-Çünki o aktrisa o erməninin evində də, gəminin kayutunda da istəyirmiş ki, sən ona təcavüz eləyəsən.

-Niyə?

Edqar gülümsündü:

-Qadınlar sırrı-xudadı, bilmirsən?

-Bəlkə də, amma mən öz əməlimdən peşman deyiləm,- və Edqar söhbəti başqa mərcaya saldı:

-Memuarda o aktrisa haqqında necə, yazmışan?

-Yazmışam, amma o hadisənin təfsilatını yox.

Edqar nə isə xatırlayıb gülümsündü:

-Zintradan da yazmışan?

Mənalı aktyor ömrü yaşayın, boy-buxunu, yar-yaraşığı, səsi ilə uzun illər Sovet məkanındakı kinostudiyaların maraq dairesində olan Sərxan Səmədzadənin həyatında Zintra adında da bir qadın olmuşdu.

-Əlbəttə, yazmışam, -Sərxan cavab verdi, -Zintra mənim ömrümün kino-romanıdı.

-Yenə məktublaşırsız?

-Yox...

-Niyə?

Onların fikirləri əzəldən inam məsələsində haçalanırdı, Sərxandan fərqli olaraq, Edqar o dünyaya inanırdı və hətta buna görə, yeri düşən kimi Sərxan zarafata salıb onu sancırdı:

-Çünki o dünyada poçt xidməti yoxdur.

Edqar gülümsünsə də birdən-birə diksindi və:

-Deyəsən, bizim şəklimizi çəkdilər, -dedi, -hiss elədin?

Sərxan etinasız halda:

-Yox, mən heç nə hiss eləmədim, - dedi, - mənə elə gəlir ki, sən çıldaqlıqsan. Bəlkə sabah səni çıldağa aparım?

Edqar bu atmacadan da xoşallandı və başını aşağı saldı.

Heç vaxt çıldağa getməmişdi, amma lap uşaqlıqdan bilirdi ki, Abşeronun bir neçə kəndində, əsasən də Maştəğada adına "çıldağ" deyilən məkanlar və orda insanların canındakı xofu "çixarmaqla" çörək qazanan insanlar var.

Bulvar restoranının aynasından daha tamaşalı görünürdü, sanki körfəzin yaxasına boyunbağı kimi taxmışdır.

Restorandan çıxandan sonra Sərxan soruşdu:

- Hara gedək?

Edqar barmağını Dəniz vağzalına tuşladı və gəzə-gəzə gəlib vağzalın binasına çatanda ayaq saxladı, bir xeyli sağa-sola, dənizdə lövbər salmış iri gəmilərə göz gəzdirəndən sonra dedi:

- Gərək mən bir dəstə də çiçək alaydım, - dedi, - onu da burda dənizə səpəydim...

...1990 - ci ildə Edqarı bir həftə öz evində gizlədəndən sonra, nəhayət ki yanvarın 21-də bu vağzala gətirib Krasnovodska gedən bərəyə mindirmişdi...

Dəniz vağzalının ağ mərmərlə üzənlənmiş binası o günün, o anların yaşantılarını təzələdi və istər-istəməz kövrəldi. Edqarın nisgilini isə səsindən duydu:

-Mənim son illər gördüğüm yuxuların çoxusu bu limanla bağlıdı, - o dedi, - elə bil mənim bütün keçmişim bu limanda qalıb.

Mənzilə girəndən sonra hər şeydən öncə televizorun pultunu əlinə alıb düyməsini basdı ki, görsün bu səhər şəhərdə baş vermiş terror aksiyası haqqında təzə nə deyirlər? Qatilin şəxsiyyəti aydınlaşmışmı?

Edqar isə paltosunu soyunmadan dilləndi:

-Sən canın, bütün qızdırıcıları işə sal, -dedi, -mənzil lap xolodelnikə dönüb, burda oturmaq olar?

Əlbəttə, bütün günü evdə olmamışdilar və mənzilin soyuması təbii idi.

Edqar bir ağız hovxurub:

-Görürsən, bayırda heç hovxurak bilinmirdi, bütün qızdırıcıları işə sal, qısa qapanmadan da qorxma, özümüz evdəyik, nə olasıdı ki? - dedi və sonra da məzə ilə soruşdu:

- Sən yenə sayğacdan qorxursan?

O, nəinki sayğacdan, bütün elektrik cihazlarından qorxurdu, hətta adı bir spiral dəyişməli olanda belə evə usta çağırırdı, bacardığı şey yalnız lampa dəyişməkdi, onda da əlləri, barmaqları titrəyirdi və bütün bunları dostu bildi.

... Mənzili bir qədər isidib televizora baxa-baxa çay süfrəsi arxasında oturanda, dünəndən bəri dəfələrlə Edqara verdiyi suali yenə dilinə gətirdi:

-Sən canın, düzünü de, sən niyə gəlmisin?

Edqar bir qədər fikirləşəndən sonra incik halda cavab verdi:

-Mənə elə gelir, sən bu gün bunu başa düşməli idin, -dedi, -axı, sən həssas adamsan.

O, dərinə getmədi, soruşdu:

-Sən yenə mətbəxdə yatacaqsan?

-Mütləq.

-Onda gecən xeyrə qalsın, mən gedim yatım...

-Xeyrə qarşı.

Kreslədan dikələndə bir də sual dolu baxışlarını Edqara zilləyib soruşdu:

-Bəs sabah hara gedəcəyik?

-Sabaha hələ çox var, -Edqar cavab verdi, -yuxun şirin olsun.

Yatağa girəndən, buz kimi yorğana büküləndən sonra qonağın mətbəxə keçib yatmasını gözlədi ki, astaca yerində qalxsın və Edqarın təhribi ilə işə saldığı üç qızdırıcıdan ikisini şəbəkədən ayırsın.

### **III FƏSİL**

## **BAZAR**

**Y**uxudan ayılıb özünü ayaqyoluna yetirəndən sonra vanna otağına keçib üzünə bir-iki ovuc soyuq su da vurdı, çünkü hiss eləyirdi ki, yuxusunu alıb; yorğanın altına girsə də yata bilməyəcək, sağa-sola qurcalanmaq isə min bir fikir-xəyal gətirəcək.

Mənzildə heç bir işiq yanmasa da, otaqlar həmişə olduğu kimi kifayət qədər işiqli idi, küçənin səhərə yaxın söndürünlən işıqları, əzəldən bu mənzildə gecə lampası rolunu oynayırdı.

Mətbəxə boylanıb qonağın hələ yuxuda olduğuna əmin olandan sonra yenə qızdırıcıları şəbəkəyə qoşdu ki, həm mənzil isinsin, həm də yuxudan ayılandan sonra o, heç nə duymasın.

Yatacağın böyründəki yazı masasının arxasına keçən kimi stolüstü lampanı yandırdı və memuarının masanın üstünə səpələnmiş vərəqlərinə qorxa-qorxa baxmağa başladı. Son zamanlar həqiqətən bu vərəqlərdən

qorxurdu, ona görə qorxurdu ki, yazıp bitirəndən sonra, xoşuna gəlməyən bir sıra əlyazmaları kimi onları da cırıb tullaya.

Bədii əsər yazmasa da, ekran üçün bir neçə kino-povest başlamışdı və heç birini də başa çatdırılmamışdı.

Elə biliirdi ki, yazdıqları nəinki ürəyindən keçənləri eks etdirmir, ürəyindən keçənlərlə yazdıqlarının arasında uçurum görünürdü və bu uçurum yazdığını yazını gözündən salırdı.

Yenə də əlyazmasının yarımcıq qalmış yerindən bir neçə səhifəsini oxudu, özünü köklədi və qələmi əlinə almaq istəyirdi ki, qonağın oyandığını duydub və yerindən tərpənmədən səsləndi:

- Sabahın xeyir, Edqar.

Edqarın səsi vanna otağından gəldi:

- Hələ sabah deyil, 5-ə 10 dəqiqə işləyib...

- Bəs nə tez durmusan?

- Gedirəm yatmağa, hələ durmaq fikrim yoxdur, sən işində ol.

Əslində isə, istəyirdi ki, Edqar onu işindən ayırsın. Tənha yaşadığı son beş il ona bir həqiqət anlatmışdı; insanın su, hava kimi daha bir ehtiyacı varsa, o da ünsiyyətdi.

-Bəlkə, bir çay dəmləyəsən?

Edqar yenə də ona mətbəxdən cavab verdi:

-Axşamkı dəm çaynikdədir, - dedi və sonra da alt qatı kinayə və zarafatla yоğrulmuş bir sual verdi, -yoxsa sən hələ də köhnə çay içirsən?

Yox, tənha qalandan sonra o köhnə çay da içirdi, bir həftədən qalan borşu, supu da qızdırıb yeyirdi, amma indi istəyirdi ki, qonaq çay dəmləsin və özü də gəlib otursun böyründə.

O, dostunun sualına cavab vermədi, dedi ki, heç bir köhnə çay təzə çayın yerini verə bilməz.

Edqar bir qədər sonra ona bir fincan təzə çay gətirəndən sonra onun təxmin etdiyi kimi getmədi:

-Hə, indi mənim haqqımda yazdıqlarını oxu görüm, -dedi...

-Oxuyaram, amma buna vaxt çatmaz.

-Onda bir parçanı oxu, harasından istəyirsən...

Edqar əlyazmasına ötəri nəzər salanda və anlayanda ki, memuar Azərbaycan dilində yazılıb, sevinc qarşıq heyrətini gizləmədi:

-Bu nədir, Azərbaycan dilində yazmışan?

Edqarın heyrəti onu təəccübəndirmədi; axı, həqiqətən o doxsanıncı ilə ki-mi ana dilində yaza bilmirdi. 90-ci ilin o dəhşətli yanvar qırğınından sonra birdən dərk elədi ki, ya ana dilini mükəmməl öyrənməlididi, ya da on minlərlə rus dillilər kimi bu şəherden getməlididi. Moskvalı arvadının ən böyük istəyi də elə bu deyildimi? Ana dilində ləhcəsiz, səlis danişmağı, ən başlıcası, yazmağı öyrənməsi iki ilə yaxın vaxtını apardı, amma buna əsla peşiman deyildi, bir parça çörəyi (xüsusilə son illər) Azərbaycan dilindən rus dilinə etdiyi tərcümələrdən çıxırdı, məhz bu tərcümələrin sayesində taksiylə gəzirdi, Moskva-ya-nəvəsi Seryojaya hər üç aydan bir pul göndərirdi və Qalina Aleksandrovnanın ölümündən sonra ona sığınan özündən otuz yaş kiçik Qalinanı razi salırdı.

90-ci ildən sonra o maraq xatirinə Azərbaycan ədəbiyyatını da Azərbaycan dilində mütləq elədi, amma bu onun rus ədəbiyyatına sonsuz sevgisine kölgə salmadı, belkə də əksinə...

Əlyazmanın vərəqlərini sağdan sola, soldan sağa çevirdi və, nəhayət ki, bir dəstə vərəqi ayırandan sonra soruşdu:

-Oxuyum?

-Oxu.

-Amma bəri başdan deyim ki, bu parçanı gündəliyə əsasən yazmışam, demək olar ki, azacıq düzəlişlə elə gündəlikdən köçürmüşəm.

-Hə, sənin gündəliklərin yadımdadır, - Edqar gülümsündü, - Jorj Sandın sevgi romanlarını xatırladı...

O, ömrünün müxtəlif illərində - daha çox erkən yaşlarında gündəlik yazmışdı və erkən yaşlarında da Edqara oxumuşdu.

-O gündəlikləri saxlayırsan?

-Hamisini yox.

Memuarı başlayanda uzun illər boyu yazdığı gündəliklər ona bələdçilik eləmişdi, yaddaşına işiq salmışdı.

Bir də soruşdu:

-Oxuyum?

-Oxu...

"Bu gün teatra məşqə gedəndə taksi şoferi dedi ki, Xutorda bir erməni azərbaycanlı qonşusunu baltalayıb, buna da səbəb qonşusunun onu öz evindən çıxmaga məcbur etməsi olub. Şəhərdə milli zəmində toqquşmalar baş alıb gedir. Mən bu hadisə barəsində teatrda da eşitdim. Məşq baş tutmadı. Dedi ki, baş qadın rolunun ifaçısı evdən çıxmaga qorxur. Bu məni təəccübəldəndirdi; axı, o, rusdu. Teatrdan Edqara zəng vurdum, hal-əhval tutdum, o dedi ki, arvadını da, qızını da təyyarə ilə Leninqrada yola salıb, özü isə Bakıda ona görə qalıb ki, mənzilini dəyişsin. Mən soruşdum ki, belə bir müştəri varmı? O, cavab verdi ki, var, amma o adam hələ Leninqraddan Bakıya gəlib çıxmayıb, onun yolunu gözləyir."

**11 yanvar, 1990**

Edqar onun sözünü kəsdi və:

- Bu, xronikadı, - dedi, - bəs sənin yaşıntıların, keçirdiyin hissələr hanı?

Sərxan bu suala cavab vermədi, soruşdu ki, ardını oxusun, ya yox?

- Oxu, - Edqar dedi, - bəlkə də memuarı belə yazmaq lazımdı.

"Bu gün əlimə bir Moskva qəzeti keçdi, orda yazılmışdı ki, ermənilər Quqarkda iyirmi səkkiz azərbaycanlı uşağını qaz borusuna doldurandan sonra hər iki tərəfdən borunu qaynaq eleylərlər. Həmin yazıda daha bir acınacaqlı fakt diqqətimi çekdi: «Dağlıq Qarabağda milli zəmində toqquşmalar başlanandan 1989-un sonuna dək 216 azərbaycanlı qətlə yetirilib. Onlardan 57-si qadın, 23-ü isə müxtəlif yaşlı uşaqlardı». Bir ay qabaq bu xəbəri eşidəndə şayiə hesab etmişdim, amma bir qayda olaraq erməni maraqlarını qoruyan mətbuata necə inanmayasan?

Teatrdan çıxandan sonra Tarqovida gördüğüm mənzərə məni dəhşətə gətirdi: bir meyiti hansı mərtəbədənsə yerə tullamışdilar, üstünə qara örtük salmışdilar. Bu hadisənin seyriləri sırasında milislər də var idi. Mən elə burda da eşitdim ki, talançı dəstələr şəhərin hər yerində evlərə basqın edirlər, dərhal Edqara zəng vurdum, qapını heç kimin üzünə açmasın, şəhərdə qarışığıldı, o dedi ki, hər şeydən xəbəri var."

**12 yanvar, 1990-cı il**

O, bir anlığa ara verib qonağının üzünə baxdı:

- Ardını oxu, -Edqar dedi, -amma unutma ki, indi bunu çap elətdirsən, bəşin ağrıyacaq, hətta, bəlkə, səni xalqa xəyanətdə də suçladılar, -oxu, ardını oxu.

"Bu gün səhər-səhər qapım taqqa-tupla döyünləndə ona görə dərhal açdım ki, sindirməsinələr.

Qapının ağızında yeddi-səkkiz nəfər durmuşdu: onlardan biri əlində lom tutmuşdu.

Mən onların sualını dərhal cavablandırıdım: «Bu mənzildə erməni yaşamayıb, indi də yaşamır, səhv gəlmisiz». Onlar içəri keçmək istəyəndə Qalina Aleksandrovna da mətbəxdən çıxıb sözünü dedi:

-A ya ne armyanka, russkaya, moskvıčka.

Səsə oğlum Murad da gələndə talançılar bir-birinin üzünə baxdilar və onlardan biri:

-Deyəsən, doğrudan da səhv gəlmmişik, - dedi, - getdik.

Mən Bakıda münaqışının belə bir həddə gəlib çıxacağını aqlıma da gətirmirdim.

Bakıda komendant saatı qüvvədə idi və mən qət elədim ki, Edqarı evimə elə günün günorta vaxtı gətirməliyəm.

Edqar mənim təklifimi dərhal qəbul elədi. Bir saat sonra o, artıq mənzilinin qapısını mənim üzümə açmışdı və biz üz-üzə oturmuşduq. Bəli, sadəcə oturmuşduq, nə o dillənidir, nə mən.

Mənzildən çıxanda soruşdum:

-Bəs heç nə götürmürsən?

O, başını buladı:

-Yox, - dedi, - heç nə götürmürəm.

-Niyə?

O, çiynini çekdi və bu suala cavab vermədi, amma qapıdan çıxanda nə fikir elədisə, qayıdib kamançasını götürdü.

Bizə çatandan sonra isə soruşdu:

- Arağın var?

Mən:

- Niyə yoxdu ki, - dedim,-var.

Və o, acı-acı gülümsədi.

-Mən hər şeyi unutmaq istəyirəm, -dedi.

Balkonda kabab çəkdik və sonra yazıçı Eyvaz Əlləzoğlunun o günlərdə mənə bağışladığı bir şüşə tut arağını erməni dostumla qoyduq ortalığa.

Balkondan görünən insan mənzərləri olduqca çeşidli idi, amma daha çox talançı dəstələr diqqət çekirdi.

Axşam Az.TV-nin xəbərlər programında eşitdim ki, AXC Lenin meydanında keçirilən mitinqdə Milli Müdafiə Şurasının yaradıldığını elan edib. Amma başa düşmədim ki, hökumət olan yerdə bu Şura nə ilə məşğul olacaq?"

**13 yanvar, 1990**

“Bütün günü evdən çıxmadım. Əslində getməyə yer də yoxdu. Şahmat oynayanda mənə elə gəlirdi ki, Edqar növbəti gediş haqqında yox, tamam başqa şeylər barədə düşünür. Onun bütün oyunları uduzması mənim də şahmata marağımı söndürdü. Sonra o başqa əyləncə tapdı, hələ dil açmasa da, hər şeyi anlayan Seryoja ilə evcik-evcik oynamaya başladı. Qardaşım Maarifə zəng vurub məseləni ona anladanda və soruşanda ki, Edqarı Azərbaycandan necə çıxarmaq olar, o, müxtəsər cavab verdi:

-Bu telefon söhbəti deyil. Təxminən bir saat sonra Maarif özü bizə gəldi və dedi ki, hələlik evdən çıxməq xatalıdı, amma uzağı bir həftəyə çıxış yolu tapılacaq.”

**14 yanvar, 1990**

"Edqarı Murada tapşırıb kinostudiyyaya getdim; ordan alacağım var idi. İki saat gözləsəm də, kassir gelib çıxmadi. Yenə də bir araq alıb evə qayıtdım ki, Edqara acılarını unutdurum. Mənzilə girəndə gördüm ki, Edqar Qalina Aleksandrovnanın çoxdan xarab olmuş tikiş maşını söküb qoyub qabağına, hətta evdarlığa eynilə mənim kimi marağı olmayan Muradı da bu işə calayıb. Seryoja isə çalışırdı ki, Edqarı bu işdən ayırsın və Edqar yenə onun oyuncaqları ilə oynasın. O, bu tikiş maşını işə salanda isə yalnız Qalina Aleksandrovna yox, gəlin də sevinirdi, sən demə, o da tikməyi bacarırmış.

Bu axşam xəbərlər programında Xalq cəbhəsi fəallarından birinin MK katibinin üstünə necə bozardığını görəndə mən bir daha inandım ki, bu demokratiya oyunu ağır fəlakətlərə aparacaq. Edqar isə o yayımı baxa-baxa:

-Daha Sovet hökuməti yoxdur, -dedi, -amma biz buna inanmaq istəmirik, bu bizim faciəmizdir.

Amma mən Sovet hökumətinin yoxluğunu təsəvvür edə bilmirəm, mənə elə gəlir ki, onda bu dünyadan nizamı pozular."

**15 yanvar 1990**

"Gecə yarı Edqarla Azadlıq radiosuna qulaq asanda məlum oldu ki, yanvarın 13-ü 15-i arasında Bakıda milli zəmində baş vermiş talanlar zamanı yüzlərə erməni öldürülüb. Qəribədir ki, Edqar bu məlumatı soyuqqanlı qarşılıdı:

-Bu cavabdı, bu belə də olmalı idi, -dedi, -Moskva neynədiyini bilir...

Bir saatlıq teatra baş çəkib qayıdan sonra görəndə ki, Edqar mənim köhnə kostyumumu söküb töküb qabağına, astarını üzünə çevirir, heyrətə gəldim. Mən Edqarın anasının dərzi olduğunu, hətta mənim anama da, bacıma da paltar tikdiyini biliirdim, amma bilmirdim ki, Edqar anasından bu peşəni də haçan örənib. Axşama yaxın kostyumun təmiri başa çatanda və Edqar onu Qalina Aleksandrovnanın, Muradın, gəlinin gözü baxa-baxa təntənə ilə əynimə geydirəndə və sonra da güzgünen öünüə gətirəndə içimdən ani sevinc keçdi, amma məni daha çox sevindirən Edqarın eyninin açılması idi. Sən demə, mətbəx şkafının hansı küncündəsə bir şüşə də araq var imiş və Qalina Aleksandrovna o araqı şəstlə çıxarıb ortalığa qoydu ki, kostymu yuyaq. Bu kostyum isə mənim üçün ona görə qiymətlidir ki, sonuncu rolumda kamerasına onu geyinib çıxmışam."

**16 yanvar, 1990**

"Gecə biz yenə də hamı yatandan sonra "Azadlıq" radiosuna qulaq asdıq. Məlum oldu ki, Moskva Dağlıq Qarabağda və ona bitişik Azərbaycan və Ermənistən rayonlarında fövqəladə vəziyyət haqqında fərman imzalayıb. Edqar bu qərarı daldan atılan daş kimi dəyərləndirdi, -bu, Moskvanın növbəti siyasi gedişidir, -dedi.

Məni Az.TV-yə canlı verilişə çağırıldılar, amma burda məlum olanda ki, rejissor mənim dilimdən yazdığını mətni mənə oxutdurmaq istəyir, imtina elədim. Şəhərdə isə diqqətimi çekən hər tində, hər döngədə dayanmış və lüləsinə qərenfil taxılmış tanklar oldu. Bu tankların ətrafında dolaşan soldatlar yenə tankların lüləsinə gül taxmaq istəyən uşaqları təbəssümlə süzürdülər. Evə qayıdanda Edqar yenə də məni heyrətləndirdi; vanna otağının rəngi çoxdan solub-saralmış, çatlamış kafellərini Muradla birlikdə sökür, Qalina Aleksandrovna isə onlara tamaşa eləyirdi. Seryojanın niyyəti isə bu işə qarışmaq, heç olmasa bir kafeli öz əli ilə qopartmaq idi. Sonra məni də bu işə qoşdular və mən sement, qum almaq üçün yenə evdən çıxmalı oldum."

**17 yanvar, 1990**

"Bu gün Edqar vanna otağındakı işini başa çatdırından sonra mənə dedi ki, oboy alsam, qonaq otağının kağızını da dəyişə bilər, bu sahədə də özünü sinayıb. Qalina Aleksandrovna dillənməsə də mən razılıq vermədim və mənə elə gəldi ki, Edqar məyus oldu. O axşam televizorun susması isə elə hamını pərişan elədi. Bunun səbəbini anlaya bilməsək də, gecə yarısı radioda eşitdik ki, Az.TV-nin enerji blokunda partlayış baş verib."

**19 yanvar, 1990**

"Bu gün səhər Edqar dedi ki, onunla ev dəyişmək istəyən adam bəlkə də gəlib və sonra da mənzilinin açarını mənə verib dedi ki, vaxt tapsam maraqlanıım. Günortadan sonra Edqarın mənzilinin qapısına açar salanda dərhal hiss elədim ki, qifili dəyişiblər. Zəngi çalandan bir qədər sonra qapını üzümə orta yaşı, üzünü tük basmış bir kişi açdı, astanaya yaxınlaşan yeddi-səkkiz yaşılı, ayaqyalın qız uşağı onun ayağını qucaqladı, on-oniki yaşı yeniyetmə isə əlindən tutdu. Mən məsələnin nə yerdə olduğunu təxmini də olsa anladım, amma bir xeyli kəsdirə bilmədim ki, nə deyim, nə soruşum?

Kişinin sualı isə məni heyrətləndirdi:

-Edqar Lalayan sizsiz?

-Yox...

-Bəs size nə lazımdır?

Və mən həqiqəti ona anlatmalı oldum.

O, bir qədər fikrə gedəndən sonra:

-Mən halal adamam, bu evdəki bir çöpə də əl vurmamışam, -dedi, -nə istəyirsiz, aparın, amma bu evdən çıxan deyiləm, gedəsi yerim yoxdur.

Yan otaqdan körpə uşaq səsi gəlirdi, sonra mən hələ bələkdən çıxmamış o uşaqın üzünü gördüm, özü də o kişidən yaşca xeyli cavan görünən bir qadının qucağında.

Daha sonra kişi mənə Vedibasarda bir ev ünvanı verdi:

-Gedib yiğişsin mənim evimə, halal eləyirəm, - dedi, - üç otaq altdadı, üç otaq üstə, qabağında da iyirmi sot üzüm bağı.

Mən evə qayıdanan sonra bu baredə Edqara heç nə söyləmedim, çünkü bilirdim ki, Edqar hələ neçə ay qabaq İrəvan şəhərinin mərkəzində yerləşən mənzilini onunla dəyişmək istəyənlərə də rədd cavabı verib. Amma fikirləşdim ki, bu söhbəti dolayısı yolla da olsa, Edqara çatdırımlıyam. Və elə bu zaman da küçədə gülə səsləri, insan qışqırıtları eşidildi. Bir gullənin isə havada yana-yana necə uçduğunu, qonaq otağının pəncərəsini necə sindirdiğini öz gözümənle gördüm və sonra işıqları söndürdük. Tankların səsi isə səhərə qədər kesilmədi, səhər isə bu səsləri insan fəryadları əvəz elədi və saat 7-yə qalmış radiodan eşitdik ki, Bakıda fəvqəladə vəziyyət elan olunub. Ordu Bakıya daxil olub. Mən pəncərəyə yaxınlaşdım, bayırda qar havası vardı. Murad çölə çıxıb nə isə bir xəbər gətirmək istəsə də, anası qoymadı.

"Azadlıq" radiosunun xəbərlərindən məlum oldu ki, gecə ordunun Bakıya soxulması nəticəsində 168 nəfər həlak olub, 175 adam yaralanıb, 400 insanın isə taleyi bəlli deyil."

**19-21 yanvar, 1990**

"Günortadan sonra qardaşım Maarif zəng vurub dedi ki, bu gün Edqarı bərə ilə Krasnovodska yola sala bilərik. Edqar bu xəbəri eşidən kimi geyinməyə başladı. Dəniz vağzalında Edqar kimi yüzlərlə erməni var idi və belə məlum olurdu ki, onların əksəriyyətini yaxın qonşuları və dostları xilas

eləyib. Edqar yenə mənzilinin açarını mənə uzatdı. Açıarı ona görə aldım ki, ürəyinə başqa şey gəlməsin. Vidalaşanda bir neçə söz dedi və axırda da anasının məzarını tapşırıdı:

-İmkən olsa, ildə bir dəfə pasxadan - pasxaya yad elə,- dedi,- nə fərqi, ya mən, ya sən, o, səni də öz oğlu bilirdi."

**22 yanvar, 1990**

Sərxan udqundu, qarşısındaki soyumuş çaydan bir qurtum alandan sonra soruşdu:

-Yenə oxuyum?

Edqar suala cavab vermədi, dedi ki, o, bu gün anasının qəbrini ziyarət etmək istəyərdi, amma bilir ki, bu mümkün deyil, Bakıda bütün erməni qəbiristanlıqlarını dağıdıblar.

Sərxan Səmədzadə təəccübə soruşdu:

-Hardan bilirsən?

-Qəzetlərdə oxumuşam, Moskva qəzetlərində...

-Yalandı.

-Sən orda haçan olmusan?

-Bu il, pasxada.

Üç il qabaq Peterburqda görüşərkən Edqar bu barədə heç nə soruşturmamışdı, o da heç nə söyləməmişdi. Əslində isə 1990-ci ildən bəri elə bir pasxa olmamışdı ki, Qalina Aleksandrovna ilə - onun vəfatından sonra da tək gedib Qaraçuxur qəsəbəsindəki o qəbri bir dəstə çıçəklə ziyarət etməsin. Edqarın anasının nə üçün məşhur erməni qəbiristanlığında yox, məhz Qaraçuxurda dəfn edilməsinin səbəbini bilirdi; Edqar özü haçansa ona söyləmişdi ki, orda qəbir yeri ucuz imiş.

Mobil telefonuna gələn zəngə həmişə olduğu kimi tez-tələsik cavab verdi:

-Sərməst sənsən?

Və dərhal da telefonun səsini qaldırdı ki, onların mükaliməsini Edqar da eşitsin.

-Mənəm, Sərxan müəllim, bilmək istəyirdim, görüm bir yana getməyəcəksiz ki?

Bu sualdan sonra çönbü Edqarın üzünə baxdı, çünkü o, istəyirdi ki, qərarı qonaq özü versin, amma Edqarın başını aşağı saldığını görəndə özü dilləndi:

-Hələ bilmirəm, amma, yəqin ki, yox..

-Sağ olun.

-Bir dəqiqə, Nalədən bir xəbər yoxdur ki?

Əvvəl Sərməstin şaqraq gülüşü eşidildi, sonra da yoğun, kal səsi:

-Nə xəbər olacaq, ay Sərxan müəllim, Nalə qaragünnü bizə telefon açan deyil ki? Gələndə biləcəyik ki, gəldi...  
\*\*\*

*Sürütü qızın tez-tez qanrlılıb üzünə baxması lalı təəccübələndirmirdi, o bir kişi kimi son dərəcə gözəl olduğunu bilirdi, yaşına görə də cavan qalmışdı və gözəl qadınların ona heyranlıqla baxmasına, üzünə gülümsünməsinə alışmışdı. Və lallığını bu qadınlara bildirəndə onların necə mütəəssir olduqlarını da çox görmüşdü. Bu sürücü qız baxışlarıyla tez-tez ona anladırdı ki, heyif ki, lalsan. Baxışları hər dəfə toqquşanda o, qəsdən qızın gözlərinin içinə baxırdı ki, qız da onu başa düşsün; başa düşsün ki, o da gözəldi və o, onun gözəlliyyinə biganə deyil.*

*...Qızın maşının sürətini artırması lalın ürəyincə idi, mənzil başına tez çatmaq istəyirdi ki, Arakeli gecənin şirin uyğusundan ayıltmalı*

*olmasın. İrəvana yaxınlaşanda, doğma küçələri, meydanları görəndə ürəyinin aramsız döyüntüsünü duydular. Qız aradabir başını çevirib onun üzünə baxırdı və sanki ona anlatmaq istəyirdi ki, harda düşəcəyini bildirsən, amma daha ona fərqi yoxdu, əsas məsələ bu şəhərə çatmaqdır, qız harda maşını əyləsə, orda da düşə bilərdi, nədən ki, bu şəhərin bütün küçələrini tanıyırırdı və bilirdi ki, maşından harda düşə Arakelgilin evinə daha tez çatar.*

*Anadangəlmə lallara və karlara məxsus xüsusi internat məktəbdə çoxlu dostlar qazanmışdı, amma ən istəklisi Arakeldi. Birinci sinifdən, yeddinci sınıfə qədər Arakellə bir partada oturmuşdu. Yalnız yeddinci sinifdə Arakel başqa partaya keçmişdi, bu da Anaitin xətrinə, əslində o zaman lal özü də Anaitlə bir partada oturmaq istəyirdi... Anait onların sinfindəki lal-kar qızların ən gözəli deyildi, amma ən ağıllısı idi, hər halda lal belə düşünürdü və lalı ən çox razi salan Anaitin onu anlaması idi, Anait zaman-zaman ona anlatmışdı ki, ona qarşı biganə deyil. İndi isə lal bilirdi ki, onların ulduzu çətin ki, barışın... amma hər dəfə İrəvana gələndə Anaiti görmək istəyirdi.*

*1990-ci ildən sonra bu şəhərə altı dəfə gəlmişdi, altısında da Arakel onu hələ ərə getməmiş Anaitlə görüşdürümdən, bu yeddinci səfər idi və o, bu dəfə Anaitlə görüşmək istəmirdi, çünki ona elə gəlirdi ki, onlar daha biri-birilərinə hər şeyi anladıblar. Və daha anlatmağa bir şey qalmayıb.*

*İrəvanın mərkəzində, Hizarda meydanında maşından düşəndə və sürücü qızın üzünə ürəyinin var hərarəti ilə gülümşəyəndə, yadına cibindəki alma düşdü, bu almanın xaraba qalmış Azərbaycan kəndindən keçəndə bir alma ağacının budağından qopartmışdı və ətri o qədər xoşuna gəlmişdi ki, yeməyə qıymamışdı.*

*Qız almanın aldı və dərhal da qoxlayandan sonra gülə-gülə erməni dilində dedi ki, qırmızı alma sevgi əlamətidir. O, qızı başa düşdü və ümumiyyətlə o, hamını başa düşürdü, dodaqların tərpənməsi, üzün, xüsusən də gözün ifadəsi bu lala hər sözü, hər kəlməni anladırdı. Sürücü qız çox güman ki, onunla məzələnmək naminə-daha bir söz dedi, ümidi var olduğunu bildirdi ki, onlar görüşəcəklər. Lal yenə qızı başa düşdü və bir qədər aralanandan sonra da çönübü maşına əl elədi.*

*Həmin şəhərdi, həmin binalar, həmin evlərdi, dəyişən yalnız küçələrin adı idi. Lal bu binaların, evlərin, küçələrin altından çay keçdiyini bildirdi, bilirdi ki, şəhərin o başında yerin altına girən, Gedərçay bir də o biri başında üzə çıxır. Nədənsə, o, İrəvanın tanış, doğma küçələrindən, meydanlarından çox bu çayı görmək istəyirdi, özü də yerin üzündəki yatağında. Amma bilirdi ki, o məkan çox aralıdı və Arakelgilin evindən uzaqdı.*

*...Arakel onu, həmişə olduğu kimi, gülərüzlə qarşılıdı; həmişə olduğu kimi, kövrəlib ağladı. Ondan fərqli olaraq, dostu Arakel asanlıqla ağlaya bilirdi və gözlərindən gildir-gildir yaş gəlirdi. Yenə Arakelin gözlərinin gildir-gildir yaşı onun sıfətini islatdı. Arakelin atası Hovasap da, anası Məryəm də, hələ ərə getməmiş bacısı Açıul da gülərüzlə onun qarşısına çıxdılar. Açıul da onun kimi anadangəlmə lal-kar doğulmuşdu və o, hiss eləyirdi ki, onun bu evə ayaq basmasına Arakel qədər də Açıul sevinir. Açıulun dərhal açdığı süfrə zəngin deyildi, amma süfrədə cecə arağı davardı, baldırğan, bolu, çəşir turşusu da... lal içən deyildi. Amma hər dəfə bu evə ayaq basanda və Arakel üz vuranda boğazını yaşıyırırdı.*

*Gecə yarı olsa da, şəhərdə bir qədər dolanmaq üçün evdən çıxdılar və gəzə-gəzə gəlib Zəngi çayının qırğındında ayaq saxladılar. Zəngiyə yalnız yatağına görə çay demək olardı, quruyub sisqalaşmışdı, hələ ki, axırdı və elə bil çaya düşən Ayın əksi yox, özü idi və buna görə də çayın axarı onu apara bilmirdi. Əlbəttə, o, bu doğma çayın səsini eşitmirdi, amma bu çayın gümüşü sularına baş qoymuş gümüşü Ay ona elə şeylər anladırdı ki, bunu anlamaq üçün gərək sən də anadangəlmə lal-kar olasan, canım gözüm. Yalnız bir dəfə bu çayın qırğındında Anait əlini onun ovcunda gizləmişdi və o əlin istisi hələ də canında idi.*

*Arakel soruşdu ki, yenə Anaitlə görüşmək istəyirmi? O, əvvəl çıynını çekdi və sonra qətiyyətlə başını buladı. Sonuncu görüşlərində o, Anaitə anlatmışdı ki, onu özü ilə Bakıya apara bilər, amma Anait də cavab vermişdi ki, yox, yaxşı olar ki, o, özü İrəvanda qalsın, bu məkan onların gələcəyi üçün daha münasibdi, lal etiraz etmişdi və demişdi ki, indi Bakıda otuz minə qədər erməni qadını var və onların heç birinə də güldən ağır söz deyən yoxdu.*

*Sonra Arakel soruşdu ki, bəs başqa dostları ilə necə, görüşəcəkmi? O, yenə də etirazını bildirdi və açıqca dedi ki, bu dəfə İrəvana gəlməkdə bir məqsədi var: anasının nəşini Azərbaycana aparmaq.*

*Anasının basdırıldıığı yeri keçən il Arakellə birlikdə üç gün axtarmışdılardır və, nəhayət ki, tapmışdılardır və o, bu yerə elə bir işarə qoymuşdu ki, qəbri dərhal tapacaqlarına əmin idi.*

\* \* \*

*A nasının qoxusuna doğru üzən qızıl balıq aradabir geriyə yönəndə erkək qızıl balığı arxasında görürdü, artıq onun niyyətini anlamışdı və bu niyyətin qaçılmaz olduğunu anlasa belə cazibə qüvvəsi anasının hələ onu çox uzaqlardan vuran qoxusu idi. Qəfil partlayışdan sonra doğma suların təkanlarından qısa müddətə olsa da həm qulaqları batdı, həm gözləri tutuldu, amma huşu üstündə idi, burda çay çox dayazdı. Özü də bilmədi ki, onu suyun üzündə görüb qamarlayan canının əlindən necə qurtuldu? Qızıl balıq insanın nə olduğunu bilmirdi: yalnız onu biliirdi ki, dünyada canlılar var və bütün canlılar yırtıcıdır və hamisindən qaçmaq lazımdı.*

\* \* \*

...Sərməst telefon zəngindən sonra Edqar təəccübə soruşdu:

-Bəs Qaraçuxura getməyəcəyik?

Sərxan yüngülçə başını tərpətdi:

-Gedəcəyik, -dedi, -amma başqa maşınla.

Edqar bir qədər fikrə gedəndən sonra dilləndi:

-Sən haqlısan, - dedi - bu Sərməst mənim kim olduğumu niyə bilməlidə ki?

Bəlkə, Məhəmmədi çağırısan, özün deyirdin ki, maşını var.

- Məhəmmədi?

- Hə də, Məhəmmədi, Peterburqda adı dilindən düşmürdü...

- Məhəmməd Bakıda deyil...

- Bəs hardadı?

- Truskavesə gedib...

Edqar müəmmalı bir təbəssümlə soruşdu:

- Deyəsən, sən də bir dəfə Truskavesə getmişdin, axı...?

- Yadındadır?

- Əlbəttə, bir sevda romanı da orda yaşamışdin, nəsə də yazmışdin, səhv etmirəmsə, gecə budaqdan düşən almalar haqqında.

O, həqiqətən Truskavesdə bir sevda romanı yaşamışdı və, görünür, bütün keçmiş kimi bu roman haqqında da Edqara danışmışdı.

- Bəs indi niyə getmirsən Truskavesə?

Edqarın qəfil sualına dərhal cavab verdi.

- Mən çoxdan bu qənaətə gəlmışdım ki, xoşbəxt olduğum yerə bir də getməyim.

Edqar gülümsündü:

- Bu öz sözündü, yoxsa hardasa oxumusan?

Sərxan söz altında qalmadı:

- Sənin məqalələrində oxumuşam, - dedi, - ilk məqalələrindən.

Qalina, həmişə olduğu kimi, saat 10 tamanda öz açarıyla qapını açıb içəri keçəndən sonra otaqdakı təzə sıyığın qoxusunu imsilədi və qonağın ünvanına dedi:

-Takım qostyam, - sözünün ardını Azərbaycan dilində gətirdi,-can qurban!

Sərxanın paltolu olduğunu görəndə isə təəccübə soruşdu:

-A ukolit ne budem? Sovsem vizdrovel?

O, günahkarcasına Qalinanın üzünə gülümsədi və Azərbaycan dilində cavab verdi:

-İynə qalsın sabaha, Qalya, biz tələsirik.

Qalya ərkələ səsini qaldırdı:

-A nu ka snimi palto! Ya tebe dam «sabaha qalsın!»

Qalinanın belə əryana hərəkətləri, özünə fikir vermədiyinə görə hərdən onu danlaması xoşuna gəlirdi və hərdən ləp uşaq kimi dəcəllik eləyirdi ki, Qalinanı bir az da coşdursun. Bəs Qalina nə dərəcədə səmimi idi? Bunun fərqiñə varmirdi, amma inanırdı ki, belə anlarında insan həyatı yaşayır.

Taksiyə minəndən sonra da Qalinadan danışdırılar və axırdı da o:

-Sən də bir beləsini tap, Edqar,-dedi, -tək qalmaq dəhşətdi! -Və sonra özünə düzəliş verdi: -Sən beləsini niyə tapmalısan ki,-dedi, -eləsini tap ki, doğsun.

Hiss olunurdu ki, bu təklif onun xəyalını çox uzaqlara aparıb. O, öz bərəətinə də çox uzaqdan başladı:

-Yəqin, atamın 60 yaşı olanda anamı aldığıni bilirsən?

-Bilirəm.

-Deyirsən, bir yetim də mən qoyum bu dünyada?

Edqarın atasız böyüdüyünü bilirdi, hətta ləp uşaq yaşlarından bilirdi ki, onların evinə gecə gəlib, gecə də gedən kişi kimdi?

Araya çökən sükütu bir xeyli keçəndən sonra Edqar pozdu:

-Elə bilirsən, dərsdən çıxanda mən istəmirdim ki, məni də atam gəlib aparsın? Elə bilirsən, mən istəmirdim ki... -Və Edqar ona bu qəbildən, bu ahəngdə daha bir neçə sual verəndən sonra o, bir xeyli danışmağa söz tapmadı və özü də maşının aynasından şəhərin yeni tikililərinə baxmağa başladı.

Addımbaşı tixaclar bu gün onu hövsələdən çıxartmırıdı, eksinə, o, istəyirdi ki, sürücü maşını bir qədər də asta sürməyə məcbur olsun ki, Edqar Bakını gözüdolusu görə bilsin.

Şəhərin mərkəzindən çıxıb, bir neçə ilin içində ağ şəhərə çevrilmiş Qaraşəhərə çatandan sonra sürücü Nobel prospektinə burulmasını, bir daha tixaca düşmək istəməməsi ilə bağladı və anlatdı ki, bu yol bir qədər uzaq olsa da rahatdı, Zığ kəndini keçib birbaşa Qaraçuxura çıxacaqlar.

Sərxan bu yola bələddi, sonuncu dəfə pasxada Qaraçuxura, Edqarın anasının qəbrini ziyarətə gedəndə taksi onu bu yolla aparmışdı. Bir cüt qərənfil də bu yoluñ üstündəki gül dükanından almışdı.

Gül üçün yenə də həmin dükana girdilər.

Qış gündeşinin şəfəqlərinə bələnsə də məhzun Xəzər, sahilboyunun köhnə tikililəri, köhnə gəmilər görünəndə Edqar yenə gözlərini dənizə zillədi; sanki dənizi görən kimi hər şeyi unudurdu, elə bil nə isə itirmişdi və axtardığını bu sularda tapmaq ümidində idi...

-Heç mənim anam da bu dünyada yarımadı,-Edqar gözünü dənizdən çəkmədən dedi, -birinci ərini müharibəyə aparıblar, qara kağızı gəlib, gecdən-gec qarşısına mənim atam çıxıb, xəstə, qoca atam, yeganə arzusu o imiş ki, mənim toyumu görsün, mən də öz toyumda kamança çalıb, amma... bu da ona nəsib olmadı.

Edqarın toyu da, o toydakı nizamsızlıq da və axırda bəyin kamança çalıb hamını ağlatması da, hətta Vitalikin anasının o toyda dəli kimi oynaması da Sərhanın yadında idi və o toyun nizamsız mənzərələri anbaan gözləri öünüə gəlirdi.

Adına beton yol deyilən Yeni Aeroport magistralında Hövsan yoluna burulub yenidən Zığ şosesinə çıxanda sürücünün salonun güzgüsünə baxabaxa saymazyana dediyi söz onların ikisini də diksindirdi:

-Daldaklı qara «Mersedes» İnqilabı keçəndən arxamızca gəlir. Siz bilən sizi izləmirlər ki?

Sərxandan qabaq Edqar arxaya çöndü.

Maşının içərisi də bayırı kimi idi: qapqara.

Sərhan yönüb arxadan gələn maşına baxandan sonra hələ də cavab gözləyən sürücünün cavabını verdi:-Bəlkə, Sizi izləyirlər?

Həqiqətən, qara «Mersedes» onlardan aralanmındı, elə bil taksi bələdçi idi, «Mersedes» naşı.

-Düşə bilərsiz,-sürücü dedi və o, Edqarın üzünə anı nəzər salmaqla hiss elədi ki, dostunun maşından düşməyə hali yoxdur. Əslində o, özü də həyəcanlanmışdı; «Mersedes»in yol boyu onları izləməsi və burda - qəbiristanlığının qapısında arxadan yollarını kəsməsi doğrudanmı təsadüf idi?

-Qorxursan?

-Nə bilim...

Onu ürəkləndirmək qərarına gəldi:

-Qorxma!

-Mən özümə görə qorxmuram, -Edqar astadan dedi, -mən səni də bəlaya saldım.

Sərhan acı-acı gülümsədi, çünkü bu sözü Edqar ona bir dəfə demişdi, özü də neçə il qabaq, o zaman onun oğlu artıq üçüncü sınıfə gedirdi, Edqar isə hələ də subaydı. Amma elə o ərefədə özündən on yaş kiçik bir yəhudi qızına vurulmuşdu. Qız da ona biganə deyildi, amma heç bir ay keçməmiş bu sevda onunla nəticələndi ki, qızın qardaşları yəhudi məhəlləsində onları yaxaladılar. Qardaşlardan biri biçaq çıxardanda və bu zaman Edqar ağappaq ağaranda o, dostunu ürəkləndirmək istədi:

-De ki, fikrim ciddidi, ailə qurmaq istəyirəm, nədən qorxursan?

Edqar doluxsundu: «Mən özümə görə qorxmuram, mən səni də bəlaya saldım» dedi.

Əslində, ağlamaq məqamı idi, amma Edqarın təklifi onu güldürdü:

-Koroğlu bu yerdə deyib ki, qaçmaq da bir igidlikdi.

Qardaşlardan birini isə, deyəsən, onun gülməsi təbdən çıxardı və o da biçağa əl atanda qaçırlar.

Sonralar bu əhvalat onların ən maraqlı xatırələrindən birinə çevrildi. Üç il qabaq Peterburqda görüşəndə də o hadisəni yada saldılar və bu xatirat nədənsə o zaman Edqarı ağlatdı.

Unutmamışdı, uşaqlıq illerində Edqarın ən sevimli kitabı «Koroğlu» idi, amma o, bir məqama çox təəccübənləndi: «Görəsən, bu dastanda niyə erməni yoxdur?».

Sərhan çox-çox sonralar dərk elədi ki, bu sualın özü erməni-müsəlman qarşıdurmasından doğan bütün sualların müxtəsər cavabıdır.

...O hadisəni bir də ona görə tez-tez xatırlayır ki, o ərəfədə o da vurulmuşdu və tamamilə təsadüfən qarşısına çıxan riqalı Zintra onu evindən-eşiyindən soyutmuşdu, hərdən evə də getmirdi, ya artıq ona evindən də çox doğmalaşmış estakadada, ya da Edqarın mənzilində gecələyirdi. O, bilirdi ki, bu, bir könüldən min könülə sonalayıb aldığı, taleyini qürbətə bağladığı, uzaq Arxangelskdə bir tək anasından başqa kimsəsi olmayan Qalina Aleksandrovnaya xəyanətdi, amma hiss eləyirdi ki, bu xəyanət onu yaşıdır.

Edqar bu romanın qəti əleyhinə idi, hətta hərdən onu hədələyirdi: «Deyəcəm Qalina Aleksandrovnaya».

Riqalı Zintranı Bakıda görüb tanıyandan sonra isə Edqar Allahi günahlandırdı:

-Qurban olduğumun əməllərindən baş açmaq olmur, - dedi, - sizi vaxtında da qarşılaşdırı bilərdi...

...«Odessafilm»dən dəvət alanda və sonra da məlum olanda ki, çekilişlər Riqada olacaq, sevindi, çünkü Baltikyanı ölkələrin paytaxtları sırasında yalnız Riqanı görməmişdi.

Fevralın sonu, ya bəlkə də martın əvvəli idi, havalar şaxtalı keçirdi, aylardan bəri əriməyən qarın üstünə yenə qar yağmışdı və rejissorlar çalışırdılar ki, bu qar əriməmiş filmin bu şəhərdə nəzərdə tutulmuş epizodlarını çəksinler.

Nədənsə aktyor truppasını Riqanın otellərində birində yox, yazıçıların Yurmaladakı Yaradıcılıq evində yerləşdirildilər və bildirdilər ki, Yaradıcılıq evinin tibbi xidmətində yararlana bilərlər.

Canından şikayəti yoxdu, amma çekilişdən qayıdanda və birdən-birə başında kəskin ağırlar başlayanda həkimə ağız açmalı oldu.

Kabinetin qapısındaki adı, soyadı oxuyanda bildi ki, həkim latış köklüdü: Veysa Zintra Rudolfovna.

Həkim qız danışmağa başlayanda gözəlləşdi və o qədər gözəlləşdi ki, onun sözünü kəsməsinə peşiman oldu.

-Da vı pravı, mojet bit ya ustal...

Həkim təzyiqini ölçündən sonra dedi ki, gündə aži üç-dörd saat açıq havada olmaq, piyada gəzmək lazımdı.

Bəyəm, Yurmalaya gələndən bütün günü açıq havada deyildimi?

Rejissor ssenarisinə uyğun olaraq Latviyalı bir qadın yeni il ərəfəsində haçansa onunla dostluq eləmiş, onunla aşnالiq etmiş bir-birini tanımayan üç qafqazlı kişini (azərbaycanlısı, gürcünü, ermənini) Yurmalada qarşılıyırıldı. Filmin qayəsi xalqlar dostluğu olsa da rejissorun məqsədi bu üç qafqazlı Don Juanı məsxərəyə qoymaqdı. Ssenaridə hər şey məlumdu, yalnız bircə şey aydın deyildi: «Latviyalı xanım yeni il gecəsini onların hansı ilə keçirəcək?». Komik səpgidə qələmə alınmış bu ssenari onun xoşuna gəlmirdi, amma bilirdi ki, öz rolunu axıracan oynamalıdı ki, burdan əlibos qayıtmaması.

...Hələ həkimin kabinetində ikən hiss elədi ki, başındakı ağırlar çəkilir, eyni açılır.

Buna səbəb nə idi? Həkimin gözəlliyi, daha doğrusu, danışmağa başlayan kimi mələyə çevrilməsi, yoxsa, qəfildən simasını çulğalayan məlahət?

Sonra həkim qız bir qədər də özündən söz açdı, dedi ki, uşaqlıqda o da kino ulduzu kimi parlamaq arzusunda imiş, amma qismətdən qaça bilməyib.

Həkim qız onlarla kino ulduzunun adını sadalayanda və birdən onun da adını, soyadını çəkəndə gözləri doldu. Məgər belə anların həsrətilə yaşamırdımı?

On-on beş dəqiqə süren ünsiyətin tamamında qadın bir də onun təzyiqini ölçmək istəyəndə razılıq vermedi, təbəssümlə dedi ki, daha buna ehtiyac yoxdu.

Sağollaşanda da həkim ondan təbəssümünü əsirgəmədi və sonra da dedi ki, haçan istəsə, ona müraciət eləyə bilər.

Ertəsi gün onlar Yaradıcılıq evinin foyesində təsadüfən qarşılaşdırılar və salamlaşandan sonra ayaq saxlayıb bir neçə dəqiqə səhbət etdilər.

O, rus dilində dərhal sezilən ləhcə ilə danışındı və fikrini çatdırmaq üçün hansısa bir sözü tapa bilməyəndə gülümşəyirdi və bu da onun nitqinə sanki yeni bir təravət gətirirdi, siması nurla dolurdu.

Üçüncü gün həkimin kabinetinin qarşısında növbə tutanda heç yanğı agramırdı, sadəcə, həkimə qulaq asmaq istəyirdi, isteyirdi ki, bu qadının danışmağa başlayanda necə gözəlləşdiyini bir daha görsün.

Sonra həkim qızı bir dəstə çiçək bağışladı və qadın çiçəyi alandan sonra dedi ki, hələ heç kimin ona verdiyi çiçəyi geri qaytarmayıb. Və bu sözü qadının xəbərdarlığı kimi qəbul elədi.

Beşinci gün axşam hiss elədi ki, kafesi, barı və ümumiyyətlə, hər cür səliqə-sahmanı olan bu Yaradıcılıq Evinde özünə yer tapmir. Əlbəttə, əyləncə tapmaq olardı, burda onu gözleri ilə diri-diriyən bir-birindən gözəl qadınlar vardi, hətta ondan avtoqraf istəyənlər də olurdu, amma hiss eləyirdi ki, bu qadınları avtoqrafdan daha çox yeni bir macəra maraqlandırır.

Növbəti həftənin birinci günü yenə də günbəgün ona doğmalaşan kabinetin qapısını döyüdü. Bu dəfə də ünsiyət çox sürmədi, amma son olaraq Zintraya dedi ki, üzündəki ifadə hərdən ona Cokondanın təbəssümünü xatırladır. Həkim soruşdu ki, Cokondanın təbəssümü nə ilə əlamətdardır? Bu sualın cavabına hazır idi: «O təbəssümün ifadə etdiyi müəmməli vədlə».

Sonra o daha doktor Veysanı kabinetində görə bilmədi, məlum oldu ki, körpəsi xəstələndiyinə görə bülletenə çıxıb və işə haçan qayıdacağı bəlli deyil. Həkimin ev telefonunu öyrənsə də, zəng vurmağa cəsarəti çatmadı. Amma çəkilişlər tamamlanandan sonra Bakıya qayıdanda hiss elədi ki, ürəyini Yurmalada qoyub, Bakıya özü ilə gətirdiyi quruca nəfəsidi.

Rıqadan Qalina Aleksandrovnaya mətbəx dəsti, Murada keti, özünə isə latış dilində danışq lügəti almışdı, çünkü Rıqaya düşdükleri ilk gündən anlamışdı ki, latış dili almanın dilinə bənzədiyi qədər də, rus dilinə yaxındı və bu dili tez bir zamanda öyrənə bilər, uşaq vaxtı anasının ona öyrətdiyi almanın dilini də tam unutmamışdı.

Bu kitabı tez-tez vərəqləməsi, oxuması, hiss eləyirdi ki, Qalina Aleksandrovnarı təeccübənləndirir. Hər ehtimala qarşı çalışırdı ki, arvadı heç nə duyması...

Amma qadın ola, heç nə duymaya?! Ayaqlarını evdə tappıldatmasından bilirdi ki, onun əməlindən narazıcıdı, ona ele gəlirdi ki, Qalina Aleksandrovnə heç nəyi üzə vurmayaçaq, amma günlərin birində çox ciddi tərzdə dedi ki, bizim xoruzumuz özgə çəpərində bir belə banlamazdı, görəsən, nə olub buna?

Edqar isə onun duyğularını məsxərə ilə qarşıladı:

-Sən üzünə gülən hər iki qadından birinə vurulursan,- dedi, -oğlundan utan, indi onun vurulan vaxtıdı, sənin yox...

Yazdığı məktublar cavabsız qalanda fikirləşirdi ki, yəqin, yazıları sahibinə çatmır, axı, o, Yaradıcılıq evinin ünvanına yazırı. Beşaltı məktubu cavabsız qalanda Zintranın evinə zəng vurdu və dərhal da soruşdu ki, məktublarını alıbmı?

-Da, ya poluçila...

-A poçemu ne otveçaete?

Və Zintra gözlənilməz cavab verdi, dedi ki, bu məktublar onu qorxudur...

Nə yaxşı ki, dəniz vardı və o, Edqarla bu dənizə baliq tutmağa gedirdi.

Suya atdıqı qarmaq insana çox şeyi unutdurmuş. Əslində onun Zintraya yazdığı məktublar da Yurmalaya atılmış qarmaqlar idi. Bəyəm, o Zintraya evlənə bilərdimi? Bəs Qalina Aleksandrovna necə olsun? Bəs oğlu nə deyərdi?

Telefon zənglərinin birində isə Zintra ona ev ünvanını verdi və dedi ki, Yaradıcılıq evinə məktub göndərməsin, bu iş yerində dedi-qoduya səbəb olur.

Növbəti ilin qışında o, Yurmaladakı Yaradıcılıq evinə yola düşdü. Ara-sıra etdiyi tərcümələrə görə bir il ərzində həm SSRİ Yazıçılar İttifaqına qəbul olunmuşdu, həm də Yurmaladakı Yaradıcılıq evinə 24 günlük putyovka almışdı.

Həmin kabinetdəki görüş anında Zintra son dərəcə təəccüblənsə də onu səmimi qarşılıdı, amma biləndə ki, Yurmalaya ona görə gəlib, ağladı və sonra da anlatdı ki, o, öz səadətini bir başqasının səadəti üzərində qurmaq istəmir, oğlunu böyüdür və hələ ki, ərə getmək barədə düşünmür və yalnız ona çalışır ki, ingilis dili öyrənsin...

O, artıq Zintranın (rəsmən olmasa da) rus ərindən ayrıldığını, ərinin də Rusyanın Tümən vilayətində məskunlaşdığını və ordan məktub yazmasa da, hər ay pul yolladığını biliirdi. Zintranı da özü haqqında kifayət qədər məlumatlandırmışdı, anlatmışdı ki, duyğularının əsiridi, onu başa düşsün.

Və birdən-birə o niyyətini Zintraya onun dilində -latışca anladanda isə qadının göy gözləri işiqla doldu, elə bil quru budaq idi, bir anda çıçəklədi, yarpaqladı. Və sonra soruşdu ki, latış dilini haçan öyrənib? O da latış dilində cavab verdi ki, ona məktub yazmağa başladığı gündən.

Düz iyirmi üç gün Zintranın Yaradıcılıq evinin qapısından keçib kabinetinə girməsini gözlədi ki, sübh tezdən aldığı bir dəstə çıçəyi ona bağışlasın. Zintra çıçəkləri alırdı, qoxlayırdı, pəncərənin qıraqındakı gülqabına qoyurdu, çox az danışındı, amma onun latış dilində dediyi cümlələrə maraqla qulaq asırdı və acı-acı gülümseyirdi...Günlər isə keçirdi...

Hiss olunurdu ki, Yurmalada yazın gəlisiñə bəlkə də insanlardan daha çox sevinən canlılar da var və bu, özləri hər deyəndə görünməsələr də, sehirli səsləri ile sahilboyuna yeni bir həyat getiren qaratoyuqlardı. Hətta axşamlar hava qaralandan sonra da bir müddət oxuyurdular. O isə burda ən çox axşamlar dariixirdi.

...Amma o axşam gözlənilmədən ona Zintra özü zəng elədi, özü də gözlənilməz bir təkliflə; bu axşam onu və oğlunu gəzməyə apara bilərmi? O, bu sualın cavabını bir kəlmə ilə, özü də latış dilində verdi:

-Labi...

Yurmalanı tərk etməsinə günlər yox, saatlar qalmışdı və o, istər-istəməz tez-tez qolundakı saatına baxırdı.

Sanki Baltık dənizi də o axşam ona görə susub kirilmişdi ki, axşamın alatoranında öz qərib, qəməgin nəgmələrilə bir-birini arayan qaratoyuqları dinləsin.

Sahildə seyrəklikdi, bəlkə də qəsdinə dursan, bəyaz, nəm qumsallığın tutub saxladığı ayaq izlərini də saymaq olardı.

Yanaşı addımlayırdılar, əsasən latış, hərdən də rusca danışırdılar. Hələ məktəb yaşına üç ili qalmış Andris gah onlardan beş-on addım qabaqda gedirdi, gah da beş-on addım arxaya qalırdı və əlindəki bulkanı özü yemirdi, tikə-tikə bölib sahil sularında eşələnən qu quşlarına paylayırdı.

Burda qu quşlarının insandan qaçmamasını, əksinə, insana yaxınlaşmasını, o, hər dəfə bu sahilə çıxanda görürdü və bu hələ keçən ildən onu heyrətə gətirirdi, çünki onun balıq ovlağında, Səngəçalda məskunlaşan qu quşlarının insanı heç qüllə mənzilinə buraxmamasını çox görmüşdü.

Zintra birdən-birə sol əlini onun ovcuna qoyub dedi ki, əlləri üzşüyür.

Bu, onların ilk teması idi.

Zintra gözlənilmədən sözləri o qədər də çətin başa düşülməyən bir latış mahnısını pəsdən oxuyandan sonra soruşdu ki, o, bu mahnidan nə başa düşüb? O, bu mahnidən sözlərini tam tuta bilməmişdi, amma anlamışdı ki, söhbət pərvanədən gedir, özü də özünü oda toxuyan bir pərvanədən. Və bunu Zintraya çatdıranda o, dedi ki, o, bu gecənin pərvanəsidir.

O, bu sözün tamamında Zintranı yüngülçə öpəndə və Zintra cavab olaraq başını onun ciyninə söykəyəndə tanış anlar yaşadı və bir daha inandı ki, heç bir qadın əlçatmaz deyil.

Zintra bir xeyli susdu, sanki daha ona söyləməyə sözü qalmamışdı.

Sahil boyundakı restoranlardan birində şam elədilər, şərab içdilər, çox şeylərdən danışdırılar, hətta Zintra hazırda ona maraq göstərən kişilərdən də söz açdı və axırda da dedi ki, onların heç birinin yanında özünü belə arxayın hiss eləmir.

Yəqin ki, xidmətçi restoranın on beş dəqiqədən sonra bağlanacağını nəzakətlə ona çatdırmasaydı, hələ bir şüşə də şərab içəcəkdilər və yenə də rəqs eləyə-eləyə Zintra başını onun sinəsinə söykəyib deyəcəkdi ki, xoşbəxt olmaq üçün insana çox şey lazım deyil...

O, fikirleşirdi ki, demək, nəhayət ki, Zintraya xoşbəxt anlar yaşadada bilib, amma təessüflənirdi ki, Bakıya yola düşməsinə günlər yox, saatlar qalıb.

Taksi ilə onları sahildən çox da uzaq olmayan evlərinə çatdıranda və burda da anladanda ki, daha gecdi, elə bu taksi ilə də Yaradıcılıq evinə dönmək istəyir, Zintra dedi ki, hələ ona ən vacib sözü söyləməyib.

Nəhayət ki, Zintra bu sözü də söylədi, amma beşmərtəbəli evin beşinci mərtəbəsindəki ikiotaqlı mənzilə qalxandan, adama bir fincan qəhvə içəndən və Zintra Andrisi uşaq otağına yatmağa göndərəndən sonra Zintra dedi ki, qadının bu dünyada ən ali məqsədi uşaq doğmaq, uşaq böyütməkdir və o, istəyir ki, dünyaya daha bir uşaq gətirsin və bu körpə ona bənzəsin...

...İyun ayının 9-da, Zintranın ad gündündə yenə Yurmalaya gəlmişdi, amma Yaradıcılıq evinə yox, Zintranın hər şeydən çox qəhvə qoxusu ilə yadında qalan mənzilinə.

Zintra Liyelupe çayına açılan pəncərələrini gecələr taybatay açırdı, amma bu qoxu otaqdan çıxmırıldı ki, çıxmırıldı.

Avgustun ortalarında isə Zintra Andrislə Bakıya gəldi və Edqar da öz mənzilinin açarını dərhal ona verdi ki, otel problemi ilə üzləşməsin.

- Sən tanınmış adamsan,- dedi, - otelə əcnəbi bir qadının yanına gəlib-getməyin artıq söz-söhbətə səbəb ola bilər, Qalina Aleksandrovnaya çatdırıralar.

Amma açarı verəndən sonra bir xəbərdarlıq elədi: «xanım balkona çıxmasın».

O, bu xəbərdarlığın səbəbini təxmin etdi, amma başa düşə bilmirdi ki, bu xəbərdarlıqdan məlumatlı ola-ola Zintra nəyə görə hər gün süpürgəni əlinə alıb balkona çıxır və balkonu süpürməyə başlayır.

Edqarın mənzilində üç gecə gecələyəndən sonra Zintranı Qubaya, Şamaxıya və sonra da Səngəçala - estakadaya balıq ovuna apardı. Burada isə ən çox sevinən Andris idi: deyirdi ki, böyükəndə dənizçi olacaq.

Zintra tez-tez bəxtiyar günlər, aylar yaşadığını etiraf eləyirdi və yalnız bir şeyə təəssüflənirdi: «Görəsən, niyə hamile olmur?».

1992-nin yayına kimi, hər üç aydan bir görüşdülər. Əsasən Yurmalada, hərdənbir də Bakıda.

Zintranın Azərbaycan dilində bir xeyli söz, ifadə öyrənməsi ona maraqlı gəlirdi, çünki latış dili ilə Azərbaycan dili arasında heç bir yaxınlıq yoxdu.

Zintra hərdən onu Azərbaycan dilində dindirir və deyirdi ki, Bakıda altıca ay yaşasa, bu dili öyrənər.

Onların Bakıda görüşməsi isə xeyli çətinləşmişdi, çünki Edqar evlənmişdi və Zintra həmişə olduğu kimi Andrislə Bakıya gələndə onu Yazıçıların Şüvəlandakı Yaradıcılıq evində yerləşdirməli olurdu. 1992-ci ilin yayında da onlar Bakıda görüşməli idilər, amma elə o yay günlərində Yaradıcılıq evi qəçqinlərin sığınacaq yerinə çevriləndə, qərara aldı ki, o, özü Yurmalaya uçsun.

1993-ün yanında Zintra teleqramla ona bildirdi ki, o, ən böyük arzusuna çatıb, yenidən ana olub, körpənin adını Yanis qoyub, ona öz soyadını verib, amma onu ən çox sevindirən uşağın sıfətindəki doğma cizgilərdi, oğlunu görmək istəyirsə, gəlsin.

O yaz o, taleyinin ən acı günlərini yaşayırırdı. Qarabağ uğrunda döyüşlərdə həlak olmuş oğlunu Bakıda torpağa tapşırmışdı. Gəlin isə iki ayağını bir başmağa dirəyib deyirdi, daha onu Bakıya heç nə bağlamır, Moskvaya-anasının yanına gedəcək. Seryoja artıq dörd yaşına keçmişdi, hər gün atasını soruşurdu, qapı zənglərinə hamidan qabaq özünü çatdırıb soruşurdu: «Papa, eto ti?». Qalina Aleksandrovna bu itki ilə barışa bilmirdi. Elə gün olmurdu ki, onların evinə «təcili yardım» gəlməsin.

Hər halda, o, yaz günlərində Zintraya müxtəsər də olsa, məktub yazdı, amma başına gələn müsibət haqqında bir kəlmə belə söz açmadan.

Zintranın növbəti məktubu altı ay sonra Latviyadan yox, Amerikadan-Çikaqo ştatından gəldi. O, yazdı ki, Andrisi Latviyada anasının yanında qoyub, Amerikaya Yanislə gəlib, artıq işə də düzəlib, amma burdakı həyat tərzi ürəyincə deyil, burda hər şey pulla ölçülür və məktubunun sonunda da ondan pul istəmişdi, özü də min dollar.

İlk dəfə idi ki, Zintra ondan nə isə istəyirdi...

Özü borc içinde olsa da, min dollar tapıb Zintraya göndərdi, amma Amerikadan cavab məktubu almadı, yazdığı məktub isə üstünə qayıtdı.

Qalina Aleksandrovnanı torpağa tapşırandan, bu dünyada tamam yalqız qaldığını, özüne yer tapmadığını anlayandan sonra Riqaya uçdu ki, bəlkə, Zintradan bir xəbər tuta bilə.

Çox çətinliklə də olsa, Latviyanın ucqar bir kəndində Zintranın anasını tapandan sonra məlum oldu ki, o artıq bu dünyada yoxdur, körpəsi Yanisi isə, ABŞ vətəndaşı olduğu üçün Çikaqo şəhərində uşaq evinə veriblər.

Üç il qabaq Peterburqda görüşərkən Edqar Zintranı da xəbər aldı və bu sevgi macərasının - bu romanın sonluğundan hələ olanda:

-Mən sənin yerinə olsam, - dedi, - gedib Amerikada o uşağı taparam.

Əslində, Qalina Aleksandrovnanı itirəndən sonra bu dünyada özünə yer tapmayanda, tənhalığın əsirinə çevriləndə, o, özü də bu fikrə düşdü. Onsuz da baş alıb harasa getmək istəyirdi, ona elə gəlirdi ki, harasa getsə, təklikdən xilas olacaq.

Hələ Sovetlər dağılmamış, köçüb Amerikada məskunlaşmış sınıfdaşı Emin Göycayılya öz niyyətini məktubla anladanda və Emin də onun

məqsədini alqışlayanda bir az da ürəkləndi və hətta ingilis dili öyrənməyə başladı.

Eminin göndərdiyi qızılı surguclu, qızılı möhürlü vizanı alanda və anlayanda ki, daha onun Amerikaya getməsinə heç bir maneə yoxdur, qorxdu və sanki içində daha bir Sərxan doğuldu: «Lap tutaq ki, gedib Amerikada o uşağı tapdın, ona nə deyəcəksən?».

Artıq neçə iller idi ki, bu sualın cavabını fikirləşirdi və ona elə gəlirdi ki, Amerika səfəri bu suala tapacağı cavabdan asılıdı.

Vizanın müddəti isə çoxdan bitmişdi.

Emin isə elə hey zəng vururdu və soruşurdu: «bəs sən niyə gəlmirsən?».

...Sürücü:

-Düşün də,-dedi,-nəyi gözləyirsiz?

O da eyni qayda ilə Edqara təpindi:

-Düş də, nə gözləyirsən?

Qara «Mersedes»dəki kişilər onlardan qabaq maşından düşdülər. Biri geyimli-gecimli idi. İkinci kişinin cindirindən cin hürkürdü. Özündən çox malakeşi və sıniq-salxaq vedrəsi diqqət çəkirdi. Üçüncü kişi əlində daş baltası tutmuşdu. Onlara ağızucu salam verdi və yoldaşlarına üz tutub:

- Gəlin gedək,- dedi.

Onlar qəbiristanlığının kənarındaki hələ üstü götürülməmiş qəbirə yaxınlaşanda Sərxan Edqara sarı çönüb gülümsədi:

-Düş də, bəs indi nəyi gözləyirsən?

Edqar astadan dilləndi:

-Bilmirəm.

Araya çökən sükutu sürücü pozdu:

-Burda çox ləngiməyəcəksizsə,-dedi, -mən Sizi gözləyə bilərəm.

Edqar ondan önce cavab verdi:

-Yox, ləngiyəcəyik, -dedi və ağır-ağır maşından düşdü. Amma bir gözü «Mersedes»dən düşəndən sonra artıq onlardan xeyli aralanmış kişilərdə idi.

Sərxan ildə bir kərə, pasxadan - pasxaya bu qəbiristanlıq gəlib bir dəstə çiçəklə Asya Cahangirovnanın xatirəsini ananda, xristian ənənəsilə bir şam yandırıb sinədaşının üstünə qoyanda, ətrafa göz gəzdirirdi və hiss eləyirdi ki, burda günbəgün çoxalan daş evlər elə bil bu qəbiristanlığının üstünə yeriyir və bu məkan aralıdan qəbiristanlıqdan çox yaşıł bir adaya bənzəyir.

Bu məkanın yaşıllığına səbəb, əlbəttə, isti-soyuq öz yerində susuzluğa da tab gətirə bilən şam ağacları idi. Sərxanın yadındaydı, anasının əlində Edqar da burda bir şam əkmışdı və indi Sərxana elə gəlirdi ki, Edqarı hər şeydən çox bu şam ağacı təəccübəndirəcək, çünkü bu şam o qədər böyümüş, qol-budaq atmışdı ki, Asya Cahangirovnanın məzarı ilə yanaşı daha bir neçə xristian qəbrini qol-qanadının altına almışdı.

Amma Asya Cahangirovnanın qəbrinə çatar-çatmaz Edqarı da, elə onun özünü də başqa bir mənzərə təəccübəndirdi.

...Heyrətlə bir-birinin üzünə baxırdılar. Səliqə-sahmanını saxlamış məzarın ağ, mərmər sinədaşının üstünə bir dəstə nərgiz qoyulmuşdu. Və hiss olunurdu ki, məzar yan-yörəsindəki qəbirlərlə müqayisədə abaddı, hətta burdakı qızılıgül kolu da yamaşıldı. Kolun ucunda bir buta gözə dəyirdi və hiss olunurdu ki, bir günün xoş havasına bənddi ki, pardaqlayıb açılsın.

Edqar əlindəki qərənfilləri bu nərgiz topasının ətrafına bir-bir düzəndən sonra soruşdu:

-Qabil kişi hələ sağdı?

O, Qabil kişini axırıncı dəfə arvadının qırxında görmüşdü: köhnə qonşu kimi başsağlığı verməyə gəlmışdı, özü də tamam yeni qiyafədə: başında,

əsasən, din tərəfdəşlarının, mollaların, hacıların gəzdirdiyi bəmbəyaz araqçın, əlində qara təsbeh, dilində dua-səna.

O, Qabil kişini lap uşaqlıqdan tanıyordu, bilirdi ki, Edqarın anasının - Asya xalanın añaşasıdır. O zamanlar Qabil kişi Az.TV-nin avtobusunu sürdü, müğənniləri, aktyorları rayonlara - əsasən ana vətəni Lənkərana, Masallıya aparıb gətirdi və bununla fəxr eləyirdi; onun söz-söhbəti də şirəli idi; ən çox müğənnilərin, aktyorların bir-birilə zarafatlarından söz açırdı və bu da, təbiii ki, gələcəkdə aktyor olmaq arzusu ilə yaşayan Sərxanın marağına səbəb olurdu.

Qabil kişini məhəllədə cəmi uşaqlara sevdirən isə onun hardansa ələ keçirib məhəlləyə gətirdiyi ştanq və ağırlıq daşları idi. Hərdən ştanq qaldıranda, bir-iki pudluq daşları atıb-tutanda, uşaqlar, ən çox da yeniyetmələr onun başına yiğisirdilər və onlar da öz məharətlərini göstərirdilər; o zamanlar ariq və cüssəsiz olsa da, o da öz gücünü sınayırdı. O, Qabil kişinin halalca arvadı Ruqiyəni də tanıydı, bilirdi ki, daha doğrusu, anası ona söyləmişdi ki, zavallı Ruqiyə taleyi ilə barışib, neynəsin, Qabil vəhşidi.

Sinəsinin, enli ciyinlərinin qapqara, qapqalın tük gətirməsi, həmişə qızartılı, iri qara gözəleri, qalın qaşları onu həqiqətən də vəhşiyə oxşadırdı; amma danışmağa başlayanda gözləri güldürdü, sıfətindəki zəhm çekildi və o, öz yaşıdlarından çox, məhəllənin cavanları, uşaqları ilə ünsiyyət qururdu.

Sonralar anası Sərxana Qabil kişi ile Asyanın münasibəti haqqında daha bir söz demişdi: «Qabil Asyaya ona görə yanaşib ki, bəlkə, bir züryəti ola, bu dünyadan sonsuz getməyə».

Edqar bir də soruşdu:

-Qabil kişi hələ sağdı?

Sərxan müəmmalı cavab verdi:

-Belə görünür ki, sağdı...

Sonra Edqar yerdən bir çinqıl daşı götürüb baş daşını döyəclədi və sıfətini daşa söykəyib bir neçə kəlmə söz dedi, amma Sərxan bu sözü eşidə bilmədi.

Qəbiristanlığının sükutunu təyyarə səsi və sonra da Edqar pozdu:

-Mən bir vaxt onu öldürmək isteyirdim, anama deməmişdim, amma o, bunu duymuşdu, birbaşa üzümə dedi ki, onda əvvəlcə məni öldür!

-Sən bunu mənə söyləməmişdin.

-Düzdür, söyləməmişdim, bu mənim səndən gizli yeganə sirrim idi.

-Yadimdadır, onun haqqında hərə bir söz danışındı, kimi deyirdi nəşə çəkir, kimi deyirdi qumar oynayır, amma hər şeyin sübutu-sinədaşının üstündəki nərgizləri nişan verdi -bu çiçəklərdi...

-Düzü, mən bunu ondan gözləməzdim. Bəs sən?

-Mən?... Bilmirəm. Amma indi fikirləşirəm ki, bu günlərdə gedib onu tapım.

-Hardan tapacaqsan? Bəs köhnə məhəlləni sökməyiblər?

-Söküblər, amma qonşular ele o sökülmüş yerə gəlirlər, orda bir çayxana var, orda görüşürlər, -sözünün ardını zarafatla gətirdi, -bəlkə, səni də aparım ora.

Edqar bu zarafatı ötkəm qarşılıdı:

-Mənim üçün Bakı da, köhnə məhəllə də sənsən, -dedi, -mənim nostalgiyam səninlə bağlılı, ziyarətlər isə sənin təşəbbüsündü, çox sağ ol.

-Bu son ziyarətdi, - Sərxan dedi, - amma mən səni həqiqətən də köhnə məhəlləyə aparmaq istəyirəm.

- Ehtiyac yoxdur, -Edqar dedi və əlini sinə daşının üstündəki nərgizlərə toxundurdu, -ola bilsin ki, o, burada on-onbeş dəqiqə qabaq olub, nə yaxşı ki, qarşılaşmamışlıq, bilirsən...

Sərxan Edqarı sözünü bitirməyə qoymadı:

-Bura bax, sənin başqa bir adama gümanın gəlmir ki?

Edqar duruxdu və müəmmalı tərzdə gülümsəyəndən sonra suala sualla cavab verdi:

-Deyirsən, yəni anamın başqa aşnası da varmış?

Sərxan bu sualın qarşısında aciz qaldığını gülümsəməklə bildirdi və sonra da dostundan üzr istədi.

O, hələ lap körpə yaşlarından anasının nəyə görə Asya xalaya hörmət bəslədiyini bilirdi, anası həmişə deyirdi ki, başqları halalca ərinin döşəyinə kişi salır, amma Asya aşinasına da sadıqdi.

O, özü də hər şeyi görürdü, başa düşürdü, Asya xala, demək olar ki, gecəsini, gündüzünü «Zinger» markalı tikiş maşınının arxasında keçirir, aradabır də, Azərbaycan məktəbində oxuyan oğluna erməni əlifbasını öyrətmək istəyirdi. Nədənsə, Edqar bu əlifbanı öyrənməyə meyilli deyildi, hətta bir dəfə etirazını onun yanında da bildirdi:

-Axi, mənim nəyimə lazımdı bu əlifba?

Asya xala isə taxçadakı kitabları nişan verdi:

-Bax, bunları oxumaq üçün lazımdı, -dedi, -bunlar tarixdi, erməni tarixidi, sən bunları oxumalısan, bu sənin borcunu.

Edqar, nəhayət ki, erməni əlifbası ilə hecalaya-hecalaya oxumağı öyrənsə də, o kitabları oxumadı, günlərin birində isə o kitabları məhəlləyə köhnə xalça almağa gələn erməniyə satdı.

Bu hadisədən elə həmin gün xəbər tutan Asya xalanın artıq yepyeke kişi olan Edqarı həyətin ortasında basıb döyməsini, qonşu arvadların ağızı-burnu qan içində olan Edqarı onun əlindən almasını və axırda, təsadüfən gəlib bu mərəkənin üstünə çıxan Qabil kişinin bu işe qarışmasını da unutmamışdı. Asya xalani, nəhayət ki, toxtadan sözü də Qabil kişi dedi:

-Mən o xalça alverçisini tanıyıram, narahat olma, o kitabları geri alacam...

Bu, Asya xalani onun yaddaşında yaşıdan yüzlərlə, bəlkə də minlərlə xatirədən biri idi və indi o xatirələrin işığında təsadüfən diliindən çıxan «ikibaşlı» sualın əzabını çəkirdi.

Asya xalanın qəbri dəmir hasara alındığından, məzarın sağındakı boşluq dərhal diqqət çəkirdi və Edqar o boş yeri nişan verib:

-Mən o yeri özümçün nəzərdə tutmuşdum, -dedi və dostundan gözlənilməz bir xahiş elədi, -əgər mən bu gecə ölsəm, sabah məni elə burda basdırarsan...

Sərxan onun xahişini zarafatla qarşılıdı:

-Bu gecə kimdi səni ölməyə qoyan, -dedi, -səhərə kimi vuracayıq.

Sonra Edqar yenə əlindəki çay daşını bir neçə dəfə başdaşına toxundurdu, daşa üzünü söykəyib nəsə dedi, sığallamağa başladı, sanki daşı yox, canlı insanın telinə tumar çəkirdi.

Qəfildən qulağı çalan segah səsinə getdi ki, Edqar anası ilə təkbətək qalsın, ürəyini istədiyi kimi boşalıtsın. Pəsdən oxuyan fəhlə onu yaxınlığında görəndə kiridi. Onları danışdırmaq niyyəti yoxdu, amma o fəhlənin başının üstündə durmuş geyimli-keçimli kişi özü onu dindirdi.

-Siz bilən bu qəbiristanlığının gözətçisini harda tapmaq olar?

O, ciyinini çəkdi və sonra da soruşdu:

-Bu qəbiristanlığının gözətçisi də var?

-Əlbəttə, var, -kişi cavab verdi, -gözətçisiz qəbiristanlıq olar? -Və sonra da niyyətini açıqladı, -biz burda gül əkdik, deyirəm puldan-paradan verək, arada gəlib sulasın, qurumağa qoymasın.

Sonra kişi bir qədər ona yaxınlaşıb gülümsədi:

-Siz mənə yaman tanış gəlirsiz, -dedi, -amma yadıma sala bilmirəm, -ani gülümsünəndən sonra Edqarı nişan verib sözünün ardını gətirdi, - o kişi də mənə tanış gəlir, kamança çalan deyil ki?

O, dərhal cavab verdi:

-Yox, o, kamança çalan deyil.

Amma bu sorğu-sual onu bir qədər şübhələndirdi: çünkü onlar qəbrin üstündə baltalıq, malalıq iş görməmişdilər və sanki bilmirdilər ki, daha ney-ləsinlər?

Edqarın başdaşını qucaqlayıb ağladığını görəndə, dərhal toxtatmaq qərarına geldi, amma o gözlerinin yaşını əlinin dalı ilə silərək:

-Mən anama ağlamırıam; doğulduğu torpağa qovuşub, iz qoyub, -mən öz halima ağlayıram, öz halıma, -dedi və o, var səsiylə hönkürəndə isə, nəhayət ki, Edqarın Peterburqdən bura niyə gəldiyini sanki kəşf elədi.

Yenə də taksi ilə həmin yolla qayıldırdılar, Edqar susurdu və onun yeknəsəq suallarına da başını tərpətməklə cavab verirdi, amma Nobel prospektində, Nizami parkının yaxınlığında Edqar özü onu dindirdi:

-Rote-fane parkını söküblər?

Edqarın parkı əzəli adıyla yad etməsi onu təəccübləndirmədi, əksinə, sanki bu adla yaxın keçmişin doğma nəfəsini duydu.

-Yox, mən bilən, sökmeyiblər, amma yenidən qurublar.

-Bəlkə, taksini buraxaq, burda bir az gəzişək.

Bu təklif ürəyincə oldu:

-Yaxşı fikirdi, -dedi, -düşüb gəzişək.

Altmışinci illərin ortalarında onlar bu parka qoşa gəlib, qoşa qayıldırdılar. Yaşılılığı, gülü-çiçəyi ilə şəherin bütün bağlarını, bağçalarını xeyli üstələyən bu park o qədər qələbəlik olurdu ki, hərdən gecə yarışınan rəqs meydançası boşalmırıdi.

O, burda vals oynamağı öyrənmişdi, o, burda ilk dəfə qadın nəfəsinin, qadın telinin ətrini duymuşdu, o, burda ilk öpüşün dadını duymuşdu...

Onları bu parka bağlayan qızlar rəfiqə idilər, usaq evində böyüüb müstəqil həyata atılmışdır, yataqxanada yaşayırdılar, amma ailə qurmaq, ev-eşik sahibi olmaq istəyirdilər.

Görünür, bu park Edqarın da yadında o qızlara görə qalmışdı və, yəqin, bu səbəbdən də soruştı:

-Səndə Elviranın şəkli var?

Elvira onun bu parkdakı rəqs meydançasında tanış olduğu qızın adı idi.

-Bəlkə də var, -dedi, -axşam baxarıq alboma, amma o, yəqin ki, indi qoca arvaddı, beş yaş məndən böyük idi.

Edqar bir qədər fikrə gedəndən sonra dilləndi:

-Amma mən onu başqa cür təsəvvür edə bilmirəm.

Parkın köhnə mənzərəsini yada salan və yaşadan yalnız iri gövdəli ağacları, rəqs meydançasını daraltmışdır, və ətrafında yeni ağaclar bitirmişdilər.

-Yadındadı, burda hər axşam qız üstə dava düşürdü...

-Yadımdadı.

-Bəs burda öyrəndiyin mahnilər?

-Bəziləri yadımdadır.

-Bəs Anna Germanin mahnısı necə? Yadındadır?

Və Sərxan cavab vermədi, mahnını zülmə etməyə başladı:

-Durmanom sladkim veyalo

Koqda tsveli sadı,

Koqda odnajdi veçerom  
 V lyubvi priznalsya ti.  
 Odin raz v qod sadı tsvetut  
 Vseqo iş tolko raz  
 Tsvetut sadı v duşe u nas,  
 Odin iş raz, odin iş raz.  
 Və beləcə o məşhur mahnının birinci bəndini bitirən kimi sözünə davam elədi:

-Amma mən 37 yaşında Zintra ilə qarşılaşanda anladım ki, insan qəlbindəki bağçalar yalnız bir dəfə çiçəkləmirmiş... Qalina Aleksandrovnanı itirəndən sonra və Qalina ilə anlaşanda da tanış duyğular yaşadım. Ona görə də, əziz dostum, geriyə baxma, qabağa bax, xatırələrin işığı soyuq olur, adamı isitmır... Elə deyil?

Asta-asta ayaq basdıqları mərmər səkidən səs çıxdı, Edqardan yox.

Parkın ona qüssə gətirməsinin səbəbini nəhayət ki, tapdı: park boşdu-ınsansızdı, uşaqsızdı. Amma haradansa peydə olan kişi parkın mənzərəsini dəyişdi, gözündə qara eynək vardı, döşündən iri obyektiyi ilə dərhal diqqət çəkən fotoaparat asılmışdı.

Onlara yaxınlaşdı, gah yaxından, gah uzaqdan parkın ötən yüzillikdən qalmış ağaclarına baxırdı, sanki bu ağacların şəklini çəkməyə gelmişdi.

Əlinin işaretilə ona anlatdı ki, gəlib onların şəklini çəksin, amma o başını buladı və fotoaparatını, köklü-gövdəli qarağaca tuşladı, sonra dalı-dalı geri çəkildi və birdən-birə peydə olduğu kimi birdən-birə də qeyb olanda Edqar astadan:

-Bu həmin kişi idi, -dedi, -Əlişirin kababxanasında şəklimizi çəkən... Sən tanımadın onu?

-Yox! Tanımadım, -hirslə cavab verdi, - bu xof səni öldürəcək...

Parkdan çıxbı taksiyə minəndən sonra sürücüyə ev ünvanını söyləsə də, "Xətai" metrosuna çatçaqtadə sürücübən xahiş etdi ki, maşını əyləsin.

Xocalı soyqırımında həyatını itirənlərin xatirəsinə qoyulmuş abidə yolun solunda idi. Sürəcü ya onu eşitmədi, ya da sözünü saya salmadı və buna görə də dübare dillənəsi oldu:

-Biz burda düşməliyik, -dedi, -saxlayın.

Sürəcü baxışları ilə narazılığını bildirsə də, əyləci basdı.

...Sərxanın məqsədi 600 nəfərə qədər insanın soyqırımıni ifadə edən bu abidəni erməni dostuna göstərmək deyildi, burda - burdakı qara mərmər daşın üzərində onun ana qohumlarından on iki nəfərin adı, soyadı var idi və ümumiyyətlə, şəhərin bu səmtindən keçməli olanda, bir qayda olaraq mindiyi maşını əylədirdi, ona doğma adları, soyadları daşın üzərindən bir də oxuyurdu, ruhlarına - ruha inanmasa da - rəhmət diləyirdi və ona elə gəlirdi ki, bu yolla anasının xatirəsini yad etmiş olur. Anası hələ onkologiya xəstəxanasında müalicə olunmağa başlayanda və nə isə anlayıb dava-dərmandan imtina edəndə ona demişdi: «o qara daşın üzərində gözlə görünməyən adlar var, onlardan biri də mənimdir».

Alman dili müəllimi olan anası həm də şair təbiətli idi, hər il fevral ayının 26-da bir dəstə çiçəklə abidənin ziyarətinə gedirdi, söz ala biləndə Xocalı anaların bir nümayəndəsi kimi çıxış eləyirdi.

Sərxan isə, həmişə olduğu öz humanist, tolerant mövqeyində qalsa da, ümumiyyətlə, belə abidələrin əleyhinə deyildi: fikirləşirdi ki, insanlıq belə abidələrlə keçmişdən ibrət almmalıdır.

O, hətta Sovet dönməmində, bir dəstə Azərbaycan ziyalısı ilə İrevanda olarkən soyqırım abidəsinin önündə bəşəri mövqeyi ilə diqqət çəkən ürək

sözlərini söylədi və bu da onunla nəticələndi ki, raykomun ikinci katibi olan erməni qızı ona vurulduğunu böyük banketdə etiraf elədi. Bakıya qayıdanan sonra isə o qızdan aldığı məktub onu heyrətə gətirdi, qız yazdı ki, onun yolunda hər cür fədakarlığa hazırıldı. Qızdan aldığı növbəti məktuba və eləcə də sonrakı məktublara cavab yazmadı, amma bununla belə o qız ildə bir dəfə də olsa, ona açıqca yollayırdı, amma bu açıqcalara da elə bil 1992-ci ilin Xocalı soyqırımı son qoydu.

-Mən bu abidəni televizorda dəfələrlə görmüşəm, Allah burda ruhu qovuşanların hamısına rəhmət eləsin, amma belə abidələr insanlığın sabahına körpü ola bilməz, - Edqar dedi, - bu, İrvandakı soyqırım abidəsinə cavabdı, mənimlə razısan? -Sərxan cavab verməsə də, o sözünün ardını da bəlağətlə gətirdi: - Belə abidələr düşmənlərimizə lazımdı.

Üç il qabaq Peterburqdə görüşərkən bu barədə daha ətraflı söhbət etmişdilər və fikirləri zaman-zaman toqquşsa da, axırdı ortaq məxrəcə gəlmışdilər.

Qara mərmər lövhədə qarabağılı qohumlarının adı, soyadı dalbadal yazılmışdı, amma bilmirdi ki, ona bir köynək yaxın olan adlar, soyadlar harda başlanıb, harda qurtarır.

Birinci dəfə bu adibənin açılışında buraya geləndə o adları tapa bilməmişdi, daha doğrusu, macal verməmişdilər ki, abidəyə yaxınlaşın. Açılış törəninə könüllü gəlməmişdi: hələ iki gün qabaq iş yerində rəhbərlik yığıncaq keçirtdi və burda da elan olundu ki, kim abidənin açılışına gəlməsə, heç işə də gəlməsin, işdən çıxməq haqqında ərizəsini göndərsin.

Soyuq, şaxtalı bir gündü, güclü xəzri əsirdi. Hələ qara örtüyü çəkilməmiş abidənin ətrafında iynə atsan yerə düşməzdi. Ən çox gözə çarpan məktəblilərdir. Əlbəttə, nəzarətsiz deyildilər, müəllimləri ilə gəlmışdilər və onlar da hamı kimi Kiminsə gəlməsini gözləyirdilər. Deyirdilər ki, Kişi özü gələcək. O, bu qələbəlikdə iş yoldaşlarını arasa da, anbaan hiss eləyirdi ki, bu qədər millətin arasında kiməsə yalnız təsadüfən rast gəlmək olar. O da bir çoxları kimi can atırdı ki, abidəyə yaxınlaşın və ona doğma adları, soyadları tapıb oxusun, amma hər dəfə də abidənin pyedestalına yaxınlaşanda onu sağdan, soldan itələyib sıradan çıxardırdılar. Növbəti uğursuz cəhddən sonra qolundan tutan oğlanı üzdən tanışa da, adını yadına sala bilmədi.

-Biz Sizi çıxışa yazmışıq, Sərxan müəllim, -oğlan dedi, -bayaqdandı Sizi axtarıraq.

Təəccübələ soruşdu:

-Nə çıxış?

Dilavərliyi, zirəkliyi dərhal nəzərə çarpan oğlan da heyrətini bürüzə verdi:

-Necə, yəni, nə çıxış? Bəyəm, Size deməyiblər?

-Mənə heç kim heç nə deməyib.

-Deməyiblərsə, bu Sizin günahınız deyil, günahkar cəzalandırılacaq, amma Siz çıkış etməlisiniz bu açılışda.

Bu cavan oğlanın sanki yalnız əynini-başını yox, sir-sifətini də ütüləmişdilər, ağızından çıxan sözləri isə özü ütüləyirdi, bununla belə, yenə də istədi ki, yaxasını kənara çəksin:

-Axi mən hazırlasmamışam, -dedi, -xalqın qarşısına elə-belə çıxməq olmaz, rus dilli olduğumu da bilirsiniz...

-Bilirik, - oğlan ərklə gülümsündü, - azərbaycanca bülbül kimi ötdiyünüzü də çox görmüşük, hazırlaşın, Kişinin gəlməsinə hələ bir saat var.

Çıxışdan, ümumiyyətlə, imtina etmək olardı, amma bunun nəticəsini fikirləşəndə, qərara aldı ki, bir tərəfə çəkilib hazırlanı-

Əlbəttə, Xocalı soyqırımının mahiyəti ona aydındı, biliirdi ki, bu fəlakəti kim törədib, məqsəd nədi? Həyəcan keçirirdi; axı, ürək sözünü sözünün alt qatında deməli idi, Mirzə Cəlilin «Kamança»sını yada salmali idi...

Yarım saat sonra yenə cavan oğlan qarşısında peydə oldu:

-Hazırkı?

-Nə?

-Çıxış...

-Mən şifahi danışacam.

Cavan oğlan təkəbbürlə dilləndi:

-Hər halda, biz o çıxışın məzmununu bilməliyik, ya yox? -Sözünün ardını bir qədər fikirləşəndən sonra gətirdi, - yazsanız yaxşı olar, bizim üçün də, Sizin üçün də.

Bu izdihamının içində, bu soyuqda, ayaq üstə nə yaza bilərdi ki? Hər halda, deyəcəyi sözləri ölçüb - biçirdi, ona elə gəlirdi ki, deyəcəyi sözləri bu izdihamla üz-üzə qalanda tapacaq.

Nəhayət ki, gözlənilən şəxsiyyət gələndən sonra çıxışlar başlayanda, tanıldığı adamların kürsüdə vətənpərvərlik yarışı olmazın bir vüsət alanda o, bir qədər də həyəcanlandı. Daha fevral küləyi də ona təsir ələmirdi, fikirləşirdi ki, bu çıxışlar hara, onun yada salacağı kamança hara?

Sonra...

Hə, sonra da, ümumiyyətlə, ona söz vermədilər və o, bunun səbəbi ilə nə o zaman maraqlandı, nə də sonralar. Amma teatrda məsələni qəti qoymuşdu: «Kamança» repertuara daxil edilməlidir».

...Bütün bu olaylar xatirəyə çevrilmişdi və indi bu xatirələrin solğun işığında abidəyə yaxınlaşındı ki, qara mərmərin üstünə həkk olunmuş doğma adları, soyadları bir də oxusun: «Məmmədova Afilə İbrahim qızı - anasının bibisi qızı idi, Məmmədov Niyaməddin Vaqif oğlu - anasının dayısı oğlu idi, Məmmədov Arif İbad oğlu - anasının əmisi nəvəsi idi...

Yəqin ki, Edqar qəfil sualla onu diksindirməsəydi, anasının ən yaxın qohumları sırasında on iki adın on ikisini də tapıb oxuyacaqdı.

-Sən o daşın üstdə bir şey görürsən?

-Əlbəttə.

Edqar bir qədər də daşa sarı əyiləndən sonra soruşdu:

-Mən heç nə görmürəm.

Sonra Edqar onun əlindən yapışdı:

-Qolumdan tut,- dedi, - yixila bilərəm.

Edqarın üzünə ani nəzər salandan sonra soruşdu:

-Axı, nə oldu sənə?

Edqar suala cavab vermədi, dedi ki, heç nə eşitmır. Və sonra rica elədi ki, onu evə çatdırınsın, ürəyi bulanır.

Sərhan ətrafa göz gəzdirəndən sonra onunla zarafat etmək qərarına gəldi:

-Yoxsa, yenə o fotoqraf gözünə göründü?

Edqar xırıltılı səslə cavab verdi:

-Mən ölürem...

Yarım saat sonra o artıq Edqarı evə gətirmişdi və mətbəxdəki yatacağına yox, öz çarpayısına uzatmışdı.

Onu ikinci mərtəbəyə qaldırmağa gücü çatmayanda telefon açıb Sərməsti köməyə çağırıldı. Edqarin nə canı-cüssəsi qalmışdı ki, Sərməst onu uşaq kimi qucağına alıb yuxarı qaldırdı və gülə-gülə: - Sərhan müəllim, qorxma bu ələnə oxşamır, -dedi, -canı qızsa, düzələcək, mən gedimmi?

-Hə, gedə bilərsən, çox sağ ol, zəhmət verdim.

-Dəyməz...

Və Sərməst ondan aralanmamış Sərşən soruşdu:

-Nalədən nə xəbər?

Sərməst bu sualın cavabını başını bulamaqla verdi, sanki o da Nalə kimi lal idi.

\* \* \*

*...Lalın dilini anası bilər, - deyirlər, amma bu lalın anası ölmüşdü və indi lal, lal dostu Arakellə gəlmişdi ki, iyirmi beş il qabaq şaxtalı bir qış gecəsində ölen anasının nəşini quyladıqları yerdən çıxardıb aparsın və ailəliklə məskunlaşdıqları Bakıda torpağa tapşırısn. Əlbəttə, birbaşa gəlsəydi, lal bu yeri tapa bilməzdi, amma o bir il qabaq, elə ilin bu fəslində, artıq ona məlum və tanış yollarla İrəvana gələndə və niyyətini lal dostu Arakelə bildirəndə erməni dostu nəinki onu anlamışdı, hətta onunla birgə İrəvandan xeyli aralıda olan, bir zamanlar Kalinino adlanan rayonun Soyuqbulaq kəndinə qədər gəlib çıxmışdı və burda da Soyuqbulaqdan Gürcüstan səmtə gedən, yalnız at, ulaq, mal-heyvan dırnağı dəyən piyada yoluna düşmüşdü ki, dostunu bu səfərdə tək qoymasın. Lal 1989-cu ilin sonunda, qaçhaqaç zamanı atasının nə üçün bu ciğiri seçməsinin səbəbini biliirdi, bu yol həm kəsə idi, həm də nisbətən təhlükəsiz.*

*Keçən il anasını basdırıldıqları yeri çətinliklə tapmışdılar, amma indi birbaşa gəlib çıxdılar üstünə. Anasının meyitini basdırıldıqları yerə keçən il nişanə əvəzi diyirləyib saldıqı qaya daşı yerində idi, burda yadından çıxıb qalan ovçu bıçağı da; görünür otən bir il ərzində bu ciğirdan, bu daşın yanından insan keçməmişdi, çünki ola bilməzdi ki, dəstəyi əl işi olan belə bir gözəl bıçağı görsünlər, amma götürməsinlər. Keçən il o torpağı bu bıçaqla eşmişdi və, nəhayət ki, bıçaq sümüyə dirənəndə, Arakeli qucaqlayıb öpmüşdü, sanki anasının nəşini yox, özünü tapmışdı. Keçən il də anasının nəşini bu torpaqdan çıxarda biliirdi, amma keçən il indiki kimi ürkli deyildi və üstəlik, Arakelin birdən - birə titrəməyə başlaması, rənginin avazılması onu qorxutdu. Qəbirin torpağından bir ovuc götürüb cib dəsmalına bükdü ki, Bakıya qayıdan sonra atasına göstərsin və sonra da iki bacısının arasında bölsün. Keçən ildən fərqli olaraq nəşini doldurmağa yiğcam çamadan götürmüştülər, sapı bilək yoğununda boyda beli də bu çamadana yerləşdirmişdilər, hətta azdan-çoxdan azuqə də götürmüştülər və indi havanın qaralmasını gözləyirdilər ki, tam arxayı işə başlasınlar.*

\* \* \*

*Qızıl balıq Arazdan çıxıb Araza töküllən bir dağ çayının yolcusu olmuşdu, burda manədə daha çoxdu, amma o sərt keçidləri asanlıqla aşındı, qayalardan sıçrayırdı, su o qədər duru idi ki, ona məxsus olmayan bir dünyanın da canlılarını görürdü, hətta gözlərini suya zilləyən bir ayı balası da gözündən yayınmadı. Ayı balası qəfildən özünü çaya atanda artıq o ayı balasının düşdürüyü suyu keçmişdi, anasının qoxusu isə burnunun ucunda idi və hiss eləyirdi ki, anasının qoxusu heç zaman ona bu qədər yaxın olmayıb. Geriyə ani çevriləndə gördü ki, bu çayda tək deyil, erkək Qızıl balıq da arxasında gəlir və bir də gördü ki, ayı balasının dişləri arasında bir soydaşı çapalayır, amma artıq Qızıl balıq kəsinliklə əmindi ki, onunla anasının qoxusunu - anasını saniyələr yox, anlar ayırır.*

\* \* \*

Sərxan daha heç nədən ehtiyatlanmadan evdəki bütün elektrik cihazlarını şəbəkəyə qoşdu və anlayanda ki, bundan artıq heç nəyə gücü çatmır, məyus oldu.

Edqar həqiqətənmi heç nə görmürdü, həqiqətənmi heç nə eşitmirdi, bilmirdi, amma nitqi göz qabağında idi, dili dolaşırdı və Sərxan onun nə dediyini kəsdirə bilmirdi. Ancaq, limon istədiyini başa düşdü və təxmin etdi ki, təzyiqi qalxıb.

Arvadı Qalina Aleksandrovna təzyiqdən əziyyət çəkirdi, təzyiqdən də ölmüşdü və təzyiqi qalxanda hansı həbləri atdığını hələ də unutmamışdı.

Şkafın dərman siyirməsini ona görə açıb baxdı ki, bəlkə, həmin həblərdən tapa bilə, amma bu cəhdə səmərə vermədi; görünür, Qalina şkafı sahmana salanda, rəfiqəsi Qalina Aleksandrovnadan qalma bir çox «izlər» kimi bu dərmanları da tullamışdı.

Bir limonu yeyəndən sonra göz qapaqları aralanmağa başlayan Edqarın daha bir kəlməsini anladı; Edqar demək istəyirdi ki, onu bağışlaşın...

Təsəvvür eləyəndə ki, sabah evindən meyit çıxa bilər, onu buz kimi tər basdı. Qoltuğunun altından qopan bir damla soyuq tər isə dabanına kimi süzüldü və sanki bədənində şirin açdı.

Ürəyində bir daha Edqarı bu səfərə çıxdığına görə qınadı: «Qınında pas atmışansa, qınından niyə çıxırsan?».

Son zamanlar aktyor dostları onu qınayırdılar ki, Allaha şükür, hər cür imkanı var, nə üçün cavanlığında su yoluna döndərdiyi Yaltaya, Truskavesə, Karlovi-Variya getmirsən? Cavab verirdi ki, başım qarışqıldı. Əslində başı qarışq deyildi: sadəcə qurbanlı olmek istəmirdi, istəmirdi ki, qardaşı Maarifi əziyyətə salsın. Məşhur şairin bir misrası isə günbegün ona daha doğma gəlirdi: «Tabutumu çıynımə alıb apara bilsəydim...».

Son olaraq bu qənaətə gəldi ki, indi borcu son nəfəsinə kimi onu qorumaqdı.

Təcili yardım maşınını həyətdə qarşılıdı və sonra da maşından düşən ağ xalatlı yaşlı qadını və qızı məzəmmət elədi:

-Belə də təcili yardım olar?- dedi, - bir saatdı elə mən burda gözləyirəm, xəstə can üstədir.

Amma o, bu bir saat ərzində bir neçə dəfə yuxarı qalxmışdı, Edqara daha bir limon yedirmişdi və hətta qapıbir qonşusunun qapısını döyüb ondan (xoşu gəlməsə də) limon istəmişdi.

Ağ xalatlı yaşlı qadın bu məzəmmətin qarşısında onun üzünə gülümsədi:

-Ay Sərxan müəllim, biz piyada gəlsəydik çoxdan çatmışdıq, -dedi, -hər yan tixacdı, Siz ki, bunu bilirsiz.

Tanımadığı bir adamın onun adını iltifatla çəkməsi xoşuna gəldi və üzrxahlıqla:

-Mən Sizi başa düşürəm, -dedi, -Siz neyləyə bilərsiz ki...

Ağ xalatlı qız isə işvə ilə sözünü dedi:

-Əlbəttə, bura Yaponiya deyil ki.

Qızı başa düşdü, o, sanki bildirmək istəyirdi ki, Yaponiyadan da xəbəri var və orda təcili yardım maşınları üçün yollarda ayrıca zolaq olduğunu bilir.

Pilləkənləri qalxarkən qızın əlindəki yardım çamadanını onun əlindən almaq istəsə də qız çamadanı buraxmadı, hətta sanki süzgün baxışıyla ona anlatdı ki, qoca kişisən, otur yerində.

Çox vaxt yaşını unudurdu və hərdən təsadüfən avtobusa, ya metroya minəndə, cavan qızlar, qadınlar qalxıb ona yer verəndə xətrinə dəyirdi: «Yəni, mən bu günə qalmışam?!».

Güzgüler onu aldadırıcı, amma fotosəkillər yox; o, son illərin foto şəkillərində gözlərinə çökmüş kədəri görə bilirdi və son illərin foto şəkillərindən, ümumiyyətlə, xoşu gəlmirdi.

Ağ xalatlı qadın arxası qatda, gözləri yumulu halda uzanmış Edqarın bileyini bir qədər ovcunda saxlayıb təzyiqini ölçəndən sonra tibb bacısına öz tapşırıqlarını verdi və üzünü ev sahibinə tutub:

-Xəstəxanaya aparmaq lazımdı, -dedi, -çixmayan cana ümid çoxdu.

Sərxan etirazını dərhal bildirdi:

-Bu mümkün deyil!

-Niyə?

-O, sabah saat on birdə Peterburqa uçmalıdır, bilet var.

Qadın bir də xəstənin bileyini ovcuna alandan və nəbzini tutandan sonra Edqarı nişan verib soruşdu:

-Qardaşınızdır?

O, müəmmalı cavab verdi:

-Demək olar ki, hə, qardaşındı...

Edqar bir anlığa gözlerini açıb onların üzünə baxdı, baxdı və elə bil birdən-birə ayıldığını üçün təəccübləndi. Və Sərxana elə gəldi ki, onun gözləri birdən-birə boş yerə böyüməyib, o, gözlərilə aman diləyir.

Sərxan əlində dolu şpris tutmuş qızın baxışlarından anladı ki, xəstəni çevirməlidir, şalvarını aşağı siyirməlidir ki, o, iyne vura bilsin.

Xəstəni çevirəndə qadın da onun bir ayağından tutdu, amma Sərxan dərhal anlatdı ki, buna ehtiyac yoxdu, xəstəni özü də çevirə bilər.

Edqar uşaqlıq, cavanlıq çağlarında da çox arıqdı. Hərdən məhəllə uşaqları toplaşış çıxməliyə yollananda və Edqar soyunanda ona sataşırdılar: «Gərək Məcnun roluna Nodar Şaşiqoqlunu yox, səni çəkəydilər». Sonra uşaqlar bu atmacaya bir başqa rəng də qatıldılar, dedilər özü də sən Füzulinin Məcnunusun, Nizaminin yox. Nədənsə o zamanlar ona da elə gəlirdi ki, bu iki Məcnunun müqayisəsində Füzulinin Məcnunu daha arıq və misgin olmalıdır.

Tibb bacısı Edqarın yanına birinci iynəni vurandan sonra:

-Şprisi əlimdə tuta bilmirəm, - dedi, - bura buzxanadı, Siz burda necə yaşayırsınız?

Evə girəndən bütün qızdırıcıları taxsa da hiss eləyirdi ki, otaq işinmir, bununla belə isteyirdi ki, qızdırıcılarından heç olmasa birini şəbəkədən ayırsın.

Həkim bir daha xəstənin təzyiqini ölçüb, nəbzini tutandan sonra üzünə yüngülçə bir sillə çəkdi və Edqar bu təmasdan diksinib gözlərini açanda soruşdu:

-Necəsən, Məcnun?

Və elə bu ərkyana zarafat da Sərxanı təşvişə saldı. Edqar isə suala cavab vermədi, gözlərini yenidən yumdu və onun bomboz bozarmış sıfətinə anı bir təbəssüm qondı.

Qadın isə birdən-birə üzünü Sərxana tutub:

-Mən Sizinlə fəxr eləyirəm, -dedi, -Siz böyük sənətkarsız.

Bu təntənəli xitabdan sonra yeri yarıb yerə girməyə hazırlı, amma gücü sözü məcradan çıxarmağa çatdı:

-Yaşayacaq? Ümid var?

-Ümid həmişə var,- qadın cavab verdi, - onu xəstəxanaya aparmalıyıq.

Bu dəfə Sərxan kəskinliklə bildirdi:

-Xahiş edirəm, bu söhbətə qayıtmayaq, mən Sizə dedim, axı, o sabah səhər saat 11-də uçmalıdır.

Qadın da hökmünü yeritmək istədi:

-Sabah olmasın, bir həftə sonra olsun!

-Bu mümkün deyil.

-Niyə?

O, bu kəsə sualın cavabını fikirləşmirdi, amma düşünürdü ki, bu ağ xalatlı qadına nə isə tapıb deməldi ki, onu fikrindən daşındırsın.

Növbəti iynədən sonra Edqar gözlərini açdı, sağına, ətrafına, soluna baxdı və deyəsən, harada olduğunu anladı, nə isə istədi, amma o, bunu dərhal kəsdirə bilmədi.

Ağ xalatlı qadın bir qədər öncə ona verdiyi sualı yenə dilinə gətirdi:

-Necəsən, Məcnun?

Edqar başını buladı və gözlərini yumdu.

Bayaqdan içində dolanan təşviş, həyəcan Sərxanı dillənməyə vadə elədi:

-Siz onu tanıyırsınız?

-Taniyıram.

-Axi, onun adı Məcnun deyil.

Qadın gülümsədi:

-Onu mənə tanıdacaqsız? O, Məcnundu, özü də Füzulinin Məcnunu.

Bu cavabdan sonra elə bil dilinə-ağzına qfil vurdular, amma bir qədər sonra dilinə gələn sualı saxlaya bilmədi:

- Mənim sinifdaşımdı, - qadın cavab verdi, -biz yeddi il bir partada oturmuşuq.

Sonra qadın bu söhbətə heyrətlə qulaq asan ağ xalatlı qızə nə anlatdısa, o, mətbəxə keçdi və bir qədər sonra mətbəxdən onun səsi gəldi:

-Çay dəmləyim?

Onun cavabını Sərxan verdi:

-Mümkünsə...

Sonra ağ xalatlı qadın Edqarın üzünə daha bir yüngül sillə çekdi:

-Aç gözünü, qorxma,- dedi, - səni ölməyə qoymayacam,- üzünü Sərxana tutdu: - mən o vaxt Sizi də tanıyırdım, - dedi, - Siz bizim məktəbin rus bölməsində oxuyurduz.

Etiraf elədi:

- Sizi yadına sala bilmirəm.

Qadın təbəssümə cavab verdi:

-Oğlanların yadında yalnız gözəl qızlar qalır, mən gözəl deyildim.

Sidq - ürəkdən dilləndi:

-Amma indi çox gözəlsiz!

Qadın acı-acı gülümsədi:

-60 yaşında gözəl kimə lazımdı?

Və bu anda məlum oldu ki, Edqar hər şeyi eşidirmiş. O, gözlərini açdı, qadının üzünə gülümsədi və bir qədər sonra adını da dilinə gətirdi.

- Kəklik...

Edqargilin sinfində Kəklik adında bir qız olduğu Sərxanın yadında idi, hətta bir incə məqamı da unutmamışdı; rus dilli qız sinifdaşları ona öz aralarında məsxərə ilə «Kuropatka» deyirdilər. Sonralar isə ona məlum oldu ki, Edqar kimi Kəkliyin də anası ermənidir. Bir məqam da yadına düşdü: Edqar kamança çalmağa Kəkliyin adı ilə bağlı xalq mahnisini çalmaqla başlamışdı. Hərdən yoğun, kal səslə oxumağı da vardı: Aman təklik əlindən! Aman Kəklik əlindən.

Kəklik ona sarı əyiləndə Edqar da azacıq dikəldi və qadın alnından öpdü:

- Mən səni ölmüş bilirdim, Edik...

Görünür, Edqar bu etirafi zarafat kimi qəbul elədi və ona görə də:

-Mən də...- dedi.

Sərxana elə gəlirdi ki, erməni dostunu anbaan cana gətirən yanına, qoluna vurulan iynələr, Kəkliyin ona uddurduğu həblər yox, aralarında gedən mükələmədir.

-Kimi görürsən?

-Səni kim maraqlandırır?

-Elə hamı, məsələn, Nərgiz... Hardadır?

Sərxan Nərgizi də tanıyırdı, daha doğrusu, onu tanımadamaq mümkün deyildi, o, qızlar arasında onların oxuduğu beynəlmiləl məktəbin gözü idi. Ona bütün oğlanlar vurulmuşdu, amma imkan verməzdı ki, kimsə yanaşın ona bir kəlmə söz desin.

-Bəs Rəbiyyət necə oldu?

Rəbiyyət Sərxanın yadında hər şeydən önce nadir soyadına görə qalmışdı: Qafqazlı. Rəbiyyət Qafqazının taleyi qismən də olsa, ona məlumdu, çünki mətbuatda etika mövzusunda elmi-nəzəri yazılarına tez-tez rast gəlirdi.

-Salatının necə, xəbərin var?

Sərxan o sinifdə Salatın adında qızı yadına sala bilmədi.

-Salatın sahibkardı, -Kəklik cavab verdi, - bir yandan alır, bir yandan satır.

-Bəs Kəramət neyniyir?

Sərxan Kəraməti tanıyırdı; deputatdı, özü də kifayət qədər stajlı deputat, amma deputat kürsüsündə dalbadal oturduğu on iki il ərzində hələ bir dəfə də olsun onun nəsə danışdığını, nəyəsə etiraz etdiyini görməmişdi.

-Müəllimlərimizdən sağ qalanı var?

Elə bil Edqar qəsdən sinifdaşının onu sorğu-sual tutmasına macal vermirdi ki, öz həyatını, başına gələnləri danışın.

Tibb bacısı süfrəyə çay gətirəndə Kəkliyin mobil telefonuna zəng gəldi və onu arayan adama bir kəlmə ilə cavab verdi:

-Gəlirik!

Bir qədər sonra qapının zəngini çalan isə məlum oldu ki, "Təcili yardım" maşınının sürücüsüdür.

Kəklik bir stekan limonlu çayı Edqara özü içirdi və sonra da:

-İki saatdan sonra gələcəyəm, -dedi, -kardioloq gətirəcəyəm, hələlik tərpənmə və üzünü Sərxana tutdu, -otağı da isidin, Sərxan müəllim, belə olmaz.

Sərxan da xəbərdarlığını elədi, Edqarı nişan verib piçilti ilə:

-Onun burda olduğunu heç kim bilmir.

Kəklik yaşına uyuşmayan şıltaq təbəssümə cavab verdi:

-Heç mən də bilmirəm...-dedi və sonra da başını yüngülə tərpətməklə onu anladığını bildirdi.

Təcili yardım dəstəsini yola salanda və küçədə Sərməstlə qarşılaşanda sevindi. Əlbəttə, sutkanın üçdə ikisini bu həyətdə keçirməklə müştəri axtaran bu taksi sürücüsü ona gərek deyildi; amma kim olur-olsun, bir insana ehtiyacı vardı ki, acılarını paylaşın.

Daima öz qayğıları içinde üzəməsi, baxışlarından duyulan Sərməst nəzakət xatirinə ona təselli verəndən dərhal sonra soruşdu:

-Sabah mənlik işiniz yoxdur ki?

-Necə yəni yoxdur? -O, cavab verdi, -sənə deməmişəm, bəyəm, sabah saat 11-də qonağım uçur, 9-da aeropordda olmalıdır.

Sərməst cavab əvəzi əlini gözünün üstünə qoyandan sonra Sərxan soruşdu:

-Nalə son günlər gözümə dəymir, hardadı?

Sərməst bu sualın cavabını başını narazılıqla bulayandan sonra verdi:

-Gedib..

-Hara?

-Hər il bir dəfə hara gedir, yenə də ora..

Sərxan Nalənin hər il bir dəfə hara getdiyini, təxmini də olsa bilirdi, amma bununla belə, təəccübə soruşdu:

-İrəvana?

-Hə, İrəvana.

Sərxan Nalənin hər il bir dəfə İrəvana getdiyini (kim bilir, hansı yollarla) və bir həftədən sonra sağ-salamat qayıtdığını görmüşdü, çünkü hər dəfə ona da bir qutu İrəvan siqareti bağışlayırdı və sanki bununla ona da anladırdı ki, hara gedib, hardan gəlib.

Sərməstə toxraqlıq verəndən sonra soruşdu:

-Xəlvət gedib?

-Hə, xəlvət gedib, - Sərməst cavab verdi, - duyuq düşsəydim, qoymazdım.

Anadangəlmə lal-kar Nalənin ildə bir dəfə Ermənistana necə gedib necə qayıtması bu bir çoxları kimi ondan ötrü də müəmmə idı.

...Sərməstlə sağıllaşıb evə qayıdanda Edqarı ayaqüstədə gördü və, təbii ki, təəccübəldəndi:

-Sən nə oyun çıxarırsan, - dedi, - bəs həkim demədi ki, tərpənmək olmaz?

Edqar cavab vermədi, xəfifcə gülümşədi və ayaqlarını sürüyə-sürüyə vanna otağına sarı getdi.

Mobil telefonuna gələn zəng həmişə olduğu kimi onu diksindirdi.

Buna səbəb nə idi, özü də baş aça bilmirdi və zəng vuranın kimliyini kəsdirmədən telefonu açırdı.

Yenə adətinə sadıq qalib ucadan dilləndi:

-Kimdi?

Qulağına qardaşının son dərəcə üzgün, qüssəli səsi gəldi:

-Mənəm, dadaş, Maarifdi.

Yaşca ondan bir xeyli kiçik olan qardaşı atalarının vəfatından sonra ona «Dadaş» deyirdi və bu müraciət onun qəlbində nə isə bir məsuliyyət oyadırdı, çünkü atalarına əzəldən «Dadaş» demişdilər və bu müraciət forması öz atalarına «Papa», «Papulya» deyən həmyaşidləri tərəfindən gülməli tərzdə yamsılansa da və bu hərdən şəxsən onun cirnamasına səbəb olsa da, atasına başqa cür müraciət etməyi ağlina belə getirməzdi.

Bu müraciət necə yaranmışdı, bilmirdi, amma eşitmışdı ki, atası da öz atasına Ərdəbildə «Dadaş» deyirmiş. Xurafata-filana inancı olmayan atasının and yeri də yadında idi: «Dadaşımın ruhu haqqı».

Atası öz atası haqqında nadir hallarda, amma sonsuz sevgiyələ danışındı. Bəlkə də bunun səbəbi çox erkən - beş yaşında atasını itirməsi idi... bu yaşda oğulla ata arasında məhəbbətdən savayı nə ola bilərdi ki?

Maarif ona gec - gec zəng vuranda inciyirdi, hələ ki, bunu bürüzə verməmişdi, son üç gündə Maarifin onu aramaması isə, ürəyindən idi; bir qədər götür-qoydan sonra qərara gəlmişdi ki, onun qəfil qonağından xəbər tutmamalıdır və bu səbəbdən de Maarifin səsini eşidəndə bir qədər çəşqinqılıq yaşadı, sanki oğurluq üstündə tutulmuşdu.

-Haralardasan? - kəlmənin alt qatında bildirməyə adət etmişdi.

Maarif qardaşının verdiyi suali cavablandırımadı və:

-Üstünə sağlıq, dadaş, - dedi, - sənə acı xəbər verməliyəm.

-Nə xəbər?

-Mahizər xalanın nəvəsi Qarabağda şəhid olub.

-Müşfiq?

-Hə, Müşfiq...

Doğma xalası nəvəsi Müşfiqin harda əsgərlik etdiyini nəinki biliirdi, hətta keçən ilin yayında o məkanda olmuşdu, Milli Ordunun əsgərləri qarşısında Vətən, bayraq haqqında şeirlər oxumuşdu.

Nazırliyin xəttile təşkil olunmuş konsert briqadasının üzvlərindən biri də o idi. Adətən, belə görüşlərdən yayınmağa çalışsa da, bu dəfə xalasının xətrinə razılıq verdi, çünkü Mahizər xalası çıxdan istəyirdi ki, onu nəvəsi Müşfiqin xidmət etdiyi hərbi hissəyə aparsın və orda bilsinlər və görsünlər ki, Müşfiqin dayısı kimdir?

Həyatını çox erkən itirən qızı Gülerin nişanəsini - Müşfiqi xalası özü böyütmüşdü, hətta onun əsgərlik səhbəti gündəmə gələndə xalası Mahizər ona ağız açmışdı ki, hansısa bir generala zəng vurub, müraciət eləsin Müşfiq əsgərliyini Bakıda çəksin.

Ancaq bu səhbət nəticə verməyəndə və Müşfiqin ilk məktubu Tərtərdən-döyük bölgəsindən gələndə xalası ondan incidi, amma bir aydan sonra qəfildən zəng vurub ərkələ dedi ki, hazırlaş, gedək Müşfiqin yanına...

Bu əryana xahişdən bəhanə tapıb yayındı, amma günlərin birində eşidəndə ki, zirek xalası onu Qarabağda, əsgərlər qarşısında çıxış etməyə gedən konsert briqadasının tərkibinə saldırıb, başa düşdü ki, daha geriyə yol yoxdur, konsert heyəti ilə avtobusla Qarabağa getməlidir və orda da korpus komandiri Rəşad Aydəmirova deməldi ki, sırazi Müşfiq Əbilov onun bacısı oğludur.

Əsgərlərin qarşısında nə deyəcəkdi, nə danışacaqdı, bilirdi, bununla belə, Orxan Vəlinin, Əhməd Cavadın, Almas İldirimin, Şəhriyarın, yeni nəsillərdən Abbas Abdullanın, Məmməd İsmayılin, Ramiz Qusarçayının, Rüstəm Behrudinin vətən, bayraq haqqında məşhur şeirlərinə bir daha göz gəzdirdi. Əslində onu da bilirdi ki, kütłə arasında tanınması və eləcə də fəxri ad alması teatr, kino sahəsindəki qırx illik xidməti ilə yox, bu şeirlərlə bağlıdır.

Konsert briqadası üzvlərinin heç birini şəxsən tanımadı, amma beş saatda qədər sürən yol boyu arada elə bir ülfət, ünsiyyət yarandı ki, Bəhrəmtəpədə Araz çayını keçəndən sonra yol qıraqındakı «Araz» restoranının yanında avtobusu əyləndirdi.

Bu restoranda konsert briqadası üzvlərinə qonaqlıq verərkən xalası Mahizər mobil telefonuna zəng vurdu: «...Müşfiqi Aydəmirova tapşırmaq yadından çıxmasın ha!».

O, xalasının tapşırığına əməl eləmişdi və Bakıya qayıdanınan bir həftə sonra hər deyəndə onu yad etməyən xalası bir qazan cüçəplovla evinə gəlmişdi və bildirmişdi ki, daha Müşfiqi posta göndərmirlər, qərargahda zabitlərlə bir yerdə oturur, pisardı, yazır-pozur.

«N» hərbi hissəsində hələ konsert başlamamış Müşfiqi görmüşdü, daha doğrusu, Müşfiq əsgərlərdən ayrılib onun boynuna sarılmışdı və o, ilk dəfə əsgər libasında gördüyü Müşfiqin üzünə çox baxa bilməmişdi - kövrəlmışdı.

Bütün bu olaylar bir kino lenti kimi gözləri öündən keçəndə qəhər onu böğdü.

-Minaya düşüb?

-Yox, erməni snayperi vurub.

-Xalam neynəyir?

-Bütün qohum-əqraba burdadır, gəl gör neynəyir də.

-Mən gələ bilməyəcəm.

-Niyə?

-Mənim qonağım var.

-Qonağını da gətir, bu daha urvatdı çıxar.

-Bu mümkün deyil.

-Niyə, axı?

-Sabah danışaram.

Kiçik qardaşının onunla ucadan danışması yadına gəlmirdi, amma sözün bu yerində Maarif səsini qaldırdı, elə bil birdən-birə kiçik qardaş olduğunu unutdu.

-Nə sabah? Sən bu gecə burda olmalısan! Camaat göz-gözə durub, hamı səni soruşur, mən nə deyim? -Və bir qədər susandan sonra yenə ucadan dilləndi.-Axı, kimdi sənin bu qonağın?

-Telefonda deyə bilmərəm.

-Niyə? -və kinayə ilə soruşdu, - yoxsa, inoplanetyandı?

-Yan olmağına, yandı, amma inoplanetyan deyil.

-Anlamadım.

-Məni başa düş, qaqaş, sən özün bilirsən ki, mən Müşfiqi öz balamdan ayırmırdım....

Bu söz boğazdan yuxarı deyilməmişdi, o, həqiqətən xalası Mahizərin gözüylə yerden od götürə-götürə böyüdüyü Müşfiqi çox istəyirdi, bəlkə, bunun bir səbəbi Müşfiqin mərhum oğluna bənzəməsi idi, elə bil Muradla bir cüt alma idilər. «N» hərbi hissəsində -Şuşanın dağları duman içində görünən yerdə Müşfiq əsgərlərin arasından çıxıb onun boynunu qucaqlayanda qəribə bir hal yaşadı, ona elə gəldi ki, öz oğludu, o dünyadan gəlib...

-Demək, sən bu gecə buraya gələsi olmadın?

Bu dəfə qardaşına sərt cavab verdi:

-Yox!!!

...Və arxaya çöndü ki, Edqar durub başının üstündə. Edqar məzлum-məzлum ona baxır. Və Edqarı məsələdən hali etmək üçün söz axtaranda o, özü dilləndi:

-Hamısı mənim baxtımnındı...

Və o, başa düşdü ki, Edqar onun qardaşıyla telefon mükəliməsini eşidib.

Araya çökmuş üzücü sükütu Edqar pozdu:

-Maarif haqlıdı, sən bu gecə o evə mütləq getməlisən, -dedi, -ağsaqqalsan, istəsən də, istəməsən də bu yükü çəkməlisən.

Yaşına görə ağsaqqal olduğunu biliirdi, amma ona elə gəlirdi ki, bu yükü çəkməyə hazır deyil, fikirləşirdi ki, ağsaqqal olmaq üçün gərək anadan ağsaqqal doğulasan və o, neynəsin ki, anadan ağsaqqal doğulmayıb.

Rəhmətlik anası onun qohum - əqraba ilə soyuqluğunu rus təhsili və bunun nəticəsi olan dünyagörüşü ilə bağlayırdı, amma o, bununla əsla razılaşmırıldı, ona elə gəlirdi ki, o, başqa bir dünya üçün doğulub.

-Sən mənim Mahizər xalamı tanıydın?

Edqar başını buladı və sonra da:

-Yox, - dedi, - tanımırdım.

Yersiz sual verdiyini birdən- birə anladı; Edqar onun Mahizər xalasını necə tanıya bilərdi ki, onlar Qarabağdan Xocalı faciəsindən sonra gəlmişdilər, bu zaman artıq iki il idi ki, Edqar Peterburqda idi.

1990 - ci ildə, ilboyu Edqardan məktub almaması onu çox təəccübəldəndirdi və hətta hərdən ona elə gəlirdi ki, yəqin, başında qəza var.

1991- ci ildə Peterburqda yaşayan aktyor dostundan məktub aldı, təbii ki, təəccübəldəndi, çünkü Yevgeni Frolovla əlaqələri çoxdan kəsilmişdi. Amma məktubu açanda və elə ilk kəlməni gözü alanda heyrətə gəldi. Məktub Azərbaycan dilində yazılmışdı. Edqar bir il ərzində ona məktub yazmadığına görə üzr istəyirdi və ümidvar olduğunu bildirirdi ki, dostu bunun səbəbini başa düşməlidir. Sonra onun aktyor dostunu necə

tapmasını, məsələni ona anlatmasını və Frolovun onu anlamasını, vasitəçi rolü oynamadan boyun qaçırmasının təfsilatı ilə yazırı və axırda da qeyd edirdi ki, nə etmeli, hələ ki, onların birbaşa yazışması mümkün deyil, Frolovdan bərk yapışmalıdır.

Elə həmin gün arvadı Qalina Aleksandrovna bu məsələdən hələ olanda, yarigerçək, yarızarafat demişdi ki, görürsüz, yenə russuz keçinə bilmirsiz. O da söz altda qalmamışdı, demişdi ki, düz deyirsən, rus bizim aramıza elə girib ki, onsuz keçinmək mümkün deyil.

\* \* \*

...Kəklik xanım vəd verdiyi vaxtda kardioloq rəfiqəsi ilə gəlib dərhal da Edqarın kardioqramını çıxarmağa başladı və məlum olanda ki, xəstədə infarkt əlaməti yoxdur, o, bir qədər toxdadı və üzünü qonaqlarına tutub:

-Mən Sizi iki saatlıqa Edqarla tək qoymaq istəyirəm, - dedi, - etiraz eləmirsiz ki?

Kəklik xanım zarafatla cavab verdi:

-Sən nə bildin ki, biz elə Edqarla tək qalmaq istəyirik...

Məsələnin mahiyyətini Edqar açıqladı:

-Sərخan müəllimin xalası nəvəsi Qarabağda şəhid olub, - dedi, -yas qapısına getməlidи.

Kəklik xanım etdiyi zarafata görə üzr istədi, başsağlığı verdi və dedi ki, onda kardioloqu yola salsın; işə getməlidи, gecə növbəsindədir.

Gecə saat 11-ə işləməsinə baxmayaraq, Sərməst yenə də həyətdə idи, ona görə də taksi axtarmalı olmadı.

Yolüstü kardioloqu təcili yardım məntəqəsinə ötürəndən sonra da acısını Sərməstlə paylaşmadı, çünki onun Nalədən kiçik oğlu da Qarabağda hərbi xidmətdə idи.

Yol boyu Müşfiqə görə razılıq verdiyi Qarabağ səfəri kinolenti kimi gözləri önüne gəldi.

Konsert briqadası üzvlərinin üçü müğənni qadınlardı, kamançaçalan, tar çalan, dəf çalan kimi, onları da tanımadı. Dəstədə orta yaşılı bir şairə də vardi, xatirində iz qoyan da elə o oldu. Əzizə Xan Hüseyn. Məlum oldu ki, bu dəstəyə oğluna görə qoşulub, oğlu Qarabağda əsgərliyini çekir. Bu Əzizə Xan Hüseyn müğənni qadınlarda müqayisədə çox səviyyəli idi, yol boyu, bəlkə də haqqına, onlara aman vermirdi ki, oxusunlar, özü oxuyurdu. Hətta yarı yolda ona bir zarafat da elədi:

-Ay Sərخan müəllim, bu müğənnilər, bu manıslar əsgərlərlə görüşə gedirlər ki, fəxri ad alınlар, - dedi, - bəs Sizə nə düşüb bu yayın istisində?

O, bu sualın cavabından ona görə yayındı ki, hər halda, əsgərlərlə görüşə getdiyinə əsla peşiman deyildi, ən azı ona görə ki, elə bu Əzizə kimi bir qadınla qarşılaşmışdı; kişilərlə özünü kişi kimi aparırdı, qadınlara isə bir-bir öz yerlərini tanıdırı.

Yarı yolda Əzizə ona Vətən haqqında bir şeir də verdi ki, əsgərlərin qarşısında oxusun. Şeir xoşuna gəldi və elə maşındaca əzbərlədi.

***Canında can qalmadı, varmı candan yanının?  
Bir bayatı halın var viranə bağlar kimi.  
Daraşıblar canına ölüb getmiş ananın  
Döşünü sortuqlayan qansız uşaqlar kimi  
Hara getsəm, dərdin də arxamca gedər mənim,  
Bir qulam ölenəcən bu dərdi daşimağa  
Səni xilas etməyə nə gücüm yetər mənim,  
Nə səndə arsız-arsız tab edib yaşamağa.***

*Şairləri susmayan bir vətən basılmayıb  
Qəlbimdə can yerinə buna ümid bəslədim.  
Yolunda şəhid olmaq baxtımıma yazılmayıb  
Bayraqıma bükülüb dəfn olunmaq həsrətim.*

Əsgərlərlə görüşdə bu şeiri də oxudu, bəlkə də söyləməzdi, korpus komandiri daha bir şeir xahiş edəndə oxudu. Əsgərlərdən fərqli olaraq, zabit heyəti bu şeiri alqışlamadı, daha doğrusu, onlar bu şeirin tamamında generalın üzünə baxdılar və görəndə ki, onun gözləri yer süpürür, onlar da gözlərini çəkmələrinin ucuna zillədirilər.

Görüşün sonunda Bağırov soyadlı «zampalit» şeirin müəllifiylə maraqlandı və sonra da dedi ki, biz cavanlara vətənpərvərlik duyğusu aşılmalıdır, biz gəncləri azərbaycançılıq ruhunda böyütmeliyik.

Sərxan Səmədzadə «zampaliti» susdurmaq qərarına gəldi:

-Bunnan da artıq azərbaycançılıq olar, qəhrəman Azərbaycan bayrağına bükülüb dəfn olunmaq istəyir.

Və sonra da öz «mən»ini -düşüncəsini qoydu ortalığa:

-Amma şəxsən mən bir az başqa cür düşünürəm, mənim üçün Vətən yer kürəsidir.

Polkovnik kinayə ilə gülümsədi:

-Bu, sufi fəlsəfəsidir. Siz sufisiniz?

Əslində, paqonundakı ulduzları sayandan sonra polkovnik olduğunu təxmin etdiyi Bağırov soyadlı bu hərbçidən belə bir sual gözləmirdi.

-Bilmirəm, -Sərxan dedi, - amma onu biliyəm ki, Nizami də belə düşünürdü, Nəsimi də, Füzuli də.

Və dərhal da söhbəti polkovnik özü dəyişdi və məlum oldu ki, sadəcə onunla tanış olmaq, şəkil çəkdirmək istəyir.

Görüşdən sonra Müşfiqin ona verdiyi sual da o şeirlə bağlı idi: Müşfiq soruşturdu ki, o şeirin üzünü köçürüb ona verməyə imkanı varmı?

O zaman Müşfiqin istəyinə əməl elemişdi, amma ağılna da gəlməmişdi ki, günlərin birində Müşfiqi o şeirdə deyildiyi kimi bayraqa büküb tabuta qoyacaqlar.

Sərxan Səmədzadənin yas qapısında -daha doğrusu Ağdam qacqınlarının məskunlaşdığı yataqxanada görünməsi canlanması səbəb oldu, hətta ondan xeyli ahil kişilər də onun dilucu salamını əllərini sinələrində çarpzayıb təzim etməklə aldılar. Xalası Mahizər isə sanki onun gelişini gözləyirdi ki, var səsilə hönkürsün, yanlıqlı səsilə ağı desin:

*Bu dağlar, ulu dağlar,  
Çəşməli, sulu dağlar.  
Mənim Müşfiqim ölüb,  
Göy kişnər, bulud ağlar.*

Birotaqlı mənzildə bəlkə də stul, kətil vardı, amma kişilər ayaq üstə dayanmışdır və piçiltıyla danışındılar.

Hiss olunurdu ki, hamını daha çox maraqlandıran şəhidin necə vurulmasıdır.

Müşfiqin əmiləri şəhidi harda və necə dəfn etmək barədə yekdil rəyə gəlmək istəyirdilər. Çoxluğun fikri şəhidi Ağdama-Quzanlıya aparmaq və orda şəhidlər qəbiristanlığında torpağa tapşırmaq idi. Sərxan təəssüflə fikirləşirdi ki, dəfdənə iştirak edə bilməyəcək, axı, o, Edqarı yola salmalı idi. Ürəyindən keçəni Maarifin qulağına piçildədi:

-Sən gedərsən Ağdama...

-Bəs sən?

-Mən üçünə gələrəm.

-Niyə?

O, bir qədər götür-qoy eləyəndən sonra yenə də bunun səbəbini qardaşına söyləməkdən vaz keçdi.

-Niyəsini sonra söyləyərəm.

Qardaşı narazı halda başını bulayandan sonra dedi:

-Mən səni başa düşmürəm, dadaş...

Tabutu otağın tən ortasında - allı-güllü bir gəbənin üstünə qoymuşdular. Qadınların səsi mətbəxdən gəlirdi və arabir xalasının ürək parçalayan ağıları eşidilirdi:

**Şanlı gəldin**

**Şöhrətli, şanlı gəldin, ay Müşfiq, ay Müşfiq**

**Yolunu gözləyirdim,**

**Köynəyi qanlı gəldin, ay Müşfiq, ay Müşfiq.**

Bəlkə, bir qədər də dayanardı, amma xalasının ürək parçalayan ağıları onu Müşfiqin əmilərdən üzr istəyib otaqdan çıxmaga vadar elədi.

Yataqxananın həyətində yolunu gözləyən Sərməstин faciədən xəbər tutması təbii idi. Sanki bu yataqxana binası da şəhid olmuşdu. Səs-səmir eşidilmirdi, qaranlıq pəncərələr diqqət çəkirdi. Sakinlərin çoxusu, yəqin ki, matəm əlaməti olaraq mənzillərinin işığını söndürmüdürlər.

Adətən, yol boyu danışib-gülən, zarafat eləyən Sərməst ona yalnız bircə sual verdi, onu da Azadlıqla İngilabın tiniñə yaxınlaşanda:

-Səhər neçədə gəlim?

Sərxan bir qədər fikirləşəndən sonra:

-Neçədə gəlirsən - gəl - dedi, -unutma ki, biz saat doqquz tamamda aeroportda olmalıyıq.

Astanada ona görə ayaq saxladı ki, nəfəsini dərsin, evdəkilər onu tengnəfəs görməsinlər. Adəti üzrə açarı axtarmaq üçün əlini cibinə salanda yadına düşdü ki, yox, bu gecə o öz qapısına açar salmayacaq, qapının zəngini çalmalıdı, axı, evində adam var. Birdən-birə ağılna gəldi ki, arvadını itirdiyi gündən bəri hələ bir dəfə də olsun öz qapısının zəngini çalmayıb...

Barmağını zəngin düyməsinin üstünə qoyandan sonra bir qədər ləngidi ki, xoş - həm də onu həyəcanlandıran bu anların ömrünü uzatsın.

Qapını üzünə açan Edqarın geyinib - keçindiyini, hətta qalstuk da taxlığıni görəndə zarafatla:

-Bu nədi, - dedi, - yoxsa indidən aeroporta getmək istəyirsən?

Edqar ciddi cavab verdi:

-Yox...- dedi və təxmin etdi ki, bütün bunlar öz sinifdaşına - Kəklik xanımıma görədi, ədəb - ərkanla yaşadığını bildirmək üçündü.

Yenicə dəmlənmiş qəhvənin qoxusu mənzili bürüdü və bu qəhvə iyi qədər də diqqətini çəkən mənzilin isinməsi idi. Divarlara ani göz gəzdirdi və dərhal da hiss elədi ki, evdə nə qədər qızdırıcı varsa, hamısı şəbekəyə qoşuldu.

Kəklik ona başsağlığı verdi, şəhidin necə vurulması ilə maraqlandı və sonra da (bəlkə də təskinlik xatırınə) dedi ki, son bir ayda onların məhəlləsinə Qarabağdan üç şəhid gətiriblər.

Siyasətdən söz düşəndə Edqarın sinifdaşı söhbəti ilk baxışda bir qədər bəsit görünən sualla yekunlaşdırdı:

- Ölməyəydim, görəydim bu münaqışə necə qurtaracaq?

Sərstan Səmədzadə ortalığa atılmış bu suali cavabsız qoymadı.

- Bütün savaşların sonunda barışq olub, şəksiz anlaşma olacaq, amma biz o günü görməyəcəyik, - dedi və xəlvətcə əl atıb qızdırıcılardan birinin şunurunu şəbəkədən çəkdi.

Kəkliyi yola salandan sonra mənzilə çökən sükutu Edqar qəfil, gözlənilməz sualla pozdu:

- Sənin Amerikaya gedib-gəlməyə pulun-paran var?

Sualın nədən doğduğu, hardan qaynaqlandığı ona bəlli idi.

- Var,- dedi, - niyə yoxdu ki?

- Gedəcəksən?

- Hələ bilmirəm.

Dünən gecə o birdən-birə qət eləmişdi ki, gedib Amerikaya təyyarə biletini alınsın.

- Niyə bilmirsən ki? Yanisin sənin oğlun olduğunu asanlıqla sübut edə bilərsən,- dedi, - indi DNK deyilən qan müayinəsi var, dərhal hər şeyi üzə çıxardır.

Sərstan belə müayinənin olduğunu çıxdan bilirdi, amma bilmirdi ki, Çikaqoda uşaq evində böyüyən o uşağı nə deyəcək? Axı, dünya yalandan daha çox həqiqətə şübhə ilə yanaşır. Görəsən, niyə? Onu bu düşüncələrdən Edqar ayırdı:

- Bilirsən, o uşaq sənin həyatını dəyişəcək, səni ölməyə qoymayacaq!

Səksəni haqlamışdı, amma yenə də ölüm adı gələndə bədəni ürpəşirdi və hərdən fikirləşirdi ki, görəsən, «Ölümən qorxmuram» - deyən insanlar nə dərəcədə səmimidilər? Kaş o da elə yaşaydı ki, o dünyaya inanayıd...

- Səhər neçədə durmalyıq?

- Ən geci saat yeddi də, - Sərstan cavab verdi, - bir saata hazırlaşarıq, bir saatda Sərməst bizi aeroporta çatdırıar. Yuxun gelir?

- Yox, yuxum gəlmir, amma düşünürəm ki, yatmaq lazımdı, sən bu gün lap əldən düşdün.

- Hə, yorulmuşam, - Sərstan dedi, - bəlkə, adama yüz - yüz konyak vuraq, yuxu gətirər.

Edqar dərhal etiraz elədi:

- Buna ehtiyac yoxdu, - dedi və yatmaq üçün mətbəxə keçəndən sonra sözünün mabədini gətirdi, - qızdırıcıları da şəbəkədən ayırmaya, qoy canımız qızsın, heç olmasa bu gecəni adam kimi yataq.

Amma o, artıq mənzildəki iki qızdırıcıdan birinin şunurunu divardan çəkmışdı və fikirləşirdi ki, ikinci qızdırıcıni da şəbəkədən ayırsın, ya yox?

Sonra Edqarın səsi vanna otağından gəldi;

- Sən qısa qapanmadan o qədər də qorxma, qısa qapanma naqillər həddindən artıq yüklenəndə baş verir, - dedi, - iki qızdırıcı qısa qapanmaya səbəb ola bilməz.

Edqarın iradına qarşı çıxmasa da, şəbəkədən təzəcə ayırdığı qızdırıcını xəttə caladı.

Əlində qələm, yatdığı divana bitişik yazı masasının arxasında bir saata qədər otursa da, özünü kökləmək üçün memuarı yarımcıq qalmış yerdən dönə-dönə oxusa da, bir cümlə belə yaza bilmədi.

Hərdən yazı masasının arxasında belə darılanda, ümumiyyətlə, yazılıçı-şair tayfasının halına acıyr. Yenə də o tanış duyğunu yaşadı.

Vanna otağına girib-çıxandan sonra mətbəxə ona görə boylandı ki, görsün Edqar üstünü açmayıb ki?

Üzləşdiyi mənzərədən heyrətə gəldi: Edqar, hətta pencəyini belə soyunmadan uzanmışdı və bu vəziyyətdə də onu yuxu aparmışdı.

Qonaq ilk temasdan gözlərini açdı və hövlnak soruşdu:

- Nə olub?

Dostunun üzünə gülümşədi:

- Paltarrı niyə yatmışan?

Edgar cavab əvəzinə çıynını çekdi və astadan:

- Nə bilim, - dedi, - soyuqdu.

- Soyuq deyil! - Sərxan etirazını bildirdi, - qızdırıcıların ikisi də taxılıdı, qalx, soyun, adam kimi yat.

Edgar israr eləmədi və yataqdan qalxb tənbəl - tənbəl soyunmağa başlayanda, mətbəxin hansı bucağında səican civiltisi eşidildi və Sərxan:

- Görürsən, - dedi, - otaq işinib ki, onlar da adaxlıbazlığa başlayıblar.

Sərxan çoxdan bu fikirdə idi ki, səicanların civildəməsi onların intim dünyası ilə bağlıdır.

1990 - ci ildə bu mətbəxdə gecələdəyi bir həftə ərzində Edgar da bu qənaətə gəlmişdi, çünkü mətbəxdəki şəbəkəyə qızdırıcı taxılmayanda daşdan səs çıxırdı, səicanlardan yox.

1990 - ci ilin yanvarında burda onu üşüdən evin havası deyildi, düşüncələrinin soyuğu idi, sabaha inamını hər gün, hər saat, hər dəqiqə itirirdi...

Paltarlı yatlığına görə Edqarı qınasa da, nədənsə Sərxan özü də yatağa soyunmadan uzandı; üstünü ona görə örtmədi ki, yuxulamasın və bir qədər dincələndən sonra qalxb yarımcıq qalmış yerdən memuarının mabədini yazsın...

...Onu daş kimi yuxusundan mətbəxdən gələn xırıltı səsi oyadı.

Mətbəxin işığını yandıran anda heç nə anlamadı: Edgarın üzü üzünə, gözü gözünə baxırdı. Özü də ılıq bir təbəssümlə.

Dostunun bumbuz olmuş qollarından tutub qaldıranda və onun artıq bu dünyada olmadığını anlayanda isə qorxudan qışqırdı.

- Edgar!!!

Bir daha var səsilə bağırmaq istəyəndə səsi çıxmadi, qəhər onu boğdu.

"Görünür, soyunmadan yatağa girməsi səbəbsiz deyilmiş, özü hər şeyi bilmiş..."

Rusca təhsil aldığından, əsasən ruslar, ermənilər arasında böyüyüb başa çatlığından, xristian ənənələrini kifayət qədər bilirdi; bilirdi ki, dəfnə hazırlanan mərhuma ən gözəl paltarlarını geydirirlər.

Həyatının ən sərt, amansız döngələrində - xüsusən oğul dağı görəndə özünü ələ almağı, toparlamağı bacarmışdı, yenə də hiss elədi ki, canına təpər gelir, bu sınaqda da aciz qalmayacaq.

Nəinki Edgarın əynindən çıxan köynək, heç şalvar, pencək də onu açmadı və qərara gəldi ki, dostuna öz paltarlarını geyindirsən.

Şifonerdən selofanı açılmamış köynək də tapdı, geyilməmiş kostyum da, bir cüt açaq ayaqqabı da...

Boynuna qalstuk taxsa da, birdən yadına düşdü ki, qalstuku bəyaz bantla əvəz etsə, daha yaxşı olar, axı Edgar həm də sənət adamıdı, kamança çalandı.

Meyitin ariq, çəlimsiz olması xeyrinə idi, asanlıqla sağa-sola çevirirdi, yalnız şalvarına kəmər keçirmək bir balaca çətin oldu.

Meyiti geyindirəndən sonra ona bir qədər də aralıdan tamaşa elədi bə bu qənaətə gəldi ki, mütləq tabut sıfariş verməlidii; bunu xristianlıq qaydaları tələb eləyir. Və yadına Nalə düşdü, çünkü Nalənin tabut düzəldiyini bir dəfə öz gözlərilə görmüşdü.

\* \* \*

*...Naləni tutmuşdular. O, nəhayət ki, neçə illərin axtarışından sonra o məşum dağ yamacında anasını tapşırıqları torpağı quyladıqları yeri tapıb və dostu Arakellə torpağı eşib-eşib ordan anasının nəşini çıxardanda və səliqə ilə özü ilə götürdüyü yiğcam çamadana dolduranda yaxalanmışdılar, amma o müəmmalı bir sevinc içində idi və buna görə də onu tutub, dərhal da əl-qolunu qandallayanlar elə güman edirdilər ki, o yalnız lal-kar deyil, həm də dəlidir. Arakel Naləyə nə isə anlatmaq istəyirdi. O, Arakeli başa düşə bilməsə də, öz ürəyindən keçəni ona anlatdı, anldatdı ki, onu bağışlasın. Arakel acı-acı gülümsündü...*

\* \* \*

*Qızıl balıq, nəhayət ki, anasının qoxusunun onu bihuş etdiyi irmağa çatmışdı, aylardan bəri bətnində gəzdirdiyi yükü irmağın göz yaşı kimi dupdurul sularına boşaltmışdı, halsiz-heysizdi, son anlarını yaşayırıdı və təəssüflənirdi: «heyif, ölümün bu qədər gözəl olduğunu bilmirmiş...». Ona elə gəlirdi, o ölmür, sadəcə anasına qovuşur, anasına qovuşur ki, dünyanın nizamı üzülməsin. Bu arada erkək qızıl balıq gözünə göründü: amma ilgim kimi.*

\* \* \*

Sərxan güman edirdi ki, günü bu gün Edqarı anasının - Asya Cahangirovnanın yanında torpağa tapşırı bilər, amma bir qədər ölçüb-biçəndən sonra gördü yox, bu məsələ o düşündüyü qədər asan başa gəlməyəcək.

Çıxış yolunu qardaşı Maarifə zəng vurmaqla tapdı.

- Dadaş, mənə tabut lazımdı.

Sanki yuxuda idi, dəstəkdən gələn sərt cavab onu oyatdı.

- Heç bilirsən, saat neçədi?

Ötkəm səslə cavab verdi:

- Saatın bura nə dəxli, sənə deyirəm ki, mənə tabut lazımdı! Tabut!!!

...Yarım saat sonra qardaşı Maarif yanında idi, onun gəlişindən ürəklənsə də anbaan heydən düşürdü, mənzilində gözlədiyi qısa qapanma sanki ürəyində başlayırdı. Hələ ölüm havası heç zaman onu bu qədər yaxından vurmamışdı. Birdən-birə titrəməyə başlayanda, astadan, dodaqlarının ucunda:

- Allahım, aman ver, - dedi, - sənnən birçə günlük möhlət isteyirəm.

Ömründə ilk dəfə idi ki, Allahın adını tutub, Allahın adını diliñə gətirib kömək istəyirdi...

2013 -2014  
Bakı -Truskaves-Bakı



## ◆ P o e z i y a



*Həmid HERİŞÇİ*

### TƏRSA QIZI

Görmüsənmi necə  
bu gecə  
lapdan, qəfildən  
yetim itləri dirildir,  
ac pişikləri sevişdirir,  
öz rəngini gəlisdərir  
oğru-qatillərin göz bəbəklərində,  
qayalıqların ətəklərində?  
Sonra, kor ərəbin nəğməsinə çevrilir  
"ANS-ÇM", "106-FM" tezliyində?

Görmürsənmi necə  
bu gecə,  
əclafın birisiylə qumar oynayıb heç-heçə,  
necə sakit, necə incə  
pişikləri qoşub özünü  
gedir Saray qəsəbəsindəki  
anadangəlmə əlillərin tibb mərkəzinə,  
humanitar yardım aparır ordakı  
sonuncu tərsa gözəlinə?

O tərsa qızı laldır,  
haçandı ki, xəstəhaldır.  
Hərdən aylıb baxır ətrafa,  
ona hava çatmir, hava...  
İnanmazsan,  
anadangəlmə xəstə

bu tərsa qızıyla cur gəlmir,  
gəlmir,  
qapı ağızındaki bizim milli aftafa!

Dünyanın bütün kilsələri,  
Avropanın bütün humanitar kisələri  
yardım göstərir bu lal tərsa heykəlinə.  
Canındakı hökmdar səlahiyyətlərinə  
kimsəni,  
göylərdəki zəngsiz kilsəni  
qatmir o...  
Ünvanına gəlmış humanitar yardımla  
bütün xəstəxananı  
dolandırır o.

Xəstələr yox, divarlar qoturdu  
burda...  
Əllillər ki, altını batırır daim,  
pəncərələr həmişə açıqdı burda...  
Bəli, əbədi Bakı küləyi,  
yaranır, deyəsən, burda -  
anadangəlmə şikəst, lal tərsa qızının  
narahat yuxusunda!

Bakının sonuncu tərsa qızı...  
bilirəm, bakırəsən...  
sevgilin yoxdu, evdəsən...  
"Azdrama"nın qalın səhnə pərdəsini  
daim tərpədən Bakı küləyiylə birləşən  
həmişə.  
Eləcə zillənmisən bir nöqtəyə...  
Otaqdakı qara milçəyə  
baxırsan Lenin heykəli yixılan gündən...

Cərrah əlcəyi kimi tərtəmiz sıfətində  
gözlərimi dincəltdim mən...  
Bildim, bildim, day dinmə,  
Kərəmin Əslisisən...

Hani Kərəm? Niyə təksən?  
Bakıdakı Lenin, indiki "Azadlıq"  
xiyabanı altından,  
sən bilməzsən,  
həmişə, şəhərimizin bütün çirkab suları  
axıdılıb...  
Ay qız, Lenin ki, bu qonşuluğa həmişə  
fəlsəfi gözlə baxıb,  
bəlkə, keçmişə qayıdıb  
o suları başqa yerə axıdaq biz, tərsa qızı?  
Divarlara çırpaq nakamlığımızı...

Köçürdək bir-birimizdən imtahan suallarımızı,  
kapitalistlərin üstünə qısqırdaq  
öz gənc qvardiyamızı?  
Köhnə sovet kitabxanasını görüş yerinə çevirib,  
sevişək orda, aşırdaq üstümüzə  
bütün marksist klassikasını?

Qayıdasan  
təzədən öz keçmişinə...  
Gözəl tərsa qızı olasan,  
qəfildən qaça-qaça  
küçəyə sıçrayasan,  
evinizin qapısını arxanca özün çırpmayıasan,  
elə, küləyə tapşırasan  
bunu...  
qucaqlayacam bax indicə, uzun, incə boynunu...  
Yaxandakı pioner ulduzunu.

Bağışla, bacarmadım sovet vaxtlarında bunu...

Həə, 1980 doğumlu tərsa qızı...  
bakırəsən,  
sonuncu tərsa qızısan bu şəhərdə...  
göstər bütün əclaflara  
öz namusunu!!!  
Ver ütüləyim, qırışmış  
qırmızı pioner qalstukunu...

Komsomolçusan indi də sən, hə,  
komsomolçu!!!  
Qaldır Bakı göylərinə sən  
öz yumruğunu!

## SUİTİ

Burda elə nəhəng divarlar var...

Buyur, götür, dibində bütün rəzilləri  
sıraya düzüb qır,  
güllələ...  
Sabah "ANS-press" xəbər yayar-  
-"boşa getməyib orda  
bircə güllə"...

Sən isə hiylə işlət belə dar məqamda,  
hiylə...

Get ora, bir azacıq yat, mürgülə...  
görəcəksən sakitlikdir tam...  
Şəhərin lap ucqarlarında  
tozu çırpılan xalça-palazların

səsini də eşidərsən orda...  
 Görərsən, kimsə sağ qalmayıb  
 bu həyatda...  
 Hətta,  
 həyat da...

Sən bu divarların dibində  
 bir ömür qədər susarsan,  
 itə çəvrilib kölgələrə cumarsan,  
 bir gözəlcə tapmaq eşqiylə  
 yüz dollarını xirdalayarsan,  
 pusarsan  
 AZPETROL xəzinəsini yarmış quzdurları,  
 qusarsan  
 milli mətbəximizin hamısını...

Öz qanını...  
 xatırlayarsan  
 necə  
 inqilabçı atan  
 üzüb getmişdi Bakıdan  
 Xəzərin düz ortasına qədər...

Ancaq, qəzavü-qədər,  
 bir də Xəzəri qoruyan  
 bıgli, qoca suitilər  
 dişləmişdilər atanı...  
 Xatırlayarsan  
 1 sayılı Bakı xəstəxanasını,  
 qarnına 40 iynə vurulmuş  
 o əziz insanı...  
 atanın  
 sonrakı həyatını...

Neftçi buruq ustaları,  
 eşitmişəm,  
 suitiləri  
 qarmaqla tutardılar  
 Pirallahı adasında...  
 Ciyərini çıxarıb, leşini  
 Xəzərə atardılar...  
 Dadlıymış, deyirlər  
 suitinin qanlı ciyəri...

Sonra yatardılar bu neftçilər,  
 sarışın  
 aşpaz qadınlarla...

Hə, mən buna, varam...  
 Hə, bunu bacarmadı atam...

Aleksandr Belovun "Amfibiya-adam"  
kinofilminə bir də baxsam,  
atamı o İxtiandra oxşadaram,  
onu dişləmiş suitini  
tanıyaram...

Qan damır indiyəcən  
o suitinin sallaq, iti  
bığlarından...

### **EDİSON LAMPASI**

Cənab Edison,  
yumşaq kreslonda əyləş,  
özün fikirləş,  
təkcə elə al-əlvan işığı, sarı lampanımı  
ixtira etmişik biz?  
Yox... yox, lap qədimlərdə  
zil qaranlığı, qatı zülməti  
şək-şübəhəsiz,  
elə yenə biz ixtira etmişik,  
yenə biz!

Dediklərimdən qorxduz, deyəsən...  
bəlkə, bir siqaret tüstüldəsiz?  
Təkcə Təzəbazardan aldıqlarınızı yox,  
ürəyinizi, yaxanızı qaldırıb  
küleyə "Yox!" deməyinizi də,  
bəlkə, selləfan torbalarda  
bizə hədiyyə edəsiz?

İcad etdiyiniz lampanın işığında  
sarı payız yarpaqlarının  
özünə ev axtarmağını,  
millətin kirli corablarını,  
kaş ki, bircə dəfə görəydiz ...  
İnanın ki, deyərdiz:  
"Yetər!"  
Və ixtiranızı  
ləğv edərdiz...

Darıxdız, deyəsən,  
bəlkə, bir azacıq keflənəsiz,  
min il sonra yenidən diriləsiz,  
gözəlçələrin danışlığı xatirələrdə...  
qızların sinələri böyüüb bərkiyəndə?

Bəlkə,  
bütün duyğularınızla incələsiz,

şübhələrinizi kəfənsiz dəfn edəsiz,  
 bir lampa da icad edəsiz...  
 Və, nəhayət ki, görə biləsiz  
 necə mən  
 çar-naçar  
 evimə qayıdıram...  
 Yorğunam. Arığam.  
 Bir az hələ ayığam...  
 Corabımın birini çıxarıram,  
 digərinə əl atanacaq,  
 min il vaxt keçir aradan...  
 Sanki yoxam...  
 yenidən gərək doğsun məni  
 rəhmətlik anam...

Həə, belə yerdə adam darıxar.  
 Bədənimdən tez,  
 boğazım götürüb özünü  
 qatarın altına atar!  
 Hələ kimsə arxmaxca yalvarar:  
 "Eh, mənim yaşıl kəlağayı,  
 səni dəmir mafiyəyə sancaqladım,  
 Bakı küləyində səni hey dalğalandırdım,  
 sən bu küləklə elə hey danışdın,  
 sayıqladın,  
 getdin, qayıtmadın"...

Eh, cənab Edison, sən burda  
 axı nəyi işıqlandırdın?  
 Heç bunu  
 bacardın?

## MÜRDƏŞİR

Allah bizi sönmüş ulduzların,  
 dul baldızların  
 şərindən qorusun!  
 Qoy, bir gün kal Sabirabad qarpişlarına da  
 fatihə oxunsun...

Həm övladını, həm qılıncını sünnət edib,  
 ucu kəsik döner bıçağına çevirən,  
 Avropaya dönərçiliyə gedən türkləri  
 gərək Meksikaya qova  
 əvvəl almanlar,  
 sonra italyanlar...  
 "Anadolu" lokantasında bir gün eşitdim -  
 "Bütün dönərçilər casusdurlar!"  
 Daim kommunistləri güdüb, pusub,  
 satıblar!"

Türk "MİT"-inin  
 ancaq bu təcrübəsini götürdü,  
 Berlinə, Münhenə köçürdü,  
 döñər bıçağının uzunluğunu daim ölçüdü  
 mədəni avropalılar...  
 Bakıda isə bütün bunlara tüpürürdü  
 Məhəmməd Biriya kimi qəhrəmanlar...

Mürdəşir işləyirdi Bakıda  
 Məhəmməd Biriya -  
 Pişəvərinin şairi,  
 naziri...  
 Hə, Təzəpirdə lap axırda  
 hamı onun qəbuluna gəlirdi -  
 - Əli, Vəli, Pirvəli...  
 Hətta yaxası qızıl düyməli  
 şair, dramaturq Şıxəli  
 Qurbanov...  
 Hə...orda Biriya  
 yenə də nazirdi,  
 yenə nazirdi...

Özü də lüm-lüt qəbul edirdi o,  
 şikayetçiləri...  
 Alırdı əlinə taxma çənələri,  
 deyirdi: "Bəli..."  
 deyirdi: "İnsan lütdü..."  
 xəyanət labüddü,  
 o "Zapı"lardan, "Moskviç"lərdən daim sızan  
 rəngsiz nöyüdü"...  
 Bir də gördün, son baxışını, hə,  
 siqaret kötüyü kimi sümürdü,  
 Dedi: "Baxın, ölübdü  
 bədəniniz, təniniz...  
 Hanı Moskva malı tuman-köynəyiniz?  
 Axırıcı dəfə geyinməyiniz,  
 kəfənlənməyiniz, bəzənib-düzənməyiniz  
 erməni dəlləklərin yox, mənim boynuma..."  
 Deyirdi: "Qəddini əymə, düz uzan, sus,  
 day danışma,  
 sözü bir dəfə deyərlər axı adama!".

Döyürdü də hərdən  
 o, bu meytləri!  
 çıxarırdı çürük dişlərini dibindən  
 çürük saitləri, iyli samitləri,  
 mədənin həzm etmədiyi biskvitləri...  
 Xüsusən, birinci katibləri  
 qəfil otuzdurardı masa arxasına,  
 qələm qoyardı barmaqları arasına,

day bilmirəm harasına...  
 Deyərdi: "Pişəvərinin ölüm hökmünü yaz  
 bu kağıza!  
 Güc verin dəə barmaqlarınıza!  
 Yazdır? Şükür Allah rızasına!

Bax,  
 məndə yox yalan, riya,  
 Nə Stalinəm, nə də Beriya...  
 Bax, tanı məni, Biriyyam da mən,  
 Biriya!!!  
 Bu dünya dediyin də,  
 beynindən silinsin birdəfəlik,  
 Sonya, Gulya kimi katibən.  
 Bəsdi sənə  
 qəbirüstü daş kitabən...

Kağızdan olmur ha daş kitabələr...  
 Olur katiblər,  
 katibələr...  
 Səni görüm "bron"la cəhənməmə  
 göndərəyilər  
 bircə...

Zənnimcə,  
 bax bu gecə,  
 həm mən - Məhəmməd Biriya,  
 həm cəhənnəmə ezamiyyət pulu verən buxalteriya  
 hələ də işlər,  
 maaş almağa gələr ora qara kölgələr,  
 sənin kimilər...

Qanundu bu - daim həm zaman dəyişir,  
 həm də Təzəpirdəki mürdəşir...  
 Mürdəşir dəyişəndə,  
 zaman da dəqiqləşir...

Növbə indi mənə gəlir...  
 Biriyanın son məsləhəti  
 beynimdə hey səslənir -  
 -"Bax haa, ölülər hərdən  
 mürdəşirin barmağını dişləyir!"

Həə, özünüzü yığışdırın  
 Bakıya təzə  
 təbrizli mürdəşir gəlir!!!

## MEHDİ HÜSEYNZADƏNİN SONU

Bu yaz...  
 bu yaz mən heç kimi  
 sevmədim...  
 heç kimi...  
 hətta 1 milyon reyxsmarkalıq  
 öz kəlləmi,  
 mənə gözəlcə gətirmiş bu xoş gecəmi,  
 "Mersedes"imin yan güzgüsündən gördükłərimi.  
 Neynim, daha sevmədim  
 Anjelikamı da,  
 Triyestin çirkab sularına  
 itələdim...

Müxalifət qəzetlərinin  
 manqal yelpiyinə çevrildiyini,  
 silahdaşlarının xəyanətə meyilləndiyini,  
 Mazellinin əsayla öz şlyapasını düzəltdiyi an  
 gulləndiyini  
 görüb

azcana gülümşədim...

Bu yaz mən heç kimi,  
 hətta yaralarımı sarmış qoca həkimi,  
 Anjelikaya soxuşturduğum yalançı  
 həyat hekayətimi  
 sevmədim...  
 Üzərində "Axtarışdadır!" yazılmış  
 şəkillərimə  
 öz qara kölgələrimlə birgə  
 axır ki, tam bənzədim...  
 Kimsəni day sevmədim...

Cəhənnəmə aid  
 qanlı meyit - canlı meyit,  
 dilçilərin aşkarlamadığı  
 qalın samit,  
 incə sait səslər,  
 yad nəfəslər,  
 işgəncə otağına gedən  
 uzun dəhlizlər,  
 yordu məni...  
 100 minlik ordu məni  
 axtarır, tapa bilmir...  
 Dünyanı partladıram,  
 restoranlar, kinoteatrlar silkələnir...  
 Ancaq axırda gəlib dirənir  
 bu işlər bircə cümləyə -  
 "Bu yaz mən heç kimi sevmədim..."

Həəə...demək, indi mən gərək  
 lap dərindən fikirləşim,  
 Vasilislə, Anjelikayla  
 çopur qayalara söykənim...  
 Ləpələrin tərcüməsində,  
 kölgələrin cütləşməsində,  
 qara çəkmələrimin şər sıfətində  
 indi hekayətimi eşidin...

Hə, məndə birləşmişdi  
 həm İmam Mehdi, həm də İmam Hüseyn...  
 hə, demişdi bunu mənə,  
 bir madmuazel qadın-fröylen.  
 Ancaq mən kimsəni sevməmişdim bu yaz...  
 Demək, nə qədər hoqqabaz,  
 kəndirbaz olsam da,  
 öz qara əlcəyini atmışdı mənə  
 həyatın özü...  
 Triyestin küçələrindəki pişiklərin şeytan gözü...

Triyest qazanxanalarının boz tüstüsü,  
 göyə qalxmağı bacarmır...  
 SS-çilərin "Mersedes"i yolunu azır,  
 bir an  
 şəhərin ən əclaf mənzərələrini işıqlandırır...  
 Axırda məni tapır...  
 Gözlərim bir cümlə yazır-  
 "Bu yaz mən heç kimi sevmədim, inan!.."  
 Gülləbaran başlayır bundan sonra, Anjelika,  
 gülləbaran...



# ◆ Dramaturgia

Hüseynbala MİRƏLƏMOV

## AXİRƏTDƏN GƏLƏN ZƏNG

◆ İki hissəli dramatik komediya



### İştirakçılar:

|        |                         |         |   |
|--------|-------------------------|---------|---|
| Dövran |                         | Elman   | – Dövranın yaxın dostu                        |
| Röya   | – Dövranın arvadı       | Delisay | – Filippinli qadın, ev xidmətçisi             |
| Bayram | – Dövranın qardaşı      | Timur   | – Röyanın stilisti, ekstravaqant geyimli gənc |
| Zəhra  | – Bayramın arvadı       |         |   |
| Ceyran | – Dövranın bacısı       |         |   |
| Pirim  | – Ceyranın eşi          |         |   |
| Samir  | – Dövranın əmisi nəvəsi |         |   |

### I HİSSƏ

**C**ox dəbdəbəli interyeri olan yaraşlı, geniş zal otaqdır. Hər iki tərəfdən ikinci qata tutacaqları inkrustasiya olunmuş pilləkənlər qalxır. Zalin tavanından müasir dizaynlı iri zəngin çilçiraq asılıb. Hər şey var-dövlətə, firavanlığa və yüksək zövqə iddialıdır. Ortalıqda iri qonaqlıq masası qoyulub. Ağ süfrənin üstündə gözəl servirovka var: bahalı fujerlər, nimçələr, bərəq vuran çəngəl-bıçaqlar... Xidmətçi geyimində olan Delisay servirovka ilə məşğuldur. Tez-tez girir-çixır, nəyisə aparır, nəyisə getirir. Səhnədə baş verəcək hadisələrin ona qətiyyən dəxli yoxdur. Öz işindən başqa hər şeyə biganə təsir buraxır. Röya otağın ikinci qatında görünür. O, Timurun müşayiəti ilə kübar xanımlara məxsus bir əda ilə pilləkəni düşür və düşə-düşə də danışır. Hiss olunur ki, gözəlliyyindən, danışığından, səsinin ahəngindən, bir sözlə, bütün varlığından ləzzət alır.

**Röya.** Bir sizdən yorulmuram, Timur bəy! Əvvəlki stilistlər incidirdilər məni.

**Timur.** Onlar nədən stilist olsunlar, Röya xanım? Onlar adice dəlləkdilər, parikmaxer! Qeybət olmasın, yalandan hərəsi bir sertifikat düzəldib, döşündən əldəqayırma medal asıb, adını da qoyub stylist. Danışmaq istəmirəm, Röya xanım, onsuz da əskim tüstülüdür.

**Röya.** Elədir, Timur bəy, danışmayaq, qeybət nəcib adamlara yaraşmaz. (*Zalın ortasında dayanıb şahanə görkəmlə Timura baxır*). Siz deyin görüm, bu saç düzümü mənə yaraşır, ya yox?

**Timur.** Yaraşır azdır, Röya xanım, mən sizdən gözümü çəkə bilmirəm, indi görün kişilər neynəyəcəklər?

**Röya.** Timur bəy, sözlərinizdə ehtiyatlı olun, mən ərli qadınam.

**Timur.** Ah, Röya xanım, hər şey o qədər şərtidir ki, lap teatrda olduğu kimi.

**Röya.** Teatrın bura nə dəxli var?

**Timur.** Axı, mən teatrşünaslığı bitirmişəm. Ona görə də hər şeydə bir teatr, tamaşa görürəm.

**Röya.** Mən də deyirəm bu teatral ədalar, incə manəralar hardandır sizdə?! Elə bu saç düzümünün özü, bu mürəkkəb siluet!

**Timur.** Sizin saçlarınız darağa o qədər yumşaq yatır ki, ondan istədiyin silueti ala bilərsən.

**Röya.** Ah, Timur bəy, siz nə görmüsünüz ki?! Mənim bir saçımvardı!.. Sizə bir şey danışım, amma aramızda qalsın, Timur bəy, mətbuata çıxmasın. Bunu heç Dövran müəllim də bilmir.

**Timur.** Aman! Mən sizin sözünüüzü danışaram hardasa?!

**Röya.** Uzaq keçmişdə olub bu hadisə. Çox kasib vaxtlarımızdı, Timur bəy.

**Timur.** Siz kasib olmusunuz?

**Röya.** Ah, Timur bəy, mən bu az yaşimdə çox şey görmüşəm. Axı, mən də İncəsənətdə oxuyurdum, anam fəlsəfədən dərs deyirdi, atam da kifayət qədər məşhur rəssamdı, hətta əməkdar incəsənət xadımı idi.

**Timur.** Əsl ziyali ailə!

**Röya.** Özü də necə ziyali?! Fərhad da kənddən gəlib, heç nəyi yox, perspektivi qaranlıq...

**Timur.** Fərhad? Fərhad kimdi?

**Röya.** Timur bəy, Dövran müəllim mənim ikinci ərimdi.

**Timur.** Aman!

**Röya.** Bunu çox az adam bilir, Timur bəy. Mən o gənclik illərində elə bir sevgi yaşadıdım...

**Timur.** Mən şokdayam!

**Röya.** Hələ harası? Bu kəndçi balasında bir boy-buxun, bir yaraşiq, bir kişilikvardı ki... sözlə təsvir eləmək də çətindir. İlahi, ondakı xarizmanı mən heç kimdə görmədim. Vurulmuşdum! Qadının vurulması bir özgə aləmdi, siz bilməzsınız bunu, Timur bəy.

**Timur.** Bəs sizin valideynləriniz?

**Röya.** Onlar Fərhadın heç adını eşitmək istəmirdilər.

**Timur.** Niyə, Röya xanım, niyə valideynlər övladlarının hisslerinə hörmət etmirdilər?

**Röya.** Dedilər, sən bu ac-yalavac kəndçi oğlanla xoşbaxt ola bilməzsən. Onlar məni hələ onda başıma fırlanan Dövrana vermək istəyirdilər.

**Timur.** Mən bilən, heç Dövran müəllim də şəhərli deyil?

**Röya.** Elədir, amma Dövran rayonlu olsa da diribaşdır, çevikdir, pul qazanandır, səni də çox istəyir, - dedilər. Dedim, məni Fərhaddan fələk də ayıra bilməz, mama! Mən istədiyimə gedəcəm, papa! Getdim də!

**Timur.** Bəs, onlar neynədilər? Valideynləriniz..?

**Röya.** İnanmazsız, Timur bəy, onlar məndən, yeganə qızlarından üz çevirdilər.

**Timur.** Bu ki, qəddarlıqdır! Bəs, Dövran müəllim? O da üz çevirdi sizdən?

**Röya.** Nə danışırsız, Timur bəy?! Dövran məglubiyyəti qəbul edənlərdən deyil. Dedi, iki dünya bir ola, yenə səndən el çəkməyəcəm! Əvvəl-axır sən mənim olacaqsan, peşman olub özün gələcəksən yanıma.

**Timur.** Aman Allah, bu ki, serialdır!

**Röya.** Serial yalandır, Timur bəy, bu həyatdır! Amma Dövranın dədiyi kimi, mən peşman olmadım, çünki hədsiz xoşbaxtdım. Bir də, o vaxtlar nə kasib, nə dövlətli, hamı təxminən elə bərabərdi. Kiredə yaşayırıq. Mənim əlaçı stipendiyam, onun maaşı... Gündüzlər oxuyub aşşamlar hardasa fəhlə işləyirdi, mənə dəqiq demirdi nə iş gördüyüünü. Nəysə, sözüm onda deyil, bir dəfə gördüm ki, Fərhad heç özündə deyil, bıçaq vursan qanı çıxmaz. Bildim ki, heç çörək almağa da pulu yoxdu. Bilirsınız, onda mən neynədim, Timur bəy?

**Timur (nalə çəkir).** Ola bilməz!

**Röya.** Oldu, Timur bəy, oldu! Getdim gözəllik salonuna. Saçlarımı açıb tökəndə parikmaxerlər qəşş elədilər. Dedilər, siz bir su pərisisiz ki... Mən gülümşəyib: "satıram saçlarımlı" - dedim.

**Timur.** Siz necə qiydınız o gözəlliyyə?

**Röya.** Məhəbbət olan yerdə gözəllik də keçir arxa plana, kulisə. Mən onun əzablarına dözə bilməzdəm. Xeyli pul verdilər mənə. Uça-uça getdim dükana. Ac adam, əlinde pul... O qədər yemək-içmək aldım ki! Danışıram, indi də kövrəlirəm. Hər şey elə bil indicə olub.

**Timur.** Bəs, o nə dedi? Reaksiyası necə oldu?

**Röya.** O, çəşib qalmışdı... Süfrədəki yeməklərə baxıb soruşdu: anan gəlmüşdi? Mən sırlı təbəssümle başımı buladım. Onun rəngi qaraldı:" bəs hardandı bunlar?" Heç nə demədim, başımı açıb oğlansayağı vurulmuş, onda padmalışka deyirdik adına, saçımı göstərdim ona.

**Timur.** Amanallah!

**Röya.** "Sən saçlarını satmışan?" Mən başımı tərpədib, "həri" dedim, onsuza da o saçlar mənə mane olurdu, yiğib-yığışdırıa bilmirdim.

**Timur.** Bu necə məhəbbətmiş?!

**Röya.** Yox, o məhəbbət deyildi, Timur bəy, böyük xoşbəxtlikdi!

**Timur.** Bəs, o xoşbaxt kişi məhəbbət naminə verilmiş qurbanı necə qiymətləndirdi?

**Röya.** Bilsəniz o məni necə qucaqladı?!

**Timur.** Necə, Röya xanım, necə?

**Röya.** Bunu təsvir eləmək mümkünüsüz! Mən o gecə qadının necə xoşbəxt olduğunu ilk dəfə başa düşdüm, Timur bəy, hiss elədim.

**Timur.** Bəs bu məhəbbət necə oldu, nə hadisə baş verdi ki, siz ayrıldınız?

**Röya.** Biz ayrılmadıq.

**Timur.** Bəs...

**Röya.** Bizi ayırdılar!

**Timur.** Aman!

**Röya.** Bir gecə o evə gəlmədi, ağlıma pis bir şey gətirmədim, hərdən gecəni işdə qalmalı olurdu. Ertəsi gün də gəlmədi, daha bir gecə... (gözündən yaş sıçrayır). Sonra... yox oldu Fərhad, guya belə bir adam yoxmuş dünyada. Heç yana əlim çatmadı, nə milis, nə polis! Gördüm deyən olmadı. Mən nələr çəkdir! Depresiyaya düşdüm, bir neçə dəfə intihar etmək istədim, qismət deyilmiş. Anam gəlib apardı məni, papanın ili hələ çıxmamışdı. Bax, onda Dövran müəllim təzədən peydə oldu, gəldi-getdi, gəldi-getdi, yalvardı. Sonrası da... qadın zəif məxluqdu, dostum!

**Timur.** Siz onu sevə bildiniz?

**Röya.** Kimi?

**Timur.** Dövran müəllimi.

**Röya.** Mənim üçün artıq fərqi yoxdu, Dövran ya bir özgəsi! Mənim qəlbim sevgiyə bağlıydı (*Masaya yaxınlaşır*). Bir azdan qonaqlarımız da gəlməlidir, bir süfrəyə nəzər salaq, görək bu filippinli qız neynəyib?

**Timur.** Bəs sonralar da?..

**Röya** (*sözünü kəsir və tam dəyişmiş əda ilə*). Timur bəy, söhbəti bitirdik! Sizin missiyanız, mən bilən, başa çatdi.

**Timur.** Pardon! (*Tələsik qısa bir təzim edib gedir*).

*Delisay, əlində mobil telefon, gəlir. Telefon zəng edir. Qız telefonu Röyaya verir, kiçik bir təzim edib tələsik gedir.*

**Röya.** Al-lo! Eşidirəm! Bəli! Sən mənə lazımlı olanda ilim -ilim itirsən, mən sənə lazımlı olanda zəhləmi tökürsən! Başa düş, Samir, mən Dövrandan pul istəyə bilmərəm, özü də o boyda! Axi, sənə dəfələrlə demişəm, bacarmadığın yükün altına girmə! (*Sərt*) Nə demək istəyirsən?.. Samir, mən səni başqa cür tanıyıram, elə etmə fikrim dəyişsin. Samir... Samir... Artıq buna şantaj deyərlər! Gəlməlisən, əlbəttə, gəlməlisən, özün də dəvətlisən. Xeyr, bizdə o söhbətin yeri yoxdu. Özün də aq eləmə, camaat çörəyi qulağına yemir.

*Ceyranla Pirimin gəldiyini görür.*

Yaxşı, sonra danışarıq, tamam?!

**Ceyran.** Salam, a yaraşlı qardaşımın yaraşlı, sevgili yarı! (*Röyanı qucaqlayıb öpür*). Pirim, gör bütöv Bakıda belə gəlin var?

**Pirim.** Ceyran xanım, mənə mürəkkəb suallar vermə!

**Röya** (*ondan aralanır*). Heç sənin kimi məhəbbətli baldız da yoxdu.

**Ceyran.** Sən Dövranın canı, həqiqi sözündü?

**Röya.** Nədi, sənin şübhən var?

**Ceyran.** Şübhəm niyə olur, az, heç şübhəm-zadımlı yoxdu. Mənim kimi baldız var?! Var, ə, Pirim?

**Pirim.** Bilmədiyim şeyi məndən soruşma, Ceyran!

**Ceyran.** Ə, bəs sən nəyi bilirsən, Pirim?

**Pirim.** Röya xanım, Dövran müəllim yubileyini niyə gül kimi restoranlarının birində eləmir? İndiki zamanda ev yubiley yeridi?

**Ceyran.** Mən də elə onu soruşacaqdım. Bu nə məsələdi? Elə bizim restoran qalıb orda bombalamboş, gələn də yoxdu.

**Röya.** Siz elə bilirsiniz Dövran mənə hər şeyi deyir?

**Ceyran.** Bə kimə deyir, az?

**Pirim.** Onu da deyib ki, hamı burda olsun. Vacib bir işvardı, qaldım qırıla-qırıla.

**Ceyran.** Pirim, sənin Dövrandan artıq nə işin ola bilər?! Hamımıza çörək verən mənim qardaşım dəyil? Allah onu min budağ eləsin! Bəs özü hanı, Röya, qadan alım?

**Röya.** İndilərdə gəlib çıxmalıdı. Siz oturub rahatlanın, mən də gəlirəm (*gedir*).

**Ceyran** (*dalınca*). Bah-bah-bah! Elə bil Nəsrəddin şahın törməsidi!

**Pirim.** Farağat otur, az! Altdan-üstdən vurma!

**Ceyran.** Altdan-üstdən vurub nə dedim mən, Pirim?

*Delisay sinidə nəsə gətirib süfrəyə düzür. Ceyranla Pirim maraqla onun hərəkətlərinə göz qoyular.*

**Pirim.** Varam də bu balaca qızı!

**Ceyran.** Balaca! Yox bir körpəcə?! Ə, o məndən böyükdü ey, əlli yaşı var.

**Pirim.** Ağ eləmə də!

**Ceyran.** Dədəmin goru haqqı, Röya xanımın özündən eşitmışəm.

**Pirim.** Zalim qızının səsi də çıxmır, heç salam da vermir adama.

**Ceyran.** Onların ölkəsində salam vermək yoxdu.

**Pirim.** Kim deyir, az, onu?

**Ceyran.** Bax, belə mən deyirəm!

**Pirim** (*qımışır*). Deyirlər, qulluqçuluqda bunlara əvəz yoxdu.

**Ceyran.** Onu kim dedi?

**Pirim.** Az, bizimkilərin hamısının evində var ey bunlardan.

**Ceyran.** Sənin canın üçün, Pirim! Bu saat mən də sənə bir filippinka gətirəcəm! Gör bir aqlından nə keçir bunun?!

**Pirim.** Gülyaya görə deyinmirsən bütün günü? Zəhləni tökməyib sənin? Elə mənim də!

**Ceyran.** Sənin, bəlkə, töküb zəhləni, amma mənim zəhləm hələ yerindədi.

**Pirim.** Ta niyə hirslənirsən? Mən sənin xeyrinə deyirəm.

**Ceyran.** Gülyaya görə sənə dağ çəkmək mənə borc olsun, ovçu Pirim! Elə bilmə ki, susuram, heç nədən xəbərim yoxdu, hər şey nəzarətdədi...

**Pirim.** Sən dəlisən, Ceyran?

**Ceyran.** Dəli sənin evdə qalan o yeddi qarımış bacındı, Pirim!

**Pirim** (*gülməyini güclə saxlayır*). Az, qışkırmə, eşidən olar!

**Ceyran.** Cəhənnəmə eşitsinlər!

*Bayram Zəhra ilə gəlir. Zəhra hicablıdır.*

**Bayram.** Hardan səs gəldi, bilin ki, Ceyran xanım artıq ordadı.

**Ceyran.** Boy, Bayram, ə, bu sənsən?!

**Bayram.** Nədi, tanımadın?

**Ceyran.** Ə qardaş, sənin mən adda bacın yoxdu?

**Bayram.** Sən adda? Sənin adın nədi ki?

**Ceyran.** A itoynadan, sənin bəzi bəxtəvərlər kimi yeddi bacın var ki, adlarını çəş salasan?

**Bayram.** Mən bilən adın Ceyran olmalıdır, bu ovçu Pirimin ovladığı Ceyran?

**Ceyran.** Elədi, ovluyub ağ günə çıxardıb məni!

**Bayram.** Naşükür olma, bacı, Pirimin yaxşı ovçu olduğu hamiya məlumdu.

**Ceyran.** Ə, sən araya söz qatma! Niyə bir telefon eləmirsən, bir qapımı açmırsan, halımı soruştursan? Ə, sənin üzün çıxıb ey yadımdan.

**Bayram.** Onu Dövran qardaşımızdan soruş. Elə yükləməyib ki, bacı-qardaş axtaram. Odey, soruş Zəhradan, heç namaza vaxt tapa bilmirəm.

**Ceyran.** Namaz nədi, ə? Sən namaz qılırsan? Nə vaxtdandır, ə, bu xeyir iş?

**Bayram** (*Zəhraya işarə ilə*). Atı atın yanına bağlayarsan, ya rəngini götürər, ya xasiyyətini!

**Ceyran.** Az, gəlin, sən bu fağır qardaşının başına nə oyundu açırsan belə?

**Zəhra.** Bu, bəndəlik əməl deyil, Ceyran bacım, bu, Allahın qoyduğu yoldu.

**Ceyran.** Nə deyim, vallah?! Sən ki Allahı verdin qabağa, ta deməyə söz qalmır.

**Zəhra.** İnşallah, sən də haqq yoluna gələndə qardaşını qınamayacaqsan.

**Bayram.** Ovçu Pirim, bu ad günüdü ya direktorlar şurasının iclası?

**Pirim.** Vallah, mənim xəbərim yoxdu, amma Dövran deyəndən sonra gəlməliyik də!

**Bayram.** Bəs özü hanı?

**Ceyran.** Röya xanım dedi indi gələr, zəng eləyibmiş. Özü də getdi... (sözünü bitirə bilmir).

Röya ziyafət paltarında gəlir. Çox yaraşıqlıdır. Hamı heyranlıqla baxır.

Budey, gəldi qardaşımın gözəl sevgilisi!

**Röya.** Hamınız xoş gəlmisiz! Keçin süfrəyə! (Bayram və Zəhra ilə görüşür).

**Ceyran.** A gəlin, bəlkə, qardaşımı gözləyək, sonra keçək süfrəyə?

**Röya.** İndi gəlməlidir, əyləşin, o belə istəyib, oturun!

Hamı süfrə arxasında yerini tutur. Dövran və ondan bir addım geridə Samir gəlir. Dövran altmış yaşlarında xeyli qıvrıq, kifayət qədər xoş görkəmli kişidir. Samir idmançısayığı bədən quruluşu olan boylu-buxunlu, dərhal diqqəti cəlb edən otuz yaşında yaraşıqlı oğlandır. Dövranın gəldiyini görən qonaqlar hamısı bir nəfər kimi ayağa qalxır. Dövran əli ilə hamiya oturmaq işarəsi verir.

**Dövran.** Oturun, hamınız əyləşin! Xoş gəlmisiz! Mənim əziz Ceyran bacım! (Yaxınlaşış Ceyranı öpür).

**Ceyran.** Ceyran bacın sənə qurban!

**Dövran.** Mənim əziz qardaşım! (Bayramla öpüşür). Yeznəm Ovçu Pirim, ovladığı da elə mənim bu fağır bacımdır, dilsiz-ağızsız Ceyran bacım! (Öz sözünə qəhqəhə çekib gülür). Bizim hörmətli gülbacımız Zəhra xanım. Bilirəm, sən naməhrəm kişi ilə əl tutmursan. (Hər iki əlini sinəsinə qoyub qarşısında təzim edir).

**Zəhra.** Allah razi olsun, Dövran qardaş!

**Dövran.** Samir necə oldu? Burdasanmı, əmoğlu? Mənim, necə deyərlər, referentim, sağ əlim. (Samirin qolundan tutur). Partnyorlarımla ilk danışığa həmişə, bax, bu yaraşıqlı oğlanı göndərirəm. Bilirəm ki, şirin dili ilə ilanı yuvasından çıxardar. Yuxarıda, mənim yanımıdadır yerin, sağ tərəfimdə, sağ əlim kimi. Sol tərəfim dünyanın ən gözəl qadını Röya xanımındır. Nə deyirsən, Ceyran bacım, əlavən varsa, buyur!

**Ceyran.** Yox, ay qardaş, ağızımız nədi əlavə eləyək?

Hamı gülür, Dövran hamidan bərk gülür.

**Dövran.** Di, oturduq! Hamı burdadır? (Aşağı tərəfdə masa ətrafinda bir boş yer görür). Ora niyə boşdur? Kim yoxdu burda, Röya xanım?

**Röya.** Çağırılanlar hamısı burdadı!

**Dövran.** Bəs Elman hanı? Çağırımmamışan onu?

**Röya.** Dövran, axı, Elmanın yeri deyil, o özgə adamdı, qohum da deyil...

**Dövran** (telefonunu çıxardıb zəng vurur). Bu saat dur bizə gəl! Həri, eve! Sən mütləq burda olmalıdır! Tamam?! (Telefonu cibinə qoyur). Elman mənim üçün qohumdan da artıqdır, Röya xanım! Bilirəm, sən onu sevmirsən, amma bir vaxtlar sən məni də sevmirdin.

**Röya.** Bunu daha münasib bir məqamda desəydin, mən sənə cavab verərdim.

**Dövran.** Yaxşı, boş buraxaq! Bu gün mənim altmış yaşım tamam olur. Mən bu günü çox böyük dəbdəbə ilə qeyd eləyə bilərdim, yəqin eləyəcəm də, bu günkü günü isə, sizinlə bir yerdə olmaq istədim; ən yaxın qohumlarım-la. Bilirsiz səbəb nədir? Heç birinizin aqlına gəlməz (Diqqətlə hamını süzür).

**Bayram** (yavaşdan). Ağıl var ki, bizdə?

**Pirim.** Bizi özünə qatma!

**Ceyran.** A qardaş, sən başımızın ağasısan, hamımız sənə görə çörəkli olmuşuq, amma ta niyə bizi imtahana çekirsen, sözünün canını de, biz də işimizi bilək də, qadan ürəyimə!

**Röya** (*ayağa durur*). Məni bağışlayın, mətbəxə dəyməliyəm (*gedir*).

**Dövran.** Deyəsən, xətrinə dəydim Röya xanımın.

**Ceyran.** Elədi, qaşa, dəyən yeri yaxındı.

**Dövran.** Nə dedin, bacı?

**Ceyran.** Deyirəm, ərköyün öyrətmisən, qaşa.

**Dövran.** Mən onu itirə bilmərəm, bacı, o, mənə çox baha başa gəlib. Bunu bir mən bilirəm, bir də Allah! (*Samirə*). Əmoğlu, yeri onun dalınca, könlünü al, səni çox istəyir.

**Samir.** Baş üstə! (*Gedir*).

**Ceyran.** Qaşa, bu stolun üstündəkilərdən yeyə bilərikmi?

**Dövran.** Dolamışan məni, Ceyran bacım?

**Ceyran.** Ə, nə bilim, o qədər altdan-üstdən danışırsız, adam çəşib qalır.

**Dövran.** Ovçu Pirim, qədəhlərimizi doldur! Zəhra gülbacı, üzürlü hesab elə! Araq içmirik, üzüm şirəsidir, özcə bağımızda, öz üzümümdən hazırlanmış şərabdır. Halal sertifikatı da var.

**Zəhra.** Allah razi olsun, Dövran qardaş!

*Masa üstündəki işiq azalır. Səhnənin önü işiqlanır.*

**Röya** gelir, əlində telefon var. Zəng eləyir, hiss olunur ki, cavab almır.

*Tələsik addımlarla Samir gəlir, Röyaya çatıb qəfil qucaqlayır və ehtirasla dodaqlarından öpür. Röya ondan qopmağa çalışır.*

**Röya.** Burax! (*Aralanır*). Dəli olmusan? Demirsən gören olar?

**Samir.** Mən səni masa arxasında görən kimi öpmək istədim, elə orda, adamların yanında.

**Röya.** Ehtiyatlı olmaq lazımdı, Samir əmoğlu!

**Samir.** Nədi, nə olub ki?

**Röya.** Heç nə olmayıb, sadəcə, mən özümü tanımiram.

**Samir.** Hər şeyi işirdirsən.

**Röya.** Aman Allah!

**Samir.** Nədi, Allahla nə işin?

**Röya.** Heç vaxt inanmadım ki, mən ondan sonra kimisə belə ehtiraslı məhəbbətlə sevə bilərəm. Bir az qabaq öz bərbərimə qəlbimin məhəbbət üçün bağlı olduğunu deyirdim, özüm də dediklərimə məəttəl qalırdım, elə bil mən yox, kimsə başqa bir qadın danışırkı içimdə.

**Samir.** Sən bərbərinlə belə intim səhbətlər eləyirsən? Kimdi o? Mən görmüşəm onu?

**Röya.** Qısqanmağa əsas yoxdu, əzizim, o, kişi deyil, stilistdir.

**Samir.** Bəs onda bu nə səhbətdi? Məqsədin nədir?

**Röya.** Hər şeydə məqsəd, məntiq axtarmaq kişilərin işidir. Bizi isə hissələrimiz dərtib aparır. Ağıl hissələrimizi üstələyəndə isə, artıq gec olur, o, heç nəyə yaramır. Necə ki, hissələrimə möglüb olub səni çox yaxına buraxandan sonra ağlımin səsini eşitməyə başladım, amma gecdi, mən səni sevdim.

**Samir.** Bunun nəyi pisdi ki?

**Röya.** Pis olanı odur ki, mən səni sevsəm də, sən məni sevmirsən, məndən istifadə edirsən, öz məqsədlərinçün.

**Samir.** Sən məni incitmək istəyirsən?

**Röya.** Yox, niyə incidim ki? Sənin mənə pisliyin keçməyib, əksinə, sən kifayət qədər açıq oynamışan, verdiyinin əvezini istəmisən. Bu da təbiidir. Bu dünyada ən qızgın, ən böyük, hətta müqəddəs məhəbbətin özü də təmənnalıdır, necə deyərlər, dünya alver üstündə bərqərardır.

**Samir.** Sən məni təəccübləndirirsən!

**Röya.** Bu təəccübün əsası nə?

**Samir.** Sənin belə ağıllı olduğunu bilsəydim, yaxın durmazdım, qorxardım.

**Röya.** Bu ağıllı deyil, təcrübədir, başı daşdan-daşa dəymış qadın təcrübəsi. Səndə güc var, məndə təcrübə! Ona görə bizim ittifaqımız təbiidir.

**Samir.** Hərdən mənə elə gəlir ki, sən Dövrandan intiqam alırsan, amma nəyin? Axi, onun sözünün dalı da Röyadır, qabağı da.

**Röya.** Bilirəm, o, məni sevir, amma mənim sevib-sevməməyim onun eyninə deyil. O, mənə sahib olmaq üçün mənim sevdiyim adamı yox elədi, elə götürdü aradan ki, izi-tozu da qalmadı.

**Samir.** Sən nə danışırsan? Dövran müəllimi qatil hesab eləyirsən?

**Röya.** Bilmirəm, amma axır vaxtlar içimdə bir səs bu sırrı mənə piçildayır, beynimi deşir.

**Samir.** Axi, o, səni çox sevir.

**Röya.** Mən buna şübhə etmirəm, amma onun məhəbbəti, onun sevgisi yaradıcı ola bilmədi. Elə ona görə də bizim övladımız da olmadı. Nə o, nə mən əsl xoşbaxlığıñ dadını bildik. (*Səsi sərtləşir*). Dedin sənə milyon lazımdı?

**Samir.** Bəlkə, indi bu söhbətin məqamı deyil?

**Röya.** Bir az əvvəl telefonda beynimi sökən sən deyildin?! Nə oldu, üzüzə gələndə utandın?

**Samir.** O cür söhbətdən sonra pul haqqında danışmaq mənə mənasız göründü. Bir də... Dövran müəllimin özü ilə danışacam. İnanmiram xahişimi rədd eləsin. Qayıdaq qonaqların yanına.

**Röya.** Mən ora getməyəcəm.

**Samir.** Mənim xətrimə! Özü məni göndərdi ki, sənin könlünü alım.

**Röya.** Necə almağın təlimatını vermədi?

**Samir.** O, bilir ki, mənə təlimat lazım deyil. (*Qəfil qucaqlayıb Röyanı öpür*).

*Elman gəlir və onları öpüşən görür. Bir an ayaq saxlayır. Samir onu görür və Röyadan aralanır. Röya heç nə demədən tələsik gedir. Samir də qadının dalınca getmək istəsə də, dayanır.*

**Samir.** Elman?! Səssiz gəlirsən.

**Elman.** Qüsura baxmayıñ, siqnalım yoxdu.

**Samir.** Dövran müəllim xanımın xətrinə dəydi, məni də göndərdi könlünü alımla...

**Elman.** Mən bilməzdim könülü belə alırlar.

**Samir.** Bu, mənim üsulumdur (*qoluna girir*). Sən ağıllı, təmkinli, hətta tərbiyeli adamsan. Şəfin də xanımına olan hədsiz məhəbbəti hamımıza, elə sənə də məlumdu.

**Elman.** Nə demək istəyirsən?

**Samir.** Sən məni başa düşdün! (*Daha mehriban və saygı ilə*). Gedək, səni gözləyirlər (*gedirlər*).

*Masanın üstündəki işq artır. Samir, Röya və Elman da yerlərini tutublar.*

**Dövran.** Hamı burdadır. İndi məclis arəstədir. Ovçu Pirim, qədəhlər doludurmu?

**Pirim.** Qədəhlər də doludur, qəlbimiz də! Boş olan qarnımızdır.

**Dövran.** Qəlb doludursa, bu yaxşıdır. Qaldı qarına, tələsməyin, ən asanı onu doldurmaqdı. Dünən işdən yorğun qayıtlaşdım, mübahisəli bir məsələni çözməliydim, Elman bilir, ağır məsələydi, amma öhdəsindən geldik. Elə bir stəkan çay içib, divanda mürgüləmək istəyirdim ki, televizorda bir mənzərə gördüm. Görkəmindən xeyli qocaldığı görünən bir şir iri bir maraldı ya ceyrandı, uzaq bacımdan, boğazlayıb, sonra da oturub ləhləyir, yəqin, nəfəsini

dərib ovunu parçalamağa başlayacaqdı. Elə iş də bundan sonra başladı. Əvvəl bir kaftar şirə yaxınlaşıb bir az aralıda dayandı, biz goreşən deyirik kaftara, dünyanın ən iyrənc heyvanıdırı, sonra ikinci, üçüncü, dördüncü... bir də gördüm ki, kaftalar şiri tamam dövrələyib mühasirəyə alıblar. Getdikcə də dairəni daraldıb mirıldaya-mırıldaya şirə yaxınlaşırlar. Bunların bir-ikisinə pəncə atan, nərildəyən şir təzyiqə davam gətirə bilmədi, ovunu qoyub aradan çıxmışa məcbur oldu.

**Ceyran.** Dövran, qadan alım, bəs, o şir niyə təkdi? Qohum-əqrabası qırılmışdır?

**Dövran.** Bax, elə mən söhbəti ora getirirəm, mənim ağıllı Ceyran bacım! Əger o şir ovunu öz dost-aşناسı, qohum-əqrəbəsi ilə bölüşdürsəydi, nə özü ac qalardı, nə qohum-əqrəbəsi. Şikarı da murdar goreşənlərə qismət olmazdı.

**Bayram.** Qardaş, bəs, bunun sənin yubileyinə, bizim qonaqlığa nə dəxli?

**Dövran.** Dəxli çıxdu, Bayram müəllim, mənim əziz qardaşım. Əger mən sizə güvənməsəydim, sizi başıma yiğmasaydım, bu dəmdəsgahı, milyonları qazana bilerdimmi? Mən sizin sayənizdə ölkənin beş kişisinin biri oldum.

**Ceyran.** Elə biz də sənin kölgəndə, şükür ki, çörək yiyeşiyik, qardaş. Sən olmasan əlimiz hara çatardı?

**Dövran.** Mənim övladım yoxdu, o milyonları da goruma aparmayacam. Bir arvadımdı, o da elə təmin olunub ki, bundan sonra bir neçə ölüm də yaşasa, bəsidir.

**Ceyran.** Ə, bu nə söhbətdi, qadan ürəyimə? Bəs, mənim oğlanlarım sənin də balaların deyil? Hamısı da qurban olsun sənin bircə qaraltına!

**Dövran.** Bacı, cığallıq eləm! Sənin balaların da həmişə yadımdadı. Elə ikisini Londonda mən oxutmuram? Hələ Bayram qardaşımın gülüzlü qızını Oksforda göndərmədim? Sözüm onda deyil, mənim əziz qohumlarım. Sizi bura yiğmaqda məqsədim özgədir. Mən sizi vəsiyyətimlə tanış eləmək istəyirəm.

**Ceyran.** Ə, sən nə danışırsan, Dövran? Vəsiyyət nədi, ə? Bu nə danışır, Röya?

**Bayram.** Qardaş, bu gün sən özünə oxşamırsan. Qərar nədi, vəsiyyət hardan geldi ağlına? Sən, maşallah, bizdən on dəfə cavansan! Elə deyil, Röya gülbacı?

**Röya.** Görünən dağa nə bələdçi?!?

**Ceyran.** Dövran, sən dədəmin-nənəmin goru, qurtar bu söhbəti, bir loxma çörəyimizi yeyək. Tikəm boğazında qaldı.

**Dövran.** Uşaqlar, siz söhbətin milyonlardan getdiyini başa düşmürsüz? Ya bilmirsiz ki, ölüm qaşla göz arasındadır?

**Ceyran.** Qardaş, bəlkə, dilim-ağzım qurusun, bir xəstəliyin-zadın var, bizdən gizlədirsən?

**Dövran.** Ceyran, mən xəstəyə oxşayıram?

**Ceyran.** Xəstə nədi, ə, maşallah, kəl kimisən!

**Dövran.** Heç bir səbəb yoxdur, amma istəmirəm məndən sonra didişəsiz, məhkəmələr gəzəsiz, bir-birinizlə üz-göz olasız. Axi, bu əl çirkə deyilən pul kopoyoğlu shəydi. (*Sükut çökür*). Susduz! Deməli, məni başa düzdüz. Davam eləyirəm. Mənim vəsiyyətim təsdiq olunmuş şəkildə notariusdadır. Bir nüsxəsi də mənim evdəki kabinetimdə, şəxsi seyfimdədir. Burda olan hər kəsin o vəsiyyətnamədə payı var.

**Zəhra.** Allah səndən razı olsun, Dövran qardaşım!

**Röya.** Mənim o vəsiyyətnamədən xəberim yoxdu.

**Dövran.** Səni heç vaxt pul maraqlandırmayıb.

**Ceyran.** Niyə maraqlandırmır, qağı, bu dəmdəsgah pulsuz başa gəlib?

**Pirim.** Az, bir dil boğaza qoy də! Sən elə hər sözün qabağına söz qoymalısan?

**Ceyran.** Üstümə niyə qışqırırsan, e?!

**Dövran.** Burda bir mənim dostum Elman qan qohumum deyil, amma mənə qohumdan da artıqdır.

**Pirim.** Qayınağa, deyirəm, bəlkə, siyahını da açıqlayasan?!

**Dövran.** Axı, mən dedim, yeznə! Burda olanların hamisinin adı var siyahıda, bircə-bircə, heç kəs də yaddan çıxmayıb.

**Pirim.** Üzlülük olmasın, ağaqqayın, bəs, bir ailədən iki adam varsa? Məsələn, Ceyran xanım üstəgəl...

**Dövran** (sözünü kəsir). Anladım, yeznə! Sən də varsan siyahıda, Zəhra gülbacı da!

**Zəhra.** Allah razi olsun, Dövran qardaşım!

**Samir.** Dövran əmoğlu, bəlkə, yaxşı sual deyil, amma bölgü hansı prinsiplə aparılıb?

**Pirim.** Niyə, çox yaxşı sualdı.

**Ceyran.** O saat görünür ki, yuristdi.

**Bayram** (Ceyrana piçildayırlar). Nə yurist, az, mütrübün biridi, əvvəllər balet oynayıb.

**Ceyran.** Sən canın!

**Dövran.** O prinsipi mən heç vaxt açıqlamayacam, amma nə vaxtsa, hər şey məlum olanda, Dövran niyə filankəsə çox, mənə az verib sualını eşitmək istəməzdim.

**Zəhra.** Necə ki, göndərdiyi sınaqlara görə ası düşmək, Rəbbimizə sual vermək, niyə, nədən soruşmaq bəyənilən hərəkət deyil, günahdı.

**Dövran.** Yaxşı dedin, gülbacı! Bax, bu, çox müdrik yanaşmadı, doğru prinsipdi.

**Ceyran.** Qaşa, qadan ürəyimə, indi biz bilməyək sən kimə nə verirsən?

**Dövran.** Yox, onu indidən deyə bilmərəm, bu bizim ümumi işimizə ziyan vurar. Soruş niyə?

**Ceyran.** Niyə, bacın qurban?

**Dövran.** Çünkü, xətrinizi dəyməsin, içi mən qarışq, insan çiy süd əmib. Çəkişmə başlayar, qohumların birlili pozular. Amma onu deyə bilərəm ki, beş milyondan az pay yoxdur.

*Hamı soyuq suya girmiş kimi içini çekir. Məclisə narahat bir sükut çökür.*  
**Dövran** ayağa qalxır, hamını bir-bir süzür.

**Ceyran.** Ə, bacın gözlərinin qadasını alsın, sən hansı pulnan danışırsan?

**Dövran.** Sənə hansı sərf eləyir?

**Ceyran.** Özcə manatımızla, qaşa, biz vətənpərvər adamıq.

*Əvvəl Dövran, sonra qalanlar gülür.*

**Dövran.** Ta kimin suali var?

**Pirim.** Ağaqqayın, sən Allah incimə, bu nəsə bir oyuna oxşayır ey! Sən bizi, yumşaq desək, barmağına dolamırsan ki?

**Bayram.** Qardaş, bəlkə, bizi bərkə-boşa salırsan, sınağa çekirsən?

**Dövran.** Dayan, Bayram! Ə, ovçu Pirim, sən nə vaxt mənim qeyri-ciddi bir iş tutduğumu görmüsən?

**Bayram.** Qardaş, ovçunu qınama, vallah, bu bir az nağıla bənzəyir.

**Dövran.** Dedim, sən dayan, Bayram! Elman, sən nə deyə bilərsən?

**Elman.** Mən, səni yaxşı tanıyan bir adam kimi, dediklərini tam ciddi qəbul edirəm. Niyə belə elədiyini də heç vaxt səndən soruştıram.

**Dövran.** Eşitdizmi? Haminiz da Elmanı yaxşı tanıyırsız, bildiyini dədəsinə də verməz, ona görə ondan mənə tez-tez şikayət eləyırsız. Elə deyil, Samir?

**Samir.** Sən biləni biz bilmirik, əmoğlu!

**Dövran.** Ta şübhəsi olan qalmadı ki?! Onda qaldıraq badələrimizi, içək uzun illər davam edən əməkdaşlığımızın şərəfinə! Sizin hər biriniz mənim üçün çox qiymətli qohum olmaqdan başqa, həm də etibarlı tərəfdaşsız (*içir*).

*Zəhradan başqa hamı içir. Yeyirlər. Dövran qalxıb Röyaya yaxınlaşır.*

**Dövran.** Samir, musiqi ver, mənim havamı! İndi mən dünyanın ən gözəl qadını ilə rəqs edəcəm.

*Oynaq bir rəqs havası eşidilir.*

(Röyanın qarşısında təzim edir) Çoxdandır sənin rəqsini görmürəm.

**Röya.** Bəlkə, başqa vaxta saxlayaqq? Əhvalım qarşıqıldı.

**Dövran.** Bilirsən ki, mən istədiyimi almasam, əl çəkməyəcəm.

**Röya.** Biliyəm, qarşı tərəfin istəyi səni heç vaxt maraqlandırmır. O romanda deyilən kimi, kişi əkinçidir, qadın tarla! Tarlanın da əkinçini sevməyi vacib deyil.

**Dövran.** Hayif ki, sən məni başa düşmədin, heç çalışmadın da!

*Oyun havası çalınır. Dövranla Röya çox gözəl rəqs edirlər. Dövran kənara çəkilib tamaşaçı kimi Röyanın gözəl rəqsinə heyranlıqla baxır və əl çalır. Bir azdan Dövran hamını rəqsə çağırır. Ceyran, Pirim, Bayram rəqsə qoşulur.*

**Dövran.** Oynayın, mənim milyonçu qohumlarım! Türk demiş, milyonçu olmağınızın dadını çıxardın! İndi siz hamınız mənim kimi milyonucusuz! Dünya sizində! (Bir qırqaqda əl çalan Samirə yaxınlaşıb, ərkilə onu oynayanlara tərəf itələyir). Göstər məharətini, Samir əmoğlu!

*Samir rəqsə qoşulur və daha çox Röya ilə üz-üzə oynayır. Onlar çox böyük məharətlə rəqs edirlər. Hamı araların meydani onlar üçün boşaldır.*

**Ceyran.** Ə, qardaş, sənin sevgilin o rəhmətlik Dilbazdan yaxşı oynayırmış ki!

**Dövran.** Bacı, mənim sevgilim İncəsənəti qurtarıb, ali təhsili var.

**Ceyran.** Bah-bah-bah... Vallah, mən yazılıq fil qulağında yatmışam.

**Pirim.** Sən heç Samiri demirsən? Kim deyər ki, o ciddilikdə biznesmen belə sümük sindirar?! Elə bil filarmoniyadan çıxıb.

**Ceyran.** Lap artist kimi oynayır.

**Bayram.** Bayaq sənə demədim, Ceyran? Elə ordan çıxıb də! Beş il rəqqas olub kişinin oğlu. Bilirsən, nə qədər ölkə gəzib oynaya-oynaya?!

**Ceyran.** Ə, sən zarafat eləyirsən! Mütrüb nə bilir biznes nədi?

**Dövran.** Reyqan da artist idi, Ceyran bacım, amma Amerika kimi əjdaha ölkəyə prezidentlik elədi. Samir də bizim bütün mürəkkəb layihələrin rəhbəridir. (Əlini havada yellədir. Musiqi bitir).

**Pirim** (Dövrana). Mən də birini tanıydım, cavamlıqda bir az yoldaşlıq da eləmişdik. (Dövran onun sözünü ağızında qoyub, əl çala-çala Samirlə Röyaya yaxınlaşır. Ririmin səsi yavaşsa da, fikrini davam etdirir). O da rəqqas idi, filarmoniyada, sonralar, deyəsən, səfir oldu, ya Mozambikdə, ya da... elə Mozambikdə.

**Ceyran.** Yadına salma o kopaqqızını, Pirim!

**Pirim.** Nə kopaqqızı, az, mən qızdan danışıram? Rəqqas qadın deyil ki, kişidi.

**Ceyran.** Ə, Pirim, sən o filarmoniyaya rəqqasa görə gedirdin, yoxsa o saribaş qancığa görə? Lənət sənə, şeytan, dayna! Ə, açdırma dayna ağızımı! Bilirsən ki, açılanda pis açılır.

**Pirim.** Sən canın, açma, dünən o ki var sarımsaq yemisən.

**Ceyran.** Atana lənət, məni qınayan! Gör Dövran kimi oğulun Ceyran kimi bacısı kimə qismət oldu? (Hırsılə masaya yaxınlaşır və nəsə götürüb sürətlə çeynəyir).

*Həmə masa arxasında yerini tutur.*

**Dövran.** Mən çoxdandır rəqsdən belə zövq almirdim. Bu zövqü mənə Röya xanımla Samir bəy yaşatdı. Afərin! Adətən, ad günündə adama hədiyyə verirlər, mən isə, öz ad günümde dünyanın ən gözəl qadınına, mənim, necə deyərlər, ömür-gün yoldaşımıma hədiyyə vermək qərarına gəldim. Samir!

**Samir** (*cibindən gözəl bir futlyar çıxardıb Dövrana verir*). Buyur, Dövran müəllim!

**Dövran** (*Röyaya yaxınlaşır və qalant bir əda ilə futlyarı ona təqdim edir*). Əgər sən olmasaydın, həyatımın beş qəpiklik qiyməti olmazdı (*əlindən öpür*).

**Ceyran.** Bəxtəvərin qızı! Gör bizim kimi üç-dörd uşaq doğsaydı, gədə neynerdi?

**Dövran.** İndi hamının yanında bu qutunu aç!

**Röya** (*qutunu açır və qeyri-ixtiyari gülümsəyir*). Çok sağ ol!

**Dövran.** Mənə çox sağ ol gərək deyil (*yanağını öpüş üçün uzadır*).

**Röya** (*qohumlara*). Məni bağışlayın, öpməsəm əl çəkməyəcək (*öpür*).

**Dövran.** İndi tax barmağına.

**Röya.** Çok gözəldir.

**Dövran.** Mən onu bilirsən hardan gətirtmişəm?! Eksklüzivdir! Dünyada bu üzükdən bircə dənədir, o da sevgili Röya xanımın barmağında!

**Ceyran.** Adam ölməz belə kişi üçün?! (*Dövrəni möhkəm öpür və üzüyə baxır*). Dədəm vay, burlyantın yekəliyinə bax!

**Röya.** Brilyantın karatı əsas deyil, baldız, sən işin gözəlliyinə bax!

**Ceyran.** Ona da baxıram, gəlin xanım, sağlığına qismət olsun!

**Dövran.** Xoşuna gəldimi, Ceyran bacım?

**Ceyran.** Haracan desən, qardaş! Allah sizi həmişə bir yerdə eləsin, qoşa qaritsın sizi.

**Dövran** (*Bayrama*). Qardaş, niyə dinib-danişmırısan? Niyə ağızına su almışan?

**Bayram.** Qağa, nə danışacam? Baxıram, ürəyim dağa dönür. Vallah, fəxr eləyirəm sizinle! Sənin adın-sanın bizə də şərəf gətirir. Camaat biləndə ki, mən sənin qardaşınam, vurub öldürürler özlərini. Köləm həmişə üstümüzdədi.

**Dövran.** Sağ ol, qardaşım, əskik olma.

**Zəhra.** Allah səndən razı olsun, Dövran qardaşım!

**Ceyran.** A qağa, soruşmasam bu gecə yata bilməyəcəm.

**Dövran.** Nədi, az, yenə?

**Ceyran.** Deyir oynayıram-gülürəm, oynaş yaddan çıxmır.

**Dövran.** Eşitdin, Bayram, nənəmin sözüdü ey! (*Ceyrəni qucaqlayır*). Ölürəm də bu danışanda.

**Ceyran.** Ə, söz soruşuram, axı!

**Dövran.** Buyur, soruş!

**Ceyran.** Bayaq o vəsiyyətdən danışdırın ey...

**Dövran.** Az, sən yenə şübhə eləyirsən?

**Ceyran.** Ə, ta nə şübhə, şübhə yeri qaldı?

**Dövran.** Bəs, onda nə deyirsən?

**Ceyran.** Belə soruşmaq istəyirəm ki, biz... ləp elə mən, o mənə ayırdığın pulu nə vaxt ala bilərəm?

**Dövran.** Bacı, vəsiyyətdə hər şey yerli-yataqlı yazılıb.

**Ceyran.** Qağa, vəsiyyəti qoy bir tərəfə, sən mənim sözümə düzünəqulu cavab ver. Bax, biz bu Pirimlə, tutaq ki, İsləmayla təzə bir iş qurmaq istəyirik, amma mayamız azdi...

**Dövran.** Niyə İsmayıł ayrı iş qurmaq isteyir, bəyəm, mən ölmüşəm? Bəlkə, bəyənmir bizi, özünə yaraşdırırı? Bəlkə, it ağızı dəyib bize?

**Ceyran.** Bilmirəm, qardaş, deyir mən təmiz biznes eləmək istəyirəm, nə bilim, halal biznes.

**Zəhra.** Eşidirsən, Bayram müəllim?

**Bayram.** Zəhra, saxla də!

**Dövran.** Onun başı Türkiyədə xarab olub! Elman, bizdə təmiz biznes qurmaq olar? Bu mümkündü?

**Elman.** Dövran, bu, müzakirə tələb eləyən məsələdir.

**Dövran.** Belə de!

**Ceyran.** Θ, qoy sözümün canını deyim də, qardaş.

**Dövran.** Ta dedin də!

**Ceyran.** Məni qınayan! Dövran, bacın ölsün ayaqlarının altında, bize vəsiyyət elədiyin pulu biz nə vaxt ala bilərik? Bax, beləcə, konkret!

**Dövran.** Əlbəttə, mən ölündən sonra. Bu öz-özünə məlum məsələdi.

**Ceyran.** Vay evin yixılsın, fələk!

**Dövran.** Nədi, az, indi sən mənim ölməyimi istəyirsən?

**Ceyran.** Θ, sus! Dilin nətəər gəlir elə deyirsən? Ölsün səni istəməyənlər!

**Pirim.** Ceyran xanım, sözünü açıq de, niyə uzadırsan?

**Ceyran.** Sən bir kiri, Pirim! (*Dövrana*). Qaşa, bəlkə, biz səndən qabaq öldük?! Onda nə təhər olsun?

**Dövran.** Onda günahı özündə gör!

**Bayram.** Çalış, ölmə!

**Ceyran.** Nə deyir, ə, mənim bu ağıllı qardaşlarım?

**Dövran.** Nədi, pis dedik?

**Ceyran.** Θ, ölmək-qalmaq bizim əlimizdədi?

**Bayram qəhqəhə ilə gülür.**

Ya mən oturum gözləyim ki... Dilim-ağzım qurusun! Θ, mən qarıyb qocalandan sonra neynirəm sənin verdiyin milyonu?

**Röya.** Dəlidən doğru xəber!

**Ceyran.** Kimdi, az, dəli?

**Röya.** Məsəl üçün dedim. Dəli niyə olursan, şeytana papiş tikərsən.

**Ceyran.** Tikərəm də, lap geyindirərəm də!

**Dövran (Röyaya).** Bu məsələ ilə bağlı sən nə düşünürsən, əzizim?

**Röya.** Mən bilən, vəsiyyət haqqında heç kimə konkret söz demək lazımlı deyildi. Özü də bu qaydada, şou formatında!

**Dövran.** Sən buna şou deyirsən?

**Röya.** Bilmirəm, məsələnin mahiyyəti mənə çatmadı. Məqsədi başa düşmədim. Bir tərəfdən də bu informasiyanın pis fəsadları ola bilər.

**Dövran.** Qohumlarım məni öldürərlər deyirsən?

**Ceyran.** Allah mənə ölüm ver! Pirim, bunlar nə danışır? Θ, kimin əli qalxar sənə?

**Dövran.** Az, bəlkə, mən sizə pislik elədim? Bayram, sən nə deyirsən? Samir? Elman? Ovçu Pirim? Siz nə düşünürsüz?

**Samir.** Dövran müəllim, Ceyran xanım korrekt danışmasa da sözündə çılpaq bir məntiq var. Əgər varislərdən biri tez ölsə? Onda necə olsun?

**Dövran.** Heç necə! Ölən özündən küssün, ölməsin.

**Pirim.** Buna deyərlər təmiz söhbət.

**Ceyran.** Bunun nəyi təmizdi, ə? Ölmək-qalmaq bizim özümüzdən asılıdı?

**Zəhra.** Təlaş eləməyə dəyməz, mənim bacı-qardaşlarım. Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə yubada bilər. Hər şey cənabi Haqqın

əlindədir, ona pənah aparın. Dövran qardaşımızı isə xoş məramlı əməlinə görə qınamalı deyilik, ona dua, alxış eləməliyik.

**Dövran.** Axır ki burda bir ağıllı söz deyən oldu! Sağ ol, Zəhra gülbacı. Yoxsa sən ölməsən, biz ölsək, biz ölməsek, sən ölsən... Mən bunlara milyonlar qoyuram, bunlar da mənim nə vaxt ölcəyimi hesablayırlar.

**Ceyran.** Ə, qardaş yox dayna, adam bir iş görəndə tapmaca qayırmaz ki?!

**Dövran.** Bu vaxtacan mən size vəsiyyətim haqqında deməmişdim, xəbəriniz də yoxdu, nə mən ölürdüm, nə siz. İndi nə oldu, axirətdən dəm vurursuz?

**Bayram.** Deməsən ondan yaxşıydı, qardaş, biz ki səndən aldığımızdan artıq istəmirdik.

**Dövran.** Doğrudur, istəmirdiz, amma deyinirdiz, gileyləriniz çatırdı qulağıma. Əslində, haqqınız davardı, mən bu sərvəti tək qazanmirdim. Yüz milyondan çox pul tək mənim deyildi. Düzdü, hüquqi cəhətdən bütün paketlər mənimdi, amma hüquqdan başqa bir vicdan da var axı! Həm də niyə mən öləndən sonra bilesiz mənim hökmümü? İstədim içinizdə bir arxayılıq, özünüzə inam yaransın, işimizə daha çox can yandırasınız. Bilesiz ki, işimizin yaxşı getməyi sizin də kapitalınızı artırır. Həm də, pullu kişi ürəkli olur.

**Samir.** Əziz qohumlar, mən Dövran müəllimin bu hərəkətini bir mərdlik nümunəsi hesab edirəm. Həqiqətən, onu alqışlamaq lazımdır.

*Samir əl çalır, qalan qohumlar da ona qoşulur. Bu vaxt dəhşətli bir partlayış səsi eşidilir, işıqlar söñür. Səhnə və zalda tam qaranlıqdır. Qadınlar qışqırır. "Bu nəydi?", "Nəsə partladı?", "Terror?!" və sair replikalar eşidilir.*

**Dövran.** Sakit! Qısaqapanmadı. Hanı mənim telefonum? Tapdim! Bu saat! (*Telefonun işığını yandırır, səhnə bir qədər işıqlanır*). Bu saat düzəldərəm!

**Ceyran.** Sən niyə, Dövran? Zəng elə, usta gəlsin, tok vurar, dilim-ağzım qurusun!

**Elman.** Mən bu saat baxaram!

**Dövran.** Elman, dayan! Hamınız oturun! Lalın dilini anası bilər.

*Hamı telefonlarının işığını yandırır. Səhnə bir az da işıqlanır.*

**Dövran çıxır.** Hamı nigaranlıqla o çıxan tərəfə baxır. Bir az keçir, işıqlar gur yanır.

**Ceyran.** Səni verənə şükür! Əlində çətin iş ha yoxdu!

**Bayram.** Evdə də həmişə işıq işinə Dövran baxardı, lap uşaqlıqdan.

**Pirim.** Bəs özü harda qaldı? (*Çağırır*). Dövran müəllim! Ağaqayın!

**Röya.** Oturun, indi gələr! Samir, bir az çaxır tök, ürəyim döyündü.

**Samir.** Yəqin çox qorxduz? (*Şərab tökür*).

**Zəhra.** İşığın qədrin olmayıanda bilir insan. Şükür sənə, ilahi!

**Ceyran.** Ə, harda qaldın, qardaş? Ə, bir baxın nooldu ona?

**Elman.** Bu saat mən baxaram. (*Tələsik Dövran çıxan tərəfə gedir, kulisdə görünməz olur*)

**Ceyran.** Deyirəm, Pirim, indi biz hamımız milyonçuyuq dayna?!

**Samir.** Nəzəri cəhətdən elədir, Ceyran xanım, məsələnin praktik tərəfinə gələndə isə...

**Elman** (*qışqırığı eşidilir*). Dövran! Dövran!!

*Hamı səksənib səs gələn tərəfə baxır.*

**Dövran!..** (*Qışqırır*). Bayram, bura gəl!

*Bayram qaçaraq gedir.*

**Bayram** (*səsi gelir*). Nə olub ona? Dövran! Qardaş!!

*Elmanla Bayram Dövrəni qucaqlarında gətirib səhnənin ortasında yerə uzadırlar.*

**Pirim.** Bu nədi?

**Ceyran** (qışqırır). Qardaş!!!

**Röya.** Nə olub ona, Samir?

**Bayram** (*Dövranın hərəkətsiz bədənini silkələyir*). Dövran?! (*Elmana*). Nə olub ona, Elman, niyə tərpənmir?

**Pirim.** Heç nəfəs də almır.

**Röya.** Samir, təcili yardımə zəng elə! Tez!

**Ceyran.** Nooldu sənə ay, qardaş?.. (*Özünü Dövranın üstünə atır*).

**Röya.** Çəkin onu qıraqa, havanın qabağını kəsməsin!

**Pirim** (*Ceyranı qıraqa çəkməyə çalışır*). Az, qaraçılıq eləmə!

**Ceyran.** Ə, qardaşım ölüb ey!

**Zəhra** (*pıçıldayırlı*). Bissimillahirrəhmanirrəhim! Əlhəmdullah rəbbül aləmin...

**Ceyran.** Ay qardaş eyyy...

**Pirim.** Az, qışqırıb diksindirmə!

*Samir telefonla danışır. Hiss olunur ki "Təcili yardım"la danışır.*

**Elman.** Tok vurub, naqıldən güclə araladım! Nəfəs almır, keçinib.

**Ceyran.** Ə, ölüb qardaşım? Vay evi yıxılan canım vay! (*əllərini dizlərinə şappıldıdadır*).

*Həmi Dövranın üstünə əyilir, elə bil nəsə bir möcüze gözləyirlər. Telefon zənginin səsi eşidilir. Həmi təəccübə bir-birinə baxır. Zəng səsi bir az da bərkiyir, ləp əsəbləri çıarmaqlayırlar.*

**Röya** (acıqla). Kimin telefonudur, kəssin səsini!

*Həmi bir-birinə baxsa da, telefon zəngi kəsilmir, daha da güclənir.*

**Elman.** Bu onun telefonudu! (*Dövranın üst-başını əlləyir və telefonun onun bərk-bərk yumulmuş ovcunda olduğunu görür*) Ovcunda tutub. (*Telefonu qıç olub yumulmuş barmaqları arasından çıxarmağa çalışır*).

*Telefon aramsız zəng eləyir.*

**Röya.** Nə oldu, Elman?

**Elman.** Bu saat! Əli qıç olub yumulub. (*Barmaqlarını aralayıb telefonu çıxardır*).

**Röya.** Bağla o telefonu, ona ta heç kimin zəngi lazımlı olmayacaq!

**Ceyran.** Telefonu yiyesiz qalan qardaşım vay!

**Bayram.** Ceyran, bir dayan görək! Çaşdırma bizi!

*Həmi hələ də hərəkətsiz qalmış Dövranın üstünə əyilib nəsə gözləyir.*

*İşq sönür*

## II HİSSƏ

**Y**enə həmin məkandır. Evin bəzəyində matəm əlamətləri görünür. Röya Timurun müşayiəti ilə gəlir. Çox eleqant və zəngin matəm libasındadır: əynində uzun qara don, çiynində qara xəzdən yarım manto, başında kənarları enli qara şlyapa var. Şlyapanın tor niqabı sıfətinin yarısını gizlədir. Timurun da geyimində matəm əlamətləri var. Diqqəti daim Röyanın üst-başındadır.

**Röya.** Elə bil yuxudayam, bütün bu baş verənlər bir tamaşadır, mən də lojada oturub səhnəyə baxan tamaşaçı.

**Timur.** Mən başqa cür deyərdim, Röya xanım, siz tamaşaçı yox, əsas qadın rolunun ifaçısızsız. Sizin bütün görkəminizdə bir kübarlıq, bir aristokratizm var. Mən bütün mərasim boyu gözümü sizdən çəkə bilmirdim.

Dərd, faciə çox qadını eybəcərləşdirir, hətta gülünc hala salır, ləp elə, xətrinizə dəyməsin, baldızınızı komik vəziyyətə salan kimi. Sizi isə qəmkədər daha da nəcibləşdirib.

**Röya.** Hələ dünən, elə bu vaxtı burda mən sizinlə söhbət eləyəndə ərli qadındım. İndi isə, mən dul qadınam, qara geyinmiş dul qadın. Necə zəhləm gedir dul qadın sözündən!

**Timur.** Olacağa çarə yoxdur, Röya xanım. Kim deyərdi ki, Dövran bəy kimi möhtəşəm bir kişi belə primitiv ölümlə kayb edəcəkdi həyatını? Axi, adı adam deyildi, bu, Dövran Əminbəyli idi. Onun nə işi vardı işqıla, tokla, nə bilim sayğacla?

**Röya.** Bu da onun qəribəliklərindən biri idi, Timur bəy. Evdə adı kişi işlərin görəməyi sevirdi. Elektrikə xüsusi həvəsi vardi. Nəyisə düzəldəndə uşaq kimi sevinirdi.

**Timur.** Dəfn mərasimi necə də təntəneli keçdi! Çox təsirləndim, hətta gözlərim yaşardı. Bəs, sizin tragik pozanız?! Sanki Antiqona atasının məzarı üstündəydi. Mass-media şokdaydı! Bütün diqqət sizin üstünüzdə idi. İndi bütün saytlar sizin fotosessiyanızı verəcək. Manşetləri təsəvvür edəndə həyəcanlanıram: "Milyonçu dul qadın!", "Eleqant geyimli dul qadın", "Dərd libası"... Hələ mənim də adımı çəkəcəklər.

**Röya.** Elədir, Timur bəy! Internet-media xalqın dərdindən də şou düzəldir. Şlyapamı götürün başımdan, darıxdım. Mən onu çıxarda bilmirəm.

**Timur.** Hayif, mərasim tez bitdi, sizə çox yaraşır bu libas. Bu, əsl matəm performansı idi.

**Röya.** Ah, Timur bəy, siz nə hayda, mən nə hayda? Məni bu saat daha ciddi şeylər düşündürür.

**Timur.** Mən sizi çox gözəl başa düşürəm, dərdinizi bölüşürəm.

**Röya.** Mən Dövransız necə yaşayacam?

**Timur.** Cəsarət eləyirəm... siz ki, onu sevmirdiz, hətta...

**Röya.** Elədir, sevmirdim, hətta nifrət eləyirdim, amma o öləndən sonra, xüsusilə bu gün səhər oyanıb onu dəfn üçün tam hazır vəziyyətdə tabutda görünən ilk dəfə özümü tənha, yalqız, kimsəsiz hiss elədim, adamlardan qorxmağa, ehtiyat eləməyə başladım. Hələ dünən, o müdhiş hadisə baş verəndən bircə saat sonra hiss elədim ki, mənimlə saygı ilə, ehtiramla dolanan, hətta yaltaqlanan insanlar tamam dəyişib. Birinci elə o baldızım Ceyran, həmişə Dövrana xoş getsin deyə kəççi-kəççi danışan aferistka üzümə deyir ki, niyə ağlamırsan, Röya xanım, ölen ər sənin deyil?

**Timur.** Bəs, Samir bəy nə deyir?

**Röya.** Samirin bura nə dəxli var?

**Timur.** Röya xanım, mən çox həssasam, kişinin bircə baxışı mənə bəs eləyir.

**Röya.** Yeganə adamsan ki, Timur bəy, səninlə özüm oluram.

**Timur.** Təşəkkür edirəm etimadınıza görə.

**Röya.** Mən coxdandı heç kimə sonsuz ümidi ləğümən, Timur bəy. Rəhmətlik Dövran demiş, insanlarla alıram-verirəm prinsipi ilə dolanıram, bu vaxt çox uzağa gedən illüziyalar da qurmuram.

**Timur.** Mən sizə heyranam, Röya xanım, icazə verin əlinizdən öpüm (Əlindən öpür).

**Samir** (gəlir, yaxasında Dövranın matəm şəkli var). Röya xanım?!

**Timur.** İcazənizlə, mən gedim, Röya xanım. Mərhumun üç mərasiminə eksklüziv bir ideyam var, sabah istədiyiniz vaxt gələrəm, müzakirə edərik.

**Röya.** Təşəkkür edirəm, Timur bəy!

*Timur gedir.*

**Samir.** Az qalıram səni buna qısqanam!

**Röya.** Daha ağıllı bir şey deyə bilməzdin?

**Samir** (*Röyaya ləp yaxın dayanır*). Matəm paltarında daha seksual görünürsən. (*Öpmək istəyir*).

**Röya** (*Əli ilə onu məsafədə saxlayır*). Onun ruhu hələ burdadı.

**Samir.** Bu da təzə çıxdı? Onun cismi də, ruhu da burda, bu otaqda olanda, biz sənin otağında olmazın oyunlardan çıxırdıq, indi bir virtual ruha görə... (*sözünü bitirməyib yenə də öpməyə təşəbbüs edir*).

**Röya** (*yenə də əli ilə onu saxlayır*). Sağlığında ona münasibətim başqa idi. Öləndən sonra isə çox şey dəyişib.

**Samir.** Həqiqətən, qadını adı məntiqlə başa düşmək çətindir.

**Röya.** Həm də məntiqdən piyada olan adam üçün.

**Samir.** Sən məni incitmək istəyirsənse, alınmayacaq.

**Röya.** Niyə alınmir?

**Samir.** Çünkü səni çox sevirəm.

**Röya.** Çoxdandı bu sözü səndən eşitmirdim.

**Samir.** Bu barədə danışmağa vaxtımız çox olacaq, gəl keçək təxirəsalınmaz əsas məsələyə.

**Röya.** O nə məsələdir ki, təxirə salmaq olmaz?

**Samir.** Milyonların məsəlesi! Hardadı onun vəsiyyəti? Biri notariusdadı, bildik, biri də burdadı, onun şəxsi seyfində, açarı da, dedi ki, səndədi.

**Röya.** Məndə olmasa da, yerini bilirəm.

**Samir.** Çox gözəl! Sən bilən, biz o milyonları bu şantrapa qohumların arasında bölməliyik?

**Röya.** Biz bölmürük, bölən pulun və vəsiyyətin sahibidir. Biz, sadəcə, payımıza düşəni alacaqıq. Bir də, bu barədə danışmaq hələ tezdir. Bədbaxtı torpağa indi tapşırmışıq. Özün də böyük-başında çox fırıldanma, hamı gözdə-qulaqdadı.

**Samir.** Ta bundan sonra kimdən qorxacaqıq? Qoy kim nə istəyir düşünsün. Sən mənimlə açıq danış, neynəmək fikrindəsən?

**Röya.** Mənim heç bir fikrim yoxdur, fikir Dövranındır. Kriminal işlərə də həvəsim yoxdur. Kimə nə düşürsə, onu da alacaq, özü də tezliklə.

**Samir.** Niyə belə tələsirsən?

**Röya.** İstəyirəm üzüm bunlardan qurtarsın, əsas da, o Ceyrandan. Özü də günü bu gün! Bax, ele indi.

**Samir.** Röya, sən dəli olmusan! Axi, biz o pulların hamısına sahib ola bilərik!?

**Röya.** Necə? Sən bunu necə təsəvvür eləyirsən?

**Samir.** Sən Dövranın neçə illik kəbinli arvadısan! Qanuna görə, onun bütün varidatının sahibi, əslində, sənsən!

**Röya.** Bəs, vəsiyyət? Hamının da ondan xəbəri var. Əsl də notariusdadır.

**Samir.** Mən o vəsiyyəti məhv eləyə bilərəm. Mən bunu bacararam!

**Röya.** Bəs, sonra?

**Samir.** Pullar hamısı olar sənin. Mən ümumi məbləği də bilirəm.

**Röya.** Hardan? Sən vəsiyyətnaməni görmüsən?

**Samir.** Yox, görməmişəm, amma rəhmətlik məbləğin yüz altmış milyon olduğunu qaćırtmışdı ağızından.

**Röya.** Yaxşı, pullar hamısı oldu mənim, bəs, bundan sən nə udursan?

**Samir** (*təəccübə*). Necə yəni nə uduram? Biz ikimiz bir adam deyilik, biz evlənməyəcəyik?

**Röya.** Evlənmək? Bu hardan gəldi ağılına?

**Samir.** Necə hardan? Bu həmişə bizim ümumi istəyimiz olmayıb?

**Röya.** Heç vaxt!

**Samir.** Heç vaxt nədi, Röya? Sən məni sevmirsən? Mənimlə evlənmək istəmirsən?

**Röya.** Mən hələ Dövranın sağlığında qorxurdum səndən, indi, o ölündən sonra isə... Mən heç vaxt sənə etibar eləməmişəm.

**Samir.** Deməli, sən bu vaxta qədər məndən istifadə eləmisən? Canıma sivaşıb qulağıma piçildadiğin sözlər yalanmış?

**Röya.** Niyə yalan? Mən hiss elədiklərimi demişəm, vəssalam!

**Samir.** Mən səni tanımadamışam!

**Röya.** Bu artıq sənin problemindir.

**Ceyran** (səsi gəlir). Ay qardaş, ay qardaş... Belimi qıran qardaş... Sinəmə dağ çəkən qardaş...

**Samir.** Sən o pulları bu idiotlara verəcəksən?

**Röya.** O idiot dediyin adamlar Dövranın çox sevdiyi qohumlarıdı.

*Qabaqda Ceyran Pirimlə, dallarınca Bayram və Zəhra gəlirlər. Ceyranın ağlamaqdan gözləri şışib. Pirimin nə hiss etdiyi bilinmir. Bayram da sakitdir. Zəhranın dodaqları daima nəsə piçildayır.*

**Ceyran.** Hani, az, o filippinka dediyiniz Dulsineyadı-nədi? Ağlamaqdan dilim para-para olub, bir istikan çay gətirsin də...

*Delisay sinidə adamların sayı qədər çay gətirir və bir-bir yaxınlaşış hamiya çay təklif edir, səssiz-səmirsiz.*

**Pirim** (qızı Ceyrana tərəf yönəldir). O xanıma ver, susuyan odu.

**Röya Samirdən aralanıb bir qırqaqla dayanır.**

**Ceyran** (bir stəkan çay götürür). Sağ ol, ay... adı nədi, az, bunun, Röya?

**Röya.** Bayaq özün dedin ki!

**Pirim.** Az, camaat nə hayda, sən nə hayda? Nə fərqi var nədi adı?

**Ceyran.** Birin də mən tapacam bunlardan. Hayif deyil danışmayan qulluqcu? Gülyanın işi-gücü qohum-əqraasının dərdini-sərini üstümüzə tökməkdi. Bunu xəstəxanaya düzəlt, buna invalid kağızı al, o birini yataqxanaya qoy... Öz dərdimiz çıxbı yadımızdan, ay qardaş, ay qardaş... Can qardaş, can qardaş... (Cikke çəkir) Mən bacın ölsün ey... (Çox ayıq, toxraq səslə). Bayram, qardaşımın ürəyinə dammışdı gedəcəyi, əyan olmuşdu ona. Ay qardaş, ay qardaş... Bizi nigaran qoyub gedən qardaş, bizi mağmun eləyib yetim qoyan qardaş...

**Bayram.** Bəsdi, təzədən başlayıb bizi də ağlatma...

**Ceyran.** Ə, mən nə təhər ağlamayım, o cür qardaş itirmişəm? Mən nə təhər ağı deməyim, Dövrəni basdırıb gəlirəm mən olmuş? Axi, o, ölməli qardaş deyildi... Ə, yox ey! Sapsağlam, pəhlivan kimi kişi durduğu yerdə yerlə bir oldu ey... Yanıram, yanıram, tüstüm çıxmır... (*hönkürür*).

**Bayram** (dəsmalını gözlərinə sıxır). Gözel qardaş, ağıyana qardaş, mərd qardaş...

**Pirim.** Biz də yapışmışıq ki, bəlkə, biz səndən qabaq öldük, bəs, onda vəsiyyət elədiyin pulun taleyi necə olacaq?

**Ceyran.** Dilim tutulaydı o sözü dediyim yerdə! (*Üzünü cirir*). Belə, nitqim quruyayıdı mənim!

**Bayram.** Necə hörməti varmış Dövranın! Kimlər gəlməmişdi onu götürməyə?!

**Ceyran.** Mən də onu deyəcəkdir, Bayram! Ə, o özündəndeyən ministir də gəlməmişdi ey!

**Bayram.** Bəs, deputatları demirsən? Elə bil milli məclisin iclasıydı.

**Pirim.** İyirmi doqquzu gəlməmişdi; dördü də qadın, bizim böyük gədə sayıb, hələ adlarını da yazıb.

**Samir.** Hələ bircə gün gözləsəydik, adam əlindən tərəpnəmək olmazdı. Çox adamın xəbəri yoxdu. Zəng zəng üstdən gəlirdi.

**Ceyran.** Kaş özü sağ olub görəydi!

**Pirim.** Axmaq söz danışma, az! Özü sağ olsayıdı, camaatın burda nə işi vardı?

**Ceyran.** Nə bilim, danışıram də! Özümdə - sözümdə deyiləm ki! Can ay qardaş, can ay qardaş...

**Bayram.** Xəstə ola, maşın qəzası ola! Yoxsa... Boynum qırılsın, niyə tutub saxlamadım onu?!

**Pirim.** Qoruya bilmədik ağaqqayını!

**Zəhra.** Heç kimdə günah yoxdu, bu, əcəldi, Rəbbimizin hökmüdü. Bu dünyaya heç kim öz istəyi ilə gəlmir ki, öz istəyi ilə də gedə. Nə olursa, Allahdandır, onun istəyinə qarşı çıxmaq nadanlıqdır, asılıkdir.

**Ceyran.** İndi biz qardaşımızı ağlamayaq, Zəhra xanım? Sənə gülbacı deyən qardaşımızın ölümünə şükür eləyək?

**Zəhra.** Əstafurullah! Ölənə ağlamaq lazımdı, biz imamlarımıza da ağlayırıq, amma Rəbbimizə ası düşməmək şərtilə, inşallah!

*Ceyran sizildaya-sızıldıya çay içir. Elman gəlir və bir qırqdan oturur.*

**Röya.** Dövranı hamımız istəyirdik, qardaş kimi, ər kimi, gəlin kimi, yeznə kimi, dost kimi; o, hamımızın dayağı idi. Amma olacağə çarə yoxdu. Biz onu abırla, ona layiq dəbdəbə ilə dəfn elədik.

**Zəhra.** Elədi, Röya bacım, biz onu haqqın dərgahına hörmətlə yola saldıq! Yeri behişt olsun!

**Röya.** Çox qəribə təsadüfdür, hətta göstərmə işdir. O, öz iradəsini bizi açıb elan eləyəndən bir saat keçməmiş bu qəribə hadisə baş verdi, Dövran kimi qüdrətli kişi belə primitiv ölümlə bitirdi həyatını.

**Ceyran.** Pirmitiv niyə, az? Kişi durduğu yerdə sərələnmədi bəridən o yana?

**Zəhra.** Bu dünyada heç nə təsadüfi olmur, Röya bacım. Dövran qardaşımız Rəbbimizin istəyi ilə hərəkət elədi. Qəzavü-qədərə qarşı çıxmaq bizim işimiz deyil, yazısı beləymış.

**Ceyran.** Qələmi qırılaydı yazını yazanı!

**Zəhra.** Ası düşmək böyük günahdı, Ceyran bacım.

**Ceyran.** Sən də az qorxut bizi bu günahlarla!

**Zəhra.** Əstafurullah! Mən nə karəyəm sizi qorxudam? Sadəcə, xəbərdarlıq eləyirəm.

**Ceyran.** Can ay qardaş, mən bacın ölsün! Bizi adam eləyib gedən qardaş! Bizi milyonçu eləyib ölen qardaş!

**Röya.** Mən də söhbəti elə ora gətirirəm. Mən, Dövranın dul qalmış arvadı kimi, təşəbbüsü əlimə alıb, istəyirəm onun vəsiyyəti ilə sizi tanış eləyim. Nəhayət, hamı bilsin ki, Dövran kimə nə qədər pay ayırıb.

*Ceyranın ağısı ağızında qalır, hətta ağızı açıq vəziyyətdə donur. Məclisə dərin süküt çökür, hamının əhvəli dəyişir.*

**Elman.** Röya xanım, bəlkə, gözləyək, qırxi çıxsın, sonra?

*Hamı narazılıqla Elmana baxır.*

**Röya.** Yox, Elman müəllim, mən qəti qərara gəlmışəm. Mən bu yükü qırx gün ciyinimdə daşıya bilmərəm. Həm də, Dövranın başına gələndən ibret götürməliyik. O, qətiyyən ölüm haqqında düşünmürdü.

**Zəhra.** Bəli, ölüm gözlə qaş arasındadır.

**Ceyran (piçildayırlar).** Pirim, ürəyim alqasıdı, validolun yoxdu cibində.

**Pirim.** Qalmayıb, axırıncını özüm atdım.

**Ceyran.** Nə yaxşı, ə, tez tərəpnəmisən?! (*Çayından bir qurtum alır*).

**Röya** (*əl sumkasından ağızı bağlı iri konvert çıxarır*). Hamınız oturun! Samir, sən də otur, var-gəl eləmə! Elman müəllim, siz yaxına gəlin.

**Ceyran** (*Pirimə piçıldayır*). Bu neçə ildə mən bu gəlini tanıya bilmədim dayna!

**Pirim.** Nə mənada?

**Ceyran.** Nə mənada? Elə o mənada! Bilmədim ağıllıdı ya sarsaq?!

**Pirim.** Guya Dövran tanıdı? Nər oğlanları barmağında fırladan kişi bu arvadın qabağında məzəlum bir maymağa çevrilirdi.

**Ceyran.** Ağzını təmiz saxla, ə!

**Röya.** Elman müəllim, bu konverti burda, hamının yanında açın (*Zərfi Elma-na verir*). Əziz varislər, bura baxın, konvert sizin gözünüzün qabağında açılır.

**Elman** (*Röyaya*). Etimadınıza görə təşəkkür edirəm, Röya xanım!

*Hamının gözü Elmanın əlindəki zərfdədir. Elman zərfi işığa tutub baxır və onu lazımlı olan yerdən ehtiyatla açır. İki qatlanmış kağızı çıxarıır. Onun əllərinin əsdiyi aydın görünür.*

Oxuyummu?

**Bayram.** Artıq sözə ehtiyac yoxdu. Oxu!

**Ceyran.** Pirim, halim yaxşı deyil.

**Pirim.** Az, indi kimin hali yaxşıdı ki?!

**Ceyran.** Ə, ölürem ey!

**Pirim.** Ölmək vaxtı deyil, Ceyran, tələsməl!

*Elman gözəcə Röyaya baxır, hiss olunur ki, ondan işarə gözləyir.*

**Röya.** Oxyun, Elman müəllim!

**Zəhra.** Bissimillahirrehmanirrehim! (*Dodaqları səssizcə tərpəşir*).

**Ceyran** (*oturduğu yerdə sağa - sola yellənir və piçıldayır*). Ay qardaş, ay qardaş...

**Elman.** Vəsiyyətnaməni oxumamışdan qabaq mərhum Dövran müəllimin bir istəyini yadınıza salmaq istəyirəm.

**Pirim.** Bayram, bu adama de ki, hər şey yadımızdadır.

**Elman.** Dövran müəllim bu vəsiyyət haqqında bizə məlumat verəndə demişdi ki, kimə nə qədər pay verildiyini müzakirə etməyin, nə məni, nə başqa bir kimsəni günahlandırmayıñ. Qismətinizə qane olun.

**Bayram.** Sonra?

**Elman.** Ta nə sonra?! Bundan sonra Dövrandan heç vaxt təzə bir təlimat, göstəriş olmayıacaq. (*Kövrəlir, dəsmalını yaşarmış gözünə sıxır*).

**Ceyran.** Biz yalan olduq, bu gerçək.

**Röya.** Elman müəllim, buyurun, oxyun vəsiyyətnaməni.

**Elman** (*oxuyur*). Mən Dövran Durmuş oğlu Əminbəyli...

**Samir.** Bəlkə, bu hissəyə ehtiyac yoxdu?!

**Bayram.** Mən də elə düşünürəm, qərar hissəsini oxu, Elman müəllim! Görək kimə nə düşür?

*Elman Röyaya baxır, Röya başını yüngülçə tərpətməklə razılığını bildirir.*

**Elman.** Dostum Elmana on... (*Nəfəsi qırılır, dili topuq vurur*) on... (*udqunur, amma səsi çıxmır*).

**Bayram.** Hə, nə oldu, Elman?

**Zəhra.** Ona su verin!

*Samir cəld tərpənib çay stəkanını ona uzadır. Elman titrəyən əli ilə stəkanı alıb bir qurtum içir.*

**Elman.** Təşəkkür edirəm!

**Bayram.** Davam elə, ağsaqqal!

**Elman** (*davam eləyir*). On... on... on milyon ... (*ayaq üstdə dayana bilməyib stula düşür*).

**Ceyran** (*az qala qışqırır*). Kimə? Kimə verir, ə, on milyonu?

**Pirim.** Elmanın özünə.

**Ceyran.** Buy, atamın evi yixılsın!

**Röya.** Ceyran, artıq replikaları saxla!

**Ceyran** (*Röyaya fikir vermir*). On milyon nə? Dollar?

**Elman** (*üzündən açılan təri pencəyinin qolu ilə silir*). Manat! Dövran müəllim mənə on milyon manat vəsiyyət edib. Cənablar, mən heç onun qohumu deyiləm, amma... Bu... bu fantastikadır! (Ağlayır).

**Pirim.** Elman, bu olmadı ki?! Bizi öldürmək istəyirsən? Ver bura görüm o kağızı! (*kağızı almaq istəyir*).

**Röya** (*hiddətlə*). Pirim! Vəsiyyətnaməyə toxunma!

**Ceyran.** Niyə, az? Pirim özgə adamdı? Ya camaata nömrə gələcək?

**Röya.** Elman, özünü ələ al! Bu pula layiq bilməsəydi, Dövran onu sənə verməzdi. Özünü ələ al!

**Elman.** Üzr istəyirəm, hamınızdan üzr istəyirəm... Mən inanmazdım... zəiflik göstərdim.

**Zəhra.** Bir bismillah de, Elman qardaşım.

**Elman.** Bissimillah! (*Oxuyur*). Əmoğlum Samirə beş milyon və beşmərtəbədəki mənzilim çatacaq.

**Samir** (*sifəti qaralır, amma özünü o yerə qoymur*). Belə! Necədi, Röya xanım?

**Röya.** Cənablar, Dövranın istəyini bayaq Elman müəllim təkrar elədi. Lütfən, mərhuma hörmət edin, necə ki, o, bizim hamımızı hörmətli edib.

**Elman.** Bacım Ceyranın...

**Ceyran.** Can qardaş, bacım Ceyran deyən dilinə, bax, bu canım qurban!

**Elman.** Bacım Ceyranın...

**Ceyran.** Belə ölüydi bacın Ceyran, görməyəydi sənin bu gününü!

**Pirim.** Az, di bəsdi, qoy görek kişi nə deyib?!

**Ceyran.** Nədi, ə, niyə qışqırırsan, Pirim?

**Pirim.** Az, bu qədər ölüm deyince, ələ bir dəfəlik Öl, qurtaraq də!

**Ceyran.** Mən niyə örürəm, ə?! Qoy məni istəməyənlər ölsün!

**Pirim.** Elman, davam ələ!

**Elman.** Bacım Ceyranın...

**Ceyran.** Can qardaş, bacın...

*Pirim tez tərpənib Ceyranın ağızını əli ilə qapayır.*

**Pirim.** Tez ələ, Elman, tutmuşam!

**Elman.** Bacım Ceyranın əri, yeznəm Pirimə on milyon manat!

**Pirim** (*Ceyranı buraxır*). Sağ ol, ağaqqayın, Allah sənə rəhmət eləsin! Min bərəkət!

**Ceyran.** Bərəkət nədi, ə?! Sən buna bərəkət deyirsən?

**Pirim.** Ceyran, özünü ələ al, naşükürlük eləmə!

**Ceyran.** Yox ey, bu nə təhər olur, Elmana, yad oğluna da on milyon, bacısı Ceyranın təkcə ərinə də on milyon? O, bunu yazanda nə fikir eləyib, az, Röya?

**Röya.** Mən Dövranın istəyini şərh eləməli deyiləm.

**Elman.** Bu suallara biz cavab verə bilmərik, Ceyran xanım.

**Ceyran.** Neynək, sonrasına qulaq asaq, görek qardaşım ta nə buyurub?!

*Telefon zəngi eşidilir. Röya sumkasından telefonunu çıxardır.*

**Röya.** Bəli! Bəli, mənəm! Yox, adı ölümdür... Belə sarsaq suallarla məni narahat eləməyin! Tamam?! (*Telefonu stolun üstünə atır*). Yerin də qulağı var. Biz hələ vəsiyyətnamə ilə axıra qədər tanış olmamışıq, bunlar artıq bilirlər. Kimə nə düşdüyüni öyrənmək isteyirlər.

**Bayram.** Kimlərdi maraqlanan?

**Röya.** Nə bilim, pressa! Jurnalıstlər!

**Pirim.** Neynəsinlər, onların da çörəyi belə şeylərdən çıxır!

**Ceyran.** Ə, di qurtarın!

**Elman.** Davam eləyirəm. Əziz qardaşım Bayramın arvadı Zəhra gülbaciya on milyon manat və əlavə olaraq xeyriyyə işləri üçün daha beş milyon manat ayrılsın.

*Adamlar arasında həyəcanlanma. Hamı bir-birinə baxır.*

**Zəhra.** Allah, Dövran qardaşım, səndən o dünyada da razı olsun! Yerin behişt olsun! Mən neçə ildir uşaqlara dini biliklər verən bir bağça açmaq istəyirdim, Allah eşitdi səsimi, çatdırı bizi arzumuza! Şükür sənə, llahi, şükür sənin rəhminə! Dövran qardaşımızın ruhuna bir salavat çevirək: Allahun məsəlli əla Muhamməd və ali Muhamməd!

**Ceyran.** Vallah, mənim ürəyim partlayacaq!

**Röya.** Elman müəllim!

**Elman.** Bacım Ceyrana on iki milyon manat!

**Ceyran.** Neçə dedi, Pirim?

**Pirim.** Elman, bir də oxu, ucadan, Ceyran eşitmədi.

**Elman.** Bacım Ceyrana on iki milyon...

**Ceyran.** Ə, onu eşitdim dayna!

**Pirim.** Allah bərəkət versin!

**Ceyran.** Ə, sən soxma bu bərəkəti ortaya?! Yad qızı Zəhraya on beş milyon, doğma bacıya on iki milyon? O nə ağıl eləyib bunu yazanda?

**Pirim.** Dedilər, axı, sual verməyin, bir halda ki, qərarı verən həyatda yoxdu, vəfat eləyib.

**Ceyran.** Ay nainsaf qardaş... (ağlayır). Mən sənə belə bacı olmuşdum? Səndən ötəri özünü vurub öldürən bacına qoyduğun qiymət budu? On ikicə milyon? Təkcə bacına, gündə yüz yol qadanı alan bacına... On ikicə milyon? (Ayiq səslə) Pirim, dollardı?

**Pirim.** Yox, manatdı!

**Ceyran.** Neynim, neynim? Kimə nə deyə bilərəm, səsim hara çatır ki?!

**Bayram.** Ceyran, bəsdi, sən tək deyilsən! İkinizə iyirmi iki milyon kapital düşür. Yaşayın də! Təzə işə başlayın, artırın pulları.

**Ceyran.** Sən də tək deyilsən, Bayram qardaş! Arvadın təkcə canına on beş milyon aldı.

**Bayram.** Mən qardaşın da olsam, sənin dilini bilmədim. Bir Dövran bilirdi sənin dilini, o da ta yoxdu, Allah aldı əlimizdən (kövrəlir). Elman, çüründürsən ey! Oxu qurtar də bu zəhrimarı!

**Elman.** Qardaşım Bayrama on beş milyon manat...

**Ceyran.** Gördün?

**Elman.** Əlavə olaraq Bayrama beş milyon da verilsin. Bu əlavənin nəyə lazım olduğunu Bayram özü bilir. Mötərizədə yazılıb: mən sənə inanıram, qardaşım.

**Pirim.** Maraqlı tapmacadı. Açıması?!

**Samir.** Açıması Bayram müəllimdə!

*Delisay çayları təzələyir, amma getmir, bir qıraqda dayanıb məclisi izləyir.*

**Röya.** Bayram, o nə beş milyondur, onun ünvanı haradır?

**Bayram.** Lazım bilsəydi, qardaşım vəsiyyətnamədə qeyd edərdi, Röya xanım.

**Samir.** Siz ki, bilirsiz. Bizim də vərəsəlik hüququmuz var. Məbləğ də az deyil, beş milyondur, elə mənə ayrılan qədər. Deməli, maraqlanmağa bizim haqqımız var.

**Pirim.** Mən də bunu bilmək istərdim.

**Ceyran.** Sənin olmayandan sonra nə fərqi var kimindi, ə, o pul?!

**Elman.** Dövranın tövsiyəsini üçüncü dəfə yadınıza salıram, cənablar.

**Röya.** Bayram, mən də bilmək istərdim o beş milyon kimə ayrılib? Niyə Dövran belə üstüortülü qərar verib? Bəlkə, bizim xəbərimiz yoxdu, Dövranın başqa bir ailəsi də olub? Bəlkə, qeyri-qanuni doğulmuş övladı da var onun?

**Samir.** Bunu bilməsək, biz bu vəsiyyətnamənin üzərinə veto qoya bilərik.

**Pirim.** Biz o beş milyonu öz aramızda böle bilərik.

**Samir.** Məsələni səsə qoya bilərik.

**Bayram.** Mən qardaşımın vəsiyyətini o deyən qaydada yerinə yetirməliyəm! Ona görə də susmağa məcburam.

**Samir.** Əgər bu məsələdə şəffaflıq olmasa, biz nədən bilək ki, siz Dövran müəllimin istəyini yerinə yetirmisiniz? Axı, size nəzarət eləyə biləcək Dövran sağ deyil.

**Pirim.** Ay qardaşlar, biz sivil bir ailənin üzvləriyik, deməli, hər şey demokratik və şəffaf olmalıdır. Burda söhbət milyonlardan gedir. Bu milyonların qazanılmasında bizim hamımızın zəhməti var. Gecə-gündüz bilməmişik, işləmişik.

**Ceyran.** Vallah, mən onu bilməsəm, nöyütü üstümə töküb yandıram özümü, bax, burda.

**Bayram.** Az, indi nöyüt var, Ceyran, benzin tök də!

**Pirim.** Sən zarafat elə!

**Ceyran.** Ə, yox ey, mənim kimi bacıya on ikicə milyon ayırsın, kiminse (Zəhraya işarə edir) xeyriyyəsinə beş milyon? Hələ azmiş, burdan da adı-famili bilinməyən kiməsə beş milyon? Camaat çörəyi qulağına yeyir? Dolayıb bizi Dövran? Mənim gözümün yaşı qurumur ey dünəndən.

**Röya.** Məbləği biləndən sonra quruyub.

**Ceyran.** Nədi, az, Röya xanım, bəlkə, səni yaş aparır, biz görmürük? Ay camaat, o cür kişini basdırıb gələsən, gözündən bir damcı yaş çıxmaya?! Vallah, Dövran gözümüzün qabağında ölməsəydi, mən elə bilərdim onu sən öldürmüsən!

**Röya.** Əgər adam axmaqdırsa, heç vaxt ondan ağıl gözləmə!

**Bayram.** Ceyran, bəsdi, axmaq-axmaq danışdın! Pirim, sən də arvadına yiylilik elə!

**Ceyran.** Bayram, ə, indi sən mənim tək qardaşımsan ey! (Ağlayır).

**Pirim.** Ceyran, ağ eləmə! Kiri, görək axırı nə olur!

**Samir.** Bayram müəllim, söz sizindir.

**Bayram.** Mən qardaşımı söz vermİŞəm ki, bu məbləğin ünvanını heç kim bilməyəcək. O da mənə arxayın oldu. Eşitdiz ki nə yazır: "Bayram, mən sənə inanıram".

**Samir.** Deməli, sizin vəsiyyətnamədəki məbləğlərdən xəbəriniz vardı?

**Bayram.** Qətiyyən! Bir onu bilirdim ki, mənə əlavə məbləğ ayrılacaq, nə məqsədlə, o sirdir.

**Delisay.** Mən o sırrı aça bilərəm!

*Həmi çönüb təəccübə, heyrətlə qızə baxır.*

Təəccübənməyin, cənablar, mən sizin dilinizi çox yaxşı bilirəm.

**Pirim.** Bəs, dedilər bu, ümumiyyətlə, danışmir, laldı?!

**Bayram.** Delisay xanım, susun, sizdən heç kəs heç nə soruşmur.

**Zəhra.** Bayram müəllim, sən onun adını da bilirsən?

**Bayram.** Bilirəm, Zəhra xanım.

**Röya.** Mən heç nə başa düşmürəm! Dövranın bu qadına nə dəxli, hələ pulları demirəm?!

**Samir.** Deyəsən, mən anlayıram, necə deyərlər, şerşə lyə fam!

**Ceyran.** Atama lənət mən bir şey qanıramsa!

**Delisay.** Mister Bayram, Dövranın ölümündən sonra bunu gizlətməyin mənəsi yoxdu. Centləmenlər, beş milyon manat mənə vəsiyyət olunub. Dövran bunu mənə çoxdan demişdi.

**Röya.** Dövran? Sən ona Dövran deyirsən?

**Delisay.** Əlbəttə, madam! Dövran Datunun atasıdır!

**Ceyran.** Dotu kimdi, az?

**Delisay.** Datu mənim oğlumdur! Dövranla mənim oğlum! Əminbəyli Datu Dövran oğlu. Bu payız beş yaşı tamam olur, hayif, Dövran görməyəcək o günü.

*Röya sarsılıb başını tutur və stula çökür.*

**Zəhra.** Şükür sənə, ilahi!

**Bayram.** Sən nəyə şükür eləyirsən?

**Zəhra.** Necə nəyə şükür eləyirəm? Dövran qardaşımızın yerində qalan oğlu var.

**Ceyran.** Bəs, adın niyə Datı qoymusan, az, dədəmin gül kimi adı qalib ortaçıqda!

**Pirim.** Pah, gül kimi! Yox bir, çiçək kimi!

**Ceyran.** Nədi, ə, ürəyin niyə gedir?

**Pirim.** Az, uşağın adını Durmuş qoyub biyabır eləyəydilər bütün Filippində?

**Ceyran.** Durmuş adının nəyi pisdi, Pirim müəllim?

**Pirim.** Sən bilərsən, Ceyran! Camaat burda faciə oynayır, qar əriyib zibilin üstü açılıb, sən də addan yapışmisan!

**Samir.** Röya xanım, sizin bu həngamədən xəbəriniz olmayıb?

**Röya.** Sümüyüm çalmışdı, amma inanmazdım ki, Dövran mənə xəyanət eləyər, özü də kiminlə?!?

**Delisay.** O, məni çox sevirdi, dilinizi də mənə sevə-sevə özü öyrətdi. Hər gecə mənə dərs keçirdi.

**Röya.** Harda?

**Delisay.** Mənim otağımda.

**Ceyran.** Bərəkallah! Pirim otuz ildə mənə Allahın bir ingilis dilini öyrədə bilmədi.

**Pirim.** Az, mən sənə heç Azərbaycanı öyrədə bilmədim, gel ki ingilis ola!

**Delisay.** Dövran çox istedadlı kişiydi. Ən tupoy qadını da öyrədə bilərdi.

**Ceyran.** Kimdi, az, tupoy?

**Pirim.** Səni deyir.

**Delisay.** Biləndə ki, uşağımız olacaq... Mən ömrümdə belə sevinən, xoşbaxt olan kişi görməmişdim. O, məni qucağına alıb o qədər fırlatdı ki! Sonra çarpayıla uzadıb...

**Zəhra** (sözünü kəsir). Qızım, bəs indi uşaq hardadı?

**Delisay.** Sözümü, lütfən kəsmeyin, maraqlısı sonra baş verdi. Mən ona uşaq istəmədiyimi dedim. Onda Dövran mənə elə bir şillə vurdu ki, gözlərimdən qıgilcım çıxdı. Dedi, əgər o uşağa bir şey olsa, özünü ölmüş bil, amma mən qorxurdum.

**Röya.** Sən nədən qorxurdun?

**Delisay.** Nədən? Mən sizdən qorxurdum, madam!

**Ceyran.** Yaman qorxmusan! Kişinin qızının ərini evinin içində əlindən alıb, evinin içində uşaq doğub, sonra da deyir sizdən qorxurdum.

**Delisay.** Dövran mənə dedi ki, sən mənə varis doğacaqsan, mənim nəslim davam etməlidir. Onu da dedi ki, əlbəttə, mən artıq qocalmışam, ola

bilər ki, Datunun böyük oğlan olacağını görmədim, amma onun və sənin gələcəyini tam təmin edəcəm.

**Röya.** Uşaq hardadı?

**Delisay.** Datu uzaqdadı, Philippində, anamın yanında. Dövran dedi ki, apar onu təhlükəsiz yerə. Yeddi yaşı olanda Londona göndərəcəkdi. Eybi yox, mən onun arzusunu yerinə yetirəcəm.

**Röya.** Hələiksə, Filippin... şələ-küləvi yığışdır, rədd ol bu evdən. Bir saat vaxt verirəm sənə!

**Delisay.** Onsuz da Dövrandan sonra mən bu evdə qalmayacaqdım. Ev də tutmuşam! Mister Bayram, bu mənim vizitim (*Bayrama vizit vərəqəsini verib gedir*).

**Ceyran.** Bizimkilərə şükür!

**Bayram.** Ta mənə sualı olan yoxdur ki?!

**Röya.** Sənə sualım çoxdu, mister Bayram, amma heç birini verməyəcəm.

**Bayram.** Mən qardaşımın sırrını saxlayırdım, həm də, boynuma alım ki, uşağın olmasına sevinirdim, ona görə də məmnuniyyətlə bu məsələdə iştirakçı idim. Dato bizim nəslin davamçısı olacaq; axı, mənim də oğlum yoxdur.

**Röya.** Samir bəy, indi gördünmü, bu dünyada məhəbbət yoxdu deyən qadın o qədər də axmaq deyilmiş. Hər şeyin axır yeri yenə də almaq - verməkdir! Başım ağrıdı, gedim...

**Samir.** Axı, Elman siyahını başa vurmayıb.

**Röya.** Həri, bir mənim adım çıxmayıb, marağım da yoxdu.

**Elman.** Arvadım Röya xanıma əlli milyon manat və indi içində yaşadığımız villanı buraxıram.

*Hamı həsəd və təəccübə baxır Röyaya. Röyanın da üzündə təəccüb var.*

**Röya.** Hamınızı təbrik eləyirəm! Nə qədər acı olsa da, etiraf etməliyik ki, bir adamın ölümü neçə adamı xoşbaxt elədi, zənginlər cərgəsinə çıxardı.

**Ceyran.** Can ay qardaş... Can ay qardaş...

*Röyanın telefonu masanın üstündə zəng eləyir. Röya etinəsiz bir əda ilə telefonu götürüb ekranına baxmadan danışır.*

**Röya.** Alo! Kimdi danışan? (*Həyəcanlanır*). Başa düşmürəm... Necə? Sən... sən... (*tələsik telefonu söndürmək istəyir, səhvən səsucaldan düyməni basır*). Telefonan gələn və nə dediyi bilinməyən boğuq kişi səsini hamı eşidir. Röya qulaqlarını tutur).

**Ceyran.** Buy, Allah, maa ölüm ver!

**Pirim.** Kimin səsidi o, gəlinbacı?

**Bayram.** Dövrəndi? Diktafon yazılıdı?

**Zəhra.** Bissimillah!

**Samir.** Kəsin o xuliqanın səsini! (Telefonu masanın üstündən götürür).

**Elman** (*onun yolunu kəsir*). Toxunma telefona!

**Dövran** (*boğuq səsi telefonan gəlir*). Röya... mənəm, məni xilas elə, boğuluram...

**Ceyran.** Kim boğulur, Pirim? Kimdi bizə sataşan?

**Dövran** (*səsi gəlir*). Məni çıxardin burdan...

**Elman.** Bu nə axmaq zarafatdır?! (*telefonu götürür*). Alo! Alo, mən səni tutsam...

**Dövran** (*səsi gəlir*). Elman?! Elman, mənəm, Dövrəndi... nəfəsim... hava yoxdu... hardayam?

**Elman.** Axı, bu ola bilməz? Mən...

**Bayram.** Ver bura o telefonu, görüm zəng hansı nömrədəndir? (*Elmandan alır telefonu*). Kimdi bizim dərdimizdən keveen düzəldən? (*Telefonun düymələrini tələsik basır*). Əclaf! Gizli nömrədən zəng eləyir.

**Elman.** Dövran da gizli nömrədən istifadə eləyərdi.

**Röya.** Mənə həmişə açıq nömrədən zəng edib.

**Zəhra.** O dünyadan geriyə yol yoxdur, amma nə bilmək olar Allahın işini?

*Telefon bayramın əlində həyəcanlı zəng vurur. Bayram diksini b telefonu əlindən salır.*

**Pirim.** Həmin nömrədirse, cavab vermə!

**Bayram** (*telefonun ekranına baxır*). Odur! Gizli nömrədir.

**Elman.** Bəlkə, cavab verək?

**Zəhra.** Qoyun mən danışım, ona bir - iki kəlmə söz deyim.

**Bayram** (*telefonu Zəhraya verir*). Bəli! Yox, qardaşım, Röya xanım deyil, nə sözün var mənə de... Bissimillahirrəhmanirrəhim... Bu onun səsidi! Dövran qardaşın səsidi... (halı xarab olur, telefon əlindən düşür). Bayram!..

**Bayram.** Nə danışırsan, Zəhra xanım? (*Qolundan tutub stula oturdur*). Dövranın səsi... Dövran sağdı ki? Onu bir saat qabaq basdırmadıq?

**Ceyran** (*irəli keçir*). Verin o telefonu mənə, mən qardaşının səsini min adamın içindən tanıyaram. (*Pirim telefonu götürüb Ceyrana verir*). Əllo! Kimdi, ə, insafsız?.. Ə, bir aydın, yavaş danış görüm kimsən, bizdən nə istəyirsən, yaramızın qanı hələ qurumayıb bizim, ay nainsaf, ay səni görüm bizim günümüze düşəsən!.. Hay? Ceyran bacınam? Nətəər, nətəər dedin? (*Nalə çəkir*). Ay bacın ölsün sənin, Dövran!.. (*ürəyi gedir*).

**Samir.** Axı, o əclaf nə deyir ki, hamının ürəyi gedir? (*Telefonu alır*). Bura bax, sənin kim olduğunu bu saat öyrənib məhv eləyəcəm, əclaf! Tək səni yox, bütöy nəslini, padla!.. Ay oğraş (*adamlara*), üzr istəyirəm, Dövran sağdı ki, bize telefon aça?.. Neynək, ölməmisən, bir azdan, əlimə keçəndə it kimi gəbərəcəksən! (*Telefonu söndürür*). Nə murdar adamlar var!

**Röya.** İndi nə deyirdi?

**Samir.** Mən deyirəm... Nə dediyimi eşitdiz, təkrar eləməyəcəm! O da elə bir ucdn deyir çıxardin məni burdan, havam çatmır.

**Zəhra.** Əstafurullah!

**Bayram.** Lənət şeytana! Öz əlimlə qəbirə qoyub gəlməsəm, həqiqətən, elə bilərdim Dövrəndi.

**Ceyran** (*ayılır*). Bayram, dədəmin goru haqqı Dövranın səsiydi! (*Ağlayır*). Nətəər Ceyran bacım dedisə, ürəyim getdi...

**Pirim.** Sarsaqlama, Ceyran! İndi o qədər parodiya eləyən artist var ki?! Görməsən elə bilərsən ki, danışan elə Hacibala müəllimin özüdü. O gün görmədin konsertdə?

**Bayram.** Axı, bizi kim dasın, nəyə görə dasın? Kimin toyuğuna kiş demişik biz? Düşməndisə, bu nə cür düşməncilikdi, nə cür qisasdır?

**Samir.** Qəribədir, o əclaf məni də tanıdı, adımı çəkdi.

**Ceyran.** Ə, bəlkə, elə Dövran özüdü?

**Pirim.** Məni qınayan, atana lənət! Az, Ceyran, Dövran sağdı ki, telefonla zəng eləsin? Qəbirdə telefon var?

**Röya** (*diksini*). Elman?! Dövranın telefonu hani, sizə vermişdim mən?

**Elman.** Telefon? Aman! (*əlini alına şappıldadır*). Telefon...

**Röya.** Elman, Dövranın qızıl korpuslu telefonunu soruşuram.

**Elman.** Məndəydi telefon, amma...

**Samir.** Nə amma?

**Elman.** Molla nəsə oxuyanda dedi ki, mərhumun yaxın adamlarından biri qəbirə düşməlidid, gördüm tərpənən yoxdu, mən düşdüm qəbirə,

meyitin üstünə əyiləndə telefon döş cibimdən sürüşüb düşdü Dövranın lap üzünə.

**Bayram.** Bəs, sonra nə oldu?

**Elman.** Sonra mullanın yuxarıdan gələn göstərişlərini yerinə yetirdim... Sonra da çıxdım qəbirdən, telefon heç yadıma düşmədi.

**Bayram.** Telefon qaldı qəbirdə?

**Pirim.** Necə? Qızıl korpuslu, brilyant qaşlı telefonu qoydun qaldı qəbirdə?

**Elman.** Yadıma düşəndə ki, telefonu orda unutdum, artıq gecdi, qəbri torpaqlamışdır.

**Samir.** Biz də bu nağıla inanmaliyiq?

**Elman.** Sən inanmaya da bilərsən, amma bu faktdır.

**Röya.** Sənin məntiqindən belə çıxır ki, Dövran o telefondan zəng eləyir?

**Elman.** Məntiqlə elə çıxır, amma indi bu söhbətlərin yeri deyil, biz tələsməliyik.

*Telefon zəng çalır, amma bu, Röyanın telefonu deyil. Hamı bir-birinə baxır. Səs Elmanın cibindən gəlir.*

**Elman** (tələsik və həyəcanla cibindən telefonunu bir xeyli əlləri əsə-əsə axtarır, nəhayət, telefonu çıxardıb dərhal ekranə baxır və az qala qışqırır). Həmin adamdır!

**Samir.** Nədən bildin?

**Elman.** Gizli nömrədir!

**Bayram.** Cavab ver!

**Elman** (titrək səslə). Alo! Alo, eşidirəm... Alo... (*Bayrama*) Danışa bilmir, nəfəsi xırıldayı, səsi çıxmır... (*Qışqırır*). Dövran! Dövran, sənsən?.. Danış, Dövran... Gəlirəm, bu saat, qardaşım, gəlirəm...

**Bayram.** Hara gedirsən, Elman, nə dedi o? Kimdi danışan?

**Elman.** Danışa bilmədi, deyəsən, nəfəsi çatmir, amma şübhə yoxdu ki, zəng eləyən Dövrəndi.

**Röya.** Nə demək istəyirsən, Elman?

**Elman.** Gecikmək olmaz, o, təzədən öle bilər!

**Pirim.** Elman, sən dəli olmusan? Biz Dövranı diri-dirisi basdırmışıq?

**Elman.** Belə şey olur, tok vurmuş adam ayila da bilir.

**Samir.** Sən dəli olmusan? Bu mümkün olan işdi?

**Zəhra.** Hər şey Allahın əlindədir.

**Samir.** Axi, bir sutka keçib ölümündən, bir saatdan çoxdu adam qəbirdədir, havasız, işıqsız yerde.

**Ceyran.** Can ay qardaş! (əllərini dizinə çırır).

**Elman.** Müzikirə vaxtı deyil, Bayram... mən gedirəm, onu xilas eləmeliyəm.

**Röya.** Dayan, Elman! İndi deyirsən Dövran xortlayıb?

**Elman.** Niyə xortlayıb, şokdan aylıb də!

**Pirim.** Nə fərqi var? Ölünün dirilməyi elə xortlamaqdı də!

**Ceyran.** Allah, uzaq elə bizi bu biabırçılıqdan!

**Elman.** Biabırçılıq niyə, xanım, bu, xoşbaxlıq olardı!

**Bayram.** Bu nə danışır? Elman, şəhərin bütün sayılan-seçilən kişiləri Dövranın dəfnində iştirak eləyib, o boyda qəzetdə başsağlığı üçün yer qalmayıb, indi sən deyirsən, Dövran dirilib qəbirdən qalxic? Dövran xortlayıb? Bəs, bu biabırçılıq deyil, nədi?

**Ceyran.** Xortlaşın bizi istəməyənlər! Bizim kişilər həmişə abırı löüb! Dədəm Durmuş, maşallah, elə gözəl can verdi ki!

**Elman.** Siz nə deyirsiz - deyin, mən onu xilas eləmeliyəm (*getmək istəyir*).

**Bayram.** Dayan! Dövranın qardaşı, bacısı, halalca arvadı...

**Pirim.** Yeznəsi, gülbacısı...

**Bayram.** Burda dura-dura, sən xilas eləyəcəksən onu? Sən mənim qardaşımın qəbrini eşəcəksən? Bunun cinayət olduğunu bilmirsən? Sən Dövrana dost idin, o, sağ olanda. Öldü, dostluq da bitdi! Payını da almışın artıqlaması ilə! Yeri, Allahına şükür elə! Əslində, o on milyonu Dövran bizim payımızdan kəsib verib sənə. O on milyona sənin heç bir hüquqi haqqın yoxdu.

**Elman.** Başa düşün, mənə heç nə lazım deyil, on milyonu da istəmirəm, mən onu xilas eləməliyəm, bu mənim vicdan borcumdur (*getmək istəyir*).

**Samir** (*onu saxlayır*). Ə, sən haranın tulasişan ki, gedib mənim əmoğlumun qəbrini eşəsən?

**Pirim.** A bala, kiminsə axmaq zarafatına görə özünə iş açma! Buna kriminal əməl deyerlər. Ya da səni dəli hesab eləyəcəklər.

**Röya.** Elman, sizin ixtiyarınız yoxdur! Mənim ərimin qəbrini açmaq istəyən adamla polis məşgül olacaq.

**Elman.** Axi, o, orda ölü, boğulur! Siz buna necə dözürsüz? Sizdə bu qəddarlıq hardandır?

**Ceyran.** Can ay qardaş!

**Bayram.** Gör nə nağd eləyib? Alə, bir ağlıva vur də! İki metr torpaq altda olan meyit ayılıb telefon açır? O, ayılsa da, heç bilməyəcək ki, hardadır. Yoxsa, ona deyən olub ki, səni tok vurub ölmüşən, indi qəbirdəsən... Nəfəsim darıxdı! (*Yaxasını hırsıla açır*). Bağlayın bu söhbəti, biabır eləməyin özünüüzü! Hamiya aiddir, bir daş altda, bir daş üstdə. Yox bir, Bayram Əminbəylinin qardaşı xortlayıb!

**Ceyran.** İraq olsun, iraq olsun! Dövran kimi oğula xortlamaq yaraşar?!

**Röya** (*pıçıldayırlı*). Xortlamış adamla bir evdə yaşamaq olar? Hələ demirəm... etim ürpəşdi.

*Bayramın telefonu zəng çalır. Bayram diksini. Hamının nigaran baxışları altında telefonunu çıxardıb ekranına baxır və tez də düyməsini basıb yenə də cibinə qoyur. Ceyranın telefonu zəng eləyir.*

**Ceyran.** Bissimillah! (*Telefonunu çıxardıb Pirimə verir*). Mən aćkısız görmürəm.

**Pirim** (*telefonu alıb ekranına baxır*). Boş şeydi! (*Telefonu söndürüb cibinə qoyur*).

*Elman yavaş-yavaş çıxişa tərəf yönəlir. Samir onun qabağını kəsir.*

**Elman.** Samir, mən dustağam?

**Bayram.** Mən icazə verməyince, heç kəs buranı tərk eləyə bilməz!

**Pirim.** Mən heç yerə gedən deyiləm!

**Elman.** Bu nə deməkdi, Bayram?

**Bayram.** Dəlinin yeri dəlixanadır!

**Elman.** Mənəm dəli?

**Bayram.** Ölən adamın qəbirdən telefon eləyib məni xilas edin deməsini iddia eləyən adama kim ağıllı deyər? Heç kim! Deməli, bu iddiada olan adam dəlidir! Dəlinin yeri isə, dəlixanadır. Səni ora göndərmək mənim əlimdə su içmək kimi bir şeydir. Yox, əgər sən həqiqətən də dəlilik eləyib qardaşımın qəbrini açmaq istəsən, bil ki, yerin həbsxanadır, sən qardaşımın qəbirində unutduğun qızıl korpuslu eksklüziv telefonu oğurlamaq istəmisən. Bunun üçün qəbri təhqir etməkdən də çəkinməmisən. Indi gedə bilərsən. Samir, mane olma, qoy getsin!

**Samir.** Bayram əmoğlu, bəlkə, bir gün saxlayaqq, ağılı gəlsin başına?

**Bayram.** Ehtiyac yoxdu, o, elə də axmaq deyil.

*Qəfil partlayış səsi eşidilir, işıqlar sönür. Səhnə tam qaranlıqdır.*

**Zəhra.** Bissimillahirrəhmanirrəhim! Tokdursa, işiniz olmasın!

**Ceyran.** Pirim, dəymə, mantyor çağırın!

**Röya** (qışqırır). Dövran?!

*Röyanın qışqırması ilə səhnə bir balaca işıqlanır. Bu işığın mənbəyi səhnənin dibində ağaran geniş pəncərədir. Pəncərədə kəfənə bürünmiş insan figurunun silueti görünür. Bu, Dövrəndir. Hami sarsılmış vəziyyətdə ona baxır. Qorxudan heç kəs yerindən tərpənmir. Dövran da nə tərpənir, nə bir səs çıxardır. Lal səhnə bir müddət davam edir və birdən Dövran pəncərəni qəribə bir güclə vurub sindirir. Çiliklənib ətrafa səpələnən şüşələrin üstündən keçib, yavaş və gərgin addımlarla donub qalmış qohumların qarşısından keçir. Masa üzərində vəsiyyətnaməni görəndə dayanır. Yavaşça əyilib kağızı götürür, bir anlığa onu nəzərdən keçirir, sonra heç kimə baxmadan kağızı parça-parça edir. Səsini çıxarmağa cəsarət etməyən qohumlardan inilti ilə ahın qarışığından ibarət əzablı bir səs çıxır. Dövran heç nəyə fikir vermədən parça-parça elədiyi kağızı göyə sovurur. İşıq yavaş-yavaş sönür.*

**PƏRƏDƏ**

**Avqust 2014**



## **OXULARIN NƏZƏRİNƏ!**

**2015-ci İL ÜÇÜN**

**“AZƏRBAYCAN”**

**jurnalına abunə yazılışı davam edir.**

**“AZƏRBAYCAN”**

**jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,**

**illik abunə qiyməti 18 manatdır.**

**İNDEKS: 76300**

# ◆ P o e z i y a



*İlham QƏHRƏMAN*

## SƏNİ SEVMƏK

Səni elə sevdim -  
elə bil diqqətimi cəmlədim  
giləsi də düşməsin deyə  
ikiəlli nar dənələdim.

Saatın bütün mexanizmləri,  
əqrəbləri hərləmək,  
mənim bütün əzalarım  
səni sevmək üçündür.

İki hiss var  
ömür boyu məni tərk etməz:  
bir müsəlman olmağım,  
bir səni sevməyim.

\* \* \*

Kim halından halı bilər  
bu halı, haldan olmuşun?!  
Nə sağı haraya yetər,  
nə solu, soldan olmuşun.

Həsrət sevgi sazağıdır,  
əriməyən buz dağıdır.  
Bizim dağlar göz dağıdır,  
yox yolu yoldan olmuşun.

Sel çayda həşir qoparır,  
dalğalar enir, qabarır...  
Həm körpünü sel aparır,  
həm salı saldan olmuşun!

## QÜRUR

Çayın gendə dayaz,  
darda gur yeri var.  
Cənab zabit, çoxdandı  
qürur deyilən hissi yadırğamışdım,  
sənin kimi oğullarda  
xalqın qürur yeri var.

Səni görəndən sonra səndən çoxuna dedim,  
səndən çoxuna bəhs etdim.  
Səni tanıyanın dan sonra  
bir körpə əlini əlimdə hiss etdiyim kimi  
qürur yerimi hiss etdim.

Cənab zabit, öyrətmək olmasın...  
ordu odu ki,  
əsgəri özünü yurdun  
ağacı, daşı, otu,  
qatlanmayan dizi bilsin!  
Zabit o kəsdi ki,  
əsgəri vətənin özü bilsin!  
Cənab zabit, əsgəri sevən zabitdi  
Vətəni sevən zabit!  
Cənab zabit,  
əsgərlik bazar,  
mühərabə can sövdasıdı!  
Qarabağ əsirlilikdə...  
nə deyə bilmirəm  
Allah bazar versin,  
nə deyə bilmirəm  
Allah bazar verməsin!  
Hamı qələbə gözləyir -  
istər cavan olsun,  
istər qoca olsun.  
Qoy qürur yerimiz  
bayraq yerimiz kimi  
həmişə uca olsun!

\* \* \*

Canım, telli balam,  
hissim torpaq kimi  
əsirdi, ilhaqdı.  
Hər yerdən görünür, -  
mənim yurd həsrətim  
yol kimi çılpaqdı.

## MƏKTUB

Mən səni görə bilmirəm,  
durnalar salam gətirər.  
Bu bir durna sevgisidir,  
ayrısı yalan gətirər.  
Mənim yaşda olan kişi  
bir yerdə çox dura bilmir.  
Ürəyindən keçən olsa,  
adiyla axtara bilmir.  
Mənə bir məktub yazasan,  
qıraqına gül çəkəsən.  
Qəfil böyürdən çıxasan,  
saçıma bir əl çəkəsən.  
Kiprik ilə qor götürdük,  
bu sevgidə oddan keçdik.  
Sevgi körpüdü deyirlər -  
biz körpünün altdan keçdik.  
Sən gün deyilsən, mən də buz,  
məni necə əridirsən?!  
Su şüşədə sakit axır,  
məni də sən kiridirsən!

## ÇIXAR

(*təcnis*)

İşlərəm mənə iş düşsə,  
haya gələrəm iş düşsə.  
Səni sevənə iş düşsə,  
ortaya min canı çıxar.

Yıxılsam, əl atıb tutmur,  
ahım onu niyə tutmur?!  
O geydiyin səni tutmur,  
sən dədəmin canı - çıxar!

Gələn nə gözəl sonadı,  
heyif, yolumuz sonadı!  
Ölüm yaşamın son adı,  
bu canımın canı çıxar.

## TƏK

Bir düzün ortasında, bitən  
ağac kimi, təkəm, telli balam...  
Mənim təkliyim yerdə  
çəkdiyim ahdan,  
göydə Allahdan gəlir,  
telli balam.

Kim bilir, başıma  
nə gəldi, telli balam?!

Təklər bu dünyada  
tək əldi, telli balam.

Sevinc göz yaşında boğulur,  
kədərin çıçayı çırtdayıb,  
kədərim gülüşür,  
telli balam.  
Bütün qəmli mahnilar  
təkliyin səsidi,  
qəmli mahnilar sümüyümə düşür,  
telli balam!

İtsəm məni necə nişan verərsən,  
necə soraq edərsən, telli balam?!  
Heç kimin qəlbinə dəyməyən,  
qəlbə ipək adamı,  
ürəyi sözə pətək adamı,  
adamların arasında  
tək adamı, necə soraq edərsən,  
telli balam?!

Təkəm, telli balam, -  
tək səbir kimi,  
Şamaxı yolundakı  
tək qəbir kimi!  
Belə tək olan  
tək mənəm,  
bu təkliyimlə  
görk mənəm, telli balam!

### **QIZIMI KÖÇÜRDÜM**

Qızımı köçürdüm,  
(Sağ əlim qızı olanların başına!)  
Əvvəl çörəkçi duydu -  
aldığım çörəyin azlığından.

### **ƏSGƏR GÖRMƏK**

Bəşərin ilk əsgəri  
hirsi, hikkəsi olub  
alçaq, qorxaq, tərs adamın...  
Əsgər görmək  
hər mənada kədərlidi:  
istər Buşun olsun;  
istər Səddamin.

### **VƏTƏN**

Bizdən sonra  
uğuruna kim çıxar,  
səni kim qarşılıyar,  
qaranlıqdan işığa

kim ötürər, Vətən?!  
 Şairəm -  
 dərdini necə deyim,  
 necə sığışdırırm  
 sətirə, Vətən?!  
 Elə kiçilmisən,  
 yumaq olmusan,  
 səni quş dimdiyində  
 götürər, Vətən!

### ÖLÜMÜNƏ ÇALAN ARI

O Haqqın tayının  
 üstə heykəldi,  
 səmti Haqqa tərəf,  
 Haqqa sarıldı.  
 Acı sözlərini  
 ona çox görmə,  
 şair ölümünə  
 çalan arıdı.

### CANIM

Dərdin üzü bostan üzü,  
 vərrəyib ölərik, canım.  
 Haqq boğular yanımızda,  
 çərrəyib ölərik, canım.

Kimə bəlli nə satlığı,  
 bizə qaldı kasadlığı.  
 Dünya basın tasadlığı,  
 hərrəyib ölərik, canım.

Ayrı saldı hasar bizi,  
 hamı künçə qıṣar bizi.  
 Bir soyuq tər basar bizi,  
 tərrəyib ölərik, canım.


### SULANMIŞ YUXA KİMİYƏM

Saç bir ömür rəssamıdı,  
 qaradan ağa kimiyəm.  
 Meyvə bağında ağacam,  
 yerdən calağa kimiyəm.

Nə edərdin bə sən dərdə,  
 rüzgar belə əsən yerdə?!  
 Əyri düzü kəsən yerdə  
 hökmsüz ağa kimiyəm.

İlhama qalacaq xaslar,  
 bu üzümdü, bu da astar.  
 Elə kövrəlmışəm, dostlar,  
 sulanmış yuxa kimiyəm.





### *Fəxrəddin ƏSƏD*

\* \* \*

Xatirə toranlığı  
sonuncu səsi uddu.  
Susur sirli səhralıq,  
səsim özümə yaddı.

Bir quş tələsik ötür,  
yanımdan kəcavətək.  
Ulduzlar vahiməli  
yolun azmiş dəvətək.

Qəfil əsən küləkdən  
sızıldar köhnə yara.  
Uzaq xatırəyəcən  
sahilsizdi bu səhra.

Sönür bir-bir ulduzlar -  
adama elə gəlir.  
Bu səhra mənim kimi  
kimsəsizlikdən ölürlər.

\* \* \*

Ömür deyilən çiçəkmiş,  
tökülürəm ləçək-ləçək.  
Qarşıda məni nə gözlər,  
başına nələr gələcək?

Qaranlıqlar içindəyəm,  
ışığımı söndürdülər.

Məni oyuna çəkdilər,  
sərsəriyə döndərdilər.

Məni hədələyir kimsə,  
boylanıb baxa bilmirəm.  
İlahi, özün hifz elə,  
oyundan çıxa bilmirəm.

\* \* \*

Mən gedirəm sən də gəl,  
gəl arxamca payıza.  
Baharda qalmaq ağır,  
düşüb dilə-ağıza.

Günlər necə ötübsə,  
yağmur da kömək etmir.  
Hələ də divarından  
kölgən çəkilib getmir.

Divardakı kölgənin  
gözlərindən yaş axır.  
Payız bizi çağırır  
gəl ömrümün yasağı.

\* \* \*

Aramızda məsafə  
neçə işiq ilidi?  
İndi sənə nə desəm,  
deyəcəksən dəlidi.

Sözlər dilimə yatmır,  
qələmim də əlimə.  
Sən bir aşşuzən oldun,  
mən dönmüşəm həlimə

Duyğular vurub bu gün  
özünü naxoşluğa.  
Tut məni - yixılıram  
qarşındaki boşluğa...

\* \* \*

Günəş çəkilib getdi,  
pəncərədən baxdı ay.  
Yenə ikimiz qaldıq,  
vay-vay sənə, könlüm, vay!

Vay başıma gələnlər,  
gör nələrdi nələrdi?  
Yenə köhnə ağrılar  
içimdə pöhrələndi.

Vay, vay sənə, könlüm, vay,  
o gözlər bir yuxumu?  
Yuxuma girib yenə  
hara çəkir ruhumu?

\* \* \*

Səni çox gözlətmişəm,  
yağış durub qəsdimə.  
Səni yağış bilmışəm,  
harda çıxsan rastıma.

Burda yağışlar yağır,  
əvvəlkötək sən yoxsan.  
Yağış kimi yağaram,  
qəfil qarşımıma çıxsan.

Sən mənim uzaq sevdam,  
hamidan gizlətdiyim.  
Susuz torpaq kimi yəm -  
yağıştək gözlətdiyin...

\* \* \*

Görən, söz dildənmi qopur,  
yoxsa can kimi bədənnən?  
Başım nə bəlalar çəkib  
könlə deyənə gedənnən.

Sükudan qulaq tutulur,  
yuxum ərşə çəkilincə.  
Yüz yol olüb-dirilirəm,  
qeybdən səslər gəlincə.

Kiməsə boy göstərməyib,  
bir söz var içimdə yaşar.  
Şeirlərimin taleyi  
qisməti özümə oxşar.


**07.04.2014**



## ◆ P u b l i s i s t i k a

Rəşid FAXRALI

# SÖZ - DUYĞUNUN GÖY QURŞAĞI



*Yazın çisəyini də, selləmə yağışını da həmişə eyni duyğularla  
gözləmişəm. Ovcumu yağış damllarına açmaq mənə könül xoşluğu  
verib. Yağışdan sonra gözlərim göy üzündən üzülməyib. Göyqurşağı  
görmək ümidiylə göy üzünə baxmışam...*

*Söz dünyası göy üzü kimidi. Yağışdan sonra görünən  
göyqurşığıyla daha gözəldi...*

*Ürəyinin gözüylə baxanlar söz dünyasının göyqurşağıını görə  
bilirlər...*

### *QƏFƏS NƏNƏNİN VƏTƏN SEVGİSİ*

çox mətləblərin açarıdı. Həm də Torpağa, Vətənə, ata yurduna ad olan  
açarı...

Torpağa ilk dəfə kim ana deyib? Yüz-yüz illərdi torpaq kəlməsini ana  
təyini ilə qoşa işlədirik, Ana Torpaq deyirik...

Hamı Ana Torpağı, Ana Torpaqda boy göstərən ata yurdunun qədrini  
Ana Torpağın adına layiq bilirmi? Hamının yurd sevgisi Qəfəs nənənin yurd  
sevgisinə tarazdımı?..

Ata yurdunun, doğma ocağının qədrini bilməyənlər Vətənin  
müqəddəsiyi dərk edə bilməz. Belələri üçün zamanın bu günü var, sabahı  
yoxdu. Sabahı olmayan zamanda yaşayanlar, əslində, gəzərgi ölüldərdi.  
Gəzərgi ölü'lər 1992-ci ilə kimi İkinci Ağalı kəndində (Zəngilan rayonu)  
yaşayan Şükür Dadaşovu, Mahrızlıda yaşayan Qəfəs nənəni tanıya  
bilməzdi, tanışa da duya bilməzdi...

İşgal niyyəti Qarabağda kənd-kənd vurnuxurdu...

1993-cü ilin avqust ayı idi. Müdafiə Nazirliyinin Sənədli Filmlər Kino-tele  
studiyasında xidmət edirdim. Zəngilanda ezamiyyətdəydik. İkinci Ağalı kən-  
dinin yiyəsiz evlərinin doqqaz qapılarında gözləri yollardan yiğilmayan itlərin  
ulaşmasını təkəm-seyrək eşidilən avtomat güllələrinin səsi tamamlayırdı.  
Kənd elə yetimleşmişdi ki. Yiyəsiz evlər, odsuz ocaqlar, doqqaz qapılarında  
pas bağlamış kılıdlər, insan hənirinə, insan yerişinə, insan harayına qə-  
ribəmiş yollar... Şükür Dadaşov üç uşaq atasıydı. Kəndin "atüstü" olduğunu,  
camaatin ata-baba yurdunu atıb köçəcəyini duyanda tikintisi yarımcıq

qalmış evini tələm-tələsik yaşayış üçün hazırlamışdı. Qəlbidaşlara görk kimi: "Niyə qaçıram? Evi erməniyəmi tikmişəm? Sinçimə, üst-başına baxıb məni əliyalın, ehtiyatsız bilməyin. Düşməni qanına qəltan eləyəsi yarağım var". Şükürün yarağı tüfəngiydimi, ya nəyiyydi, bilməmişdim. Duymuşdum ki, onun ən etibarlı yarağı qeyrətidi, bir də ocağına, deməli, Vətəninə qədərsiz sevgisidi. İşgal niyyəti də, gəzərgi ölürlər də bundan xəbərsiziydi.

Qubadlıının işgalindən sonra camaati köçürmək üçün Zəngilana yüzlərlə yük maşını göndərilmişdi. O maşınları kim göndərmişdi, bilən olmamışdı. Bilənlər də susmuşdu. O maşınlar Mahmudlu postundan geri qaytarılmışdı, rayon İcra hakimiyyətinin başçısı, Zəngilan batalyonunun komandırı camaatın qarşısını güclə saxlaya bilmışdı...

İşgal niyyəti də, gəzərgi ölürlər də Mahrızlıda ata evinə çıraq olan Qəfəs nənədən xəbərsiziydi.

Sözarası gizir Mehdi Mirrzayev dedi ki, Mahrızlıda Qəfəs nənədən savayı heç kim qalmayıb. Evlərin çoxusunun qapısı da bağlanmayıb. Hansı şayiənin təsirindənəsə, camaat başını götürüb naməlumuşa yol alıb...

Qəfəs nənə bizi görəndə vahimədən titrədi, əlləri əsdi, nəfəsini içiñə çekdi, elə bildi erməniyik. Gözlərim göz yaşlarına darlıq eləmişdi. Dözə bilməmişdim. Qollarım yaşı səksəni aşmış nənəm qarının kürəklərində çarpezlaşmışdı...

Adı taleyinə, taleyi ömrünə qəfəs olmuş bu ağbirçayın bacısı Bəsdifadan (Qəfəs nənə belə demişdi, yoxsa beləmi eşitmışdım?) kimi-kimsənəsi yoxuydu. Taleyin qara gərdişi ucbatından heç biri ailə qurmayıb. İki bacı ata yurdunda on illərlə kasıb bir bəndə ömrü yaşayıb. Bu seyid övladı qaçaqaçda bacısını da qaçanlara qoşulmağa məcbur eləyib: "Sən get. Heç olmasa sən yaşayarsan, ağamızın (atamızın - R.F.) çıraqını sən yandırarsan. Mən də ömür vəfa qılsa çıraqımızı sönməyə qoymaram". Taleyi qara yelənlə iki bacının göz yaşları bir-birinə qarışanda kendin sona qalan qaçanları da yola çıxıbmış...

Qəfəs nənənin sadə evinə bitişik ikimərtəbəli evlə bu adı evi, Qəfəs nənənin həyətində işartisi gələn ocaqla o evin sönmüş ocağının külünü qoşalaşdıranda gözümə qaranlıq çökmüdü. Bu təzad təkcə müharibəninmi təzahürüydü? Yox! Min dəfə yox! Bu, ocaq sevgisi, ata yurduna, deməli, Vətənə münasibətin təzahürüydü!..

Zəngilan işgal olunanda ermənilər Qəfəs nənəni də, ata yurduna qayıtmış bacısı Bəsdifanı da evdə yandırmışdı...

Qəfəs nənə də, bacısı da ata yurduna görə şəhid olmuşdu...

Qəfəs nənənin Vətən sevgisi bize nə deyir? Bu sevgi duyanlara, ata yurdunu Vətən bilənlərə elə Vətən deməkdi...

Gəzərgi ölürlər belə sevgiləri duya bilməz. Qətiyyən duya bilməz. Belə sevgiləri duya bilməyənlər üçün

## İMTAHAN

məfhumu yoxdu - vətəndaşlıq imtahanı. Vətəndaşlıq imtahanının konkret vaxtı olmur. Həmin vaxtı zaman müəyyənləşdirir...

Ömür deyilən zaman kəsimi həm də sınaqdı - imtahandı. Hamının keçməli olduğu (keçdiyi) sınaq, hamının verməli olduğu imtahan. Bu sınaq vətəndaşlıq sınağıdı, bu imtahan vətəndaşlıq imtahanıdır. Sınaqdan çıxanlar, imtahandan keçənlər əbədiyyət yolunun yolcusu olur...

İyulun 31-də Ağdam və Tərtər istiqamətlərində qoşunların təmas xəttində ermənilərin keşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə, ərazilərimizə

soxulmağa cəhd eləyəndə 10 döyüşümüz şəhid oldu. Dostum Sərdarla bu haqda danışırdıq. Şəhidləri ana-ana, şəhid ömürlərə yana-yana. Bir də, hələ başa çatmamış müharibə haqqında danışırdıq. Hər qaranlıq gecənin bir aydın səhəri olduğunu sizlər kimi Sərdar da bilir, mən də bilirəm. İkimiz də aydın səhərlərimiz naminə canlarından keçənlərin ruhunun qınağından çəkinirdik. İnsan kövrələr, canlı kövrələr, zamanın, vaxtin kövrəldiyini ilk dəfə gördürüm. Sözarası bir hadisəni xatırladıq:

Vüqar duyumlu uşağydı. Orta təhsil almışdı. Qəbul imtahanı ərefəsində sinif yoldaşı Kərimin əmisi şəhid olmuşdu. O da üç dostu ilə şəhid döyüşünün dəfninə - Xocaliya getmişdi. Vüqar orda dəfnin görünməyən, hiss edilən narahatlığını duya bilir; camaat dəfn başa çatınca hər gullə səsinə boylanırmış. Vüqar duyduğunu üzə vurmur, dostlarına da heç nə demir.

Qəbiristanlıqda baş daşı əvəzi “əl boyda” taxtalar, taxtadakı yazılar diqqətini çəkir; çıxunun iyirmi yaşı tamam olmamışdı, yaşdaşları da vardi. Qaşları düyünlənir, barmaqları yumruqlanır, ürəyi uçunur. “Onlar qəbul imtahanı verməyiblər, Vətən imtahanı veriblər” - düşünür. Ürəyinə qan sizir...

Vüqar Xocalıdan Bakıya qayıtmır. Ürəyinin hökmü ilə. Kərimin qohumları üz vursa da, qayıtmır. Bəhmən kişi - məhlənin ağsaqqalı bircə kəlmə deyir: “Sağ ol, ay oğul. Nəvəmin şəhidliyini bir də dilə gətirmərəm. Sən varsan. Siz varsınız...”...

Dördü də - Kərim, Vüqar, Sabir, Elşad - yerli özünü müdafiə batalyonunun döyüşüsü olurlar.

Sinif yoldaşları qəbul imtahanı verən gün onlar postdaydır...

Sinif yoldaşları tələbə olanda onlar əsgəriydi, sinif yoldaşları qələm tutanda onların barmaqları avtomat tətiyi sıxırdı...

“Bu da bizim imtahanımızdı. Torpaqlarımız işgal olunarsa, tələbə biletini nəyimizə gerekdi...” - Vüqarın piçiltisini dostlarından savayı kimsə eşitməmişdi...

Bir kəlam düşür yadına: “Şair olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusən” (Nekrasov). Bu kələmi nisbetən dəyişməyə cürət edirəm, Vüqarın, Vüqarların ruhu xətrinə: “Tələbə olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusən”. Vüqar, Kərim, Sabir, Elşad tələbə ola bilərdilər, döyüşü oldular - əsl vətəndaş oldular. Döyüşü adını tələbə olmaq haqqından üstün tutdular...

...Fevralın 26-sı. Vüqarla Sabir himayə atışı aparırdı. Camaat uzaqlaşana kimi ermənilərin qarşısını saxlamalıydılar. Camaatın sona qalanları ağ qarda-göy buzda çətinliklə yeriyirdi. Şaxta, vahimə, əzizindən aralı düşmə həyəcanı, əsir düşməyin həyəcanı... İki döyüşü ondan çox düşmənə qarşı vuruşurdu, əllidən çox xocalılıının ömrünü vaxtsız ölümdən, ölümdən də betər olan əsirlikdən müdafiə etməkdəyidilər. Ermənilərin tankı yaxınlaşındı. Sabir gözəcə Vüqara baxdı. Vüqar tələsik sağa süründü. Ani olaraq nəfəs dərib gözlədi. Tank atəş məsafəsinə çatar-çatmaz dikəldi. Qumbaranı tanka sari qolayladı. Tank alıdı...

Sola tərəf dönmək istədi, Sabirin yanına getmək, atəsi ikilikdə davam etdirmək üçün. Sabir görünmürdü, avtomati susmuşdu. Ürəyinə daman damdı. Tək qalmışdı. Alışan tankın yan-yörəsində ermənilər göründü. Bir anlığa, tek bircə anlığa Sabirin atışlığı səmtə baxdı və barmağı avtomatın tətiyini sıxırdı. Gulləsi tükenmişdi...

Əlini cibinə atıb gulləni götürdü. Avtomatın lüləsini sinəsinə söykədi. Göy üzünə baxdı. Dənəbir-dənəbir qar yağındı. Tətiyi sıxırdı...

Vüqarla Sabir tələbə ola bilərdilər, şəhid oldular...

Vüqarla Sabir Xocalıda vətəndaşlıq imtahanı verdilər...

...Vəzifə borcunun Vətənin arzuladığı səviyyədə yerinə yetirilməsi vətəndaşlıq imtahanıdır. Vüqarlar, Sabirlər ali vətəndaşlıq imtahanı verirlər. Əlif Hacıyev, Tofiq Hüseynov, Şirin Mirzəyev, Yusif Mirzəyev, Vəzir Orucov, Koroğlu Rəhimov ... Mübariz İbrahimov kimi...

O vaxtlar hamı Əlifləşmişdimi, Tofiqləşmişdimi, Şirinləşmişdimi, Yusifləşmişdimi, Vəzirləşmişdimi, Koroğlulaşmışdım? Yox. O vaxtlar

## FƏRARİLİK

torpaqsevərliyin ayağına vurulan qandalıydı. Fərari oğul ata-ana adına üzqaralığı gətirirdi, ağrı-acısını Vətən çəkirdi. 1992-1993-cü illərdə qələbəmizə fərariliyin də pərsəng olduğu danılmazdır...

Bu yaxınlarda televiziyyada bir veriliş diqqətimi çəkdi. Qonaqlardan biri fərarilik eləyənin yaşamaq istəyinə haqq qazandırmaq istəyirdi. Paradoksu nəzərə almadan: şəhidin Vətən sevgisi və fərarinin yaşamaq istəyi. Bunları "eyni tərəziyə qoymaq" insafsızlıqlıdı. Yadıma Mirzə Ələkbər Sabirin bir misrası düşür: Qoy mən sağ olum özgələr ilə nədi karım? Bu kinayə duyanı tərs şillədi. Eyni səngərdə vuruşanlardan biri canından keçir, biri canını götürüb aradan çıxır. Biri Vətən daşı olur, biri Vətənə daş. Biri Vətənin yükünü çəkir, biri Vətənə yük olur. Fərariliyə "iyənənin ucu boyda da" olsa haqq qazandırmaq şəhidliyə, Vətəni müdafiəyə, dövlətə və dövlətçiliyə bigənəlikdi (əslində, xəyanətdi!). Belə düşüncələri televiziyyadan car eləmək necə? Necə olub ki, verilişin redaktoru, programın baş redaktoru bunun düşüncələrdə arzuolunmaz dəyişikliklər yarada biləcəyini unudub?..

Aparıcı günah iyiyəsinin mövqeyini məntiqlə, dəlillərlə təkzib eləməyə çətinlik çəkdi. Həmin verilişdə fərariliyə "yon basan"ın mövqeyi neçə tamaşaçının düşüncələrini silkəldədi, neçələrinin qürurunu üyüştürdü, neçələri acığından dodaqlarını çeynədi, bilinməz...

Əsrin əvvəllerində erməni-müsəlman davasında Sarı da ölürlər. Oğlu "Erməni qırılan yer"dən gətirilənə kimi Tükəz bir dünyalıq dərd yükündən ikiqat olur. Oğlunun cənəzəsinə döşənir, üzünü cirir, saçını yolur. Oğlunun köynəyini cirib yaralarına baxmaq istəyir. Oğlunun sinəsində yara görməyəndə kürəyinə baxır: iki güllə yarası. Göz yaşları quruyan ana yasa gələnlərə yalvarır ki, çıxıb getsinlər. Ərinə də: "Dezertirdi (fəraridi - R.F.) oğlun. Döyüsdən qaçanda güllələr kürəyinə dəyib. Südümü ona halal eləmirəm. Belə oğulu el dəfn eləməz. Biqeyrət oğulun meyitini atası tək basdırımalıdı. Atanın oğlusansa, harda basdırıldığı mənə də demə..." deyir...

Tükəzi qınayanlar balaca təpəliklər "Erməni qırılan yer" adlandırılardan sonra dürüst düşünmədiklərini dilə gətiriblər. Niyəsini aradan illər keçəndən sonra anladım...

1992-1993-cü illərdə fərarilik eləyənlərin ata-anası nə eləyirdi? Etiraf edilməlidir ki, çoxusu qapılar döyürdü, xahiş-minnət eləyirdi, mal-qarasını, maşınını satanlar, borca düşənlər də olurdu...

...1943-cü ildə davadan qaçıb evinə gələn ərinin gecəyənə baltalayan Gülsər məhkəmədə "El qəhri çəkməyənin aqibəti ölümdür. Beləsiyinən ömür çürütməkdənə, dul qalmaq, türmədə çürümək yaxşıdı. Mənə dezertir arvadı deyilincə ər qatılı deyilsə yaxşıdı..."...

Əlləri qana bulaşsa da Gülsər ərini el tənəsiylə gələsi mənəvi ölümən qurtarır. Elin kişileri türməyə düşən Gülsərin çal-çəpərini sahmana salmamış öz ev-eşiyinin əyər-əsgiyini düzəltməzmiş. İsmayıla rəhmət

oxuyan olmayıb. İndi də yoxdu. Güləsərin minbir əziyyətlə böyütdüyü ciyərparasına “Güləsərin oğlu İlham dedilər, “dezertir” İsmayılin oğlu İlham” demədilər...

...1992-1994-cü illərdə döyüşdən qaçanlar da olurdu, xidmətdən yayılanlar da. Təbi ki, hamısı qanuni cəzasını alırı. Bəzən gec də olsa alırı. Ölüməndən, yaralanmaqdən qorxanların, ata-anaya, oğul-uşaşa üzqaralığı gətirənlərin ömrünün neçə ilisə məhbəslərdə keçirdi. Bilmirəm, onların oğul-uşağına “dezertir oğlu, dezertir qızı” deyirdilərmi...

Hərbi tribunalda hakim fərari əsgərdən soruşdu:

- Döyüşdən niyə qaçdin?
- Ölmək istəmirdim, - dedi.

O bədbəxt bilmirdimi ki, döyüşürdü - diriydi. Döyüşdən qaçan gündən ölüb, öz içində ölüb, onu tanıyanlar üçün ölüb, döyüşlərdə sağ qalan döyüşçülər üçün ölüb, şəhidlərin ruhu üçün ölüb, Vətən üçün ölüb...

Zala ölü bir sükut çökdü. Sağ ayağı dizdən kəsilmiş bir cavan nəsə dedi və çıxıb getdi. Fərari əsgərin döyüş yoldaşımış. Şəhid yoldaşlarının ruhu kimi gəlmişdi, fərari əsgərə onların ruhu kimi baxdı, onların ruhu kimi qınadı, onların ruhu kimi də getdi...

Məhkəmədə baş yaylığını gözlərinə sıxan ana için-için ağlayırdı. Diriykən ölen oğlunu ağlayırdı, öz içində ölen oğlunu ağlayırdı, ata-anasını el içində dirigözlü öldürən oğlunu ağlayırdı...

Yadına bir hadisə də düşdü. Unudulası hadisə deyil. Çoxlarına (həm də cəmiyyətə!) ibret dərsidi. Alımı ovuşturduğum...

Məhkəmədə hakimin “Döyüşdən niyə qaçdin?” sualına eşidəcəyim cavabın marağı ilə vaxt tapanda hərbi tribunalda gedirdim. “Səhv eləmişəm”, “Qorxumdan qaçdım” kimi cavablar eşidirdim. Heç birindən “Qeyrətsizlik elədim” cavabını eşitməmişdim. Bəzisi ağılasiğmaz bəhanələr də deyirdi: “Filankəs dedi ki, gəl qaçaq, düşünmədən ona qosuldum”...

Hərbi tribunalda fərari əsgərin - Fərmanın məhkəməsi olacaqdı. Nəzərlərimi tribunalın həyetindəki qələbəlikdən çəkə bilmirdim. Samir də ordaydı. Sonra bilecəkdir ki, fərarilik eləyən döyüşçünün əmisi oğludu. Bizi görünce xəcalətindən “ikiqat oldu”. Bu yönəmsiz görüşü heç arzulamazdı...

Bu məhkəmə prosesi əvvəlkilərə bənzəmirdi...

Taqım komandirinin də, keçmiş döyüşçülərdən birinin də dedikləri düşüncələrimi didik-didik eləmişdi; Fərmanın iç dünyasının qaranlığını aydınlığıyla gördüm. Hamı da mənim kimi. Fərmanın vəkili udqundu. Kimisə görmək ümidi ilə zala boylandı...

...Kimsə icazə almadan ayağa qalxdı. Cavan qız idi. Ağır addımlarla irəliləyirdi. Kimsəyə baxmadan. Kimsəyə məhəl qoymadan. Güman elədik ki, yaxınlaşış hakimə yalvaracaq, xahiş eləyecək. Ağlayacaq da. Hakimin ürəyi yumşalacaqdımı?..

Kimsə iniltili səslə qızı harayladı: “Şəh-lal”. Şəhla səsə sarı dönmədi. Səs onu yoldan saxlaya bilmədi. İki-üç saniyənin ömrü saatlarca uzanırdı...

Şəhla hakimə tərəf getmədi. Fərmanın yanına çatanda dayandı. Hamının nəzərləri ona dikilmişdi. Ciyninə sürüşmüş yaylığını (örpəyini) əsəbiliklə bürmələdi. Bir anlığa, tək bircə anlığa duruxdu və mühafizəçi əsgərə məhəl qoymadan bürmələdiyi yaylığını (örpəyini) Fərmanın üzünə cirpldı. Davamlı baxışlarla rəngi avazımış fərarını süzdü.

Bir qadının fəryadı zalı üzəndirdi, bir kişi ürəyini tutub yerə çökdü. Qadın Fərmanın anasıydı, kişi - atası. Onlara heç kim təsəlli verməyə ürek eləmədi. Təsəlli olası nə deyəydilər? Üzə yaylıq çırpılması ağır işdi. Yaylığın (örpəyin) bu şəkildə atılması qeyrət məsələsidi. İllər önce - 30-cu illərdə buna bənzər

hادیسə olub, onda qan düşüb. Oğlan yaylıq atan qızı öldürüb, qızın qardaşı oğlani.

Şəhla Fərmanın nişanlısıymış. Hakimin oxuyacağı hökmü eşitmək istəməyib - getdi...

Şəhla Fərmana hakimdən əvvəl cəza verdi. Hakimin verəcəyi cəzadan daha ağır bir cəza...

Söz yerdə qalmır. Şəhlanın verdiyi cəza döyüşlərdə Fərmanlığa meyllilərin neçəsinin ayağına dolaşdı, fərariliyə sarı addım atmağa qoymadı...

Şəhla ailə qurdu. İndi iki oğul anasıdı. Qeyrəti balalarına “dədə boyu” oldu.

Fərmanın atası bu dərdə dözmədi; üzünə yaylıq (örpək) çırpılan oğulun atasını dərd əritdi, yaşaya bilmədi, anasının sağ canı sayrı düşdü...

Fərmanın qürurunu nişanlısı sindirmişdi. Kənddə indiyə kimi heç kimin üzünə yaylıq çırpılmamışdı; nişanlısının bu hərəkətinin söz yozumu çox ağır idi: kişi deyilsən, bu yaylığı başına ört. Tay-tuş arasına çıxmağa üzü yoxuydu. Boyu harda görünən, kinayə biçimli gülüşlə əhatələnərdi. Dili dinc durmayan da olardı...

İllər sonrası Samir deyəcəkdi ki, Fərman türmədən çıxandan sonra kənddə qalmadı. Qala bilmədi. El qınağı, el tənəsi ağırdı. Həm də dözülməzdidi. O gedən gedib. Nə öldüsü bəlli, nə qaldısı. Şəhlanı el-obada kimsə qınamadı. Qıñaya bilmədi...

Fərmanın qeyrətsizliyi fonunda Şəhlanın qeyrəti yağışdan sonra göyqurşağı kimi göründü...

...Fərəriliyin son ucu müqayisəyəgəlməz xəcalətdi, el töhmətidi, ürvatsızlıqdı, bir də şirinliyini itirmiş illərdi - harda yaşamاسından asılı olmayıaraq. Həm də yaşaya bilsə, ürəyi buna dözsə. Ürəyinin gözüylə yan-yörəsinə baxan görər ki,

### **VİCDAN SUSANDA VƏ SUSMAYANDA**

cəmiyyətdə nələr olur, kim cəmiyyətin yükünü çəkir, kim cəmiyyətə urvatsız yükdür....

Uzun illər fəlsəfənin məşgul olduğu ən böyük problemə cavab tapıldı: dünya dərk ediləndir. Min-min illərdi dünyada dərk edilməyen hadisələr də olur. İndi də var. Onların eksəriyyəti tərbiyə məsələsidi, dünyaduyumu, insaf, bir az da sərt desək, vicdan məsələsidi və bunlar özlüyündə dənizdə damla misallı olsa da var. Belə hadisələrə bigənelik zaman anlamında sabahlara bigənelikdir, şübhəsiz. Təkcə sabahlaramı? Həm də dövlətin ərazi bütövülüyünə. Xalq yazıçısı Mehdi Hüseynin hekayələrindən birində Girdman dövlətinin sərkərdəsi Cavanşirin döyüşdə yaralanmış döyüşçülərə ən dəyərli məlhəmin məmləkətin qızlarının şəfqəti olmasından söz açılır; qızlar döyüşçülərin yaralarını bacı mehri-ülfətiylə sariyır, neçəsi sevdiyinin ağır-yüngül yaralarına öz əlləriylə məlhəm qoyur. Məmləkətə yağı ayağı dəymir...

Dostumun qardaşı Tahir nişanlı idi. Toyları olacaqdı (1991-ci il). Toy ərəfəsində, fevral ayının 26-da ermənilərin Xocalıda qətləm törətməsi Tahirin də qəlbini qana döndərib. Qarabağa getməyi, özünümüdafıə batalyonlarından birinin tərkibində döyüşməyi qərara alıb. Kimsəyə demədən Ağdamə yollanıb, döyüşməyə. Harda olduğunu yaralanıb Mərkəzi Hərbi hospitala göndəriləndə bilib əzizləri. Sol qolunu qəlpə aparıbmış. Anası, qardaşı, bacıları, onu tanıyanlar-sevənlər “Şükür, sağdı...” deyiblər.

Təkcə nişanlısı belə deməyib, nişanlısı “Şikəst oğlan nəyimə gərəkdi? Şikəst adamla ailə qurmaram!” deyib, nişanı qaytarıb. Tahir hələ hospitalda olanda....

O qızın adı Əfsanəydi - taleyi necə oldu, bilmirəm. Türkler demişkən, belələrinə yaziqlar olsun!

Ərazi bütövlüyüümüz uğrunda gedən döyüşlərdə qolunu itirəni də sevən oldu. Tahir ailə qurdu, indi iki oğlu var, dövlət müəssisəsində işləyir...

Tahirlə eyni taleyi İlqar da yaşamışdı. O da nişanlanması ərəfəsində döyüşlərə getmişdi. Qəlpə sol gözünü tökmüşdü, sağ ayağını aparmışdı. Füzuli hospitalındaydı. Günay - sevdiyi qız, İlqarın ağır yaralandığını, hospitalda olduğunu hardansa eşidir. Kimseyə demədən özünü Füzuliyə yetirir - İlqarın yanına. Gecənin gecə vaxtı bu gözlənilməz gelişin nə geliş olduğunu, gələnin kimliyini təxmin edincə, həkim də, tibb bacısı da hiss etdirmədən palatadan çıxır. Günay özünü İlqarın üstünə atır:

- Yaralandığını niyə bildirməmisən? Niyə? Nədən ehtiyatlanırdın? Ayağın yoxdu, ikimizə üç ayaq bəs edər. Gözünün biri yoxdu, ikimiz üç gözlə də dolanarıq. Sağısan, yaşayırsan, bəsimdi! Bəsimdi...

Komandirin (indi ali rütbəli zabitdir) gözləri dolub. Günayın dağınıq saçlarını oxşayıb. Mehrli, şirin təbəssümə ilqara deyib:

- Kişi kimi vuruşubsan. Müharibədə heç kim yaralanmaqdən, ölümündən siğortalanmayıb. Dövlət səni təltif edəcək. Ən böyük təltifin isə Günayın gelişidi...

Deyib və hərbi məktəbə gedəndə anasının bağışladığı üzüyü barmağından çıxardıb Günayın barmağına taxıb:

- Bu, sizin nişan üzüyünüz olsun...

(Qoy kimse Günayi qınamağa meyillənməsin. Müqəddəs bir niyyət naminə döyüşən, ayağını, gözünü itirən oğlanın sevgisinə məhz Günay kimi qızın sevgisi layiqdi. Və Günay bu hərəkəti ilə Əfsanəliyə meylliləri də insafa, mürvətə, vicdana çağırıb).

Həmin gün Ərgünəşə qar yağırdı. Yox, yox, qar deyildi, göylərin qar biçimli göz yaşlarıydı - təsəllidən axan göz yaşları...

Tahiri də, İlqarı da döyüslərə Vətən sevgisi aparmışdı. İkiisi də çəğiriş gözləmədən getmişdi. İkiisi də yaralanmışdı. Tahirin nişanlısının vicdanı susmuşdu - nişanını qaytarmışdı. İlqarın sevdiyi qız xəbər tutunca özünü hələ ad olmadığı, nişanlanmadığı oğlana yetirmişdi. Sevdiyi oğlanın qəlbində gümanlar cürcərməmiş. Ümid işığı, sevgi hələsi kimi yetirmişdi...

Görəsən, Əfsanənin qardaşı döyüşlərdə bu şəkildə yaralansayıdı, nişanlısı nişanı qaytarsayıdı, Əfsanə nə edərdi? Qardaşının nişanlısına haqq qazandırdımı? Günayın sevgisindən xəbər tutanda özünü qırayıbmı?..

Vicdan susanda Əfsanələşmə başlayır, susmayanda Günaylaşma...

Vicdanın susması dəhşətdi. Vicdan susmayanda fezilətlərə qapı açılır...

Torpaq naminə, ərazi bütövlüyü naminə döyüşə hamımız həmişə hazır olmalıdır. Komandır də, Tahirlər də, İlqarlar da, Əfsanələr də, Günaylar da, Rəşidlər də ... Həm də Əfsanələr Günaylaşmalıdır. Hamını bir mətləb çulğamalıdı: Müharibə qurtarmayıb. Müharibə torpaqlarımız azad ediləndə başa çatacaq. O vaxta kimi

## BİZ DƏ ƏSGƏRİK!

deyənlərin sayı əli silah tutanlarımızın sayı qədər olsaydı... Hərbi komissarlıqa yaxınlaşanda qələbəlikdə tanış baxışlar gördüm. İllər keçir, insan yaşa dolur, qocalır. Baxışlar qocalmır. Baxışların tünlüyündə

yaşlaşmamış, qocalmamış doğma bir baxış diqqətimi çəkdi. Sahibiydi. Qarabağ müharibəsi əlili, istefada olan kapitan Sahib Aslanov.

Məni görünce gözləri güldü. Kövrəldiyini hiss elədim. Tanıdığım illərdə kövrəldiyini bircə dəfə görmüşdüm. Horadızdə ağır yaralanmışdı. Mərkəzi Hərbi hospitalda müalicə olunurdu. Yataqdaydı. Məni görünce dirsəklənmək istəmişdi. Bacarmamışdı. “Canını dişinə sıxıb” çarəsizliklə gülümsünmüştü. “Palatada “Ruhani”” çalmışdı. “Ruhani” ruhumuzun harayıdı, a Faxralı. Şəhidlərimizin ruhunun harayıdı. Məlhəmim bu haraylardı. Bu haraylar məni ölməyə qoymayacaq. Torpaqlarımız azad olunana kimi...”...

- Hardasan? Hardasınız?

Səsində giley vardı, insaflı acıq vardı. Niyə belə dediyinin fərqinə varmadan bağrıma basdım Sahibi...

Ali təhsilli mühəndis idi. Rusiyada yaşayırıdı. Müharibə başlayanda ürəyinin hökmü ilə Vətənə qayıtmışdı, sıravi döyüşçü kimi Kəlbəcərin müdafiəsində dayanmışdı. Erudisiyasının, fəhminin, biliyinin, cəsarətinin zəmanəti ilə kəşfiyyatçı olmuşdu, sonra taqım komandiri. Komandir ən ağır əməliyyatlara Sahibi göndərirdi. Həmişə olduqca dəyərli məlumatlar gətirirdi, əməliyyatlar, əsasən, onun rəhbərlik elədiyi qrupun gətirdiyi məlumatlar əsasında hazırlanırdı...

İkinci Kəlbəcər əməliyyatında (1994, yanvar) hospitalda müalicə olunurdu. Kəlbəcərdə vəziyyətin kəskinləşdiyini duyan (eşidən) kimi kimsəyə demədən (desə, qoymazdılardı) ora getmişdi. “Getmişdi” sözünü yazanda barmaqlarım titrəyir, ürəyim sıxlıq; Murovdağ aşırımdan düşmənlərin mövqeləri arasından tek, silahsız keçib yarımmühəsirədə olan döyüşən hərbi hissəyə çatmaq...

40-dan çox döyüşünün mühasirədə çıxmına, Murovdağın sinəsilə hərbi hissəmizə çatmasına rəhbərlik eləmişdi...

Horadız ətrafında gedən döyüşlərdə ağır yaralanmışdı...

Sahib keçmiş döyüşçülerin əhatəsində məni, mənim timsalımda tanıdığı həmkarları - Etibarı, Nizamini, Şəmistanı - “quru yuyub yaşı sərirdi”:

- Vəzifənizi bitmiş hesab eləmeyin. Biz döyüşə getmək üçün ərizə verməyə gəlmışık. Təcrübəmiz var, ərazini tanıyırıq. Həm də cavanlar bizim əhatəmizdə daha qətiyyətlə vuruşacaq. Siz də sıramıza qoşulun. Mahrızlıdakı döyüşü yadına sal. Komandir onda necə demişdi? - “Sizinlə (Müdafiə Nazirliyinin Sənədli Filmlər Kino-tele Studiyasının çəkiliş qrupu - R.F.) yanaşı olanda döyüşçülərimiz daha cəsarətli olur”...

Sahib döyüşçü dostlarının adından danışındı. Bu, Vətən sevgisinin təzahürüydü. Onları hərbi komissarlığa Vətən sevgisi getirmişdi. Ordumuzun güclü, qüdrətinə onlar da inanır. Ordumuzun döyüş hazırlığına, mənəvi-psixoloji hazırlığına onlar da yaxşı bələddi. Ürək ayrı şeydi, axı. Veteranların (Qarabağ müharibəsi əlillərinin!) bu istəyini səngərdəki döyüşçülərimizin gözünə nur, dizinə taqət, ürəyinə təpər bildim.

On nəfəriyilər. Bir azdan sayıları xeyli artacaqdı. Bir də qucaqladım Sahibi. 17 ildə zərrəcə dəyişməmişdi. Həminki inam, həminki sevgi, həminki qətiyyət. Bir də həminki ərk.

- Biz döyüşərik, sən yazarsan. Söhbətlərinlə yenə döyüşçülərimizin ruh qardaşı olarsan, - dedi.

Qarşı yaxaya yanaşı boylandığımız səngərləri xatırladırdı. Gülümsündü. Ömrə aşırımda, Güzgüdə, Zəligöldə çox kəlməleşmişdik, çox mətləblərə toxunmuşduq. Aylı-ulduzlu bir gecədə Zəligöldə blindaja sığmayan bir istəyin işığı hamımızın əlindən yapışib “ağ qarda, göy buzda” “Güzgü”yə tərəf çəkirdi. Xəlqi ruhun zərrələrinin kükrəyişini onda görmüşdüm. Aradan

illər keçəndən sonra Sahibin timsalında həmin kükrəyişin eynisini görürdüm. Bu kükrəyiş bir az da çılgın idi. Onu da duyдум ki, ordu sıralarından tərxis olunanlar özünü indi də əsgər bilir. Sahib belə də dedi: "Son nəfəsimizəcən Vətənin əsgəriyik". Onu da duyдум ki, sərhəd dirəkləri tarixi yerində dikəlməyince, Vətənini sevənlər - istər hərbçi olsun, istərsə, mülki - ayları ay urvatında yaşamaq istəmir...

Düşüncələrimi Xəlil Rza Ulutürkün misralarından iqtibas kimi bir fikir bürüyür: torpaqlarımızın qollarına vurulmuş zənciri qırmaq istəyən veteranlar da "zəncir çeynəyirsə", ruhlara gözaydındılığı verəcəyimiz günə az qalıb...

1993-cü ilin payızydı. Ağdərə ətrafında döyüslər gedirdi. Onda

### **SƏMƏNDƏR DEDİ Kİ...**

əsgər torpaqlarımızı təkcə silahıyla deyil, həm də ürəyiylə qoruyur; əsgərin ən etibarlı silahı ürəyidi...

Bu ilin sentyabr ayında Tovuzun Ağdam kəndinə yaxın mövqelərdən qayıdırıq. Döyük növbəsində gördüğüm əsgərlərin Vətən sevgisini "tütyə kimi gözlərimə çəknişdim". Sinəm bu sevgidən kürlük eləyən ürəyimə darlıq eləyirdi. Göy üzündə bir topa bulud vurnuxurdu. Hardan gəldiyimi nəzərə almasam bir qədər narahat olardım. Əlimin üstünə iki yağış daması düşdü. Silmədim. Elə bil bayaqqı görüşdən nişanə aparmaq isteyirdim. Gülümsündüm. Damlalar göz açıb - yumunca qurumuşdu...

Döyük növbəsində qarşı tərəfi nəzarətdə saxlayan Samirin dedikləri düşüncələrimə rahatlıq vermirdi: "Bu gün-sabah tərxis olunacam. Ancaq müharibə başa çatana kimi əsgərəm. Ali Baş Komandanın "Hücum!" əmrinə kimi - mülki həyat. O əmri eşidəcəyimiz anların həsrətiylə tərxis olunacam. Sevinməyinə sevinirəm. Ata-ana, əzizlərim, el-oba, bir də...Səmimiyyətimə inanın, ürəyimi bu dağlarda qoyub gedəcəm"...

İnandım...

Bu dönməz inam bura gəlincə kürlük eləyən düşüncələrimin qırışığını açmışdı. Xəyalən üzü Qarabağa sarı boylandım. Sonuncu güllənin işığında göy üzüne yayılan bayraqımızı gördüm.

Hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin yanında dayanmış orta yaşlı kişinin baxışlarında gördüğüm tanış işaretini ahənrüba kimi yaxamdan yapışış məni özünə çekirdi. Bir-iki addım yaxınlaşdım. Məni gördü. Baxdı və saniyələr ötüşünce qolları küreyimdə çarpazlaşdı...

Səməndəriydi. 1992-ci ilin mart ayından tanıdığını, döyüslərdə gördüğüm, Ağdərədə yaralanan döyüşçünü döyükün içindən çıxaranda özü də yaralanan, müalicə olunandan sonra yenidən döyüşlərə qayidian Səməndər. İkinci Kəlbəcər əməliyyatında sol ayağını dizdən aşağı itirən, hamının "Qadasi" çağırduğu Səməndər.

Yaxşı təbi vardi. Döyüslər səngiyəndə "Ruhani" üstə xallardan-güllərdən mətləblər toxuyardı, ürəyinin titrəyisini oxuyardı:

**Nə çox yatdın, gözünə gün düşəcək,  
Əlli tərpən, dur, qadasın aldığım.  
Dağda-daşda boy göstərən düşməni  
Tərpənməmiş qır, qadasın alındığım.**

Səməndərin oxumaları döyüşçülərin ruhunu silkələyirdi, hamısının döyük ovqatını qələbəyə kökləyirdi. "Ruhani" ruhların harayıdı" deyirdi. "Ruhların

harayını dinşəməyənlə qayalıqda bitən kolun heç bir fərqi yoxdu. Tərs bir yel əsdimi, o kol kökündən üzülür. İnsan da belədi..."...

Səməndər belə Səməndəriydi...

Səməndərin oğlu bu hərbi hissədə xidmət edirmiş.

- Tahir yadına düşürmü? Snayper Tahir. Altı il əvvəl ürək tutmasından keçindi. Onun oğlunun toyuna gəlmışdı. Sağ qalanların hamısı. Buracan gəlmışdım deyə oğluma baş çəkmədən qayida bilmədim. "Atüstü söhbət" eləyib qayıdadəm. Yادında olar, əsgərin dalınca gələnləri həmişə qınayırdım. İndi özüm...

Sözünü bitirmədi. Gülümsündü. Çarəsiz təbəssümüydü. Elə bil xəcalət çəkirdi...

"Atüstü söhbət" ifadəsini 21 il əvvəl məndən eşitmışdı. Qəzənfərə deyəndə. Unutmayıbmış.

- Atüstü söhbətdə nələrdən danışacaqsan? - soruşdum. Qaşları çatıldı. Əllərini ovxaladı. Gözucu sol ayağına baxdı. Sualımı könlünə yatmadı, nə deyəcəyinimi dürüstləşdirə bilmirdi, hər nəydisə, xeyli susdu. Sonra "Mənə başucalığı getir deyəcəm. Torpaqlarımızı siz azad edəcəksiniz. İtirdiyim dostlarının qisasını sən almalısan. Bu yaxınlarda Müdafiə nazirinin bir fikrini oxumuşam: "Ən yaxşı silah yaxşı öyrədilmiş əsgərdir". Sən də ən yaxşı silah ol deyəcəm. Onu da deyəcəm ki, neçə il səngərlərdə oldum, bir dəfə də xəbərdarlıq, töhmət almadım..."...

Qəhərləndi. İllərin o üzündə qalmış xatırələr ürəyini göynədirdi. Mən də onun kimi...

Süleymani xatırladıq. "Qələbə gününü görməsəm gorum od tutub yanar"

- deyirdi həmişə. Süleyman ikinci Kəlbəcər əməliyyatında şəhid oldu...

Səməndərin oğluna deyəcəkləri bütün ataların oğullarına ünvanlanmalıdır.

Səməndərin o vaxtlar səngərdə "Ruhani" üstə oxumaları bu gün səngərdəki oğullara da çatacaq; "...düşməni tərənməmiş qır, qadasın alındığım!". Bu, Vətənin həm istəyidi, həm də tələbi. Torpaqlarımız azad edilməyince,

### ***SONUNCU GÜLLƏ***

məfhumu yoxdu. Sonuncu güllə torpaqlarımızdan çıxacaq sonuncu düşmən üçündü.

...90-ci illərdə Qarabağın dağlıq hissəsində də, Ermənistanla sərhəd rayonlarımızda da vəziyyət kəskinleşirdi. Ermənistan Silahlı Qüvvələrinin istər pərakəndə, istərsə də planlı hərbi əməliyyatları nəticəsində əhali sixıntı içində yaşayır, bəzən məhrumiyyətlərlə üzləşirdi; ermənilərin vaxtlı-vaxtsız həmlələri camaatin güzərənini pozurdu. Belə hallar yurdsevərliyi də ölezidə bilərdi, ocaq mehrini, torpaq təəssübkeşliyini mərmilərin, gülələrin güdazına verməyə meyllənən də ola bilərdi. Ermənilər də bunu arzulayırdı. Yerli müdafiə batalyonları, əhali belə həmlələrin qarşısını alsa da, təhlükə yox deyildi. Camaata kömək məqsədi ilə müəyyən tədbirlər görülürdü; DİN-dən həmin əraziləre zabitlər ezam edilirdi. Uzunmüddətli ezamiyyətlərdə onlar da bu və ya digər yaşayış məntəqəsini, strateji əhəmiyyətli yüksəkliyi müdafiə edirdi.

Polis əməkdaşlarının elan edilməmiş müharibədə iştirakı əhalinin inamını artırırdı, ürəyinə təpər verirdi, dözmənə korşalmağa qoymurdu. Hər ata onların hər birini oğlu bilirdi, hər döyüşçü - qardaşı. Zabitlərdən ezamiyyət müddətinin uzadılmasını arzulayan da olurdu, xidmətini burda davam etdirmək istəyən də; camaatin can köynəyi olan müharibə onların da ruhunu

bürüyən boz dumanıydı və bu boz dumanın çəkilməsi, dağıılması üçün heç biri can əsirgəməzdidi...

Kapitan İsmayıllı Həkimov Qazax rayonuna ezam olunmuşdu. Zabit yoldasını əvəz etməliydi. Nazirin əmri ilə. Sərhəd kəndlərindən birinin müdafiəsinə göndərildi. Payızın sarılığı çölü-düzü bürümüşdü. Təntələk əsən yellər budağından üzülmüş yarpaqları qabağına qatıb hara gəldi çırpıldı. Kəndin mənzərəsi ürkəcək bir narahatlıq içinde sıxılmaqdı. Təkəm-seyrək də olsa, gülə səsləri gələndə iş görənlər əlini saxlayırdı, yol gedənlər dayanırdı, söhbətləşənlər kiriyyirdi. Kəndlərin əvvəlki şamartısı azalsa da hamısı qırurunu qoruyurdu. Kəndlər əvvəlki kəndləriydi...

İsmayıllı kəndin müdafiəçilərindən birinin müşayiəti ilə posta tələsirdi. Arxadan kiminsə onlara sarı qaçığını hiss etdi. Dönüb baxdı. On-on iki yaşlı bir qız idi. Çatıb dayandı. Gah yerə baxırdı, gah İsmayılla. Nəsə demək istəyirdi. Deyə bilmirdi. Deyəcəyi kəlmələr köz olub dodağını yandırırdı elə bil. Elə bil havası çatmındı. Töyüyürdü. İsmayıllı qızın saçlarını oxşadı:

- Nədi, mənim balam? Nəsə demək istəyirsənə de, nədən çəkinirsən? - dedi. Səsin məhrəmliyi qızın baxışlarını kürmələdi, qaşları çatıldı:

- Əmi, - dedi. - Noolar, sonuncu gülləni atma.

İsmayıllı qızı çəşqinliqlə süzdü. Çalpaşıq gümanlar ürəyini titrədirdi. Özünü ələ ala bildi:

- Niyə, qızım? Niyə atmayım?

Qız tanımıadığı, tanımasa da özünə doğma saydığı polis kapitanına baxdı. Bu dəfə mehr-ülfərlə, bu dəfə bir qədər cəsarətlə. Bu baxışlarda qədərsiz umacaq vardı. Nə umurdu? - güman eləmək mümkün deyildi. Ağlına minbir fikir gəldi. Bunlar dayanıqlı ola bilməzdi.

Deyəsən, uşaq kəndlərini müdafiə eləməyə gəlmış adamın səmimiliyinə tapınmışdı. Qəhərini uddu:

- Ermənilər tez-tez kəndimizə soxulmaq isteyir. Hələ bacarmırlar. Allah eləməmiş, gəlsələr, məni əsir alsalar o gülləylə vurarsan məni. Əsir düşmək istəmirəm. Əsir düşməkdən sən ölmək yaxşıdı...

İsmayıllı ürəyi uçundu. Kövrəldi. Bu yaşda uşağın düşüncələrinə heyrətlənsə də, bir təsəlli idən soluqlandı: müharibə illərinin uşaqları yaşıdan tez böyükür, düşüncələri yaşlarını qabaqlayır. Düşmənini tanıyanlar, təbii ki, Vətənini Vətənin arzuladığı səviyyədə sevir, ata yurdunu sevir, el-obasını sevir, dövlətini sevir və şərəfli ölümü əsirlikdən üstün tutur...

İsmayıllı sövq-təbii, əlini döş cibinə atdı. Güllə ordaydı. Yadına düşdü ki, ilk ezamiyyətində zabitlərdən biri ona sonuncu güllənin saxlanılmasının gərəkliyini xatırlatmışdı. O vaxtdan bəri buna əməl edirdi. İstəsə də, istəməsə də. Bir dəfə zarafatyana demişdi ki, bu güllə ovsunumdu, məni ermənilərin güllələrindən qoruyur...

Sonuncu güllə...

Düşmən əhatəsində ucqar bir kənddə on-on iki yaşlı qız da sonuncu gülləni atmamağı xahiş edirdi. Nə desin? Ümid versinmi? Onun uşaq qəlbini necə qırınsın?..

- Narahat olma, qızım, - dedi. - Hələ nəfəsimiz üstümüzdədi, ermənilər kəndinizə girə bilməz.

Uşaq niyə məhz İsmayılla müraciət eləyib? Bu sualın yozumu çoxdu. Uşağın özündən soruşan olsaydı, ciyinlərini çekərdi: "Nə bilim...Bilmirəm..." deyərdi. Kəndin silahlılarına deyə bilməzdi; ata zəhmindən çəkinərdi. Ezamiyyətə gələnlərdən üz görməyibmiş, bəlkə? Bəlkə, təsadüfən?

Bilmirəm, o qız əsirliyin nə olduğunu hardansa oxuyubmuşmu, söhbətlərdənmi eşidibmiş, hər halda, əsirliyin işgəncələr, təhqir, heysiy-

yətsizlik olduğunu bilirmiş. Mənəviyyatını da bu bildikləri titrədirmiş, ruhunu bu bildikləri dara çəkmiş, iç dünyasını bu bildikləri tar-mar eləyirmiş...

Aradan illər keçib...

O qız indi anadı, yəqin. Belə bir ruhun işığında böyükən övlad üçün Vətənin nə olduğu haqqında mülahizə söyləmək günahdı. Onlar Vətənin müdafiəçilərinə "Lazım gələrsə, sonuncu gülləni də atarsınız. Təki erməniləri diz çökdürəsiniz, təki torpaqlarımızı azad edəsiniz" - deyər...

Özümü səngərdə hiss edirəm və səngərdən üzü qarşı tərəfə qışkırmış istəyirəm:

- Erməni, atalar "Qananı haqq əmiriyə qandır, qanmayanı yan dəmiriyə" deyib. Qan və çəkil get! Qanmasan, qanıb geri çəkilməsən, can itirəcəksən!..

Səsimə dağlar-daşlar səs verir. Və bu əks-səda içində

### **XARI BÜLBÜLÜN HARAYI**

gəlib çatır mənə. Ürəyimin giziltisi ruhumu incidir...

Şuşanın rəmzi olan Xarı Bülbül dünyanın heç yerində yoxdu...

Gülə qonmuş bülbülü xatırladan, bağrının (köksünün) altı qırmızı rəngə çalan Xarı Bülbül təbiətin möcüzəsi. Bu gül niyə belədi? - rəvayətlər də var...

Bunlar oxuduqlarım, bildiklərim...

Xarı Bülbülü bir görən bir də görmək istəyir. Onun duruşunu, görkəmini, baxışını görməyə hamı təşnədi...

Hər dəfə bu gözəllik bircəsinin adı çəkiləndə onsuz da yadımdan çıxmayan Şuşa yadına düşür. Şuşasızlıq elə xarı bülbülsüzlükdü. Şuşadan iraq düşmək elə Xarı Bülbüldən iraq düşməkdi. Şuşalı, Xarı Bülbüllü illəri xatırlayanda yanıb-yaxılırsan, varından yox olursan...

1990-ci ilin aprel ayı id. "İnşaatçı" qəzetində işləyirdim. Şuşaya ezam edilmişdim. İllərlə həsrətində olduğum Şuşaya, ermənilərin tamahlandığı Şuşaya, "Qafqazın konservatoriyası" kimi anılan Şuşaya, Xan qızı Natəvanın, Vaqifin, Cabbarın, Seyidin, Xanın, Bülbülün... Şuşasına, Qarabağın həməyili bildiyimiz (dünyanın da etiraf elədiyi) Şuşaya, "Dağlarının başı dumanlı Şuşaya"...

Şuşada Süleymanın çayxanasının cazibəsində çıxa bilməsək də, həvəs, maraq, sevgi məni Cıdır düzünə çəkirdi. Eşitdiyim ecazkarlıqları, mənə könül xoşluğu verecək möcuzə gözəllikləri gözlərimə köçürəcəkdir. Baxışlarımı Səxavətin səsiylə görmədən vurulduğum Xarı bülbülün ləçəklərinə "hörəcəkdir" və şükranlıqla göy üzünə boylanacaqdım. Sonra Daşaltıya daşlar atacaqdım.

Xarı Bülbülü görəcəkdir. Dərməyə, kökündən üzməyə əlim gəlməzdi. Uşaq vaxtı nərgiz-bənövşə dərməyə meylliyyim. Kol-kos əllərimi qanatsa da, tay-tuşlarım əllərimin qan xalına gülse də, dərərdim. Gözlərimi çəkən nərgizləri, bənövşələri dizin-dizin sürünbə kolların sıxlığından üzərdim. Sonralar çöle-çəmənə yenə gedərdim, kolların dibinə qıslmış nərgizlərə, bənövşələrə yenə baxar, baxardım. Dərməzdim. Dərməyə əlim gəlməzdi...

Xarı Bülbülü gördüm...

Baxdım...

Doymadan baxdım...

Dərmədim. Dərə bilmədim. Əlim gəlmədi...

O günün könül xoşluğundan 24 il keçib. Onda kimin ağlına gələrdi ki, havasını uduguumuz, suyunu içdiyimiz Şuşa bir vaxtlar bizsizlikdən

sixilacaq, İsa bulağı səsini “içinə çəkəcək”, Cıdır düzünün “qolları üyüşəcək”, Topxana “iki ağacımın kəsilməsinə dözmədiniz. İndi sinəmdə talalar açılıb. Hardasınız? Har-da-sınızzz?” deyəcək. Bir zamanlar “Heyratı”yla, “Rast”la, “Arazbarı”yla, “Segah”la, ...açılan səhərlərin rəngi avaziyacaq. “Qarabağın qara baxtı” (Z.Fəxri) ruhumuzun can ortağı olacaq...

Yenə ezamiyyətdəydim. İndi Tovuzda. Düşmənin “üç addımlığında”. Uzun illərin ayrılığından sonra əllərimin titrəyişi zaman-zaman istidə sərinlədiyim, soyuqda isindiyim səngərlərin qılıqçısıydi. Mayor Mais Mirzəyevlə söhbətləşirdik. Mais əsgərlərin döyüş hazırlığından, mənəvi-psixoloji durumundan, işgala tuş gəlmış torpaqlarımızdan danışındı. Həm də inamlı, sevgilərlə danışındı. İnam əsgərlərin döyüş hazırlığına ad olan inamıydı, sevgi Vətənə. Zabitin təqdimatında hərbçi ilə torpağın ünsiyəti könlümü telləndirdi. Qəflətən soruşdu:

- Heç Xarı bülbüл görmüsünüz mü?
- Görmüşəm, - dedim. - Şuşada, 90-ci ildə.

Mais təbiət vurğununuymuş. Adı ikimizi də duyğulandıran gülün özündən də danışdı, haqqında yaşıarı rəvayətdən də.

- Xarı Bülbül başqa torpaqları sevmir, başqa torpaqlarda bitmir. Ancaq mən burda Xarı Bülbül gördüm. Əllərim titrəsə də, ürəyim gizildəsə də dərdim.

Mais Xarı Bülbülü Tovuzda, Adsız yüksəklikdə dərib. Xarı Bülbül bura necə gəlib? - bilinməz...

Mais kövrələ-kövrələ dərdiyi gülü zabitlərinə də göstərib, əsgərlərinə də. Zabitlər də, əsgərlər də Xarı Bülbülü solğun ləçəklərinə kövrəkliklə baxıblar. Coxu tanımayıb Xarı Bülbülü. Duyana bu da bir ürək ağrısıdı...

Mais Xarı Bülbülü vacib bir söhbət üçün mövzu eləyib:

- Şuşada bitir. Şuşa işğal altındadı. Xarı Bülbül əsirlikdədi. Bu gözəllikdə gülə yaşam vermək üçün onu əsirlikdən azad etməliyik. Şuşa azad olunsa, Xarı Bülbülü görkəmi belə olmayıacaq. Nəfəsiniz onun rəngini gözəlləşdirəcək. Bu, Şuşanın, Şuşada əsirlikdə olan Xarı Bülbüllərin harayçısıdı. Sizi, bizi, hamımızı haraylayır. “Gəlin, məni əsirlikdən xilas eleyin!” - deyir...

... O söhbət zabitlərin də, əsgərlərin də ruhunu kükrədib. Hamısının yumruqları düyünlənib...

...Tovuzun Adsız yüksəkliyindən eşidilən haray hamımızın ürəyini sixmalıdı, hamımızı sıxılçımı salmalıdı, ruhumuzu dara çəkməlidı, düşüncələrimizdə tufan qoparmalıdı. Gözəllik bircəsinin öz doğmalarının əhatəsində öz əvvəlki ömrünü yaşaması üçün ömrümüzü şam-çıraq eləməliyik...

...Xarı Bülbül yollar yorub Tovuza gəlib. Əsgərlərin yanına. Dərdini onlara danışmağa. Onlardan imdad ummağa. Bu gözəllik bircəsi digər bölgələrdə də kiminsə qarşısına çıxacaq, şübhəsiz; Xarı Bülbül Şuşanın gül görkəmində harayıdı...

Xarı Bülbülü harayı Üzeyirin, Xan qızı Natəvanın, Cabbarın, Seyidin, Xanın, Bülbülü harayıdı. Xarı Bülbülü harayı Vətənin harayıdı...

Bu haray içində şəhidlərimizin xatırlatmasını, xatırlatma biçimində tələbini eşidənlər sırasında mən də varam:

### **“CƏNGİ” YƏ KÖKLƏNSİN ÜRƏKLƏRİNİZ!”**

Eşidirəm ve özümü döyüslərdə tanıdığım oğulların, indi səngərlərdən aralıda ürəyi səngərlərlə döyünenlərin əhatəsində hiss edirəm.

...1993-cü ilin fevral ayı idi. Tərtərə ezamiyyətə gedirdik: Şəmistan Əlizamanlı, Etibar Şirin və mən. Məlum oldu ki, xalq artisti, xanəndə Mələkxanım Əyyubova, tarzən Zəmiq Əliyev və kamançaçalan Ədalət Vəzirov da bizimlə gedir. Yadıma 1943-cü il düşdü. Şövkət xanımın, Sara xanımın, Tükəzban xanımın ön cəbhəyə ezamiyyətləri, ezamiyyətlərin indiyəcən də bir ayrı sevgiyle, qürurla xatırlanması! Qəlbimi başaçılmas, qəribə duygular büründü: muğamlarımızı, xalq havalarımızı əsgərlərimizlə yan-yanaşı dinleyəcəkdir. Onsuz da ecazkar olan musiqimizin ecazkarlığı bir qürur qədərincə də artacaqdı, səngərlərin “beş-on addımlığında” davam etdiyi müddətdə məni (bizi!) ilahi bir qüdrətə yașadacaqdı!

Hospitalın həyətindən pərvazlanan “Segah”ın kövrəkliyi, “Çahargah”ın çılgınlığı, “Şüstər”的 həzinliyi ...göy üzünə yayıldıqca müalicə olunan əsgərlərimizin yaraları qaysaqlayırıdı elə bil. Çöhrələrinə kövrək bir ümid çökmüşdü. Musiqi, xanəndənin bənzərsiz zəngulələri, qəzellərin, xalq mahnilarının söz yükü ürəkləri titim-titim titrəirdi. Xanəndə ürəklə, bir ayrı şövqlə oxuyurdu. Və “Könlümün sevgili məhbubu mənim Vətənimdir, Vətənimdir, Vətənim...” eşidilincə, heç yerde eşitmədiyim alqışın istisində isindim soyuq qış günü. Yadıma düşdü ki, bu sözləri 1943-cü ildə döyüşən orduda əsgərlər (Azərbaycanlı əsgərlər!) qarşısında Şövkət xanım da ifa edib. 1943-cü ildə Şövkət Ələkbərovanın, 1993-cü ildə Mələkxanım Əyyubovanın oxumaları oxunduğu anlarda Azərbaycanın səsiydi, söz Azərbaycanın sözüydü...

Dənəbir-dənəbir qar yağırdı.

Dənəbir-dənəbir yağan qardan kimsənin xəbəri yoxuydu elə bil...

Bir ayağı gipsdə, üz-gözü sarıqlı əsgər diqqətimi çəkdi: dodaqlarını çeynəyən əsgərin göz yaşları sarğının altına axırdı. Tibb bacısı göz yaşını silib onu köksünə sixdi ...

Və qəflətən bir ayağı dizdən kəsilmiş keçmiş döyüşçü (sonra biləcəkdir ki, adı Şərifdi) qoltuq ağacını atıb meydana çıxdı. Dodaqları səriyirdi. “Cəngi” çalın!” dedi. Zəmiq himə bənd imiş; “Cəngi”yə yaşam verdi. Kimsə Şəriflə qol-qola yapışib oynamamaq istədi. Şərif razılaşmadı.

Şərif oynayırdı. Gözlerini göy üzündən üzмədən oynayırdı. Müharibənin, müharibəni törədənlərin, müharibəni törədənlərin istəyinin acığına oynayırdı. Musiqiydi, Şərifiydi, bir də nəfəs dərmədən baxan, qəlibi göynəyən yaralı əsgərlər. Tibb bacısı hönkürtüyle meydana çıxdı, Şərifin boynuna sarıldı...

Unutmadığım, unutmayacağım o qış gündən 22 il keçir. Hər dəfə “Cəngi” səslənəndə Şərif düşür yadıma, Şərifin “Cəngi çalın!” harayını xatırlayıram. “Biz qayidacaqıq” bədii filminde belə bir epizod var. Bilmirəm, filmi ssenari müəllifi 1993-cü ilin fevralında Tərtərdə bir ayağı dizdən amputasiya olunmuş keçmiş döyüşçü Şərifin həmin rəqsi haqqında eşidibmişim. Hər halda, Şərif Tərtərdə yaralı döyüşçülər qarşısında tək ayaıyla “Cəngi”yə oynadı! Yaralı əsgərlərin gözlerinin nuru artmışdı elə bil, hamısı ağrılarını unutmuşdu. Bu, musiqinin qüdrətiydi, bu, Azərbaycanlı döyüşünün yaşam eşqinin, torpaq, Vətən sevgisinin qüdrətiydi!

Bakıya qayıdanda Zəmiq Əliyev kövrəkliklə piçildədi:

- Neçə-neçə şəhərdə, böyük salonlarda saatlarla konsertimiz olub. Heç zaman bu güne düşməmişdim. O əsgərin rəqsi sanki dil açıb dillənidir: Döyüşə tək ayağımla da gedərəm! Torpaqlarımızı azad eləmək üçün döyüşməyə tək ayağım da bəsdi!..

...Şərif indi hardadı, bilmirəm. Bildiyim budur ki, hamının ürəyi “Cəngi”yə köklənsə, Şərifin o “Cəngi”si yaralı döyüşçüləri necə ruhlandırmışdır,

məmləkətimizi də elə ruhlandıracaq! Onda işgal altında qalmış torpaqlarımızın qırışığı açılacaq, yaraları qaysaqlayacaq...

Yaralı torpaqlarımızın məlhəmi - ürəyi "Cəngi"yə köklənənlər sırasında olanların Vətən sevgisidi...

Ürəklərimiz "Cəngi"yə köklənməlidid. Ona görə ki, yaxın vaxtlarda

### *QARABAĞDA DA YELLƏR ƏSƏCƏK!..*

Həmin yelləri təbiət əsdirməsə, özümüz əsdirəcəyik. Nə olur-olsun, əsdirəcəyik. Ömür bahasına da əsdirəcəyik. Əsdirməliyik!..

...Bürkülər sovuşdu.

Rəngi yarpaq-yarpaq avaziyən təbiət kiməsə könül xoşluğuna dönməkdədi - duyğuları daşdırmağıyla gözəldi payız. Kiməsə könül qubarına - bir göz tutumunca xəzəldi payız...

Sahil bağında vaxt öldürürəm. Ufacıq meh əsir və bu ufacıq meh budağından üzülmüş bir yarpağı qabağına qatıb "qovmağındadı". Dünənəcən tasalanın ovqatım günümün qəribə, başaçılmas bir şikəstəsinə dönür. Təbiətin qəfil tərpənişi düşüncələrimin qırışığını açır- dirçələn meh torpağa yük bildiyi yarpağı naməlumluğa teyləməkdədi. Özünün mehrləşdiyi, isinişdiyi həndəvərlərdə bu yarpağın göz dağına dönməsini istəmir. Yarpaqlar qoşalaşır, artır, qalağa dönür. Bu, hələ ufacıq mehdi. Çılıqlaşsa, kükərəsə, coşqunluqla əssə necə olacaq? - bunu güman ehməlisən...

Təbiətin mehini duyuram, mehin "gündülədiyi" yarpağı görürəm və sövq-təbii hiss edirəm ki, onsuz da yadımdan çıxmayan Qarabağımızda da indi meh əsir. O meh çılıqlaşacaq, torpağa artıq, gərəksiz yük bildiyi erməniliyi, erməniləri kürüyüb atacaq! Həm də birdəfəlik!..

Neçə illərdi taleyinə qara daşlar atılmış Qarabağımızın nə qışı qışdı, nə yayı yay. O daşların ağrı-acısını ürəyimizdə hiss eləyirik. Ömür bahasına da olsa, o daşları işgal olunmuş ərazilərimizin sinəsindən atmaliyiq...

Həm də "od düşdüyü yeri yandırır". ATƏT bu ağrının nə olduğunu dərk eləmir, yoxsa dərk eləmək istəmir?..

Faxralıda bir hadisə eşitmışdım:

Allahverdi kişi ağır xəstələnir, ölüm yatağına düşür. Bir inək alırlar ki, kişi keçinəndə ehsan versinlər. İnəyi qardaşı oğlu Musaya tapşırıllar. İnsafən, Musa bir şey demir. İnəyə qulluq eləyir. On gün, on beş gün, bir ay keçir...

Bir gün Musa inəyi örüşdən yarımcıq gətirir. Niyəsini soruşanlara:

- Bəlkə, emim heç ölmür. Bu inəyi nə vaxta kimi otarmalıyam? - deyir.

Bəlkə, ATƏT Qarabağ problemini həll edə bilməyəcək? Biz nə vaxta kimi Qarabağsız qalmalıyiq?

Bu düşüncələrlə baş-başa qaldığım məqamlarda kimsə məni səsləyir. Dönüb baxıram. Malikdi. Goranboy əməliyyatından az sonra tanış olduğum, sonralar döyük bölgələrində (və döyükşərdə) dəfələrlə rastlaşdığını, kəlmələşdiyim Malik. Nisbetən yaşılı olduğuna görə döyükşələrimiz ona "dayı" deyirdi. Məndən kiçik olsa da, mən də ona belə müraciət eləyirdim. Malik dayı cəsarətli döyükşüydü. Ağdərə ətrafında döyükşərin birində ağır yaralanmışdı, hospitalda müalicə olunurdu. Qəzənfəriydi, Knyaziydi, Şahiniydi, məniydim - onu yoluxmağa getmişdik. Bizi görünce gözləri doldu. Dirsəklənmək istədi, dirsəklənəmmədi. "Ağdərə əməliyyatında iştirak edə bilməyəcəyimə təəssüflənirəm. Təəssüflənmək nədi, yanıb-yaxılıram..." - kəlmələr dodağını yandırırdı. Ağrilardan sıxılana təsəlli verərlər; Malikin ruhu gizildəyirdi. Nə deyəydik?..

Qollarımız bir-birimizin kürəyində çarpezlaşır...

- Meh o yarpağı torpağa urvatsız yük bilir, - deyirəm. - Meh çılgınlaşsa, kükrəsə, xəzəlin vay halına. Kaş Qarabağımızda əsən meh də çılgınlaşaydı, torpağımızı gərəksiz yüklerdən qurtaraydı!..

Malik gözəcə mətərisləndiyi əsasına baxdı, sonra divarlara çırpılan yarpaq topasına.

- Həmin gün Qarabağa tək ayağımla gedərəm. Mütləq gedərəm. Təki Qarabağda sən deyən yellər əssin...

Döyüşlərdən tanıldığım, həmişə vətənsevərliyindən qürurlandığım Malikin qəhərləndiyini hiss etmək çətin deyil. Kəlmələrini ruhunun üsyani bilirəm...

Qarabağda yellər əsəcək!

Torpaqlarımız urvatsız, gərəksiz yükdən xilas olacaq!..

Yellər torpaqsevərliyimizdi, yarpaq (xəzəl) qalağı - ermənilik, ermənilər...

O yellərin yelində uçuruq. Azərbaycanımızın xeyir-duasıyla...

\* \* \*

Vətən sevgisinin məxsusi düsturu yoxdu.

Hərə Vətəni duyumuna, dünyagörüşünə ... görə sevir...

Hamı Vətən məfhumun ifadə elədiyi məzmunu dərk edir. Obrazlı şəkildə desək, Vətəni qoruyanların Vətən sevgisi bu dərkin göyqurşağıdı...

*Mart - oktyabr, 2014*



# ◆ P o e z i y a



*Emin PIRI*

## QIZ QALASI

Bakının bəkarəti  
Qız qalası,  
tək tənha yalqız qalası...

Harda darıxan varsa,  
Qız qalasını göstər.  
Hər qız qalası yanında  
bir oğlan qalasın istər.  
Ancaq  
Şuşa qalasına  
qonaq getmək də  
keçir könlündən  
Qız qalasının.

Səhəng alıb ciyninə  
sudan gəldiyi günlər  
qalıb dabanı altda,  
qalıb zamanın altda.

Anlaya bilmir  
ayaq səslərinə dolaşan  
əcnəbi sözləri, kəlmələri,  
uzaqlardan gəlmələri.

Dolanbac pillələrdə  
fırlanır zamanın başı.  
Qız qalası-  
dənizə uzanan barmağımızda  
üzük qaşı.

Gecələr qoynuna qaçıb  
cırmaqlayar dalğalar ətəyini.  
Tutsa,  
guya qalxıb siləcək  
əsrlərdən bəri  
doluxsunan gözlərini.

Qucaqlayıb bu qalanın kölgəsini  
üzünə sürtər dəniz.  
Uyuyar işıqlı şəhər,  
piçiltıyla danişar dalğalar-  
birdən oyansa, Bakı  
sual dolu baxışlarına  
Qız qalası  
nə cavab verər?!

Səhər...  
Qız qalası  
üz-gözündə dənizin izi.  
Günəş boylanar,  
qızarar öpüş yeri...

Əsrlərin daş yaddaşında  
süzər qolları,  
dövrəsindəki qızlarla  
yallı getmək istəyər -  
qollarını açan olsa.  
Bəlkə də qosulub gedər,  
keçər eşqin dənizindən  
Yelena kimi...  
Götürüb qaçan olsa.

### ÖLƏN DƏNİZLƏRİ KİM AĞLAR?..

Günəş işığına, gəmi fitinə oyanıb  
dənizdən çıxır buludlar.  
Bu səhər  
bəxti tora ilişib balıqcının -  
tilova gəlmir balıqlar.  
"Bəs hardadı,  
yola gələn balıqlar,  
yola gedən balıqlar,  
pullu-pulsuz,  
hamısı  
pula gedən balıqlar?"

Söymə bu dənizi, balıqçı qardaş,  
xırda soxulcana gəlməz hər balıq.  
Bir dəfə də öpüş qoy tilovuna  
bəlkə, sevgiyə aldanıb  
bir balıq düşə "toruna".

Balıqlar dənizi sevdiyi kimi  
dünyada sevdiyin bir qadın olsa,  
sən onun, o sənin həyatın olsa,  
biryolluq atarsan toru, tilovu.

Həm "mənim Tanrım" deyib  
tək Allahı  
öz aralarında  
bölə bilmədikləri tək,  
yüz illərdi bu dənizi  
bölr, bölr  
bölə bilmir adamlar.  
Bu qədər tordan, tələdən  
necə çıxıb bu dəniz?  
Bilə bilmir adamlar.

Dəniz soyuqlayıb,  
neftçilər çərtib belini,  
qan alır bu dənizdən.

Hə, balıqçı qardaş, belə...  
nə soyuqdəymədən,  
nə susuzluqdan oləcək  
bu dəniz...  
Qorxuram qansızlıqdan olə!

Ölən dənizlər var,  
ölü dəniz var.  
Ölən dənizləri görən kim ağlar?!.  
Bir gün bu dənizin başı üstündə  
durub saçlarını yolar buludlar...

## ODYUN

Əsəbimi soyutmaq isteyirəm  
bir şeylə:  
təpik vurasan yer kürəsinə  
Marsla Venera arasından keçə,  
sən də sevinəsən "Qol vurdum!!!" deyə.

Günəş yüyürə ardınca,  
qışqırıb bağırı arxanca,  
əl atıb saçını yola-  
ay oğlan, topumu qaytar dala.

Ən çox sevdiyi qadından da  
bezir adam.  
Başının üstə qaldırıb  
Yer kürəsini  
soxasan Marian çökəkliyinə  
bir qadın ucbatından.

Günəş dar ağacı,  
dünya edam kürsüsü -  
haqq-nahaq asılır hamı.  
... bu Yer kürəsini  
sapand daşıtək  
atıb Bermud üçbucağına  
gizlədəsən özünü.

İsanın saqqalı kimi  
dalğalanır günəş şəfəqləri -  
həvarilər dövrəsində.  
Bir səhər oyanıb görəcəyik  
başqa Qalaktikaya köçüb  
planetlərdən birisi.

Şeytan barmağında  
ipləri yellənən beşikdi bu Yer.  
Demək, tabutmuş bu beşik  
yatırmaqçın ölüleri.

Bu dünya oyundu -  
oynayır  
kişiyələ qadın,  
adamla Şeytan.  
... Alnimizə  
bu oyunun hesabını  
çoxdan yazıb  
Oynadan.

## SURİYA

Şeytanı daşlayır  
nə qədər zəvvər.  
Hara yoxa çıxır  
atılan daşlar?  
Bəlkə, uşaqların başına düşür?!

"Allah, Allah" deyir  
bu daş atanlar.  
Kim idi, axı,  
bəlkə, şeytan daşlayırdı Allahi?!  
Atılan daşlardan  
atılan uşaqlara  
xoşbəxtlik sarayı tikmək olardı.

Sevməz Şaxta babanı  
burda uşaqlar.  
Hədiyyəni torbasından yox,  
tabutban çıxarar.  
Oyunçaq yerinə  
bayram gecəsi  
buxarıdan mərmi atar.

Şəriət qamçılara  
gərək yox burda.  
Yer kürəsinin meridianları  
hər yerdə qamçıya çevrilib  
kürəyində qadınların.

Əri cəbhədə olan  
hamilə gəlin  
hər an gələ biləcək  
qara xəbərin qorxusundan  
uşaq salır.  
Analar uşaq yox,  
şəhid doğur daha.

Yeni İsalar doğulur,  
daşlanır Məryəmlər.  
Bircə günahı varsa,  
ər yolunu gözləməkdi.  
Asılır İsalar,-  
günahı atasızlıq...

Oyuncaq silahlardan da  
qorxur uşaqlar -  
birdən dili açılar!!!  
Allah da köməyə gölmir!  
Canına qorxu düşüb körpələrin -  
bəlkə, terrorçular  
əsir götürüb onu da?

Hamıdan çox uşaqları sevər  
mühəribələr.  
Kiminin alnından,  
kiminin gözündən öpər.  
Tanrı  
daha tez sevdiklərini aparır deyirlər.  
Allahın öpüşdü,  
bəlkə, elə bu güllələr?!

Dollardan boyılanan,  
dollarda can verən cənab  
qımışib gülürdü ciblərdə.  
Axan göz yaşları,  
tökülən qanlar  
təzə nəfəs kimi  
can verir ona.

Həyasızcasına təpiklər,  
güllələr döyməz qapını...  
Analaların əlindən alıb  
beşiyi özü yellər  
mərmilər...

Ağlayanda qıdıqlayıb  
güldürər körpələri.

Bu qızçıqaz da  
cupplulu barmaqlarıyla  
qıdıqlayır  
atasının baş daşını.  
Uşaq ağılı...  
Yadında belə qalıb,  
bəlkə, güldürə bildi atasını...

### **UŞAQLIQ İLLƏRİM ASAN KEÇMƏYİB**

Çətin keçib uşaqlığım,  
ayaqqabım yırtıldı  
böyüyəndə ayağım.  
Ayağınız böyüməsin deyə  
dua etmisinizmi heç?!  
Uşaqlıq illərim asan keçməyib...

Sərhədin  
tikanlı məftilləri kimi görünərdi  
kasib uşaqlarının gözündə  
məktəb bufetinin qapısı.  
O sərhədi keçə bilmək  
alın yazımıza qarşı  
ən böyük üsyən idi,  
bəlkə də həyatımızın  
ən böyük inqilabı!

Anamın erkən ağaran saçlarında  
görünürdü  
ala bilmədiyi oyuncaqlar,  
taleyin oyuncağına çevrilmişdik.  
Bəs, hardaydı  
körpələri sevən Tanrı?!

Hindus olmasaq da,  
atamızın cibinə görə  
bölmüşdülər bizi  
sinif otaqlarında  
kastalara.  
Dəniz suları okean sularına  
qarışmadığı kimi  
bizi qarışdırırmazdılardır...  
Heç də sevgidən udmur  
okean balıqları  
dəniz balıqlarını.  
Oynayanda belə varlı uşaqları  
bizi özlərinə yaraşdırırmazdılardı.  
Paltarının yamağını gizləməkdı

varlıların gözündən  
kasıb uşaqlarının oyunu.

Kişilər ağlamaz deyən anam  
yerimə özü ağlar,  
nağıl söylərdi...  
Göydən üç alma düşməzdi amma,  
deməzdi bunu anam,  
qorxardı ki,  
birdən ürəyimiz alma istəyər...

### ÖLÜM KÖLGƏSİ

Aldadasan hamını...  
Elə özünü də,  
Tanrını da,  
Onun yazdığı  
75 illik ömrü də.  
28 yaşında  
atasan özünü  
dənizin qolları arasına.  
Cırasan alın yazısının qalan səhifələrini,  
balıqlar öpə gözündən,  
yosunlar anantək bələyə səni.  
Allah köks ötürüb deyə:  
"Bağışla.  
bağışla məni!.."  
Mənim gücüm çatan iş deyil bu iş  
alın yazısında proqnozlarım  
özünü doğrultmur buralarda heç....

İkiəlli yapışib tavandakı ipdən  
özünü asan gəncin kölgəsi,  
körpüdən ölümünə tərəf boyلانan  
bir başqasının da kölgəsi  
boğulub dənizdə çıxdan...  
Bax, bir balıq da  
asır özünü göydən.  
Ancaq kölgəsi hələ də üzür dənizdə.  
Kölgəmiz cəsarətli çıxır,  
deyəsən, özümüzdən.

Səni sevmək  
zülüm bir işdi -  
burda doğulmaq kimi,  
alın yazısını  
sondan əvvələ oxumaq kimi...  
Səni sevmək  
müsəlman orucunda iftara gələn  
çoxillik şərab kimidi...  
Bir az da  
hərdən çımdıkləyib qabırğasını

Əzrayilla məzələnməkdi.  
 Burda səni sevmək,  
 burda yaşamaq  
 Əzrayıl kölgəsində sürünməkdi.

Orda  
 həbsxana divarları ucalır,  
 bir ağac boylanır həyətindən.  
 Hər mövsüm gözətçi budayır  
 divarlardan çıxan budaqlarını.  
 Azadlığı  
 məftillərdən kənara çıxan  
 kölgəsi dadır bu ağacın.

Allah,  
 yuxularımız necə,  
 onları da yazmışan alın yerinə?!  
 Şeytan Allahın,  
 gecə gündüzün,  
 mən sənin,  
 yuxular həyatın kölgəsidi.

## ANALAR DA ÖLÜR

Səni də aldadarlar,-  
 analar ölməz deyə.  
 Qırxında, ya ilində  
 görüşünə gedərsən.  
 Qəbrin qolları yoxdu ki,  
 qalxıb səni qucaqlaya.  
 Gözlərindən öpər ancaq  
 hardan gəlib, hara getdiyi  
 bilinməyən  
 bir bulud parçası.

Uşaq evinə  
 yetim kimi atılıb  
 dışlanarkən anlarsan-  
 analar ölürlə!!!

Yuxuda  
 ananın əlləri bilib,  
 yatacağın soyuq  
 dəmir barmaqlarını sixarsan.  
 Qucaqlayıb yatdığını  
 cansız ayı balası  
 gecəyarısı  
 soyuq tər içində oyadıb səni  
 gözlərinin düz içinə piçildar:  
 "Analar da ölürlə, dostum...".

Yaman şaxtalı keçər  
 yetimliyin qış fəsləi.

Bax,  
soyuqdan titrəyən  
gülün, çıçəyin  
indi yuxusunda kəpənək uçur.  
Bəs, sənin yuxuna  
hansı mələk enib, balaca?!

Böyüdükcə  
bu dünyanın ən gözəl xanımları  
incə barmaqlarıyla toxunar saçlarına,  
toxunar...  
Hər qadının əlində  
axtararsan,  
oxşayarsan ananın  
qabarlı barmaqlarını.  
Anan yoxdu deyə  
ən çox sevdiyin  
qadına da qısqanarsan xoşbəxtliyini...

Sən nə bilirsən, balaca?  
Hələ özün də bilmədən  
böyüməyə can atırsan  
soyuq torpaq qucağına  
isti ana qoynundan.

Bundan sonra lay-lay deyib  
yatırmaz səni.  
Yuxundan oyadar  
anasızlığın lay-laylayı.  
Analalar fərqli ölürlər,  
anasızlar eyni cür ağlayırancaq.

Tora düşmüş  
delfin balası kimi ağlarsan.  
Dünya dəniz acgözlüyü ilə  
udar göz yaşlarını.  
Necə anaların,  
anaların necə öldüyünü  
Anlarsan,  
Anlarsan...

## DÜNYANIN ƏN TƏMİZ YALANI

Yağma qar,  
yağma  
əlcəyim olmasa da,  
əllərim üzümür mənim.  
Atamın  
"Daha yeddi yaşın var,  
böyük kişisən,  
heç kişi də əlcək taxar?!"  
sözləri üzündür məni.

Yalan danışmağı bacarmır atam -  
dodaqlarının titrəməsindən,  
gözlerinin dolmasından bilinir  
ciblərinin boşboğazlığı...  
Qar qardaş,  
dünyanın ən təmiz  
yalanı sənsən.

Qar qardaş,  
mənə görə yox,  
atama görə yağma.  
O, yalan danışmağı bacarmır.  
Ata-oğul arasına girmə, qar.

Yağma,  
çirkli əllər atmasın səni,  
çirkli ayaqlar altında  
əzməsinlər təmizliyini.  
Təmiz dillər  
çirkənməsin sənə görə,  
yağma.

Uşaqların sizildəyan  
barmaqlarında üzümə,  
isti əlcəklərində qızın, qar.

...Uşaq əllərini özləmişdi qar:  
qar vardı;  
uşaqlar yoxdu;  
mühəribə qovmuşdu  
yavruları torpaqlarından.  
Onların yerində  
tanklar oynayırdı.  
Qar ağlayırdı uşaqlar üçün,  
can verirdi  
tankların  
qanlı tırtılları altında.

Qar istəyir uşaqlar -  
tanksız,  
yalansız,  
əlcəkli qar.  
Yağırsansa belə yağı, qar!

## ÜSTÜ-BAŞI TOZLU ŞEİR

Nə olsun ki, yanaşıram  
adın bilmədiklərimə.  
Mən şeir yazmıram, xanım,  
dadın bilmədiklərimə.

Hayandansan, haralisan  
elə də maraqlı deyil.  
Heç səndən əvvəlkilər də  
dünyanın maralı deyil.

Gah nazını, gah fikrini,  
gah da yükünü çəkirəm.  
Mən yazıq çarmixa gedən  
İsa çəkəni çəkirəm.

Vurulmuşam,  
divarına  
vurulan bir şəkil kimi.  
Çəkirsən məni özünə  
quraqlıqda çat-çat olmuş  
torpaq suyu çəkən kimi.

İydə ağaçı altından  
qıraq ol, xatası çıxar.  
Bu sakit may gecəsinin  
fevral ayı səsi çıxar.

Mən şeir yazmiram, xanım,  
dadın bilmədiklərimə.  
Nə olsun ki, yanaşırıam  
adın bilmədiklərimə.



## ◆ H e k a y ə l ə r

**Aydın TAĞIYEV**

### *OĞULLAR KİŞİ OLACAQ*



Yaranan bəndə əvvəl-axır bir gün bu dünyadan köçəsidi və bir halda ki, bu dünyanın başdan-binədən belə bir qanunu var, day niyə Hədi kişi sınının bu çağında öz əcəlindən qorxub tük salaydı?! Cox da bu dünya kiminə lov olmuşdu, kiminə plov. Bir də ki, haqqına, əgər ki Hədi kişi ölümündən bir zərrəcə çəkinib ehtiyatlansayıdı, arvad-uşağını başına yiğib bir elə yüngülce-sakitcə vəsiyyətini eləməyə ürəyimi gələrdi?

O vəsiyyətdən sonra Güllü qarı qocasının gerçəklədiyini görüb dizinə döymüş, «məni iki yetimə qul qoyub hara gedirsən, ay kişi?» deyib üzünə əl atmışdı. Evli-eşikli, oğullu-qızlı o iki «yetim» əhvalı fənalasın gündən dədələrinin yastığının dibini kəsdirmişdilər, gözlərini də zilləmişdilər ağızna...

Oğul ki, atadan gördü, atasına da oxşamalıydı. Ancaq Hədi kişinin oğlanları dədələrinə çəkməmişdilər, elə dərd də bu idi. Yırtıq böyük, yamaq kiçik! Hədi kişinin üstünə gələn naşı təbib də yapışib ki, kişini saxlayan ürəyidir, maşallah, polad kimidir, yoxsa çoxdan o yanlıq olmuşdu.

Deyir, ölümün atı çaparaq gələr və bu elə bir at idı ki, gec-tez hamı minəcəkdi. Hədi kişi, bəs, nədən sarı belə narahat-nigaran idid?!

Bunu təkcə özciyəzi biliirdi. Bu elə bir dərd idı ki, Hədi kişi bu boyda Xırda oymaqda dərdinin dərmanıçın üz tutmağa bir kişi tapmirdi. Vəsiyyət yüngüllükdü. Hədi kişi də deməlisini demişdi, ancaq tapşırılmasına tapşırmamışdı. Və Hədi kişi elə bu səbəbdən də narahat-nigaran idi. Əgər üstündəki-boynundakı əmanətdən arxayı olsaydı, çoxdan əl-ayağını uzadıb rahatca gözlərini yumardı.

Üstünə gələn naşı təbib də yapışib ki, kişini saxlayan ürəyidir. Hədi kişi get-gedə yastığının ağırlaşdığını görüb əvvəl başdan olan-olmazın bir yerə düyünçələnin saxlandığı mücrünü getirtmişdi. Mücrü ortaya gələndə araya elə bir sakitlik çökmüşdü ki, sanki yorğan-döşəyə düşəndən bəri üstündə ağlayıb sıtqayan adamları sakitləşdirmək üçün Hədi kişi belə bir kələyə əl atmışdı.

Hədi kişi mücrünün qapağını qaldırmışdı, iri qaşlı ağır üzüyü qupquru, ariq barmağına taxıl həmişəki ağayana səsiylə: - Mürdəşirin haqqıdır! - demişdi, işdir - şayət, üstümə üzüqara gələsiz, əgər ki, bu üzüyə tamah salsanız... Mürdəşir Məlik meyitimi yuyanda barmağımdan çıxarar.

Hədi kişi bu sözlərdən sonra oğlanlarının, gəlinlərinin içlərini çəkdiyini görüb sinəsi xırıldaya-xırıldaya nə təhər gülmüşdüsə, Güllü qarı oğul-uşağıın yerinə ölüb yerə girmişdi.

- Olmaya ürəyinizə gəlir ki, Hədi kişi ağılı sərdən verib xərifləyir? Hədi kişi heç vədə özünü ucuz tutmayıb. Ölüsü də gərək batman olub ağır gələ!...

Oğlanları özlərini tox göstərmək istəmişdilər: - Nösün elə deyirsən, ay lələ? Sənin hər sözün bize bir öyüddü.

Hədi kişi kinayə ilə gülüb özünü saxlamış, acı dilə qadağa verib dinməmişdi.

Əgər Hədi kişi o əmanəti öz belindən gələnlərə etibar etmirdisə, bu boyda kənddə bəs kimə ürək qızdırayıdı, kimə bel bağlayayıdı?

Kişi Beydi idi ki, tutulub getdi...

Hərdən Hədi kişiyle dəndləşməyə gələndə, gözü divardan asılan qoşalülə tufənglə üstü gümüşə tutulmuş xəncərdə qalardı. Hədi kişi qonaq-qaralı adam idi, süfrəsi açıq olanlardan idi. Qapısından girəni də çox olardı. Zalim balalalarının gözleri dar - divarda qalardı, xalça-palazda gəzərdi.

O qoşalülə tufənglə xəncər Hədi Kişinin enlikürek, gensinə oğlanlarının heç birmərrə də yadına düşmürdü, onların yadına düşən özgə şeylər idi.

Əvəzində indi axır nəfəsində xəncərli-tufəngli o günlər, o çağlar birəm-birəm Hədi Kişinin gözü önünə gəlib canına bir od salmışdı, öz işini görüb ürəyini yerindən oynatmışdı.

\* \* \*

O günlər, o çağlar isə lap uzaqlarda qalmışdı. Bu o vaxtlar idi ki, indi yataqda can üstə olan qoca blişləri yenicə tərləmiş Hədi adlı cavanca bir oğlan idi. Və gözündə qorxu - ürkü olmayan həmin oğlan bir gün belində patrondaş, ciyində qoşalülə tufəng qaçaq Madinin üstünə getmişdi Əldən gedən dövrəninin, kefli-damaqlı çəğələrinin hayifini bu obanın qız-gəlinindən alırdı. Gəlirdi, nə çapırdı, nə talayırdı. Nə söyürdü, nə döyürdü. Qız-gəlinindən girinə keçəni atın tərkinə alıb aradan çıxırdı.

Yox, qaçaq Madininə nəfsini öldürmək, şəhvətini söndürmək deyildi, onun qəsdi özgə idi. O nadürüst şeytan balasının qəsdi buydu ki, Xırda oymağı qeyrətsizliklə oğraşlıq adında bir kibritle od vurub alışdırsın, sonra da kül edib söndürsün. Qaçaq Madinin adının zəhmi adamları necə basmışdisa, kənd adamı bir-birinə qənim kəsilib düşmən olmuşdu.

...O vaxt ki, Hədi qaçaq Madını düz sinəsindən vurub kürəyi üstdə aşırımışdı - yerdən çıxmışdım, göydən enmişdim özünü meyitin üstünə salıb zülüm-zülüm ağlayan bir nazəndə sənəm görmüşdü.

Təkcə Hədi yox, bütün kənd bilirdi ki, qaçaq Madı subaydı. Heç nişanlısı da yoxdu. Ancaq, demə, atabir, anabir doğmaca bacısı varmış. Qaçaq Madinin o bacısı da gecə yuxusunu qarışdırıbmış və qorxu-ürkü bilmədən qardaşının xəlvətə çəkildiyi meşəyə üz qoyubmuş və tufəng gurlayanda ürəyinə nəsə damdığından, özünü gülə səsi gələn yerə atmışdı.

Hədi tufəngi üzünə qaldırmışdı. Ancaq qız qımlıdanıb heç gözünü də qırpmamışdı. Birdən hönkürtü ilə özünü kəhərin ayaqları altına atmışdı. «Bilsəm ki, təkcə ölməklə qurtaracaq canım, nə dərdim - düşərdim atın qabağına», deyib dik-dik oğlana baxmışdı.

Hədi çevrilib ilk dəfə zəndlə qızı nəzərdən keçirtmişdi. Qızın gözlərindəki bir müqəddəs xof, səksəkəli qorxu oğlanı necə diksindirmişdisə, o ürəyi yerindən oynaya-oynaya qızə tərəf yermişdi. Qardaşının qanlısı olsa da, qız oğlandan qaçmamışdı.

Həmin günün axşamı iki qəribə xəbər kəndin cəftəli-rəzəli qapılarını bir-birinə çırpmışdı. Madının vurulması xəbərini ağlına heç cürə siğışdırmayan kənd o gecə də yatmayıb səhərəcən oyaq qalmışdı və həmin o yuxusuz gecə heç bir qız-gəlini qaçırlımayan Xırda oymaq yalnız bundan sonra Madinin ölümüne inanmışdı.

İkinci xəbərdənək kəndin neçə-neçə ərlik qızı gizlicə gözünün yaşını axıtdı. Qaçaq Madını vuran igid «əsl-nəcabəti bəlli olmayan» bir naməlum qız «qaçırtmışdı»...

Sonra kəndə böyükəklər gəldi. Üstü gümüşə tutulmuş o xəncəri hədiyyə etdiilər Hədiyə. Belə-belə şeylər kitablarda yazılmır. O naşı təbib də öz oxuduğundan qırıldadır. Neynək, sən deyəndi, Hədi kişini saxlayan ürəyidir, maşallah, polad kimidi, yoxsa çoxdan o yanlıq olmuşdu...

Bəli, Hədi kişi qimildanıb bir balaca dirçəldi, hətta yerindən qalxmaq istədi, ancaq indi ölüm yatağında canına od salan xatirelər kişini yenidən süst etdi.

...Bəli, dünyada haqq-ədalət vardi! Haqsız-ədalətsiz təkcə kolxoz sədri Əzizov idi ki, Beydi kişinin qızına sataşdı, qızə əl atıb Beydi kişinin papağını tapdaladı. Yox, Əzizov Beydi kişinin papağını ayağı altınə atdısa da, tapdalaya bilmədi.

Xırda oymaqda neçə illərdən bəri düşmən gözü dağlayan qaragül dərili papağı üçcə gün Beydi kişinin başında görən olmadı.

...Vaxt dar idi. Beydi kişi tələsdiyindən hər şeyi birnəfəsə açıb tökdü, xırıltılı səslə uçuna-uçuna:

- Milisə gedirəm, Hədi, - dedi, - Əzizov köpəkoğlunu vurmuşam... Çox-dandı bu kənddə qeyrət üstündə tutulan yoxdu. Bax, bu papağımı da sənə tapşırıb gedirəm. Bir halalım, üç qızım əmanəti!

Bunu deyib Beydi kişi qaragül papağı Hədiyə uzatmışdı. O gecə elə bil bütün dünya ağappaq, tərtəmiz idi. Qarın bəyaz işığında qara pləşinə bürünmiş Beydi kişi də o gecə ağappaq görünürdü...

...Hədi kişiye elə gəldi ki, o papağı qəbul etməsə, Xırda oymağın bu bəyaz, ağappaq gecəsi, açılan sabahları ömrü-billah kömür kimi yanıb qaralacaq.

Hədi kişi papağı elə Beydinin gözü qabağında ağ gecə fəsinin üstündən başına keçirdi və Beydinin qan tutmuş gözlərinin bundan sonra necə durulduğunu gördü. Beydinin əvvəlcə hönkürtüylə, sonrasa içün-icin ağladığını gördü. Hədi kişi o təhər ağlamağı ömründə cəmisi bircə yol görmüşdü. O vaxt ki, indiki Güllü qarı cavanca bir qız idi, Hədi də kəbin kəsdirib Güllünü qanunla öz halalı etmişdi və Güllü də bağırını yaran qorxudan birdəfəlik xilas olduğuna inanıb beləcə hönkürüb gözünün yaşını axıtmışdı.

...Hə, belə-bele işlər... Əgər öz belindən gələn kürən oğlanları dədələrinin nədən bu yana belə nigarançılığını-narahatlığını bilmirlərsə, naşı təbibdə nə günah ki, yapışış tutduğundan, bəs kişini saxlayan ürəyidi...

Heyf sənə, Beydi kişi! Vallah, ancaq Əzizov gorbagor da sözünün üstündə duracaqdı, qızını elə bir oğlana calayacaqdı ki, ömrü boyu yağı-bal içidə dolansın.

Bu ilki təhvil-təslimdə deyirdilər ki, day sədrin məsələsi bitdi, bəsdi öz kefinə atını səyirtdiyi. Amma yuxarıdan gələn yoldaş buyurdu ki, gərək ona bir az da möhlət verək, işləyib özünü doğrultsun.

...Arvadı bəzənib-düzənib rayon mərkəzinə yollananda, görəsən, sədr ona neçə günlüyə möhlət verir? Onun icazəsi özündədi?! Noolar, balam, noolar! Əlbəttə, nə olasıdır ki? Namusu atıblar itə, it yeməyibdir!...

Tüfəng-xəncər bilən sən idin ki, qazamatdasan...

Oğlanılarım qurumsaq çıxdı, ay Beydi. Böyük oğlumun gözü var-dövlətdədir. Gözü dünya malında olan kəsdə nə kişilik?!

Gecədən keçirdi. Hədi kişinin arvad-uşağı yatmamışdı. Nəhayət, kiçik oğul yorğun-yorğun əsnəyib üzünü arvadına tutdu, kal səslə: - Kişi bu gecədən də çıxdı, - deyib əsnədi, - daha gecdi. Gedib bir hovur biz də yataq!

Böyük qardaş da arvadının qulağına sarı əyilib piçıldı:

- Daha bizim də burda qalmağımızın faydası yoxdur, onsuz da tapşırılmasını tapşırıb...

Qardaşlar qalxdılar. Babasının yastığının dibini kəsdirmiş Azərsə yerindən tərpənmirdi. Adını babası qoymuşdu. Dövlətdə dəvə, övladda nəvə. Ağlı kəsən oğlan idi. Atası da, əmisi də acıqlandılar ona: - Sabah dərsə gedəcəksən, dur, düş qabağıma!

Oğlan duruxub qaldı. Bəs, qoşalüleyle o xəncər? Deyəsən, babası onları yaddan çıxartdı, axı?! Onları hələ heç kimə vəsiyyət etməyib.

Uşaq cəsarətlə babasına üz tutdu: - Baba, ay baba!..

...Hədi kişi hicqirtisini güclə boğmuşdu. Üzünü divara çevirmişdi ki, gözünün yaşını görməsinlər. «Şükür sənə, ilahi, şükür! Oğullar var ki, böyüyüb kişi olacaqlar. Arxayı ol, ay Beydi, elə mən də arxayı gedirəm. Oğullar böyüyüb kişi olacaqlar!..

## *ADI ƏHVALAT*

Davadan başı havalı qayıtmış tənha, kimsəsiz Bahadır kişi ilə İzi adlı zirək və fırıldaqçı bazar alverçisinin dostluğu, aralarında xeyli yaş fərqi olmasına baxmayaraq, hər iki tərəfin birgə səyi və mehribançılığı sayəsində gündəngünə möhkəmlənirdi. Bu qarşılıqlı əlaqədə, hələ ki, İzinin təkcə özünə məlum məqsədi vardı.

İzi böyük-böyük şəhərlərin bazarlarından ilin bütün fəsillərində mer-meyvə alverini qurtarıb hər dəfə doğma kəndə qayıdanın sonra bu dünyadan irili-xirdalı qəribə işlərindən, adamın hələm-hələm ağılna-gümanına gəlməyən möcüzələrindən səhbətlər açar, elə əhvalatlar danışardı ki, ayağı yerə yapışan Bahadır kişinin əvvəl-əvvəl matı-qutu quruyar, sonra da bir dərin huşa gedər, haçandan-haçana huşdan ayılıb boğazını arıtlayardı: "Olar, olar, a bala, bu dünyada nə desən olar..." - deyib İzinin danışdıqlarına sidq-ürekə inandığını bəyan edərdi.

İzinin danışlığı əhvalatlara, söz-səhbətlərə bu inamı, nəhayət, Bahadır kişini hətta elə bir şeyə inandırdı ki, elə o gündən də qoca İzidən daha möhkəm yapışdı. Eh, gör bu dünyadan nə qədər də qəribə-qəribə işləri, saysız-hesabsız möcüzələri varmış?.. Və Bahadır kişiyə elə gəldi ki, gözlədiyi möcüzəni də o, günlərin bir günü elə bu İzinin dilindən eşidəcək...

Bahadır kişi kənddə bir sərsəmliyi, bir də dünyadan neçə cür barı-bəhəri yetişən bağı-bağatı ilə məşhur idi və bir ağıllı İzi bilirdi ki, o bağın mer-meyvəsini bazara çıxartmaqla necə bir qazanc əldə etmək olar! Di gəl, bu başı havalı qoca öz "dostunun" xahiş-minnətinə, dəlil-sübütuna məhəl qoymayıb bağın tökülb gedən məhsulunu aparıb bazarda satmağa razılıq vermir, yanıb tökülen İzi də qəlbindəki şeytanın felinə uyub min bir fikrə düşür, Bahadır kişini yumşaldıb yola gətirmək üçün yollar axtarındı...

İzi yene də səfərdən qayıtmışdı və nə qədər ki, unudub yadından çıxartmamışdı, görüb eşitdiklərini, başına gələn qəziyyələri, isti-isti Bahadır kişiyə danışındı. Qocanın gözləri bu dəfə də yol çekirdi. O, huş-guşla İziyə qulaq asırdı və qəlbini bu dəfə də lal bir fəryad boğurdu: "İllahi, dünyadan bu qədər möcüzələrindən biri də niyə elə mənim gözlədiyim olmasın?!.. Bəlkə də o möcüzə kimdən ötrü adı bir əhvalatdı..."

Bahadır kişi qəlbindəki iniltini boğub soyumuş çayları təzələdi, üzünü İziyə tutub: - Hə, danış, bala, - dedi, - danış! Qulağım səndədir...

Burası davardı ki, İzinin başına gələnlərin hamısı bir-biri ilə elə bağlı idi ki, arada birini ötürüb başqasına keçmək mümkün deyildi, elə bu səbəbdən də İzi bəzən yaşlı dostunun yanında ədəb qaydalarını pozmalı olurdu...

Qərəz, İzinin başına bu dəfə də belə bir əhvalat gəlməşdi: o, gecədən xeyli keçmiş kənddən şəhərə qayıdırkı ki, tezdən özünü bazara çatdırı bilsin. Kefi kök, yarıdəm, yarıyiq İzi qəfil yağan yağışa məhəl qoymayıb fit çala-çala yola düzəlmüşdi və yalnız qonşu kənddə sonuncu evin tuşuna çatanda başa düşdü ki, xeyr, işlər fırıldır, belə yağışda piyada mənzil yaxın olsa da, şəhərə çətin gedib çıxa bilsin. Düşünüb daşınan İzi işqları keçirilmiş bir taxta evin pəncərəsini taqqıldıdatdı, haçandan-haçana pəncərə aralındı və cavan rus qadını tanımadığı naməlum adamı görüb tez də pəncərəni örtmək istədi. İzi yarı yuxulu qadını məsələdən agah edəndən sonra ev sahibəsinin ona yazığı gəldi, keçib qapını açdı. İslanıb cücəyə dönmüş bu vaxtsız qonağa tarlada gecə şumunda traktor süren ərinin təmiz palṭarlarından verdi, qazı yandırıb çay dəmlədi. İsti çaydan içib özünə gələn İzi üçün qonşu otaqda yer rahladı. İzi gecəni dirigözlü açsa da, yerinin içinde sakit-farağat durdu. Yalnız səhər uşaqlar məktəbə gedəndən sonra İzi qadınla əməlli-başlı tanış oldu və o, Marusyanın dili ilə dərhal "İvan" a çevrildi.

Vanya ilə Marusya çay içə-içə yenicə şirin söhbətə başlamışdılar ki, qapı zərbə açıldı. Nikolay idi, Marusyanın çöldən ac-susuz, yuxusuz, yorğun qayıtdığından hirsli əri! Evində arvadı ilə diz-dizə oturan qarayanız yadlığını görən Nikolayın yuxusuz gözlerinə qan gəldi. Sorğusuz-sualsız: - Bu kimdir belə? - deyə bağırdı.

İzi dərhal ehtiyatlandı və bu da Nikolayın iti nəzərlərindən yayınmadı, onu daha da şübhəyə saldı. Marusya astadan: - Gecə yağışa düşmüdü, - deyə dilləndi, - inan mənə, elə indicə tanış olmuşuq.

Nikolay arvadına tərs bir nəzər salıb qəzəblə: - Belə de! Deməli, yağışa düşüb! Nə olar, indi də mən onu yaxşıca isladıb qurudaram!..

Sözünün ağızından çıxmazı ilə zalim oğlunun İzinin üstünə cumması bir oldu, qəfil zərbədən özünü itirən İzi yerə sərildi və Nikolayın haqsız qısqanlığı ona necə yer elədisə, əlbəəl də özündən ikiqat ağır olan Nikolayı üstündən aşırıb altına saldı.

Kolya da axır ki, nahaq şübhələndiyini başa düşüb üzrxahlığa keçdi. İzi də yalnız bundan sonra əl saxladı. Hər ikisi tövşüyə-tövşüyə bir xeyli nəfəslərini dərib üst-başlarını düzəlttilər. Kolya:- İndi isə gəl tanış olaq! - dedi.

Təzə süfrə salındı, yemək-içmək düzüldü, ortaya araq gəldi. Stəkanları toqquşdurdu. Üç yüz qramdan sonra Kolyanın dili açıldı: - Qabaqlar bizim də kənddə elə sənə oxşayanın birisi vardı, - deyə gülə-gülə dilləndi, - anasının dediyinə görə, atası sizinkilərdən olub... Müharibə təzəcə qurtarıbmış, evə qayidan soldat gecəyə düşüb kəndimizdəki dul arvadlardan birinin qonağı olur, sonra da qarabala dünyaya gelir...

Bu vaxtacan abrına-heyasına qıslılıq sakit-dinməz İziyə qulaq asan Bahadır kişi elə bil birdən-birə diksinib yuxudan ayıldı. İlk əvvəl qulaqlarına inanmadı. "Necə? Necə?!.. İlahi, deyəsən, axı, dünyanın möcüzələrindən biri də elə bu olacaq?!".

Ürəyindən keçən bu qəfil fikirdən Bahadır kişisinin bir anda əli-ayağı soyuyub buza döndü, gözləri dumanlandı. Qocanın halının birdən-birə dəyişdiyini görən İzi özünü itirdi, söhbətini yarımcıq kəsib çəşqin-çəşqin ona baxıldı, sonra da qorxub tez əl-ayağa düşdü. Soyumuş çayı tələsik qocanın

boğazına töküb: - Əşİ, bir özünə gəl görüm, - dedi, - nooldu sənə? Yaxşı, bir də... belə şeylər danışmaram.

Bahadır kişi dili dolaşa-dolaşa: - Yox, a bala, yox, - dedi, - sən söhbətində ol! Necə dedin?.. Deyirsən... oğlan evə qayıdan soldatdan dünyaya gəlib?..

Dünyanın işlərini vecinə almayan İzi qocanın bir balaca toxtayıb özünə gəldiyini görüb bic-bic qımişdı. Ancaq əlbəəl nə fikirləşdisə, tez də özünü yiğişdirdib: - Olmaya... sənin də belə bir əngəlin olub? - dedi. - Deyirəm, axı!

"İlahi! Bunu ki, mən demədim! Yoxsa dünyanın möcüzələrindən biri də elə bu olacaq?! Bəlkə də kimdən ötrü isə adı bir əhvalatdır..."

Bahadır kişi dili-dodağı əsə-əsə:- Zarafatı burax, dostum, - dedi - mən inciye bilərəm. Amma səndən küsmək mənə əl verməz. Sən Kolyanın nişan verdiyi oğlunu axtarib tapmayınca səndən əl çəkdi yoxdur.

İzi onun bu qəfil pərişanlığından, birnəfəsə üyündüb tökdüyü bu müəmmalı sözlərdən sanki ayılan kimi oldu.

- Əşİ, bir ətraflı danış görüm, - dedi, - görək nə əhvalatdır?..

Bahadır kişi həlim bir səsle: - Sən məni tələsdirmə, - deyib çaydan iki-üç qurtum da içdi, - qoy bir özüme gəlim. Davadan geri dönəndə mən də rus kəndlərinin birində yubanmışdım, axı... Nina məni yola salanda arxamca hıçqırıb ağladı. Elə o ayrılan olduq. Təkcə adı yadımda qalıb, bir də nəmli gözləri... Qalan nə varsa, unutmuşam...

İzi şaqqanaq çəkib güldü: - Ay səni, xatakar! Bəs, niyə bu vaxtacan bu boyda əhvalatı məndən gizlətmisən? Eh, kim bilir, bəlkə də indiyə kimi bazarlarda çəkidə-qıymətdə aldatdıqlarımdan biri elə sənin oğlun olub?..

İzinin ağızından çıxan bu sözlər Bahadır kişini daha da yerindən elədi: "İlahi, bunu ki, mən demədim!.."

İzininsə gözləri qəfildən par-par parıldadı, sanki çoxdan bəri pusqusunda durduğu yağlı tikəni qamarlamaq istəyən pişik idi... Ancaq İzi gözlərini tez yayındırdı. Aranı dağa, dağı arana daşıyan Bahadır kişi isə öz aləmində idi.

Nəhayət, xeyli ölçüb biçib, götür-qoy edəndən sonra Bahadır kişinin təkidi ilə hər ikisi belə bir yekdil qərara gəldi ki, vaxtı itirməyib səfər tədarükündə olsunlar. Bu səfərlə bağlı bütün xərcləri isə İzinin "incikliyinə" baxmayaraq, son qəpiyinəcən Bahadır kişi öz boynuna çəkdi.

Bir balaca artıq xərc çəkməklə qatara bilet tez əldə edildi. Onlar səfər üstdə ertədən yatıb dincəlməyi məsləhət bildilər və o gecə qoca İzini yanından da buraxmadı, sanki İzi qaçıb aradan çıxa bilərdi.

\* \* \*

İzinin yuxusu ərsə çəkilmişdi. "Yaxşı, Kolya deyən oğlunu tapdıq. Bəs, sonra?.. Əvvəlcə gərək özüm onunla tanış olub söhbət edim, görüm nə yuvanın quşudur. Bəlkə, elə oxumuş adamdır, heç mənim üzümə baxıb dediyimə də qol qoymadı?! Bəlkə, cüvəllağının biridir, kişinin də malina-mülkünə təkcə özciyəzi sahib durmaq istədi?.." - İzi yanılı yaxıldı. - "Axı, necə də bilməmişəm! Nə vaxtdı özümü dağa-daşa salmışam. Qocaya oğul tapmağa nəvardı ki?! Əsas məsələ budur ki, həmin oğul mənimlə "qardaşlığa" razı olsun... Məlumdur ki, qoca "itkin oğul"un hər istəyinə cani-dilden razı olacaq".

Birdən otağın küncündən xışlıtı gəldi. İzi diksindi. Lakin səs tez kəsildi. Aradan bir az keşmiş bu xışlıtı bir də təkrar eşidiləndə İzi başa düşdü ki, səs salan siçovuldur. Görünür, qaranlıq və sakitlik siçovulu da bezikdirib darixdırıbmış. Bəlkə də yem, azuqə axtarımış, axı acılıq da yaman pis şeydir...

İzi nə vaxtsa bir qoca dənizçidən eşitdiyi söhbəti xatırladı. Dənizçinin ömrü irili-xirdalı gəmilərdə keçmişdi və onun danışlığı söhbətə görə, qabaqlar

təzə gəmiləri suya salanda əvvəlcə gəmiyə bir xeyli siçovul buraxarlarmış. Siçovulların da qəribə bir şakəri varmış. Onlar yalnız öz həmcinslərini tutub yeməkə qidalanalarmış və gəminin künc-bucağında rastlaşdıqca bir-birilərini beləcə məhv edər, nəhayət, sağ qalmış sonuncu siçovul isə acıdan gəbərib ölmüş...

İzi acı-acı güldü, hətta bu səssiz gülüşündən özü də diksindi. "Olmaya o da həmin siçovulların növündəndir və nə vaxtsa özündən daha qəddarın biri onu məhv edəcək..."

İzi ömrü boyu görüb-eşitdiyi ən qəribə, ən möcüzəli əhvalatları bir-bir yadına saldı və qeyri-ixtiyari özü də şübhəyə düşdü. "Birdən "bizim oğlan" doğrudan da Bahadır kişinin oğlu çıxdı?!. Bəs, onda? Bəlkə, qocanı bu səfərdən saxlasın? Bəhanə gətirməyə nə var?! Özünün üreyincə olan "oğul" tapılmayınca qocanı fikrindən daşındırıb yubatsın. Yoxsa... çoxdan tamahında-iştahında olduğu qazancı əldən çıxarıb batıra bilər..."

Gecənin lap dərin vaxtı idi. İzi yenidən hənirti eşitdi, o biri otaqda Bahadır kişi idi, üzünü qaranlıq pəncərənin soyuq şüşəsinə söykəyib illerdən bəri ürəyində piçildadığı sözləri bu dəfə kiminsə eşidəcəyindən ehtiyatlanmayıb lap ucadan dilinə gətirmişdi: "İlahi, neçə illərdir ki, gözləyə-gözləyə qalmışam".

Bahadır kişi sözünün ardını gətirə bilmədi, cuxura düşmüş gözlərindən süzülən yaş yanaqlarını islatdı. Yarı açıq qalmış ara qapıdan bütün bunları gizlice seyr edən İzinin bədəni isti yorğanın altında buza döndü. İzi əsl əhvalati indi başa düşdü, hərcənd ki, bu adı əhvalat deyildi. İnsan yalvarışı necə də ağır olurmuş...

Aradan çox keçmişdi. İndi İzinin özü üzünü qaranlıq tavana tutub heç bilmirdi ki, kimə yalvarırdı... "Dünyanın saya-hesaba gəlməyən bir bu qədər möcüzələri içərisində qoca dostunun eşitdiyi bu adı əhvalat yalanmı olacaqdı?!".

Bəs, pul? Nə vaxtdan bəri ələ keçirtmək istədiyi qazanc?.. Onu Bahadır kişi ilə bağlayan qəbindəki gizli təmənna?..

...Ancaq indi İzi sidq-ürəklə istəyirdi ki, Kolyadan eşitdiyi adı əhvalat qoca dostunun gözlədiyi möcüzəyə çevriləsin! İzi birdən-birə başa düşmüşdü ki, adı bir əhvalatın dünyanın möcüzəsinə çevriləməsi naminə pul-para heç nədir...

## VARİSLƏR

Qədir kişinin vəfatından sonra xəbər çıxdı ki, rəhmətliyin varisləri bu gün-sabahda gəlib mərhumun malına-mülkünə yiye duracaqlar.

Elə o gündən də Qədir kişinin qapıbir qonşusu Səlbı arvadın gözü yolda, qulağı səsdə qalmışdı. Bələdiyyə sədri Murtuz kişi kənd sakinlərindən iki-üç nəfərin iştirakı ilə mərhumun əmlakını bir-bir siyahiya alıb akt bağlamış, otaqları da qifillaryıb açarların birini vermişdi Səlbı arvada. İndi Səlbı arvad da evdən bir yerə tərpənib eləyə bilmirdi ki, birdən varislər gəlib çıxar və açar sarıdan məhəttəlçilik olar.

Ancaq aradan iki-üç həftə ötsə də hələ ki, varislərdən bir səs-soraq yox idi. Səlbı arvad da yana-yana ürəyində belə dolandırırdı ki, ay aman, çəkənlər bilər, bu gözü yolda qalmaq nə ağır şeymiş, elə bil günün hər biri bir ildi keçir...

Bu gün də əhvalı yaman pozulmuşdu, elə bil bu neçə gündə göy də onunla acığa girmişdi deyin bomboz bozarıb durmuşdu. Yağmırıldı ki, boşalaydı. Səlbı arvad da beləcə dolan bulud idi. Bir işin-güçün qulpundan

yapışmağa da ərdəmi gəlmirdi ki, bəlkə başı qarşı, fikri-zikri yayınmayıdı. Nə də ayaq götürüb oğlu-qızıgilə gedirdi ki, gözü-könlü açılıydi.

Yayın axır günləri idi. Çöl-bayır birdən-birə soyumuşdu. Səlbi arvad haçandan bəri artırmanın məhəccərinə söykənib Qədir kişinin həyətinə baxırdı. Həyət-baca hüznlü idi. Elə bil hələ də öz sahibinin yaşıni saxlayırdı. Nədənsə birdən-birə gözü yarpaqlara sataşan Səlbi arvadın matı-qutu qurudu. Yarpaqlara xal düşmüşdü. O, əlini üzünə çəkdi. Vaysılandı: “İşə bir bax ha, - deyə dodaqaltı öz-özünə piçildədi, - ağac ağacdı, demə, o da xiffət çəkə bilirmiş. Payız girməmiş gör yarpaqları necə xəzan olub!..”

Səlbi arvad doluxsundu. “Görünür, ağac-uğac da bilir nə olan şeydi yalqızlıq-təklik! Gülsənəm rəhmətə gedəndə, bəyəm, beləmi günə düşməsdülər?.. Oxşuyur, onda duyub bilirmişlər ki, hələ baxıb bəlləyənləri olacaq. Qədir kişi sağdı...”

Nədənsə bu yerdə varislər Səlbi arvadın yadına düşdü və Səlbi arvad da hiss etdi ki, deyəsən, nəsə bir hirs-hikkə yavaş-yavaş qəlbinə dolmaqdadır. Onu birdən-birə od götürdü. Heç özünün də xəbəri olmadı ki, nə vaxt başlayıb hələ də gəlib çıxmayan varislərin qarasında ölçüb-biçməyə.

“Bu ağaclarca da ürəyiniz yoxmuş!.. Bu vaxtacan harda imişsiniz görən? Neçə il idi ki, kişi tək-tənhaydi. Elə o vaxtlar da gəlib gedəydiniz də! O rəhmətlik də toxtaq olaydı. Biliydi ki, bir güvənc yeri var. Hərçənd rəhmətlik kənddə hamının ezziz-xələfi idi.

...Deyir, söz var ev içində, söz var el içində. Belə baxanda, görürsən arada söz olur ki, qonum-qonşuya demək olmur, çox da yaxın qonşu uzaq qohumdan irəlidi. Ortada qan məsəlesi var... Gör Gülsənəm rəhmətə gedəli haçaqdı, o vaxtdan ayağınız kənddən kəsiləndi.”

Səlbi arvad göyüm-göyüm göynədi. Rəhmətlik Gülsənəm lap qəfilcə gəlib gözləri önündə durmuşdu. Səlbi arvad gözündə qaynayan yaşı güclə udzu: “Gorun çatlaşın, ay Gülsənəm! Yiğilmadı gözün bu yollardan, gözlərin nə günahı. Heç o qara torpaq da qapayamadı onları. Torpağın da gücü çatmadı... İşdir-şayət, elə indinin özündə bilsən ki, nə yerdəymış işin kökü, şəksiz gorun yanar. Bəyəm, heç ağıla-gümana sığandımi belə bir əməl, belə bir iş, əhvəlat?” - Bu yerdə Səlbi arvad eymələndi. Handan-hana özüne gəlib udqundu: - “Behişt olsun yerin, ay Qədir qardaş! Ürək varmış səndə, dağ imişsən! Neçə illər o boyda dərdə nə sayaq tablaşib durmusanmış, ay tabına qurban olduğum! Bəyəm, o ağırlıqda dərd heç təkbaşına çəkilesi dərd idimi?..”

Səlbi arvadın gözləri nəmləndiyindən bir az da torlandı. “Bilirəm, ay atam oğlu, bilirəm nəymış qəsдин. Dözməzdi Gülsənəm, dözməzdi...”

Vaxtı ilə rəhmətlik Qədir kişini yalan uydurub dedirtməyə məcbur edən də elə bu qorxu olmuşdu. Dözməyəcəkdi Gülsənəm, dözməyəcəkdi!..

Gözünün ağı-qarası bircə balası davaya yollanan gündən arvad düşməsdü. Bir yandan da birdən-birə məktubun arası kəsildi. Gülsənəmciyəz də başladı göz görəsi üzülüb əldən getməyə. Biçarə Qədir kişi lap başını itirmişdi. Qorxurdu... Qorxurdu ki, oğlu qayıdanan arvad əldən çıxsın.

Müharibə başlayandan bəri üç para kəndin poçtunu daşıyan Qədir kişi çovğunlu qış günü məktubların arasında oğlunun qara kağızını görəndə, ilk əvvəl döyüküb qaldı. İki-üç ildə belə kağızlara artıq alışmışdı... Və bu bir parça kağızların hamısı da gürz ağırlığında yumruq olub onun sinəsinə, düz ürəyinin başına çırpılmışdı. Əvvəllər göz yaşı olan ürək yarası qaysaq bağlayıb keyləşmişdi. İndi hər yeni zərbə bu yaranı yalnız sizladırdı. Vəssəlam!..

Aman-zaman oğlunun ölüm xəbərini də Qədir kişi beləcə qarşılıdı. Poçtu rayon mərkəzindən kəndə gətirib çıxaranan özünü ələ alıb toxtadı. Çünkü yol boyu dönə-dönə dolub boşalmışdı. Qədir kişi həm də hər üzünə çox

ölçüb biçmiş, götür-qoy etmişdi. Burası ona lap aşkarca məlum idi ki, dözəyəcək Gülsənəm, dözməyəcək...

O gün Qədir kişi gecədən keçənəcən kənd içində girləndi. Nəhayət, gecənin bir vaxtı dönüb evinə qayıtdı. Arvadının məlul-müşkül baxışlarına tab gətirə bilmədi. Dağdan ağır kişi uçundu, dili-dodağı səyridi, uzun-uzadı öskürüb guya boğazını arıtladı. Qədir kişi dilini ağızında zorla tərpətdi, dərk eləyib altına girdiyi amansız və dehşətli yükü çıynından tez atmağa tələsdi:

-Hə, ay Gülsənəm, - dedi, - bizim Arif də Sədəf arvadın oğlu kimi itkin düşüb...

Gülsənəm tez ovundu, cünki Sədəf arvadın oğlunun itkin xəbəri çıxanda düz altı-yeddi ay sonra dəst-i-xəttiyələ özciyəzi anasına məktub yazmışdı və məlum olmuşdu ki, cəbhədə belə şeylər də olur...

Aradan altı-yeddi ay keçdi. Bu dəfə də Qədir kişi arvadını belə "toxtatdı" ki, qonşu kənddən bir itkindən düz il yarım sonra səs-soraq çıxıb...

Gülsənəm təzədən günləri saydı. Günlər ilə tən gəlirdi, ancaq ilin ortalarında müharibə qurtardı, gedənlər də başladılar qayıtmaga. Gülsənəmin bu vaxtacan qulağı səsdəydi, indi gözleri də yollarda qaldı...

Bir payız axşamı o, kişisini "ayıldır" ki, ay Qədir, deyirlər, Nəsirin qızına elçi gələcək. Qorxuram qız əldən çıxsın. Ölsəm də, qalsam da gəlinim Badam olmalıdır. Yanmışı çoxdan sonalamaşam. Kənddə Arifimə layiq qız bircə odu, hazırlaş, gedib qızın "hə"sinə alaq!

Qədir kişi üşürgələndi. Ancaq dözdü, hələ bir balaca hirslenən sayaq da oldu.

-Arvad ki, arvad! - dedi, - qoy oturmuşuq yerimizdə, ay Gülsənəm, uşaq gəlib, bəlkə, Badamı bəyənmədi?! Deyirsən, biz də onda yüngülsaqqal olub qalaq?!

Kişi nə qədər elədisə də olmadı. Gülsənəm çox yalvar-yaxardan sonra axır ki, onu güclə qabağına qatdı. Nəsirgilə yollandılar.

Yol boyu Qədir kişi qızdırımlı adamlar kimi titrəyirdi.

Bir il sonra Badam qolsuz bir oğlana qoşulub qaçıdı. (Fağır necə gözləyeydi ki, bir kəndin neçə-neçə qızı-gəlini evdə qarıyırdı...)

Gülsənəm evə-eşiyə sığmadı, bütün günü kəsdirdi Səlbə arvadın yanını, Badamin "döñüklüyü" ona yaman yer eləmişdi. Sözü-sovu hey Badam idı.

-Ay Səlbə bacı, - deyirdi, - düzdü mən tələsdim, ciy iş tutdum. Amma heç gözüm su içmirdi ki, Arifim də gəlib mən deyənə qol qoyayıd. Namxuda, balamın gözü qızlar ovçusudur.

Səlbə arvad da deyilənləri canı-dildən təsdiqləyirdi, o da heç inana bilmirdi ki, doğurdan da, Arif balanın könlüycən-gözüycən olaydı Badam. Nədən ki, Badamin təkcə adı şirin idi, özüsə arıq-uruğun biri idi, Məmmədin qızının əlinə heç su tökməyə layiq deyildi.

Ancaq Gülsənəm bir gün Məmmədin qızında da yüz eyib tapdı.

Demə, kəndlərində heç fərli-başlı bir qız yoxmuş, kəndin bütün qızları çirkinmiş...

Gülsənəm arvad başladı qonşu kənd-kəsəkdən oğluna qız soraqlamağa. Amma ömür-gün anaya möhlət vermədi ki, müştəğində olduğu bir qənirsiz gözəl gəlini olsun.

Balasının qayıtması nə yaman uzun çəkdi!? Baş yastıqda, gözü yolda Gülsənəm arvad bir gün dilində elə hayatı-harayı dünyaya üzülüşdü:

*Mən aşiqəm, indi gəl,  
Dərd artdı, gəl, indi gəl,  
Gözüm yollarda qaldı,  
Gəlirsənsə, indi gəl.*

...Tabutu qaldıranda gördülər ki, ağırdır, çox ağırdır. Bu təkcə bir adamın ağırlığı ola bilməzdi. Qədir kişi də birdən-birə başa düşdü ki, day oğlu da qayıtmayacaq. Arvadı ilə birləkdə oğlunu da itirdi...

Qədir kişi əvvəlcə içün-için ağlayırdı, sonra hönkürtü qopartdı:

-Oğul, oğul, ay oğul!.. - Toxtamaq bilmirdi, gah arvadının adını çəkirdi, gah da oğlunun...

Arvadının vəfatından sonra Qədir kişi yaman düşdü, adamayovuşmaz oldu. Ancaq kənd adamı "dəngəsər" etdi kişini, illah da uşaqlar. Böyükələr necə öyrətmışdilərsə, kişi bir kənd uşağın babası olmuşdu. Səhərdən axşamacan kəsdirirdilər həndəvərini, yan-yörəsindən əl çəkməzdilər. Gülsənəm arvadın sağlığında da beləcəydi. İndi isə lap aq idi, elə bil bütün kənd kişiye qohum çıxmışdı.

Qədir kişi də yavaş-yavaş durulurdu. Bircə cuxura düşmüş gözlərini bəzən saatlarla zillədiyi yerdən çəkməz, birdən-birə hövllənərdi, sonra da içəri otaqda çarpayının altındakı sandıqçanı eşələr, Gülsənəmin alib yiğdiyi toy bazarlığının lap dibində gizlətdiyi saralmış üçkünc məktubu tapıb çıxardı. Baxar, baxardı. Və əlləri əsə-əsə divardan asılmış sədəfli sazi götürüb yaraya basılan məlhəm kimi sizildayan köksünə sixardı. Oxumazdı, çalardı. Onun yerinə sarı sim oxuyardı...

Yaralı maral zalim ovçuya dil töküb yalvarır, fəryad qoparırdı: "Aman ovçu, vurma məni!.. Mən bu dağın maraliyam..."

...Səlbi arvad çoxdan artırımadan aşağı enib torpaq yola çıxmışdı. Yol rayon mərkəzinəcən uzanıb gedirdi, bir elə uzaq mənzil deyildi. Ötən günlərsə bir-birinə calanıb yaman baş alıb getmişdi. Səlbi arvad fikir-xəyaldan öz səsinə ayıldı, səsindən özü də üzünən kimi oldu:

*Çuxanın qabağı düz,  
Dalı düz, qabağı düz.  
Dünya, səndən kim keçdi  
Qaşı düz, qabağı düz?!*

Handan-hana toxtdayıb əlini gözünə apardı, gözlərini qiyib yolboyu baxdı. Gözü alan yerdən yolda toz qalxmışdı və həmin toz dumanı üzü bəri - kəndə tərəf gəldi. Birdən qarşısında dayanan "Volqa"nın siqnal səsi onu diksindirdi. Səlbi arvadın ürəyinə damdı ki, varislər olacaq. Gələnlərə elə ilk baxışdan qanı qaynamadı...

Dörd nəfər idilər - iki kişi, iki qadın. Boy-buxundan bir-birilərinə heç oxşayıb eləmirdilər. Hərçənd ki, doğmaca əmioğlu idilər. Biri boydan uzun, caydağın biriymi, o biri əmioğlunku isə boy sarıdan gətirməsə də, yanaqlarından qan damırdı, top kimiydi. Əmioğlular ləngərli tərpəndlər, ağır-ağır Səlbi arvadın qabağına yeridilər.

Məsələ məlum idi və bir də bu varislər işgüzar adam idilər. Axır ki, işin-güçün əlindən birtəhər vaxt tapmışdlar, gərək axşama şəhərə qayıdaydlar, məşhur bir müğənninin konsertinə bilet almışdlar. Buna görə də sözü uzatmağı mənasız bilib mətləb üstünə kəsə gəldilər:

-Ölüm haqq, miras halal deyiblər, ay nənə!

Səlbi arvad köksünü ötürüb çar-naçar mehribanlıq göstərdi:

-Yaxşılığa gələsiniz!

Varislər deməyə day özgə söz tapmayıb pərtləşib durdular. Araya soyuqluq düşdü. Sükutu Səlbi arvad pozdu, ürəyindən keçəni dilinə getirdi, üzünü maşını idarə edən böyük əmioğluya tutdu. Sadədilliklə:

-Ay bala, deyirəm, elə mən də qoşullam size! - Arvadın səsi titrədi. - İkisinin də qəbri yan-yanadı. Bu andırı qalmış yel qıçlarını qırır. Neçə gündü gedib rəhmətliklərə baş çəkə bilmirəm...

Uzundraz ciddiləşdi, altdan yuxarı əyri-əyri Səlbi arvada baxıb burnunun altında mızıldandı:

-Qəbiristan söhbəti hələ qalsın, ay nənə! Oraya sonra da baş çəkmək olar...Hm... Əsas məsələ...

Özünü itirən Səlbi arvad çəşib qaldı.

-Həəə?! Noollar?!

O, əlini cəld yaxasına apardı, düyünləyib qoynunda gəzdiridi yaylığını çıxartdı, yaylığın arasındaki açarı az qala varislərin üstünə tulladı:

-Alın! - dedi, Kılıd bilməyən qapı açarsız-cəftəsiz qalıb...

Səlbi arvad dilinin ucuna gələn acı sözləri güclə qaytardı. Qəzəbini udub daha dinib danışmadı. Ancaq burasını da hiss etdi ki, bükülür dizləri, qəbiristanlığa baş çəkməyi day bu gün də baş tutmadı. Ayaqlarını güc-bəla ilə ardında çəkib öz darvazasından içəri keçdi.

Varislərsə əvvəl-əvvəl bağdan başladılar. Bağın ürək sıxan, qan qaraldan mənzərəsi bilmərrə də veclərinə deyildi. Ağacların yetişmiş mer-meyvəsini saf-çürük edirdilər.

Səlbi arvad artıq atırmaya qalxmışdı. Pilləkənləri çıxa-çıxa neçə kərə ayaq saxlamışdı. Qəsdlənmişdi ki, geri dönsün, köntöy danışan o dambat varislərlə yaxşıca bir haqq-hesab çəksin. Bircə burası qabağını kəsirdi ki, hər halda, qonaq idi gələnlər - qonağı acıqlamağı isə Səlbi arvad günah bilirdi.

Bələ fikirləşə- fikirləşə hırsı bir balaca yatdı. Amma bu uzun sürmədi. Səlbi arvad gördü ki, yox, saxlaya bilməyəcək özünü, ürəyində də olsa, onları çəkməli divana.

...Adam ağızından söz, qazan altından köz!..

Varislərin kəmfürsətliyi onu kəsib tökmüşdü və Səlbi arvad əsib coşdu.

"Harda qalmışınız bu vaxtacan, ay zalim uşağı? Gülsənəmciyəzin bir ara sözü-söhbəti sizdən idi. Adınız dilindən düşmürdü. Hər dəfə də deyirdi ki, məktub yazdırımişam Nüsret müəllimə. Eh, yaman daş ürək imişsiiiniz, heç insaf-mürvətiniz yoxmuş!.. Bu neçə ildə cirəyə döndərdiniz bu quru təsəllini. Təkcə elə quru gəlib-getməyiniz bəs idı. Vaxtında vədəsində o binəvalara gəlib baş çəkəydiniz ki, indi də tökülüb bələ gəlməyinizin bir yeri, qolayı olaydı?!"

Səlbi arvad varisləri ürəyində hələ çox tənbeh-töhmətə tutacaqdı ki, qonşu həyətdən qalxan səs-küy səksəndirdi onu. "Bu nə həngamədir görən? Olmaya davaları düşüb? Olar, olar... Mən ki onlarda o üzü gördüm. Urum-urusvay olduq... Xata-zad çıxaralar, vallah!" - Səlbi arvad nə fikirləşdisə, qıçlarının ağrı-acısını unudub aşağı endi.

Vurhavur aynabəndlə, ikimərtəbə evin üstündə qopmuşdu. Əmiuşaqlarının- dan birinin Şüvelan tərəfdə xudmani bağıvardı və bu gen-geniş evə də ehtiyacı yox idi. Gödək, tosqun əmioğlunuńsa ailəsi şəhərin üç ay istisindən çox əziyyət çəkirdi. Hər il sərasər yay ayları sərinlik dalınca dağa-dاشa düşərdilər, bir ətek də xərcləri çıxardı. Axar-baxarlı, havası səfali kənddəki bu ev indi onlar üçün lap göydəndüşmə olmuşdu. Maşının ayağı altında vurtut iki-üç saatlıq yol idı. Caydaq əmioğlunuńsa ürəyindən keçən bu idı ki, bir fərli müştəri tapıb evi satsınlar. Sözleri də elə bu yerdə çəpləşmişdi.

-Deyirsiniz, evi satıb pulunu bölek? Yooox! Yooox! Heç əldən çıxarılarısı deyil bu ev-eşik. - Gödək səsini uzada-uzada başını silkələdi. - Mağılca yayda gəlib qalmağa bir yer tapdıq. Yaylaqlarda ev kirəsinə nə qədər xərcimiz çıxır...

Gödəyin arvadı da ərinə macal verməyib bozardı:

-Eh, sizin nə vecinizə, - dedi, - daçanıza nə gəlib ləpədöyəndə. Gərək özgəsinin də qayğısına qalasan, halına yanasan!

Uzundrazın arvadını söz götürmüdü.

-Ağəz, o köstəbək ərinlə səs-səsə verib nə ulaşırsız? Bəlkə, xəbərimiz yoxdu, birdən-ikidən siz də qayğı çekən olmusuz?

Özündən çıxanda o, hələm-hələm sakitləşməzdı. Odur ki, bir balaca nəfəsini dərib təzədən hücuma keçdi:

-Bir bunların danişığına baxın, siz Allah?! - deyə istehza ilə əllərini oynadıb silkəldədi. - Elə bil evi tikəndə kişinin əlindən tutublar, palçıq-a-quma bulasıblar?! Kişinin ölümünü size xəbər verən biz olmadıq? Kül mənim başıma!!!

Səlbi arvad özünü çatdırmasayıdı, kim bilir bu deyişmənin axırı necə qurtaracaqdı. Çünkü ilk əvvəl təmkinli dayanan kişilər də himə bənd idilər ki, tutaşsınlar.

Səlbi arvad hər iki tərəfi güclə sakitləşdirdi:

-Bir səbriniz olsun, - deyə boğuq səslə dilləndi. - Bəsdi höcətləşdiniz. Bəyəm, ev rəhmətliklərin adınadı?

-Necə?!

-Necə?!

Hər iki ər-arvad hayıflana- hayıflana qaldı. Səlbi arvad doluxsunu, elə doluxsuna- doluxsuna da onları məsələdən agah etdi ki, bəs sovxozi tiddirib bu ev-eşiyi.

Varislər bu izahatdan sonra evdən əllərini üzsələr də yenə zəif bir cəhd etdilər:

-Deməli, ev indi elə sovxoza qalır da?! Səlbi arvad kinayəli-kinayəli başını tərpətdi. Varislər məyus oldular. Kişilər daha vaxt itirməyib aynabənddən otağa addadılar. Fısı yatmış qadınlar otağın divarındakı xalça-palazı görən kimi irəli cumdular. Ayağı tapdanmış qadılardan biri ufuldadı. Kişilər üzdən özlərini tox tutsalar da, gözaltı otağın künc-bucağına marıtlanmışdır.

Qadınlar yük yerində üst-üstə yiğilmiş qalın yorğan-döşəyi vərə-vurd edib yəqinlik hasıl etmək isteyirdilər ki, görəsən, güzəmi xalis yundu? Bu dəfə Səlbi arvadın cavabı onları razı saldı:

-Hə. Lap xalis yundu!.. Sovxalıqdı!..

Otaqda gözə dəyən bir şey qalmamışdı. Birdən varislərin nəzəri köhnə çarpayının altındakı sandığa sataşdı. Sandığı necə qamarladılarsa, qapağı yerindən laxladı. İçində nə vardısa ortalığa töküb ələk-vələk etdilər.

Saralmış üçkünc məktub lap dibdəydi. Qadınlarınsa başı parçalara qarışmışdı. Qanları bir balaca qaralmışdı, çünkü parçaların hamısı dəbdən düşmüş mallar idi...

Məktub uzundrazın əlindəydi. O, kağızı əlində o yan-bu yana çevirib onu gödəyə uzatmaq isteyirdi ki, Səlbi arvad üstünə yeridi. Səsi titrəyə-titrəyə:

-Bura verin o kağızı, - dedi, - bura verin onu!..

Hər iki əmioğlu udqunub durdu. Qadınlar da əl saxladılar. Birdən-birə halı pozulub uçunan Səlbi arvada matdim-matdim baxdılar. Ağıllarına özgə şey gətirmədiklərindən dərhal onun başının üstünü aldılar:

-Bəri bax, ay arvad, - deyə hirs-hikkəynən ötkəm-ötkəm dilləndilər. - Görünür qayda-qanundan xəbərin yoxdu. Vərəsəlik hüququ var. Ver onu bura!

Səlbi arvad üzünü yana çevirib acı-acı:

-Hə, görünəm, - dedi, - qayda-qanuna yaxşı bələdsiz. Amma bir özgə qayda-qanun da var. Təkcə malı-mülkü bölməyəmi gələrlər? Varissiniz əgər, o kağızda yazılışların ağrı-acısını da bir bölün də!!!..



**Əzizağa ELSEVƏR**

# Cinar ağacı



Üç gün idi ki, yurdda rahatlıq pozulmuşdu. Düz üç gün idi ki, ananın göz yaşı qurumurdu. Övladları dil tapa bilmir, inad atını minib hərəsi bir tərəfə çapırdı. Öyünd-nəsihət də kar etmirdi.

\* \* \*

Axşamçağının qara sərini düşmüşdü. İstidən təntimis yarpaqlar xəfif-xəfif titrəşirdi. Bir az o yanda dağların, dərələrin min illik yuxusuna bələninə gələn Qarayar çayı yorğun-yorğun axırdı. Suda ayağını yuyan söyüdlər günəş güzgüsündə cilvələnə-cilvələnə pərişan tellərini çıyinlərindən atıb çay boyu axıb getmək isteyirdi.

Murat yuxudan oyanıb, üz - gözünün tərini sildi. Tənbəl-tənbəl bir-iki dəfə gərneşib yerindən qalxdı. "Ana, ay ana!"-deyib, eyvana çıxdı. Ürəyi yanındı. Düşündü: açıq pəncərənin qarşısındaki stolda əyləşib anasının dəmlədiyi darçınlı, mixəkli çaydan bir-iki stəkan içmək heç də pis olmazdı. Sərin meh yorğunluğunu qaçırar, Minay təpəsinə qədər uzanan boş çöllər baxdıqca gözünə işiq, könlünə rahatlıq gətirərdi.

Anasından səs çıxmadı. Təəccübəndi. Həmişə oturan kimi anası çay gətirər, "İç, oğul, ədviiyyəli çaydır, iç, cana xeyirdir", - deyərdi.

Bəs, indi niyə görünmür, niyə səsi çıxmır?! Marağını boğa bilmədi. Həyətə düşdü. Bostana baxdı. Elə bil qeybə çəkilmişdi anası.

Qonşuları səslədi. Həmid qardaş, Cəfər dayı, Vəli əmi, Süsən xala, Nabat nənə, anamı görməmisiz?

Bu nə sirdi, Allah, heç biri görünmədi, heç biri harayına hay vermedi. O qonşular ki, Muradı doğmalarından da ayırmaz, anamı görəndə "Tərbiyəsinə bərəkallah, Murad da bizim balamızdır!"- deyərdilər. Anam da mənim boyuma baxıb öyünər, içərisində qürur hissi keçirər, fərəhindən yerə-göyə sığmazdı. Bəs, indi nə olub, yoxamı çıxıblar, qeybəmi çəkiliblər. Bir kəlmə nədir ki, yoxsa məni eşitmək, dinləmək istəmirlər?! Ola bilməz! Yüz il gəlsə də, onların belə olacağına inanmırıam. Heç vaxt, heç vaxt inanmaram. Bəs onda bu nə sirdir. Itlər, itlər də hürüşmür axı. Həmişə hənir hiss edən kimi zəncirini çeynəyən Cəfər dayının Alabaşı o da gözə dəymir axı? Qoyunlar, buzovlar mələmir. Küçədən gəlib-gedənlər də yox. Yoxluq nə pis şey imiş. Sükut insanı boğur, işin-için yeyib dağıdır. Sən demə, dünya insanlarıyla gözəlmış.

Yol boyu evlərə baxa-baxa irəlilədi. Heç bir ins-cins gözüne dəymədi. Mübhəm suallar onu içəridən yeyir, cavabsız-cavabsız ötüb keçirdi. Elə bil havasız, qəribə bir boşluğa düşmüşdü.

Dörd yol ayrıcına çatanda gözlərinə inanmadı. Əncir ağacının altındaki iri sal daşın üstündə üç uşaq əyləşmişdi. Səkkiz-on yaş arasında olardılar. İkisi qız, biri oğlan idi. Yaşca kiçik olan qız kövrəlib ağlayır, "anamı isteyirəm, anamı!.." - deyib, içini yeyirdi. Oğlan isə elə bil yumağa dönmüşdü. Sanki sixintisi ağır bir daş olub ciyinlərindən asılmışdı. Muradı görəndə üçü də yerindən sıçradı. "Murad dayı!.. Murad dayı!.."-deyə həyəcanla, sevinclə qışqırıb onu qucaqladılar. Adı vaxt olsayıdı, çəkinər, bəlkə də heç belə etməzdilər. Ancaq həyat insanı elə məqamlarda yaxalayıb, elə dolaylardan keçirir ki, bəzən zaman da bu ovqata köklənməkdə aciz qalır. Bu uşaqlar niyə belə kimsəsiz, unudulmuş vəziyyətdə qalmışdır?! Həə, yenə Burovar məşələrinə moruq, ciyələk dalıyca gediblər, yəqin. Bu, elə dolu səbətlərindən, qıpçırmızıya çalan balaca əllərindən də aydın görünür. Eh, Burovarın moruq, ciyələyinin heç bilirsən necə dadlı mürəbbəsi olur? Mürəbbə deyirəm ey sənə, ətrindən, dadından, vallah, heç doymaq olmur.

-Murad dayı, evlər niyə boşalıb?.. Niyə bizi eşidən yoxdur?!.- uşaqlar Muraddan soruştular.

Murad da gözlərini döydü, handan - hana: "Mən də sizin kimi, ay Elnur, ay Sevinc, ay Sevda!-dedi.-Elə bilirsiz mən nə isə bilirəm, ya bildiklərimi sizdən gizlədirəm? Yox, mənə də çox şey qəribə gəlir. Bəlkə, dünyanın axırıdır, biz bilmirik, həə?! Görürsüz, dünyanın gözəlliyi elə insanlarındaymış. Yatmışdım... Ayılanda her şey tərsinə göründü mənə. Bircə darıxmayın, ağlayıb özünü də üzməyin. Ağlamaqla onsuz da heç nə düzəlmir. Ağlamaq yüngüllük gətirse də, insanı acıqlaşdırır, soyuq başla düşünməkdən bir az da uzaq salır. Oturmayın, nə qədər qaranlıq düşməyib, kəndə baş vurağın, bəlkə bir iz tapdıq".

-Nə olar, harasa zəng edin, radionu açın, Murad dayı!- Elnur dil boğaza qoymadı. Bir az da yaxına gəlib Muradın düz gözlərinin içini baxdı.

- Telefon işləmir, canım- gözüm. İşləsəydi nə vardı ki?! İşiq, qaz da kəsilib. Radio, televizor da hardan olasıdır ki?!- Murad özünü nə qədər sakit aparmaq istəsə də bacarmadı. Həyəcanı əllərinin titrəyişindən, gözlərindən tökülen təlaşdan aydın oxundu. Uşaqlar bunu apaydın gördülər.

Yaşca hamidan böyük olan Sevinc qorxa-qorxa səsini içini salıb soruştı:- Murad dayı, olmaya cinlər, şeytanlar adamları yolundan azdırıb, gəlib aparıb, həə?! Nənəm düz deyirmiş. Sözə baxmayanları aldadıb aparırlar. Onları tapıb kömək etmək olmaz bəyəm? Şeytan olanda nə olar, şeytanın ürəyi yoxdur məgər?..

-Sevinc, nənən səni çox istədiyindən elə deyirmiş, qızım. Cin - şeytan nə gəzir?! Pis insanlar şeytandan da pisdir.

Hava qaralanacaq kəndi xeyli dolaşdılar. Ayağından girib, baş tərəfində dayandılar. Yoruldular. Nə bir ins-cins gözə dəydi, nə də kimsə ortalığa çıxıb onların harayına son qoymaqla intizarını dağıtdı. Dilxorçuluq, əsəbilik, hər şeydən əvvəl isə uşaqların baxışlarından tökülen qorxu, təlaş addım-addım onları izlədi. Küknar, çınar, şam ağaclarının dövrələdiyi qəbiristanlığa da baş çəkdirər. Bir işiq ucu tapa bilmədilər. Ümidsiz-ümidsiz Muradgilin həyətinə qayıtdılar. Həyətdə - tut ağacının altındaki taxtda oturdular; qaranlıqda eyvana çıxmağın nə mənası?! Ciyərləri yanındı. Kəsmə daşı yanaşı qoyub ocaq qaladılar, çaydanı qaynamağa qoydular. Elə acmışdlar ki, pendir durməyini gözlərinə təpirdilər...

Murad ali təhsilli zootexnik idi. Gənc olsa da, dünyanın gərdişindən az çox xəbərdar idi. Bilirdi dünya nə üzədədir, nə rəngdədir. Bilirdi bu fani, gəldi-gedər dünyanın kədəri sevincindən üstədir, ədaləti qapılar dalında gözləməkdən xəstədir. Ancaq bu gördüklerini kəsdirə bilmir, lal sükutdan

vahimələnir, hövllənin içini yeyirdi. Birdən qara, qorxunc bir fikir şimşək kimi çaxıb Muradı içəridən silkəldədi. "Müharibədir,- dedi,- düşməndən hər şey gözləmək olar! - öz-özünə düşündü.- Bəndə xəter toxandırıralar haa... Allah eləməsin, qulaqlara qurğuşun, onda aləm qarışar. Gör insanların dişiyəldirnağıyla yaratdığı nə qədər yaşayış yerləri gedər dəninizin dibinə.." Sonra qulağını çekib, "tfu, tfu!.. gör mən nə düşünürəm, - dedi.- Dilim qurusun, rəzalətə bir bax, yaxşı şey niyə ağlıma gəlmir, ancaq pis şeylər barədə düşünürəm". Uşaqlar heç nə hiss etməsinlər deyə var-gəl etdi. Həyətin ortasına qədər yeridi. Burdan magistral yol aydın görünürdü. Əvvəllər ay işığında burada - armud ağacının dibində oturub o yola o qədər baxardı ki, yollar da əriş-arğac olub yaddaşında bitərdi. İrlili- xırdalı, aaklı- qaralı maşınlar o yoldan şütüyüb gedər, Muradin şirin, kövrək xəyalı onların arxasında uzana-uzana arzularını şəhərə sarı çekib aparardı. Nədənsə, belə anlarda qəribəyər, yollar bitənə qədər getmək istəyərdi. Yollar isə bitməz, bitməzdi. Baxdı. İçini yeyə-yeyə xeyli baxdı. Maşınlar görünmədi. Darıxdı. Şübhə ona güc gəldi. Düşündü. Nəsə etməlidir, uşaqları qorxutmadan, sakitcə öz işini görməlidir. Onları da, özünü də fəlakətin ağızına atmamalıdır. Murad gecəni dirigözlü açdı. Gözləri yuxusuzluqdan qıpqırmızı qızarmışdı. Hələ içindəki təlaş, təşviş də öz işini görmüşdü. Düşünürdü: "Onlar uşaqqı, hələ heç nə bilmirlər, mən nəsə fikirləşməliyəm..." Uşaqlara baxıb ürəyi sızlayır, yazığı gəlirdi. Dünyadan xəbərsiz uşaqlar... bir - birinə qısilib, gör necə yatmışdır. Şirin-şirin, müşil-müşil. Muradin ürəyi gəlmədi onları oyatmağa. "Qoy yatsınlar!- dedi.- Yazıqdırlar, yuxularına haram qatmayım. Onlar durana qədər mən də bir-iki işi görərəm..." Balta, müşarı götürüb qulangərişə tərəf getdi. Orada evə artırma tikmək üçün aldıqları təzə taxtalari qurumaq üçün yiğmişdilər. Köləlik idi, günəş işığı da tutmurdu. Usta Qiyas demişdi ki, məni tələsdirmeyin, taxta yaxşı qurumasa işlətmək olmaz. Mənə nə var, işimi görüb pulumu alacam. Amma sonra məni günahkar çıxardacaqsınız ki, bilirdinsə, vaxtında niyə demirdin? Murad acı-acı gülümşədi.

- Eybi yox, indi kəsib hərəmizə rahat yerləşə biləcəyimiz bir yeşik hazırlayaram!..- dedi.

Sixıntı, qorxu, ağrı-acıyla dolu iki gün gəlib keçdi. Bu iki gün iki ay, bəlkə də il qədər uzun göründü. Vaxt ərimək bilmədi. Ağır-ağır, tənbəl-tənbəl keçib getdi. Ancaq Muradin qəlbində hər anıyla bir intizar, bir həyəcan tufanı qopartdı. Murad ötəri də olsa, yeşik məsəlisini uşaqlara anlatdı.

Səhərin gözü açılar-açılmaz birdən-birə qəribə bir titrəyiş, uğultu qopdu. Yarpaqlar əsim-əsim əsdi, yolunub qucaq-qucaq töküldü, ağaclar budaq-budaq gərildi, qırıldı, qırıldı. Sanki yer titrədi, nəhayətsiz göylər qopub tavanından düşdü. Muradin dəli bağlırtısı aləmi başına götürdü :

- Qaçın, tez olun, yeşiyinize sarı qaçın!..

Uşaqlar diksindilər, nə olduğunu kəsdire bilməsələr də, qara-qorxu içində çinara, yeşiklərinə sarı götürüldülər. Yazıqlar vahimədən boğulur. Əlləri titrəyirdi. Elnurun çinarın yoğun budağına şəridə bərk-bərk bağlılığı yeşiklərə oturanda ayaqları da keyləşib, sözlerinə baxındı.

Muradin həyəcanlı səsi gəlirdi: - Kəməri, kəməri bağlayın! Bərk- bərk yapışib, gözlərinizi də yumun. Çətini birinci dalğadı. Onu ki, ötürdüz, daha qorxusu yoxdur. Su özü Sizi üstə çıxarıcaq, beşik kimi yırğalayacaq, sonra da yavaş-yavaş çekilib gedəcək. Dözün, qurban olum, birtəhər dözün! Amandı, bircə qorxunu yaxına qoymayıñ. Qorxsaz, əliniz keyləşəcək, sizin təpəri də itəcək. Bu bir sınaqdı, tanrı sınağı. Görünür, bizi pis insanların pis əməllərinə görə sınağa çekir...

Suyun bu qədər təhlükəli olduğunu ilk dəfə idi ki, göründülər. Axın gəlir, qarşısına çıxan hər şeyi məhv edirdi. Evlərin taxtапuşlarını bir andaca götürüb atır, ağacların budaqlarını qırıb - çatır, hər şeyi saman çöpü kimi oynadırdı.

Birinci zərbə uşaqlara dəyəndə Murad elə düşündü ki, daha onlar üçün hər şey bitdi. Bu dəqiqə budaqlar qırılacaq və suyun axarında dənizə qədər axıb gedəcəklər. Elnurun yeşiyini su dartıb oynadanda, iki dəfə fırladanda Murad düşündü ki, yəqin suda boğular. Ancaq çox şükür, pis qurtarmadı. Elnurun cəldiliyi, zirəkliyi hər şeyi yaxşılığa yönəltdi. Çinar vüqarını pozmadı, suyun ağızında əzəmetini, qürurunu itirmədi. Güclü qollarını gərib ana kimi uşaqları qucağına aldı, qorudu. Çinar o çətin, o qorxulu məqamda uşaqlara o qədər yaxın, o qədər doğma oldu ki, hətta hənirini, nəfəsini də hiss etdi lər  
-Murad dayı!.. Murad dayı, ilan!.. bax, ilan, düz üstümüze gəlir...- deyə qızlar qışqırışdır.

Murad qayıdib onların dediyi səmtə baxdı. Suyun üstüylə iri bir budaq axıb qızlara sarı gəlirdi. Quyruğunu ağacın gövdəsinə dolamış zəhərli ilan başını dik tutub, yazıq-yazıq ətrafa baxırdı. Qızlar qışqırışır, ilan səsdən özünü itirib bir az da qorxurdu.

Murad qorxu, təlaş içərisində olan qızlara Elnurun kömək etmək istədiyini görçək bərk qəzəbləndi

-Elnur, çəkin!.. Səhvə yol vermə!! - Murad qeyri-ixtiyari olaraq bərkdən bağırdı:

-Qızlar!.. Sevinc, Sevda... nə olar, siz də sakit olun. Qorxmayıñ, ilan da öz hayındadır. Bu dəqiqə, narahat olmayıñ, bax, elə indicə o budağı sizdən uzaqlaşdıraram...

Murad iki dəfə cəhd göstərdi. İkisində də cəhdli boşça çıxdı. Güclü su axını onun yeşiyini qızlardan uzaqlaşdırıldı. Bir də, bir də cəhd etdi. İlanın oturduğu budaq qızlara yaxınlaşmağa lap az qalmış əlinin arxasıyla budağı güclə bərk-bərk itələdi. Hiss etdi ki, əlinə nəsə batdı. Ancaq qorxmadı, ağrıya baxmadı, budağı sürüşdürüb, qızlardan uzaq saldı. İlan da qorxu hiss edibmiş kimi azacıq fisıldadı, gözlərini oynatdı, dilini çıxarıb başını bir az da dik tutdu. Təhlükə sovuşdu. Qızlar sakitləşdilər. Ancaq qəfil su burulğanı budağı yerində oynadıb Murada sarı yaxınlaşdırıldı. Murad bir az da qəzəbləndi. Qışqıra-qışqıra: - Ay məlun, ay yazıq, ay bədbəxt heyvan! - dedi.  
- Görmürsən, biz də sənin kimiyik? Köməksizik. Ümidiñ asılmışq. Öz hayımıñdayıq... Çix, çıx yolunnan get, axı sənlik burda nə var!..- deyib ilan dolanmış budağı bir də kənara itələdi. Bu dəfə budaq onlardan çox uzaqlaşdı. Suyun axarı onu qabağına qatıb gözdən itirdi.

Bəlkə də il qədər uzun, əzablı görünən saatlar ərimək bilmədi. Suyun səviyyəsi enməsə də, axar bir az sakitləşdi. Dörd yesik suyun ağızında sakit-sakit oynadı, beşik kimi yırğalandı. Gecənin soyuq, sixıntıli qaranlığı düşdü. Bədirlənmiş ay çıraqını yandırıb nəhayətsiz göylərin tağından asdı. Düzü-dünya gümüşü rəngə boyandı. Sular ay nurunda titrəyib soyuq-soyuq axdı. Bu soyuqluq onların iliyinə, qanına işlədi.

Səhərin gözü açılar-açılmaz qızlar qışqırışdır: "Gözünüz aydın, ay yatanlar, oyanın, gözünüzü açın, suyun səviyyəsi enir!"

Günəş doğurdu. Üfüq qızılı - çəhrayı rəngə bürünürdü. Sular azalıb durulur, yenə quşlar uçurdu.

-Murad, ay Murad, bu qədər də yatmaq olar, ay oğul ?! Oyansana. Demişdin məni çağırarsan. O çinardan ötrü bələdiyyəyə gedəcəkdin, axı...

Murad gözlərini ovuşdura-ovuşdura yerindən qalxdı. Yuxuda gördükleri ona çatmadı. "İlahi, mən nələr gördüm? Bu yuxuydumu? Bilmirəm..."

bilmirəm, nəydisə, bir xəbərdarlıq, bir həyəcan siqnali idi..." - deyə öz-özünə piçildədi. Qardaşıyla pis bir məqamda üz- üzə gəlmışdilər. Qardaşı üç gün idi ki, inad atına minib çapmaqda idi. Elə bil gözləri kor olmuşdu. Heç kimi eşitmək, dinləmək, düşünmək istəmirdi. "Yox. Çınar kəsilməlidir!" - deyib inadından dönmürdü ki, dönmürdü. O çinari atası əkmişdi. Təzə yurda düşdükleri il əkmişdi. Ata yadigarı idi. "Övladlarım o ağaca baxanda məni xatırlar, bu yurddə ata nəfəsi var, düşünərlər"- demişdi. İndi bəs nə oldu, ata yadigarı nə tez unuduldu. Bax, bu, yuxu deyildi, atamın ruhu idi yaddaşma gəlib duyğularımı silkələyir, cırmaqlayır, məni fil yuxusundan, daş duyğusundan ayıltmaq istəyirdi. Qardaşım hasar çəkmək istəyirdi. Hasarın bir ucu çinara toxunurdu. Çınar kəsilməsə nizam pozulacaq, hasarın daşları bir-birinə bənd almayıacaqdı. Buna görə qardaşım məndən çinari kəsməyi tələb edirdi. Bilmirəm, niyə belə inad edirdi. Anamın üç gündən bəri qurumaq bilməyən göz yaşlarını görmək istəmirdi. İnanmiram, inanmiram yuxuda mənə əyan olanlar, ona da nəsə bir şey deməmiş ola. Bu, yuxu deyildi, vallah yuxu deyildi. Gələcəkdə olacaqlardan xəbər verən bir fəlakət xəbərdarlığı ididi. Onu dinləməli, eşitməli və iibrətlənməli idik. Yoxsa, fəlakətdən qaçmaq yox, fəlakətə sari gedə bilərdik.

-Yox, ana, bələdiyyəyə getməyəcəyəm. Qardaşıma da de, çinari kəsməsin, istəsə, lap hasarı beş-altı addım bəridən çəksin. Amma çinara əl vurmasın, atamızın yadigarıdır.



# ◆ P o e z i y a



*Könül HƏSƏNQULU*

## **QLOBUSUN GÖZ YAŞLARI**

Əlimdə tutduğum qlobusu  
ədayla fırladıram  
Sağ barmağımın ucunda

Bir andaca döndərirəm geriyə  
Tarixin başını sürətlə  
1930-cu illərə

Gicəlləndimi  
İkinci  
Dünya müharibəsindən geri?!

Ehmalca  
Sol barmağımın ucuyla  
Toxunuram  
Qranada bağlarına

1936-cı ilində  
Tuturam dünyani  
Ovuclarımın içində

Tüpürürəm bütün əlisilahlı  
Frankistlərin üstünə  
Vahidin qan-qırmızı  
Tüpürçeyiylə!

Və  
Sol əlimlə əzirəm o qoyun qığını

Lorkanı  
Güllələdikləri yerdə

Sonra  
Bir böcək əzmiş kimi  
Durub silirəm əllərimi

Daha sonra  
Vahidin dodağındakı qanı  
Alnındakı  
Soyuq təri

Və uzadıb bir əlimi Şuşaya  
Yelləyirəm iki yaşlı  
Atamın taxta beşiyini  
"Laylaa... Ata, laylaaaa....."

Ondan da sonra bütövlükdə  
Çaxıb əlimdən dünyani  
Döşəmənin üstünə  
Qarışdırıram suyla-torpağı

Və  
Bir də  
Sixib dünyanın gicəllənən başını  
Sol qoltuğuma  
Sürütlüyirəm onu 1936-cı  
Avqust günəşinin altına

Mən ovuclarımla  
Əzirəm dünyanın gicgahını

Qoy şairlərə açılası  
Güllələr qalsınnnnnnnn  
Silahınnnnnn  
Boğazınnnda

Qoy udqunsun o silah!  
Qoy udsun güllələrini frankist udlığıyla!  
Qoy onların da parçalansın içalatı -

Qoy öpsün onların da  
Dodaqlarını  
Vahidin qanı

Sixın dünyanın gicgahını!  
İçin dörd nəhəng suları!

Sonda  
Ağlayın o suları  
Günəşin altında  
Qupquru Qranada torpağına -

Lorkanın "məzarına" ağlayın  
Qlobusun göz yaşlarıyla.

### KİÇİK FORMATDA KÜÇƏ

Küçədə el izləri var  
Çəkilib üzüaşğı  
Həzin bir sıgal

Damlarda göz yaşları  
Ordasa yaydı

Ovcunda tutub bir kişi üst-üstə iki çörək  
Sol qolunda saatı  
Əlində  
Qara eynək

Çörəyin üstündəsə  
Qat-qat öpüş izləri - anamın dodaqları

Bu -  
Sənin fotosəklindir  
Ata!

### QARĞA SƏSLƏRİ

Günəşin qurutduğu torpaqları gecə qan suvarar  
Dəlik-deşik sinələrdən quru torpağa  
Sonra  
Qarğɑ sinəsinə dimdiyindən qan damar

Qan dağılarsəkiyə insan əliylə  
Susayanda  
Qarğalar

Qarr  
Qarr  
Qar...

### QARANLIQ

Gecənin  
Silahları susdurub köndələn yıxan saatlarıdı

Bax...

Ovuclarıma sixmişəm  
Başımın üstündə qaynaşan qara qarğaların  
Kin vurnuxan qanadlarını

Və susdurmuşəm  
Susburmışam içimdə

Züleyxanın qara zindan misalı  
Yusifə zülm edən məkrini  
Ağrılarını

Gecənin  
Kor qaranlığıdı

Gəl...

Ayı  
Dağların ətəyinə  
Günəş  
Bir körpənin əllərinə tapşırmışam

Tutsunlar  
Saxlasınlar sabahacan

### **AB İMO PECTORE!\***

*Tanrıya ithafən...*

Uşaq əmizdirir on yaş kiçiyim  
Küçə daşının üstdə  
Üşüyü-üşüyü

Mən  
Masterin barmaqlarından öpürəm!

Xəritə kimi satır bədənini kürən qadın  
Hər gecə  
Vərəm xəstəsinə

Mən  
Masterin barmaqlarından öpürəm!

Girov qoyur ömrünü yaşıdım  
Bir halqa üzüyə  
Məbəddə kəbin vədiylə

Mən  
Masterin barmaqlarından öpürəm!

Çözülməz ip dolandı bu vaxt  
göyərçin ayaqlarına  
Bax -  
Buğda dənlədiyi yerdə

Mən  
Masterin barmaqlarından öpürəm!

---

\* Lat: *Ab Imo Pectore - səmimi qəlbdən*

Küçük ulayır yetimliyinə bu gecənin içində  
 Bir ağız sümük  
 Bir əl sığal naminə

**Mən**  
 Masterin barmaqlarından öpürəm!

Ay yuvarlanır xəstəxana damının arxasına  
 Qan-qırmızı!  
 Asta-asta...

**Mən**  
 Masterin barmaqlarından öpürəm!

Öldü qadın doğuş üstə!  
 Qucaq üçün ağlayır körpə  
 Çarpazlayıb  
 Boş qollarımı sinəmə -

**Mən**  
 Masterin barmaqlarından öpürəm!

Sümüyünəcən qaşıyır alını bir bəndə  
 Silərək alın yazısını  
 Qan içində

**Mən**  
 Masterin barmaqlarından öpürəm!

Küləklər söndürür qaladığım ocağı hər dəfə  
 Süpürüb ocaqdan  
 Külü səssizcə

**Mən**  
 Masterin barmaqlarından öpürəm!

### **QADININ ƏSR SURƏSİ**

And olsun axşam çağına -  
 İkindi vaxtına, əsr namazına, zamanına və ya  
 Peyğəmbərin əsrinə ki

Gözlərimin yaşıyla yudum Qədr gecəsini

### **QAR**

Canavarlar ulaşır bu gecənin içində!

Qar meşədə  
 Ağrısını kəsir ağır yaralının  
 Qarı qucaqlayır o, açıb qollarını  
 Qanisa bir tərəfdən əritməkdədir qarı

Ağaclar donub kor meşədə!  
 Qol-budaqlarından axıb fevral -  
 Yarımşəffaf  
 Sırsıralar

Canavarlar ulaşır bu gecənin içində...

Qan meşədə  
 Susuzluğunu kəsir canavarların

### **DOĞUŞ**

Sərdi gecə  
 Siyah örpeyini səhraya  
 Və oldu günəş -  
 Batdı  
 Torpağın qoynuna

Sabah yenə doğacaq torpaq  
 Günəş -  
 Yuxudan ayılınca aşiqin  
 Dərhal sevdiciyini  
 Xatırladığı kimi

Gecədir...  
 Sükut edin!  
 Hələ ki torpaq  
 Səmayla  
 Sevişməkdədir

Sübh çağrı  
 Bir körpə  
 Açıb əllərini  
 Uzadacaq  
 Üfűqə sarı

Və ovuclarının içindəcə  
 Qaldıracaq  
 Günəş  
 (Qoparıb torpağın bətnindən)  
 Səmanın köksünə!

### **SÜBH MƏNZƏRƏSİ**

Hələ ilk şəfəqlərindən bəllidir  
 Günəşin möhtəşəm doğulacağı!

Yuxudan ayılmayan dağların  
 Sinəsini zolaq-zolaq soyundurur  
 Onun narıncı qolları;  
 Yandırır

Oyadır  
 Qovur  
 Dağın sinəsində gecələyən  
 Ona qısqandığı  
 Həşəratları

Günəşin böyüklüyü  
 Həşəratın kiçikliyi  
 Azaltmaz qısqanlığı

### **OĞLUMA MƏKTUB**

Saçlarımı xinaladım, oğlum...  
 Amma qorxma  
 Hələ böyütməyəcəyəm içimdə kimsəni  
 Səni müharibədən  
 On yeddi il əvvəl gətirəcəyəm həyata  
 Söz verirəm!

Söz verirəm ki  
 Çiçək-böcəklə keçməyəcək  
 Sənin əsgərliyin

Yerindəcə addımlayacaqsan sən  
 Oyuncaq əsgərlər kimi  
 Hər gün  
 Paytaxt asfaltında?

Yox!

Sən  
 Silaha ilk dəfə baxanda  
 Pozacaqsan  
 Düşmən alnındakı  
 Qırışların sahmanını!

Əllərimi xinaladım, oğlum...  
 Bax buludlardan  
 Yer kürəsinə  
 Qurbanın olum  
 Çoxmu qalib müharibəyə hələ?

### **YHQ - YAZI HƏRƏKƏT QAYDALARI**

Sentyabr  
 Yağış yağır  
 Məktub yazıram salfet kağızının üstüne  
 Orfoqrafik səhv'lərə yol verə-verə

Oturmuşam pəncərələri  
 Şəhərin qaynar küçələrinə açılan kiçik kafedə

Çətirsiz bir qadın ağlayır pəncərə önündə  
 Gözlərindən axan qara boyaya qarışib  
 Sinəsinə sözülür onun üzündəki  
 Rəngli -  
 Qara  
 Kə-  
 də-  
 ri

Gülümsəyir ona baxan rəssamın ilham pərisi

Ağlayır qadın... İslanır sinəsi  
 Qa-  
 bir-  
 ğa-  
 la-  
 rııı  
 Diz-  
 lə-  
 ri-  
 i-  
 i

Kafenin önündəcə soyunub yaş qiyafəsini  
 Qadın silir gözlərini

Yağış yağır  
 Masamın üstündə yaşıl çay buxarlanır  
 Gözləyirik... Yağışın kəsməyini -  
 Mən  
 Yaşıl çay  
 Və misralar yazdığını salfet kağızı

Yağışsa yağır  
 Bu yağmurlu "yollarda"  
 İtələyib bütün durğu işərələrini  
 Bir əlimlə  
 Yol verirəm orfoqrafik səhvlərə

## FEİLİN İCRASI

Oublier  
 Forget  
 Забыть  
 Unutmaq

Öyrən  
 Bircə felin hansı hərəkəti  
 İcra etdiyini

Oublie\* mademoiselle!  
 Oublie...

---

\* Fransızca: *oublier* [ubli] - unut

Tayımı itirmiş ayaq kimi  
 Təkliyindən utanaraq yerimə vərdişini  
 Unut!  
 Забудь!  
 Forget!  
 Oublie!

Oublie mademoiselle  
 Oublie!

Axar sularдан öyrən  
 Geri dönməməyi

Oublie mademoiselle oublie!

Göyərçin qanadlarından öyrən  
 Qafqazda insanlara güvənməməyi

Oublie mademoiselle oublie!

Enən yağışlardan öyrən  
 Torpağın dibini sevməyi

Oublie mademoiselle...  
 Oublie!

## **BUĞDALARA**

### *Bütün məhbuslar üçün*

Bu gün edam gündür!  
 Dəmir millər arasından  
 Əllərimi bərk-bərk sıxan, əziz dost,  
 Apar onları da özünlə uzaq zəmiyə  
 Sığal çəkdir sünbüllərə -  
 Tanrı mərhəmətinə

Mənsə indi səndən ayrılm  
 Öləməzdən öncə  
 Rütubətli  
 Dustaqxana divarlarına qapanım  
 Və bəlkə bir möcüzə ümidiylə  
 Dizlərim üstə çöküb Tanrıya yalvarım

Sonra da gözətçilərin ayaq tappıltısında  
 Dəmir açarlarının  
 Çaldığı ürküdükü "marş" sədasi altında  
 Anlayım ki, nə gözləyir bizləri -  
 Ümidsizcəsinə özümlə qucaqlaşım...  
 Vidalaşım...

Saatlar ayrılığı vurur  
 Vaxt sənin ovuclarında deyil ki...  
 Bu böyük əllərini sıxıb əzirsən indi  
 Umdağın mərhəmət tükəndi, dost, tükəndi -  
 Bəlkə, Tanrı bütün mərhəmətinə zəmilərə səpdi  
 Burasa ümid səpdilər təəssüflər cürcərdi

Bu gün edam günüdür!  
 Üz tut müqəddəs uzaqlara  
 Apar əllərimin izini də dodaqlarında -  
 Sevgimi, rəğbətimi, şeirlərimi çatdır  
 Məni bu yaşa çatdırın  
 Buğdalara

### **DAYANMIŞ SAAT. 17:10**

Böyümədim! Bütün böyümələrə inad  
 İçimdə qırxlı körpə ağlayır indi  
 Anamın südü quruyub...  
 Atamın əlləri...

Bizim evdə saat  
 Boş yerə tiqqıldayır

Acam... Susuzam...  
 Qıraklı uşaq dodaqlarıyla ağlayıram  
 Qaranlıqdan qorxduğum kimi  
 Qorxuram siğal-tumardan

Anamın südü quruyub...  
 Atamın əlləri...

Kimsə yelləməz daha beşiyimi  
 Çəkin ac yarasalar kimi  
 Qaranlığın içindən üstümə şığıyan əllərinizi!  
 Rədd olun!!!!!! Qupqurudur beşiyim...

Anamın südü quruyub...  
 Atamın əlləri...

Biriniz  
 Nəm yastığımı dəyişin.





## *Əlirzə HƏSRƏT*

### SƏNİ YARALI SEVDİM

Gözdən, könüldən uzaq  
Düşüb aralı, sevdim.  
Oxlanıb kirpiyinlə,  
Səni yaralı sevdim.

Lalələr qan içində,  
Ha alış, yan içində.  
Dağda duman içində  
İtən maralı sevdim.

Heykəl qurub xəzəldən,  
Eşq umdum hər gözəldən.  
Bu dünyani əzəldən  
Ağlı-qaralı sevdim.

### GÖRƏK KİM GÖZƏL AYRILIR

Gün keçdi dağın dalına,  
Dağ sevindi bu halına.  
Gəl ayrılıq vağzalına,  
Görək kim gözəl ayrılır?!

Çiçəklədi tökdüyün qan,  
Ruha tamarzıdır bu can.  
Nəğmə öpür dodağımdan,  
Könlümdən qəzəl ayrılır.

Sil ömrün-günün pasını,  
Saxlayaq sevda yasını.  
Payız açıb yaxasını.  
Budaqdan xəzəl ayrılır.

## DÜNYANIN DÜZƏLMƏK TƏHLÜKƏSİ VAR

Şimşək işığına düşdü gözlərim,  
Buludlar dərdimə məlhəm aradı.  
Sabahı ürəklə qarşılamağa,-  
Ümidim sevdiyim adamlaradı.

Kölgəm də haçandır düşüb dalımcı,  
İstdən çəkinmir, soyuqdan qaçmır.  
Yaxşı ki, dilənmir kölgəm adamtək,  
Yaxşı ki, heç kimə əlini açmır.

Gəlmir xoşunuza divanəliyim,  
Ruhumu çarmixa çəkən adamlar!  
Atın özünü Yer kürəsindən,-  
Dünyanın düzəlmək təhlükəsi var!.

## KÖNÜL HEYRAN OLUB UCALIQLARA

Quşlar dimdiyini şəhə batırıb,  
İbadət eləyir yarpağın üstə.  
Torpağın altından çıxan nə varsa.  
Tapır qiymətini torpağın üstə.

Hər dağ bir təpənin əlindən tutub,  
Könül heyran olub ucalıqlara.  
Sən də ayağını Yerə möhkəm bas,  
Özünə dağlar tək ucalıq ara.

Vətən torpağına bərəkət verir,  
Bu zəhmət çiçəyi alın tərimiz.  
Hər doğan Günəşin şəfəqlərində.-  
Gülüb aynalanır ümidişimiz.

## AZADLIQ İLAHƏSİ

Bu ulu məhəbbətin sehrinə bax, ilahi,  
Könlümüzü bayraqa bağlamağı bacardıq.  
Bu yurda əl uzadan düşmənlərin gözünü,-  
Elə bu bayraqla da dağlamağı bacardıq.

Kür-Araz qol götürüb sözür Muğan düzündə,  
Nə xoşdur aynalanmaq Xəzərin göy gözündə.  
Hər an turklüyüümüzə öyünüb Yer üzündə,  
Bu bayraqın eşqiylə çağlramağı bacardıq.

Külək sərhəd telində çalır "Vətən marşı"nı,  
Gəlin bayraq tutmağa sinəmdəki qurşunu.  
Yadlar görməsin deyə, gözümüzün yaşını,  
Ürəyin gözüylə də ağlamağı bacardıq.

Duruşda Savalandı, əzəmətdə Şah dağı,  
Anlamaz bu hikməti cahil insan, bəd yağı.

Məhəbbət çəşməsindən su içib pərvazlanan,  
Azadlıq İlahəsi bu müqəddəs bayraqı,  
Ən uca zirvələrdə saxlamağı bacardıq.

### BİZDƏ DAĞLAR DUMANDI...

Şair dostum, bizdə dağlar dumandı,  
Dağ dumansız, duman dağsız yamandı.  
Bir ah çəkdim qəlb alışdı, dil yandı,  
Bu ocaqdan qalan külüm mübarək.

Gözlərini sinəmdəki dağ çəkdi,  
Bu dumanda göz çəkməkdə dağ təkdi.  
Bir qız gördüm, dodaqları çıçəkdi,  
Dərən də yox, deyəm, gülün mübarək.

Hər göz yaşı bir ayrılıq duası,  
Qan da yumaz bağrimdakı bu pası.  
Eşq dilində son şərqidir Qu yaşı,-  
Belə sevda, belə ölüm mübarək!

### SOLĞUN ÇİÇƏKLƏRİN SİMFONİYASI

Çılpaq ağacların dodağı qaçıır,  
Payız götürübür səni qızığa.  
Elə gözəl getdin, gözəl ayrıldın,  
Vuruldum səndəki vəfasızlığı.

Sarı yarpaqları yelpik eləyib  
Döyür pəncərəmi payız rüzgarı.  
Uzaqda baş-başa verən zirvələr  
Dağın ətəyinə ötürür qarı.

Durna qatarına güllə atmayın,  
Ölüm sevdasıdır hər quşun yaşı.  
Divanə ruhumu dilə gətirib,  
Solğun çiçəklərin simfoniyası.

### SƏNƏ ÇİÇƏK DEDİM...

Tumurcuq gözləri gülür baharın,  
Bənövşə ah çəkir kolun içində.  
Diksənib boylanır ayaq izlərim,  
Arxamca uzanan yolun içində.

Səklimiz çekilib quzey qarına,  
Bu sevda dağın da gələr karına.  
Ovcunu tutmusan göz yaşlarına,  
Hələ oynayırsan selin içində.

Gəl, qucaq qollarım çəpərin olsun,  
Çəpərdən keçməyə təpərin olsun.  
Sənə çiçək dedim, xəbərin olsun,  
Bu qədər çəmənin, gülün içində.



## ◆ T a r i x

*Elxan Zal QARAXANLI*

# Etrusk elegiyası



### *Etruskların tarixi*

Etrusklar, İtaliyada romalılardan əvvəl yaşmış, orada zəngin mədəniyyət yaratmış bir xalqdır. Qədim dünya mədəniyyətinin böyük nümayəndələri şumerlər və qədim misirlilər kimi, etrusklar da dünya tarixində dərin izlər qoyublar. Bəşəriyyətin bu gün Roma kökənlə hesab olunan bir çox nailiyyətləri etrusklar tərəfindən yaradılıb. Onlar İtaliyaya üzüm və zeytunu gətirmiş, Romanın təməlini qoymuş, onu 150 il idarə etmiş və sonda bir xalq kimi tarix səhnəsindən yox olmuşlar. Ən maraqlısı odur ki, onlar bir xalq kimi yox olacaqlarını bir neçə əsr öncədən söyləyiblər. Etrusklar öz güclərinin zirvəsində, e.ə VII-V əsrlərdə, 70 min kvadrat kilometr əraziyə və 2 milyon nəfər əhaliyə (*o dövr üçün bu çox böyük bir rəqəmdir. - Red.*) malik idilər. Antik müəlliflərdən Herodot, Gellaniq, Posidoni, Diodor, Tit Livi, Strabon və başqaları etrusklar haqqında maraqlı məlumatlar verirlər.

Romalılar da öz dövlətçiliklərini, dinlərini və əlifbalarını etrusklardan məniməsədiklərini gizlətməyiblər. Latın əlifbası da bir qədər dəyişdirilmiş etrusk əlifbasıdır. Romalılar onlardan musiqi aletlərini, geyim növlərini əxz etmişlər. Toqa, tunika kimi geyim növləri, şeypur, ney kimi musiqi aletləri, liktor və fil dişindən taxt kimi dövlət atributları da etrusk mirasıdır. 1780-ci ildə, etrusklara aid yazılar ilk dəfə tapılanda Qərb alımları Avropa sivilizasiyasının köklərinin tapıldığı iddia etdilər. Amma heç bir Qərb alımı etrusklara aid bu yazıları oxuya bilmədi, çünki yazının kökəндə yunanca və latincaya aid nümunələr axtarırdılar. Etrusk dilində Hind-Avropa kökləri tapa bilmədikdə bu dilin yer üzündə heç bir dilə oxşamadığını elan etdilər. Bu günde kimi 12 min yazılı mənbənin keşf olunmasına baxmayaraq, etrusk mətnləri hələ də deşifre olunmayıb. Tapılan yazılar əsasən qəbirüstü abidələr, güzgülər və müxtəlif bəzək əşyaları üzərində yazılmış qısa mətnlərdən ibarətdir.

Etruskların mənşəyinə dair müxtəlif mülahizələr var. XVIII əsrдə etruskların şimaldan, retlərin torpaqlarından gəldiyi iddia olunurdu. XIX əsrдə onların italik tayfaları ilə birgə Alp ətəklərindən gəlməsi nəzəriyyəsi ortaya çıxdı. Bu nəzəriyyənin ən qızğıн tərəfdarı V.Helbiq idi. Antik müəlliflər etruskların mənşəyi barədə iki mülahizə irəli sürüb. E.ə V əsrдə yaşamış Lesboslu Gellaniqə görə, etrusklar həqiqətдə pelasklardır və İtaliyaya Adriatik dənizi vasitəsi ilə gəlmişlər. Pelasklar Balkan yarımadasında və Egey adalarında yunanlara qədər yaşamış əhalidir. Herodotun etrusklarla bağlı verdiyi məlumatlarında onların Asiya mənşəli olduğunu bildirilir.

Romalılar onları Etrusklar ve ya Tuskilər adlandırdı, amma onlar özlerinə Rasena deyirdilər. İtaliya araşdırmacısı Alfredo Trombetti bu barədə məlumat verən Dionis Qalikarnassusun əslində yanlışlığa yol verdiyini və Etruskların özlərini "Arsena" adlandırdıqlarını bildirir. Onların özlərini bu cür adlandırmaşı bizzət böyük maraq doğurur, çünkü bu, etruskların türk mənşəli olmalarına dair mülahizələr irəli sürməyə əsas verir. Qədim Çin mənbələrində türkləri Asena adlandırırlar. Çin dilində "R" səsinin olmadığını nəzərə alsaq, "Arsena" və "Asena" eyni yazılışdır və istər etrusklarda, istərsə də türklərdə dişi qurd mənasını verir. Qədim türklər kimi, etrusklar da qurdum müqəddəs saymış, onu özlərinə totem bilmiş, şərəfinə heykəllər ucaldmışlar. "Dişi Qurd" əfsanəsi romalılara etrusklardan keçmişdir. Romadakı məşhur Əmizdirən Qurd heykəli romalılara etrusk şəhəri Veyani işğal etdikləri zaman qənimət olaraq götürülləb. Türkiye alimi İbrahim Kafesoğlu bu barədə yazır: "Əski Romanın Romus-Romulus əfsanəsində Türk təsirinə illərcə önce işarə edilmişdir...Dünyada Qurd mifolojisini ayrıntılı biçimdə incələyən A. Alföldü tərəfindən Romanın dişi qurd əfsanəsinin Asiya bozkırları mənşəli olduğu və etrusklar vasitəsi ilə Batıya gətirilməsi fikri irəli sürtülüüb.

Misir fironu II Ramsesin (e.ə. I minillik) zamanındaki abidələrdəki məlumatlarda isə etruskları "turşə" və ya "turuşə" adlandırlar. Romalıların "etrusk" kimi tələffüz etdiyi sözün də məhz bu kökdən yarandığı guman edilir".

E.ə. VIII əsrənə başlayaraq, hökmdar-kahin lukumonlar tərəfindən idarə edilən Etrusklar, 12 şəhərdən ibarət konfederasiya meydana gətirmiş, Veya, Tarkviniya, Sere, Arrisi kimi zəngin şəhərlər qurmuş, e.ə. VIII əsrin ikinci yarısında Romanı ələ keçirmişdilər. Etruskların Tarkvin (Tarkuin) sülaləsi e.ə. 616-509-cu illərdə Romanı idarə etmişdir. Tarkvin (Tarkuin) sülaləsi Etruriyanın əfsanəvi qurucusu Tarkonun nəсли hesab olunur. Etrusk şəhər dövlətlərinin kahin başçıları - lukumonlar əsasən bu nəslin nümayəndələrindən seçilirdi.

1846 -ci ildə Sere şəhərində açılmış sərdabədə "Tarkhas" yazılmış mətn tapıldı, bu da tarkuinlərin real tarixi şəxsiyyətlər olduğunu göstərir. Volsa şəhərindəki məzarda Romalı Qney Tarkvininin adı yazılıb. Romadakı Cloaca Maxima deyilən böyük kanalizasiya sistemi, Kapitolidəki məbəd Tarkuinlər zamanında inşa edilmişdir.

Etruskların gücü e.ə. VI əsrə ən yüksək səviyyəyə çatmışdı. Roma müəllifi Tit Livi onlar barədə yazır: "Etruriya o qədər qüdrətli idi ki, yalnız quruda deyil, dənizdə də, Alplardan Messina boğazına qədər bütün İtaliya boyunca şöhrəti yayılmışdı".

Onlar Kampaniyada məhsuldalar torpaqları ələ keçirdilər və Po vadisində koloniyalar yaratırlar. Bütün İtaliya demək olar ki, etruskların təsirində idi, amma bu təsir Latsiumda xüsusilə hiss olunurdu. Bütün bunlara baxmayaraq, Etrusk şəhər federasiyası siyasi və iqtisadi cəhətdən heç də güclü bir təsisat deyildi. On iki şəhər dövlətin kahin - başçıları olan lukumonlar arasındaki rəqabet, sonda bu Federasiyanın zəifləməsinə gətirib çıxardı. Etruskların dəbdəbə hərisliyi, həzzlərə aludəliyi onların get-gedə passionar qonşu xalqlar arasında duruş gətirməsini çətinləşdirirdi. E.ə. I əsrə yaşamış tarixçi Diodor, tarixçi Posidoniyə istinadən etruskların dəbdəbə hərisliyi barədə geniş məlumat verir: "Aydındır ki, günlərini orqıya və ərlərə yaraşmayan əyləncələrdə keçirdiklərindən, onlar atalarının hüner və rəşadətini itiriblər".

Get-gedə xarici düşmənlər də aktivləşirdilər. E.ə. 524-cü ildə yunanlar etrusklara ciddi zərbə vurdular. Romalılar tarkviniləri taxtdan saldılar. E.ə. 423-cü ildə samiyalılar Kapuyanı tutaraq Kampaniyani ələ keçirdilər. Padan vilayəti qallar tərəfindən zəbt olundu. E.ə. 396-ci ildə siyasi cəhətdən möhkəmlənmiş Roma etrusklara sarsıcı zərbə vurdu və çiçəklənən Veya şəhərini ələ keçirdi. Tarkvinilərin çöküşündən sonra (e.ə.308) Etruriyanın mərkəzi və şərq hissələri Roma tərəfindən ilhaq edildi. E.ə. 280-ci ilə qədər bütün Etruriya romalılarının əsarəti altına düşdü, etrusklar isə onların vassallarına çevrildilər. Onların romallardan olan asılılığı o qədər güclü oldu ki, hətta onların keçmiş müttəfiqi Karfagen hökməarı

Hannibalın romalılar üzərindəki qələbələri də etruskları üsyana və müqavimətə sövq etmədi və onlar öz yüksəliş dövrünü yaşayan Roma cəmiyyətinin içində əridilər.

Etruskların bir xalq kimi məhvi barədə müxtəlif mülahizələr var. Əlbəttə, belə zəngin mədəniyyətə malik bir xalq bir müddət Roma cəmiyyətində özünəməxsusluğunu saxladı. Amma get-gedə etrusklar romalıların həyat tərzini mənimsədilər. B.e. 89-cu ildə etrusklara Roma vətəndaşlığı verildi. Bu dövrə qədər etrusk şəhərlərinin assimiliyasiyası artıq başa çatmışdı. Buna baxmayaraq bəzi etrusklar hələ öz dillərində danışırı və bu, imperator Klavdini etrusk dilinə dair kitab yazmağa sövq etmişdi. Etrusk öncəgörənləri - qaruspiklər hələ xeyli müddət fəaliyyət göstərdilər. Xristianlığın qəbulundan sonra, b.e.-nın 357-ci ilində imperator Konstantin onların fəaliyyətini qadağan edən fərman verdi. Və sonda etruskların İtaliyadakı min illik tarixçəsi başa çatdı. Etruskarda belə bir inanc var idi ki, bu xalq min illik şərəfli həyatdan sonra yer üzündən yox olacaq. Gün gəldi və bu peyğəmbərlik yerinə yetdi, məlum tarixin ən mistik xalqı sanki bir kabus kimi yox oldu.

### **Etruskarda dövlət quruluşu**

Etruriya 12 əsas şəhərdən ibarət idi. Onların digər koloniyaları da 12-lük prinsipi üzrə quruldu. Şəhərlərə hökmdar kahinlər, lukumonlar başçılıq edirdi. Lukumonlar əsasən Tarkuinlər nəslindən çıxırdı. Tarkuinlərdən sonra Tolumnilər (Torumnilər) nəslü böyük nüfuza malik idi. 12 şəhərin birliyi federasiya-ittifaq əmələ gətirirdi. Federasiyanın mərkəzi, yerüzü tanrısi Voltumna həsr olunmuş məbədin yerləşdiyi Volsini şəhəri idi. Ehtimal ki, Voltumna baş tanrı Tinə verilən epitetlərdən biri idi. Volsinidə hər ilin yekununda bayram şənlikləri təşkil olunurdu və etrusk birliliyinin başçısı bu şəhərdə seçiliirdi. Hər il mart ayında Voltumna həsr olunmuş bu bayram şənliklərində məbədin yanına toplaşan 12 şəhərin nümayəndələri birliliyin başçısını seçirdilər. Təntənəli mərasimin sonunda ona 12 balta və çubuq bağlaması təqdim edirdilər. Çubuq bağlamasına sancılmış balta, hökmdarın günahkarları cəzalandırmaq və edam etmək səlahiyyətini simvolizə edirdi.

Başçılar 12 şəhər-dövlətin rəhbərləri - lukumonlar sırasından seçiliirdi. Lukumonlar Etruriyanın kahin rəhbərləri idilər və şəhər-dövlətlərə rəhbərlik edirdilər. Servi özünün "Vergiliye şərh'lər"ində yazır: "Lukumonlar etruskların dilində hökmdar deməkdir". Onların əlinde həm dini, həm də siyasi hakimiyyət var idi. Lukumonlar "mundus'a yaxın yerdə yaşayırlar və başqa dünyalarla insanlar arasında vasitəçi hesab olunurdular. ("Mundus" o biri dünya ilə bu dünya arasında keçidin baş tutduğu bir çuxur idi).

"Mundus" sözünün də etrusk dilindən gəldiyi güman edilir. Etrusk güzgülərində görüntü tanrıçası Munqunun adı keçir. Latincada "mundus" sözünün ilk anlamı qadın görüntüsü deməkdir (Digər anamları da Göyüzü və Dünya deməkdir). Roma inanclarına görə, religiosi deyilən günlərdə Mundus açılırdı və ruhlar burdan keçib bu dünyaya gəlirdi). ildə dörd dəfə lukumon xalqın içində çıxırı. Bu çıxışlar o qədər təmtəraqlı olurdu ki, Roma tarixçisi Tit Livini heyrətə getirmişdi. "Doğrudan da, hökmdarın hakimiyyət atributları yadelliləri heyrətə getirir. Lukumonun qızıl tacı, al-qırmızı mantiyası və qızıl üzüyü vardı. O, fil dişindən taxt üzərində oturmuşdu və ikiüzlü baltalarla silahlansmış qvardiyaçılardan tərəfindən qorunurdu".

M.Pallatino lukumonların arxaik dövrlərdə kral mənasını verdiyini, ancaq Romada kral hakimiyyəti ləğv olunandan sonra, bu titulla ali maqistrat rəhbərlərinin adlandırıldığı bildirir. Mavleyev lukumonlarda şaman xüsusiyyətləri olduğunu qeyd edir. Maraqlı burasıdır ki, lukumonlar digər etrusk kahinlərindən, qaruspiklərdən, avqurlardan çox yuxarıda dayanırdılar. Əgər falçı qaruspiklər və avqurlar insanlara allahların iradəsini çatdırırdısa, lukumonlar allahlarla ünsiyyətə girdi və bunu ekstaz vəziyyətində edirdilər. Eynilə türk qamları kimi, onlar ruhlar aləminə səyahət edirdilər. Lukumon sözünün mənşəyi barədə nə antik müəlliflər,

nə də çağdaş alımlerdə yekdil fikir yoxdur. Bir sıra hallarda bu söz şəxs adı bildirir. Dionis Halikarnassusa görə, Romulun köməyinə Lukumon adlı etrusk gəlmışdı. Bu söz Mantuya kuriyasında ali vəzifə və sadəcə, şəhər rəhbəri kimi də çəkilir. Romanın etrusk hökmədarı Tarkvini Priskin etrusk adı Lukumondur. Amma bütün hallarda bu məfhum etrusk cəmiyyətinə rəhbərlik edən şəxsə şamil olunur. Plutarx öz "Romul" əsərində Romanın Romul tərəfindən təməlinin qoyulmasını təsvir edir (Plut.Romul.11). Burada maraqlı məqam odur ki, təməlqoymanın müqəddəs ayinləri sırasında (bu ayinlər Romula Etruriyadan gələnlər tərəfindən anladılmışdır) o, şəhərin ətrafini xışla əkir, yeni ərazini sakrallaşdırır. Tarkon ilə bağlı əfsanədən göründüyü kimi, şumlama mərasimini etrusk kahin - hökmədarları, Tarklar icra edirdilər. Demək, Romul da belə bir ruhani rəhbərdir, tarkdır. Əks halda o, Etruriyanın hər yerindən adam çağırma bilməzdi (Tarkon da yer şumlayan zaman torpaqdan peyda olan tanrıça Taqın vəhylərini dirləmək üçün Etruriyanın hər yerindən adamlar çağırırdı). Yəqin ki, tarklar kahin - hökmədar lukumonların içindən çıxan özəl bir nəsildir.

Lukumon sözünün etimologiyasını türk dilləri prizmasından araşdırıldığda, onun kökündə "uluk"- sözünün durduğunu ehtimal etmək olar. "Uluk" qədim türk dilində "böyük", "ali" mənalarını verir. Bu söz qədim türklər tərəfində qurd totemə də şamil olunurdu. Olias Suleymenov qədim dövrlərdə qurdun Uluk adlandığını ehtimal edir. "Uluk"- yəni ulayan, böyük deməkdir. Qurd totem hesab edən və özlərini qurd övladları - arsena adlandıran etruskların kahin rəhbərlərinin də qurdla bağlılığı şübhəsizdir. Yaxın Şərq mifologiyasının məşhur personajı Loğman və Lukumon arasında da paralel aparmaq olar. Etruskların ulu əcdadı Tark da lukumon hesab olunur. Gizli bilgili etrusklara öyrədən tanrıça Taq ilk dəfə məhz bu əkinçi-kralın qabağına çıxır və o Etruriyanın 12 şəhərinin lukumonlarını yanına çağırır. Lukumonları bir anda yanına çağırmaq üçün böyük siyasi və sakral hakimiyyətə malik olmaq lazımdı. Nəzərəalsaq ki, etrusk cəmiyyətində hakim zümrə Tarkonun nəslindən olanlar, tarkuinlər idi, demək, lukumonlar da bu nəsildən çıxırdı. Əfsanəyə görə, Tarkon etruskların əcdadı Tirrenin oğlu və ya qardaşıdır. O, ilk dövrlərdə "Tarkni" adlanan Tarkviniyanın əfsanəvi qurucusudur. "Tarkni" sözünə Tarkuinlərin ailə məzarında da rasr gelinir. Yaqin ki, Tarkviniya bu sözün Roma tələffüzüdür, etrusk deyilişində isə, Tarkni-Tarklı kimi səslənib. Vergiliyə və Strabona görə, Tarkon bütün etrusk şəhərlərinin başçısıdır. Tarkon adına Kariya yazılarında da rast gelinir. Biz "Tark" sözünü "Türk" sözü ilə eyni kökdən hesab edirik və onların torpaqla bağlılığını düşünürük. Tarkonlar böyük sakral hakimiyyətə malik idi və yer üzündə allahların hakimiyyətini təmsil edirdilər. İlahi qüvvələrlə bağlı hesab edilən lukumonlar, torpaq üzərində ilahi hakimiyyəti həyata keçirirdilər. Onlar eyni zamanda fövqəl qüvvələrlə - daha çox yeraltı qüvvələrlə əlaqədə olurdular və bunu ekstaz vəziyyətində edirdilər. Roma müəllifi Festa bunu belə təsvir edir: "Bəzi adamlar dəliliklərinə görə lukumon adlanırlar, ona görə ki, onların yaxınlaşduğu yerlər qorxulu olmağa başlayır".

Lukumonlar ilk zamanlar kralıq hakimiyyətinə malik olsalar da, get-gedə bu hakimiyyət itirilmiş, öncələrdəki güclü lukumon hakimiyyəti, lukumonlar artıqca zəifləməyə başlamışdır. Lukumonun konkret ərazi ilə bağlılığı (ərazini himayə edən ruhlarla) onların başqa yerlərə köçməsini mümkünzsız edirdi. Onların sayının artması ilə dövlətin gücünün azalması paralel gedirdi. Bu da, etruskların daha passionar və təşkilatlanmış qonşu xalqlar qarşısında məğlub olmalarına səbəb oldu. Romanın ilk etrusk hökmədarları da lukumon hesab edilirlər.

## *Etrusk mifologiyası*

Apennin yarımadasına Egey-Anadolu hövzəsindən gələn etruskların mifoloji təsəvvürləri bir çox mənalarda Qədim Misir və Mesopotamiya xalqlarının mifoloji təsəvvürləri ilə üst-üstə düşür.

Çünkü etruskların dini təsəvvürləri ilə şumerlərin dini təsəvvürləri arasında bir çox uyğunluqlar var. Şumer baş allahı An (səma tanısı,) etrusklarda Anidir (Romalılar onu ikiüzlü Yanus kimi əxz etmişlər). Onların hər ikisi yaratıcı tanrı-demiurqdur, hər ikisi səmanı təmsil edir. Roma müəllifi Varro, Aninin həm də hava hamisi olduğunu bildirir. Bu da onu göstərir ki, Ani/Yanusda Şumer allahları səma tanısı An və hava tanısı Enlilin funksiyaları cəmlənib. Tapılan rəsmiyyətə onun dörd üzlü təsviri də var. Varrondan sitat gətirən İohan Lid yazar: "Etrusklar Yanus/Anini göy tanısı və bütün işlərin hamisi hesab edirdilər, onu "popayoy" adlandırdılar". Bu məlumatda "Popayoy" sözü bizi çox cəlb etdi. Hesab edirik ki, bu etruskların mənşeyinin müəyyənləşdirilməsində açar sözlərdən biri ola bilər. "Popayoy" sözü "babagöy" kimi də anlaşıla bilər. Etrusklar baba sözünü "papa", "pafa" kimi tələffüz etmişlər, bu söz latin dilinə də bu şəkildə keçib. Günəş kultuna sitayış edən qədim türklər Günəş-tanrıını "Yay" adlandırdılar. "Yay" məfhumu türk xalqlarında günəş mənasında ən isti fəslin, günəş fəslinin adı olan "yay" kimi qalmışdır. Bu məfhum ingilis dilində "day" kimi işlənir. Belə hərf dəyişməsi ingilis dili üçün də xarakterikdir. Məsələn, "du" - sən (almanın), "you"- sən (ingilis). Almanlar yay-day sözünü "tag-dag kimi tələffüz edir. Buradan qədim türklərin və germanların eyni arealda yaşamalarını və eyni inanca - günəş kultuna tapınmalarını ehtimal etmək olar. Bəlkə də tanrı epiteti olan sonrakı "Gög" sözü də "Yay"dan əmələ gəlib. Bu, günəş kultu tanrıçılıqla əvəz olunandan sonra ola bilərdi. Etrusklar səma tanısı Anini "popayoy"- "babagöy" adlandırdı. Tanrıçılıqda isə baş tanrı Götür Tanrı adlanır. Hər iki məfhum səmanı simvolizə edir. Hesab edirəm ki, Gög Tengri ilkin variantda Yay Tengri olub. "Y" səsinin "G" kimi tələffüz olunması türk dillərində adı halıdır. Məsələn, Gög (türk) - Götür (azərb.). Buradan görünür ki, Şumer, etrusk və prototürk mifologiyası eyni bir mənbədən qaynaqlanır.

Varrona görə, etrusk təsəvvürlərində, kainat üç pilləli məbəd şəklindədir - üst pillə göyü, orta pillə Yeri, aşağı pillə isə alt dünyani simvolizə edir. Yerdəki və alt dünyadakı məbədlər səma məbədinin eynidir. (Qədim türklərin dini təsəvvürlərinə görə də dünya üç qatdan - üst, orta və alt dünyadan ibarət idi. Amerikada yaşayan asteklər və mayyalılar da dünyani bu cür - üç qatdan ibarət təsəvvür edirdilər). Siseron bildirir ki, Etrusk kosmoqoniyasında Yer kürə şəklindədir: "Məbədin ortasında gördüğün kürə Yer adlanır".

Etruskların təsəvvüründə, göy, Yer və yeraltı dünya paralel şəkildə fəaliyyət göstərir. Onlar bu dünyaların arasında daimi əlaqələrin olduğuna inanırdılar. Bu üç qat arasında təsəvvür edilən paralellik sakral bilgilərə böyük önem verən etrusklara səma cisimlərinin vəziyyətinə görə ölkələrin, xalqların və hər bir fərdin taleyini söyləmək imkanı verirdi (Gələcəkdən xəbərvermə qədim türklərin de inanclarının ayrılmaz hissəsi idi və bunu kahin qamlar edirdi). Səma 16 qata bölündü və hər qatın öz tanrı-hökmdarı vardı (Türk-şamançı təsəvvüründə dünya 17 qatdan ibarətdir və hər qatın öz tanrı-hökmdarı var. Ən yüksək yarusda isə Tanrıxan oturur. Alt dünya altı hissədən ibarətdir və burada Erlik hökmdarlıq edir. Mayyalılar göyü 13, alt dünyani doqquz qatdan ibarət hesab edirdilər). Alt dünya ölürlər səltənəti kimi təsəvvür olundur. Orada Yeraltı allahlar və qara ruhlar yaşayırdı. Etruskların təsəvvürünə görə, orta və alt dünya arasında yalnız ölmüş adamların ruhlarının düşə biləcəyi yollar mövcud idi və bu yollar Yer səthindəki yarıqlar şəklindədir. (Şumerlərin "Bilqamis" dastanında Bilqamis Enkidunun ruhunu belə bir yarıq vasitəsi ilə Yer üzüne çağırır). Buna görə, hər bir etrusk şəhərində bu yarıqları simvolizə edən və "mundus" adlandırılan yalaqlar düzəldilirdi. Bu yalaqlarda yeraltı allahların və əcdad ruhlarının şərəfinə qurbanlar kəsilirdi (Nizami Gəncəvinin "Yeddi gözəl" dastanında Bəhram mağaraya girir və oradan o biri dünyaya yollanır). Bundan əlavə, etrusk təsəvvüründə, dünya yalnız şaqulli istiqamətdə deyil, həm də üfüqi istiqamətdə bölündü. Bu bölgüyə görə, xeyirxah allahlar Şərqi, şər allahları isə Qərbdə yerləşdirilirdi (İslamaqədərki türklər Şərqə, gündoğana səcdə yeri, qiblə kimi baxmışlar və bu da onların qədim Günəş kultu ilə

bağlıdır). Yunan mifologiyasından fərqli olaraq, etrusk mifologiyasında allahların izdivacları barədə miflər yox idi. Allahların üçlüklər və cütlükler şəklində birləşdirilməsi isə onların dini ierarxiyada tutduğu yer ilə müəyyən olunurdu.

Etruskların allahlar panteonunda yunan Zevsi və Roma Yupiteri ilə eyniləşdirilən Tin (və ya Tan) üç ildırım şüasına hökm edirdi - birinci ilə o, insanları xəbərdar edirdi, ikincidən ancaq on iki allahla məsləhətləşdikdən sonra istifadə edə bilərdi, üçüncüünü istifadə etmək üçünsə seçmə allahlarla məsləhətləşməli idi. Zevsdən fərqli olaraq, Tin allahların hökməti kimi deyil, onların məclisinin başçısı kimi təsəvvür olunurdu.

On iki etrusk şəhərinin idarə edilməsi də eynilə bu cür idi. Etrusk federasiyasının başçısı 12 şəhər-dövlətin kahin-başçıları lukumonlar tərəfindən seçilirdi. Ümumən 12 rəqəmi etrusk kosmoqoniyasında müqəddəs rəqəmdir. Onlarda 12 əsas allah var, etrusk federasiyası 12 şəhərdən ibarətdir, hökmətlər-lukumonun 12 qulluqçusu olur və s. X əsr Bizans ensiklopedisti Suda öz lüğətində yazır: "Tirreniya, ölkə, və Tirrenlər Tusklar adlanır. Onların tarixini bilgə bir ər yazımışdır. O nəql edir ki, yaradan tanrı dünyani yaradarkən, yaratdıqlarının üzərində 12 min il (etruskca 12 "kilid") çalışıb və onları 12 hücredə yerləşdirib.

Birinci minillikdə o, yeri və göyü yaratdı. İkincidə Götərənətini yaratdı. Üçüncü minillikdə Yer üzərində axan dəniz və çayları yaratdı. Dördüncüdə Günəş, Ayı və uluzları yaratdı. Beşincidə uçan, sürünen və dördayaqlı canlıları yaratdı. Altıncıda insanları. Göründüyü kimi, birinci 6 minillik bəşəriyyətin yaradılmasına sərf olundu. Qalan 6 minillik, 12 min ilin tamamında yox olana qədər, bəşər övladının həyatına sərf olunacaq". Göründüyü kimi, etrusklar tanrılarının dünyani yaratmasına Tövratda olduğu kimi altı gün deyil, 6000 il vaxt ayırrıdlar. Onların yaradılış barədə təsəvvürlərinin çox oxşar olması, hər ikisinin daha qədim olan eyni bir mənbədə qaynaqlanması qənaəti yaradır. Bir çox tədqiqatçılar etruskları pelaskların xələfləri hesab edirlər. Pelasklar Elladanın yunanlardan önce yaşışmış əhalisidir və yunanlar onlardan çox şey əxz etmişlər. Amma yaradılış barədə pelask mifi (yunanlar onu olduğu kimi əxz etmişlər) yuxarıda göstərdiyimiz etrusk mifindən çox fərqlənir.

Allahlar kultu ilə yanaşı, etrusklarda xeyirxah və şər demonik qüvvələr kultu da vardı. Güzgüler və məqbərə freskaları üzərində onların təsvirləri bu günə qədər gəlib çatıb. Ölüm demonu Xaru (Xarun) onun yunan oxşarı, ölenlərin ruhlarının bələdçisi, onları qayıqla axirət çayından keçirən Xarondan daha çox tanrı xüsusiyyətlərinə malikdir. (Şumer mifologiyasında bu bələdçi Ur-Şanabi adlanır). Allahların alt dünya təmsilçisi Tuxulka da bir çox xüsusiyyətlərinə görə Xaruya yaxındır. Demonik lazlar (romalılarda larlar) kultunda, ciyinlərində qanadları olan çılpaq qadın şəklində təsvir edilən Laza daha çox seçilir. Güzgüler və urnalar üzərindəki təsvirlərde o, seviş səhnələrinin iştirakçısıdır. Onun epitetləri -Yevan, Alpan, Mlakusdur. Manlar (Roma manları) da sitayış olunan varlıqlar sırasında idi (tanrıçılıqda hamı ruhlara -"iyə"lərə, yiylərə sitayış olunub. Azərbaycanda indi də ruhlara (cılrlar, hallara və s. "bizdən eyilər" deyirlər ki, bu da "bizim iyələr" ifadəsinin islamın qəbulundan sonra təhrif olunmuş formasıdır).

Etrusk təsviri sənəti bu miflərin çoxunu saxlamışdır. Etrusk məqbərələrindəki freskalarda əsasən ölüm tsiklləri səhnələri, ölürlər dünyasına səyahət və ölenlərin ruhları üzərində məhkəmə mərasimləri təsvir edilir. Gördüyümüz kimi, etruskların dini təsəvvürləri ilə qədim türkələrin (o cümlədən şumerlərin və Amerika xalqlarının) dini təsəvvürlərində çoxsaylı oxşarlıqlar var. Etrusk tanrıları Tin və Una qədim türkələrin Tan (Günəş) və Bay Ana, Mayana kimi tanrıları ilə çox yaxındır (Asteklərdə günəş tanrıları Tanaiti adlanır). İlahə Turan adı da böyük maraq doğurur. Etruskların dini kitabları romalılar tərəfindən latin dilinə tərcümə edilib, lakin onlar sonradan itirilib və onlar haqqında məlumatda ancaq antik müəlliflərin əsərlərində rast gəlinir.

Fransız etruskoloqu Raymond Blok etruskların dini bilgilərinin əsasən üç kitabda toplandığını göstərir. Birinci kitab qurban edilən heyvanların daxili

orqanlarını incələmə (falabaxma) sənətini öyrədən "Libri Haruspici" adlanır. "Libri Fulgorales" (Libri Veqoniçi) ildirim və şimşəklə bağlı bilgilər verir. "Libri Rituales" adlanan üçüncü kitab daha geniş və əhatəlidir. "Bu kitabın "Libri Acheroniti" bölümü misirlilərin "Ölülər kitabı"nı xatırladır. Kitabların latin dilinə Markuss Labo və etrusk mənşəli Tarkvin Priskin tərcümə etdiyi güman olunur.

Siseron "De Divinatione" əsərində bu kitabların yaranması barədə yazır: "Çox qədim zamanlarda (digər müəlliflər Tarkviniyanın qurucusu Tarkon zamanında olduğunu bildirirlər) bir kəndlili (bəlkə də Tarkonun özü) torpaq şumlayarkən yerdən bir uşaq çıxdı. Taqes adındakı bu varlıq uşaq kimi görünməsinə baxmayaraq, yaşlı adam kimi müdrik idi. Etruriyanın hər yerindən adamlar gəldilər və Taqes də etrusklara Haruspıcı (qurban içalatına baxaraq falaçma) sənətini və dinin əsaslarını açıqladı. (Siseron."De Divinatione" II,23)

Bu hadisə barədə başqa bir əfsanə də var: "Bir gün kahin Tarkon torpaq şumlayırdı, birdən xış bu dünya ilə yeraltı dünyani ayıran divara ilişdi və onu uçurdu. Tarkon əmələ gələn yarıqdan bir uşağın çıxdığını gördü. O, anladı ki, bu adı uşaq deyil, çünkü bu uşaq təpədən-dırnağadək aq tüklərlə örtülmüşdü və onun bədəni nur saçırı. Qorxuya düşən kahin Etruriyanın bütün kahinlərini bu tarlaya çağırdı. Hami yiğışandan sonra "oğlan" bildirdi ki, onun adı Taqdır, o baş allah Tinin oğludur (o daha çox Herklenin oğlu kimi tanınır - E.Z). Sehrbaz kahinlər biliirdilər ki, Tin uca bir dağın zirvəsində oturub və dünyada baş verənləri izləyir. Taq toplaşanlara bildirdi ki, o, yeraltı səltənətdən etruskların taleyini söyləmək üçün gəlib. Onun dediyinə görə, onları şərəfli, lakin çətin tale gözləyir. Taqın nitqi bir neçə gün çekdi, kahinlər isə onun dediklərini heç bir aqlıq və susuzluq hiss etmədən mum lövhələrə yazırdılar. Taq onlara ulduzların hərəkətinə görə, qurban heyvanlarının içalatındaki əlamətlərə və quşların uçuşuna görə gələcəkdən xəbərvermənin sırlarını, bəd ruhlarla mübarizə aparmağın yollarını anlatdı. Üçüncü günün tamamında Taq onlara dedi: "Mənim sizə söylədiklərimi heç bir əvəz gözləmədən başqalarına çatdırın, onların avamlığının zülmətini dağıtdığınızı görə fərəhlənin". Sonra o, əlini göye qaldırıb dedi: "Sizin xalqın taleyi acınacaqlı olacaq. Siz böyük tərəqqiyə və var-dövlətə sahib olacaqsınız, lakin onların hamısını bir anda itirərək sonuncu adanızıza qədər məhv olacaqsınız. Amma Yer həyatını başa vurandan sonra o biri dünyada bunun əvəzini alacaqsınız. Bundan sonra Taq kahinlərin gözləri önündə Yerin təkinə getdi".

Bu əfsanədə diqqət çekən Taqesin dediklərini dinləmək üçün Etruriyanın hər yerindən adamların (kahinlərin) toplaşmasıdır. Burada bu dinin etrusklar arasında birləşdirici olduğu və "milli" bir din olduğu görünür. Başqa müəlliflərə görə, Libri Veqoniçi (ildirimlə fal açma) etrusklara tanrıça (pəri) Vəgənia (Begoe) tərəfindən bildirilmişdir. Vəgəniya da etrusklara min illik şanlı həyatdan sonra məhv olacaqları baradə peyğəmbərlik edib. Etrusklara görə, on bir növ ildirim var və yalnız doqquz tanrı ildirim ata bilir. Onlar ildirimləri fərqləndirmək üçün göy üzünü on altı sahəyə ayırdılar. Hər bölüm bir və ya bir neçə tanrıya aid idi.

Etrusklar müqəddəs kitabları "cuda" - kuda adlandırdılar. Bu da əski türk dilindəki "kud", "qud" - müqəddəs sözü ilə uyğun gəlir. "Şumerlərdə müqəddəslilik bildirən məfhüm "ud"dur. "Udu" Güneş tanrısi, "Gud" şumer dilində "inək-müqəddəs" heyvan deməkdir. Azərbaycanlıların Novruz bayramında "qodu" şəninə oxunan nəğmələr də müqəddəs günəşlə bağlıdır. "Qodu" günü simvolizə edir. Etrusklar da ilin bitməsini mart ayında bayram edirdilər. Bu da Novruz mərasimlərinin heç də atəşpərəstliklə bağlı olmadığını, türklərin qədim Güneş kultu ilə bağlı olduğunu bir daha təsdiq edir.



## ◆ Tənqid və ədəbiyyatşünaslıq ◆

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ

### "Kəssə, hər kim tökülən qan izini..."

H.Cavidin "Peyğəmbər" dramında  
ideal şəxsiyyət məsələsi



Tarixdə şəxsiyyətin rolü həllədicidir. Yetmiş illik sovet dönməmində bizi zorla inandırmağa çalışıblar ki, tarixin hərəkətverici qüvvəsi kütlədir. Əlbəttə, bu, kökündən səhv idi. Bunu ona görə deyirdilər ki, türk-islam tarixindəki böyük şəxsiyyətlərin rolunu heçə endirsinlər. Belə yanaşma ruslara sərf edirdi. Amma tarixdə 17 imperiya yaratmış, dünyaya Mete, Atilla, Çingiz xan, Əmir Teymur, Babur, İldırım Bəyazid, Şah İsmayıll kimi tarixi, Nizami Gəncəvi, Əhməd Yəsəvi, Cəlaləddin Rumi, Yunis Əmrə, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli kimi ədəbi şəxsiyyətlər bəxş etmiş türklərə heç vəchlə sərf eləmir. Bizim tarix, bizim ədəbiyyat böyük dövlətlər, qəhrəman şəxsiyyətlər, möhtəşəm eposlar ("Kitabi - Dəde Qorqud", "Manas", "Koroğlu"!), dahi sənətkarlar tarixidir. Ona görə də ədəbiyyatımızda, xüsusilə də dramaturgiyamızda tarixi mövzu - tarixi şəxsiyyətlərin bədii xarakterlərinin yaradılması həmişə aktual olub. Məhəmməd Peyğəmbər, filosof şair Ömər Xəyyam, dahi Nizami, Əmir Teymur, hürufi şair Nəsimi, M.P.Vaqif dramaturgiyamızın əzəmətli bədii-tarixi surətləri olub.

Peyğəmbər Allahdan sonra dili getirilən ikinci müqəddəs Ad - Sözdür. Bu sözün özündə bir ülviyət, bir qüdsiyyət, ləyaqət və əzəmət var. Dördüncü səma kitabını, müqəddəs "Quran"ı gətirmiş Məhəmməd Əleyhüssəlam - İslam peyğəmbəridir. O, sonuncu və ən qüdrətli peyğəmbərdir. O, bir olan Allahın yerdəki elçisidir, bədəni ətdən, varlığı nurdan yaranıb. Əgər hicrətdən - 622-ci ildən saysaq, 1392 ildir ki, bu ılahi Ad tarixdə və qəlblərdə dua və sənalarla, eşq və məhəbbətlə, hörmət və izzətle yad edilməkdədir. Hər bir müsəlman gecə yatağına girəndə "Əşədü - ən la ilahə illəllah, Əşədü ənnə Muhəmmədən Rəsulullah" deyərək kəlməyi-şəhadət gətirir, Allahla bərabər onun rəsulunu - Məhəmməd Əleyhissəlamı da sevgi və həyəcanla anır.

Dahi Azərbaycan şairi, böyük dramaturq və romantik-filosof Hüseyn Cavid də öz "Peyğəmbər" dramında İslam dininin banisini belə bir ülviyət məqamında qələmə alıb, onun həm ilahiliyini, həm də şəxsiyyət kimi tarixiliyini ədəbiyyata gətirib. Dünya ədəbiyyatında Peyğəmbər mövzusunda bir sıra dəyərli bədii-fəlsəfi və tarixi əsərlər yazıilib. Hz. Məhəmmədin obrazı türk yazılı ədəbiyyatına Balasaqunlu Yusifin "Qutadqu bilik" əsəri ilə daxil olur. Bu da təxminən "Quran"ın türk dilinə ilk dəfə tərcümə olunduğu dövə - XI əsrə təsadüf edir. Peyğəmbər türk yazılı ədəbiyyatına Yalavac adı ilə daxil olur. Türkçülüyün yalavacı - peyğəmbəri, banisi Əlibəy Hüseynzadə "Yalavacın qızı" şeirində yazdı:

*Yalavac qızı Zəhra! Ey şanlı qadın  
Qaranlığa şərəf vermişdir adın.*

Məhəmməd elə dahi, ilahi bir şəxsiyyət idi ki, onun bütöv obrazını, xüsusilə Allahdan nur alan daxili aləmini nə bədii sözün, nə rənglərin, nə də səsin - musiqinin qüdrəti ilə yaratmaq mümkün deyil.

Bununla yanaşı, tarix boyu fərqli sənət sahəsinin təmsilçiləri onun obrazını yaratmağa cəhd etmişlər. Şərqiñ dahi rəssamı Sultan Məhəmməd "Peyğəmbərin meraci" adlı əzəmətli bir sənət əsəri yaratmışdır. Nizami Gəncəvi də daxil olmaqla, Azərbaycan və Şərqiñ bütün şairləri öz dastanlarının başlanğıcında Peyğəmbərin şərinə nət yazmışlar. Füzuli qəzəllərinin mühüm bir qismi Peyğəmbərin dinlər və ümumən bəşər tarixindəki müstəsna mövqeyinə həsr olunmuşdur.

Qərb ədəbiyyatında isə Məhəmməd Əleyhissəlamın şəxsiyyətinə maraq çox güclü olsa da, ziddiyətli olub. Qərb Renessansının banisi sayılan Aligyeri Dante özünün dahiyanə "İlahi komediya" əsərində Qərb ədəbiyyatında ilk dəfə Peyğəmbərimizin obrazını yaradıb. 1742-ci ildə böyük fransız maarifçi-filosofu Volter "Məhəmməd" faciəsini yazıb. Öz əsərlərində alman və dünya romantizminin zirvələrini yaranan İ.V.Hôte məşhur "Qərb-Şərq divanı"nda Məhəmmədi böyük diqqətlə təsvir edib. XX əsrin əvvəllərində Almaniyyaya mühacirət edən ərəb yazıçısı Cübran Xəlil Cübran orada "Məhəmməd" adlı maraqlı bir fəlsəfi-publisistik esse yazıb.

Hüseyn Cavidin "Peyğəmbər" mənzum dramı totalitar sovet ideologiyasının kəshakəs vaxtı, marksizmdən gələn "din xalq üçün tiryekdir" kəlamının rəsmi qanuna, ehkam və şüara çevrildiyi 1923-cü ildə çap olunub. H.Cavidin əsəri Məhəmməd Əleyhissəlam mövzusuna XX əsrə ilk və sonuncu müraciət idi. XXI əsrə xalq şairi Zəlimxan Yaqub möhtəşəm "Peyğəmbər" poemasını yazdı. XX əsrin 60-ci illərində "Hüseyn Cavid" (1960) monoqrafiyası ilə cavidşunaslığın yeni mərhələsinin əsasını qoyan akademik Məmməd Cəfər belə qənaətə gəlir ki, "Peyğəmbər" və "Topal Teymur" Hüseyn Cavidin dramatik baxımdan ən zəif əsərləridir". (Məmməd Cəfər. "Seçilmiş əsərləri", iki cilddə, II c.). Amma böyük alim unudurdu ki, Cavid bu əsərləri səhnə üçün yazmamışdı. Təsadüfi deyil ki, 4 pərdəli dramın əvvəlində səhnə əsərləri üçün səciyyəvi olan, rejissor və aktyor üçün nəzərdə tutulan "Əşxas" verilməmişdi. (Bax: Hüseyn Cavid. Əsərləri. Beş cilddə. III c. Bakı. Elm, 2007, c. 171. Qeyd. Peyğəmbər əsərindən sitatlar bu mənbədən səhifəsi göstəriləmkən veriləcək - G.Ə.-K.)

1923-cü ildə "Peyğəmbər" çap edildikdən sonra Azərbaycan cavidşunaslığının banilərindən tənqidçi və ədəbiyyatşunas Hənəfi Zeynallı aprel ayında Maarif evində əsər haqqında geniş məruzə edir. (Bax: "Maarif və mədəniyyət" jurnalı. 1926, №9. s.42-45, № 10-11, s. 55-59)

H.Zeynallı H.Cavidə yüksək dəyər verərək yazırı: "Cavid kimi ümumun sevimliyi olan bir şairimizin hələ mürəkkəbi qurumamış "Peyğəmbər"ı haqqında tənqidçilər misalı mülahizələr yürütülməyə cəsarət etməyə məcbur olduq, zətən mən əvvəldən bu fikirdə deyildim" (Zeynallı H. Seçilmiş əsərləri. Bakı, "Yazıcı" 1983. S. 36. Qeyd: Sitatlar bu mənbədən veriləcək).

Bu qeyd göstərir ki, "Peyğəmbər"ı yazarkən 41 yaşılı H.Cavid ciddi şöhrət sahibi idi, çünki bu mülahizədə ona böyük ehtiram ifadə olunur. Bununla belə, H.Zeynallı H.Cavid öz əsərinin və mənsub olduğu cərəyanın hüdudlarını aşa bilməməkdə, həmçinin böyük mövzular götürüb lazımı bədii-fəlsəfi səviyyədə işləməməkdə tənqid edir: "Cavidin ən zəif nöqtələrindən biri də böyük mövzuları alıb üzərində çox çalışmamasıdır. Ona görədir ki, ondan gözlədiyimiz qədər böyük bir əsər meydana atmaz. Cavid bir "Şeyx Sənan" yazar, bir "Uçurum" açar, bir "Afət" doğurur, bir "İblis" rəqs etdirər, bir "Peyğəmbər"i yazmağa qeyrət edər, bəlkə də, indi bir Çingiz, yarın bir İskəndər, ertəsi gün də bir Lenin diriltməyə can atacaqdır... Bəzən birisini olduqca qüvvətli təsvir etmək istərkən dodaqlarına verdiyi sözləri son dərəcə zəif və biçimsiz bir hala qoyar və təcəlla etdirdiyi simaların nə hərəkətini, nə də sözlərini tərəssüd və kontrol altına alar" (s. 43). Bunun səbəbinə tənqidçi H.Cavidin türk şairlərindən Əbdülhəq Hamid, Tövfiq Fikrət, Rza Tofiqin tərzində yazmasıyla əlaqələndirir.

20-ci illərin marksist tənqidçisinin bu mülahizələrində müəyyən istehza olduğu da nəzərdən qaçmır. Əlbəttə, zəmanət istərdi ki, H.Cavid Məhəmməd və Teymur haqqında yox, Lenin haqqında əsər yazsın. H.Zeynallı "Peyğəmbər" müəllifini üçüncü bir cəhətdən - sufizm ideyalarının təsiri altında yazdığını görə də tənqid edir. Amma münasibətdən asılı olmayaraq, tənqidçi H.Cavid sufizminun "Şeyx Sənan" əsərindən başladığını söyləməkdə, şübhəsiz ki, haqlıdır. Və burda Cavidin itirəcəyi yox, ancaq qazanacaqları var.

H.Zeynallı H.Cavid yaradıcılığına sufizmin onun müəllimi, böyük türk sufisi Rza Tofiqdən geldiğini söyləməklə yanaşı, həm də belə bir mülahizə irəli sürür: "Əcəba, Cavidin böyle etməsinə səbəb nədir? Bizcə, möhtərəm şairimiz həyata, həqiqətə yaxınlaşmaq istəyir, oradakı tipləri tədqiq etmək üçün çalışıqdə onu sarmış olan mühit, qarşısındaki həqiqət - hal ona dar və kiçik gəlir və ona görə də o, öz fantaziyasına qüvvət vermək üçün bəzən tarixi simaları araşdırır, başqa mühitlərə qoşur və hər şeyi "uzaq üfüqlərdən" almaq istəyir. Artıq bu nöqtədə Cavid romantik olub qalır" (s.47).

Əlbəttə, H.Cavid 1920-ci illərin bəzi "şair"ləri kimi, "Mazutlu şalban, mən sənə qurban" kimi şeirlər yaza bilməzdi. H.Zeynallı "Peyğəmbər" dramından aşağıdakı parçanı misal götürir:

Üçüncü rəis onu dəli, "sərsəm şair" adlandıránda Peyğəmbər acı təbəssümə deyir:

*Şairim, bəslədiyim sidqü səfa,  
Çırpınıb izlədiyim nuri-dəha.  
Daima ruhumu oqşar cəberut,  
Daim ihamımı dinlər mələkut.  
Bən fəqət hüsni-xuda şairiyim,  
Yerə enməm də səma şairiyim. (III c. s.194)*

Hənəfi Zeynallı çox doğru olaraq yazar: "Peyğəmbər"in özünü təsvir etdiyi parça Cavidə nə qədər gözəl yaraşır. Guya ki, burada Cavid özü-özünü anladır" (s.47). Həqiqətən də, bu parçada H.Cavid ona neftdən, pambıqdan, kommunizmdən, Lenindən yazmağı təklif edən sovet dövlət rəhbərlərinə cavab verirdi, özünün kim olduğunu, 12 il sonra 1937-ci ildə onu repressiya maşınının ağızına atacaq adamlara anlatmaq istəyirdi.

H.Zeynallı Peyğəmbər obrazının düşdürüyü real vəziyyəti təhlil edir, onu "imanlı və qənaəti möhkəm bir tip" (s.52) adlandıräraq yazar: "Peyğəmbərin öhdəsinə düşmüş olan vəzifə iki tərzdən çətinləşir. Birincisi, yeni bir din gətirmiş olduğu üçün xalqı əski dindən ayırb yenisinə uydurmmalı və, ikincisi, böyle dincə laqeyd olan bir xalqda ...dinə hörmət kimi duyğu oyatmalı. Böyle bir adam dəxi sərt və əsəbi olmaqdan tamamilə uzaq, bəlkə bütün hərəkətlərində özünü xalqa sevdirmək kimi seviyyəyə malik olmalıdır" (s.55). H.Cavid Peyğəmbəri olduqca səbrli, müdrik və cəsarətli, öz inamında qətiyyətli, sərkərdə kimi şücaətli və təşkilatçı bir siyasetçi kimi yaratır:

Üçüncü rəis deyir:

*Dün bəlirsiz, ufaq qıvılçım iken  
Bir böyük yanqın oldu... bir heçdən  
Yaradıb adlı-şanlı bir ordu,  
Bizi təhdidə başlamaqdadır o.  
Qapılıb gah Ömrə siyasetinə,  
Güvənir gah Əli şücaətinə.  
Hər tərəfdən axıb gələn səyyah  
Söhbət eylərkən... İbn Abdullah  
Kəsbi-elm etdi həp ağızlardan,  
Oldu bir dahi iştə dünkü çoban. (III c. 259-260)*

H.Zeynallı, Xəttab oğlu və Şəmsə obrazlarını da 1920-ci illər tənqidinin vulqarsosiooloji metodları ilə təhlil edir. O, Şəmsə obrazına xüsusi dəyər verərək yazar: "Şəmsanın təsvirində Cavid heç də aldanmamış. Yaratmaq istədiyi bir ideal

mütəəssibin qarşısında qadınlıqda olan bütün şəfqət, qısqanlıq və qəzəblə dolu bir qız olmalıdır. Əks halda əsər son dərəcə naqış çıxacaqdır. Məhz bu nöqtədə Cavid müvəffəq olmuşdur... Nə etməli ki, tədbiri qızın özünün zəhərləməsi ilə nəticələndi. Fəqət o, sözünün ardınca getdi. Ve şərəflə, namusla öldü. Bu isə tarixdə az görünə bilən saygılı qadılardan birisi qədər dəyərlidir" (s. 56 və 59).

Əlbəttə, H.Zeynallının Şəmsaya verdiyi qiymətlə tam razılaşmaq olmaz. Başqasını (bu halda Peyğəmbər!) zəhərləmək istəyən cinayətkarı şərəfli, namuslu adlandırmaq çətindir.

H.Zeynalli H.Cavidin kütünlərin içərisinə gedə bilməməkdə, Peyğəmbəri işi sığırdaşdır onun arxasında gedən "qara sell" qiymətləndirməkdə, Peyğəmbəri isə bütləri dağıdır onun yerinə qara daşı ibadətgaha əvvirməkdə suçlayır.

Daha bir irad: "Sənətdə təfərruat ilə bərabər hissəyyat dəxi həmahəng olmalıdır. Yoxsa başı-dimağı zorlamaq ilə iş yaramaz. Cavid isə burada qafasını zorlamış, ilham ilə iş yapmamışdır. Ona görə də bu əsər "İblis"dən qat-qat zəif çıxmışdır" (s. 79).

1920-30-cu illərin məşhur folklorçusu və ədəbiyyat nəzəriyyəçisi H.Zeynalli cavidşunaslığının təşəkkülündə mühüm rol oynamış "Hüseyn Cavidin yazdığı "Peyğəmbər" haqqında mülahizələrim" adlı geniş məqaləsini müsbət notlarla tamamlayıb: "Cavidin yaratdığı dil və üslub haralardan alınırsa alınsın, nə kimi ilhamlardan doğur-doğsun, Azərbaycandakı şair və ədiblərimiz içində ən müstəsna, ən zərif və narın bir dildir. Bu dilin gələcək nəsillərimizə təsiri olmamış olmaz..." (s.79)

Bunlar H.Cavidin "Peyğəmbər" dramı haqqında 1920-ci illər ədəbiyyatşunaslığının gəldiyi qənaətləri id. Uzun illər - 80-ci illərə qədər "Peyğəmbər" cüzi istisnalarda diqqətdən kənardı qaldı.

2013-cü ildə "Peyğəmbər"in yazılımasının 90 illiyi tamam oldu. İndi də müasir nəzəri fikrin - cavidşunas Azər Turanın 85 il sonra gəldiyi bəzi qənaətlərə nəzər salmağı lazımlı bilirik.

Hüseyn Cavidin mühiti, həyatı, əsərləri, mövzularının tarixi mənbələri, bədii-fəlsəfi mahiyyəti haqqında mötəbər tədqiqatlardan olan "Cavidnamə" (Bakı, "Elm və təhsil" 2010) kitabında aşağıdakı qənaətlər yer alır: "Peyğəmbər" dramı tarixi və dini dəlillərlə kifayət qədər zəngin bir əsərdir. Elə bu səbəbdən də onu istər teoloji, istərsə də tarixi baxımdan incələyərkən, ən əvvəl Hüseyn Cavidin irfani və ruhani məqamları yenilikçi bir düşüncə ilə zamanlar arasındaki dövrlərə - miladın 630-cu illərindən 1920-ci illərə rahat, başqalarından fərqli, asudə bir ilhamın araçılığı ilə bağlaya bilməsi diqqəti cəlb edir.

Tarixi həqiqətə sədaqət, üstəgəl müəllifin mükəmməl etiqad müəyyənliyi "Peyğəmbər" dramının əlamətdar xüsusiyyətlərindəndir. Bəzən sırf sosioloji nöqtəyi-nəzərlər təftiş olunan bu əsər ədəbiyyat tariximizdə, təəssüf ki, bu günə qədər məhz tədqiqatçıların natamam tarix bilgisinin, dini düşüncəyə qətiyyən etinə etməməsinin, ən başlıcası, Peyğəmbər şəxsiyyətinin ilahi böyüklüyüne səmimiyyətlə iman gətirə bilməməsinin, həm də "Peyğəmbər" dramına dövrə müvafiq vulqar münasibətinin hesabına hələlik dünya ədəbiyyatı tarixində hadisə olaraq öyrənilməmişdir.

Lakin "Peyğəmbər" hadisədir. Özü də təkcə ədəbi, estetik, fəlsəfi, teatral, dramaturji hadisə deyil, milli mədəniyyət tariximizdə irfan mədəniyyəti dövrünü məhz XX əsrə yenidən ortaya çıxaran bir hadisədir" (s. 207).

Geniş verdiyimiz bu sitatda "Peyğəmbər"in həqiqi bədii-fəlsəfi və tarixi qiyməti öz əksini təpib. A.Turan bir qədər aludəciliyə qapılısa da, əsəri müasir - XXI əsr təfəkkürü, özü də türk-islam düşüncəsi nöqtəyi-nəzərindən qiymətləndirməyə nail olub.

Ümumiyyətlə, H.Cavidin "Peyğəmbər" əsərinə münasibətdə ədəbi tənqidin, nəzəri-estetik fikrin metodoloji qüsuru bu idi ki, tənqid Peyğəmbər obrazını konkret olaraq, İslam Peyğəmbəri ilə eyniləşdirirdi.

A.Turan buna bir qədər fərqli yanaşır: "Romantik üçün xarakterik olan universal tarixi-mənəvi dəyərlər gerçəkdə necə idisə, sənətkar təfəkküründə də eləcə əks-səda vermişdi. Cavidin yaratdığı Peyğəmbər obrazı İslam Peyğəmbəri ilə vəhdət kəsb edir" (s.208). XX əsrə belə bir vəhdətə nail olması H.Cavidin yaradıcılıq hünəri idi. Bu ona görə belə idi ki, H.Cavid əsrində yüksəkdə durur, mürekkeb 1920-ci illəri yerdən yox, səmadan (kosmosdan) müşahidə və təhlil edir, konkret zamanda ilahiliyin yerini müəyyənləşdirməyə çalışır. Peyğəmbərin gücü ilahiliyində idi. Bunu əsərin mətni aydın əks etdirir.

Əsərin əvvəlində H.Cavid Peyğəmbəri təsvir edir. O, Hira dağında mağarada, yalçın qayalar, sərt enişlər, qorxunc uçurumlar arasında "əli alnında derin düşüncələrə dalmış, qırx yanında gözəl, vüqarlı bir sima"dır. H.Cavidin təsviri əsasında onun real portretini çəkmək olar: "Alni, köksü, omuzlarının arası geniş, rəngi gül rənginə mail əsmər və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz... Bileklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qasılı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri kəmikli; kirpikləri uzun, iki qasıının arası açıq, fəqət bir-birinə yaqın; Gözləri qara və büyübəcək... İstə o dalqın və müəmmələ gözlər..." (s.171). Təsviri oxuyur və düşünürsən ki, Cavid Peyğəmbəri sanki görüb. Fəqət bu böyük romantik sənətkarın öz "xəyalxanə"sindən (H.Zeynallı) çıxardığı bir obrazdır. O, öncə bu obrazda əzəmet və ülviyəti ön plana çəkir. Ona Peyğəmbər olduğunu Mələk xəbər verir:

**Peyğəmbər**

(başını qaldırır, heyrət və iztirab ilə)  
**Yenə röyami gördüyüm əcaba?  
 Sən nəsin, söylə?**

**Mələk:**

**Bənmi? Hiç sorma!  
 Əzəliyyət şəfəqlərində açan  
 Tazə bir qönçə, pənbə bir yıldız.  
 Ədəbiyyət üfüqlərində uçan  
 Tanrı qoynunda bəslənən bir qız.**

**Peyğəmbər:**

**Nə için gəldin, anlamam, yenə sən?**

**Mələk**

(Göyə doğru)  
**Ona qaldırmaq istərim səni bən**

**Peyğəmbər**

**Bən kimim, söylə! Sən nəsin göstər!**

**Mələk:**

**Bən mələk, sən də, sən də peyğəmbər.**

Peyğəmbər kimliyini biləndə çəşir, gərgin psixoloji hala düşür. "Yanıbor bənliyim, düşüncələrim // Çarə bul, yoqsa məhv olub gedərim" - deyə, Mələkdən nə etməli olduğunu soruşur.

Mələk ona "Əsiri-hissiyat olma", daima yüksəl deyir. Peyğəmbər ona bir aciz olduğunu, qanadı olmadığını söyləyir:

**Peyğəmbər:**

**Bəncə dünyada ən sevimli dilək,  
 Ona qoşmaq, onunla birləşmək**

**Mələk:**

**Nərdivanlar yapıb könüllərdən,  
 Parla, yüksəl vücudi-mütəqə sən!**

Mələk ona söyləyir ki, sən xürafatı və əski bütəri yix, insanlarla Tanrıının dilində danış. Burada Hüseyn Cavid Peyğəmbərin dili ilə öz zəmanəsinə dəyər verir:

**Öylə bir əsr içindəyim ki, cihan  
 Zülmü vəhşətlə qıvrılıb yanıyor**

1923-cü ildə yazılmış bu sözlərdə həm tarixilik, həm də müasirlik ruhu ifadə olunub. Bu sətirləri oxuyanda H.Cavidin 1926-ci ildə yazmağa başladığı "Azər" poeması yada düşür.

Peyğəmbər əmisi oğlu Əbu Talib oğlunun köməyi ilə bütlərə qarşı mübarizə aparır, taxta allahların yerinə Böyük və Vahid, fəqət gözə görünməz Allahı qoyur. H.Cavid Peyğəmbəri sevən, onu dəfələrlə çətinlikdən, hətta ölümdən qurtaran qururlu, inadkar gözəl Şəmsəni öz mahnisi ilə təqdim edir:

*Bən istərəm şəfəqlər çicəklərdən,  
Ay günsədən, insanlar mələklərdən,  
Nə gözəllik varsa, qalsın da birdən,  
Həpsi bir baqışda şikarım olsun!*

"Peyğəmbər" dramında H.Cavid qadın surətlərini də güclü yaradır, qadına və altuna münasibətini bildirir, "parlaq vicdanlar və böyük duyğular altuna satılmaz" deyir.

Peyğəmbərin gözəl Şəmsaya olan münasibəti onun xarakterindəki ilahi ülviyəti daha aydın əks etdirir. Şəmsə dramda faktiki olaraq sonadək iştirak edir, konfliktin güclənməsinə dəstək verir. Onun Peyğəmbərlə qarşıdurmasında Eşq və Etiqad üzü gəlir:

### Şəmsə

*Düşmən olsam da sənin Tanrına bən,  
Sənə hörmət duyuram, ah biləsan!*

### Peyğəmbər

*(sözünü kəsərək əli ilə rədd edir)  
İstəməm... öylə məhəbbət, hörmət,  
Doğurur məndə tükənməz nifrət. (III c. s. 247-248)*

Bununla belə, Peyğəmbər qadını və gözəlliyi qiymətləndirməyi bacarıır. "Məhəbbətdir ən böyük din". Cavidin bu əsərdə gəldiyi əsas qənaətlərdən biri belədir. Fəqət hansı məhəbbət, nəyədir bu məhəbbət?

**"Tanrıdan başqa hər nə varsa, xəyal!"**

Ümumiyyətlə, Peyğəmbər qadına, ilk növbədə, yaradan - ana kimi baxır. H.Cavid bu qüdrətli obrazın dili ilə qadını ucaldır. Peyğəmbər atası tərəfindən qəbirdə diri-dirə basdırılmış qızı xilas etdiğindən sonra onun anasına üz tutub deyir:

*Qadın əlilə fəqət bəxtiyar olur şu cahan,  
O, bir mələk... onu təqdis edər böyük Yaradan.  
O, pək sevimli, gözəl, incə, nazlı bir xilqət,  
Onun ayaqları altındadır fəqət cənnət.  
Qadın gülərsə, şu issiz mühitimiz güləcək,  
Sürüklənən bəşəriyyət qadınıla yüksələcək. (III c. s. 229)*

Nəzərə alaq ki, bu sözler tariximizin mürəkkəb və keşməkeşli dövründə - XX əsrin 20-ci illərində deyilmişdi.

Peyğəmbər öz mücahidinə "Ediniz əvfi-ümumi elan // Dökməyiz qan, veriniz xalqa aman", - deyə əmr verir. Məhz bu yerdə H.Cavid Baş rəisin dili ilə əsərin əsas ideyasını bəyan edir:

### Baş rəis

*Kəssə hər kim dökülən qan izini,  
Qurtaran dahi odur yer üzünü. (III c. s. 290)*

Əslində, böyük Cavid bu sözlərlə də öz zəmanəsinə - XX əsrin 20-ci illərində inqilab, cahan savaşı, vətəndaş müharibəsində tökülen qanlar üstündə hakimiyətə gəlmiş sovet rejimine müraciət edir, öz estetik idealını, humanist konsepsiyasını elan edirdi. O, əsərin sonunda "Kişi irfan işləqindən parlar // Şübhəsiz, bilgidə Allah gücү var", - deyə müasirlərini, proletar dikturasının meşin gödəkçəli liderlərini elmə, maarifə, irfana dəvət edir, silah dili ilə danışmamağa çağırır, 90 il önce amansız bir revanşizmle qurulan rejimin, totalitar imperiyanın gec-tez dağılacağından peyğəmbərcəsinə xəbər verirdi.

**Yadigar ƏSGƏROVA**

# "Mən həqiqəti deyirəm..."

*Firuz Mustafanın  
dramaturgiyasında janr axtarışları*



Çağdaş dramaturgiyamızın məhsuldar yaradıcılarından biri olan Firuz Müstafa bu sənətin modern qanadını təmsil edən aparıcı imzalardan biridir. Coxsaylı nəşr əsərləri, ədəbi-fəlsəfi esselər, məqalələr, şeirlər, bədii tərcümələrin müəllifi olmasına baxmayaraq, onun yaradıcılığının ağırlıq mərkəzi dram janrinin üzərinə düşür. F.Mustafa müasir dramaturqlarımız arasında avangard forma və üsullara meyli ilə seçilir. Lakin o, ən müasir dünya ədəbiyyatı təcrübəsindən bəhrələnməklə yanaşı, klassik milli dram ənənələrimizlə də bağlı sənətkardır.

F.Mustafanın üz tutduğu əsas janr nə komediya, nə də faciə yox, tragikomik xarakterli dramdır. O, özü bu haqda yazar: "...dramaturgiya ilə təzə məşğul olmağa başlayanda hansısa teatrın və ya hansısa teatrın hansısa rejissorundan mənə komediya yazmaq təklifi gəlsəydi, buna təəccübənlər və bu təklifdən qətiyyətə boyun qaçırardım. Axi, mən hara, komediya hara?"

Amma... sən demə yazdıqlarımın bir qismi komediya imiş. Təəccüblüdür, elə deyilmə? Məsələ burasındadır ki, mənim "ciddi" hesab etdiyim əsərlərin bir çoxu tamaşaaya qoyularkən öz əzəli mahiyyətini dəyişərək gözləmədiyim halda "komik planda" boy verməyə başladı...

...Əslində, bizim yaşadığımız həyatda da faciə ilə komediya, gülüşlə göz yaşları arasında elə bir nəhəng sədd və böyük məsafə yoxdur."

XX-XXI əsrlərin dram sənətində üç əsas dramatik janrin - tragediya, komediya və dramın bir əsərdə vəhdəti, "sintezi", "simbiozu" mütəxəssislər tərəfindən vurgulanır. Halbuki, 60-ci illər milli dramaturgiyamız haqqında Yaşar Qarayev yazi: "... gülüşə və kədərə görə bu qədər qəti janr bölgüsü yalnız dramaturgiyaya məxsusdur. Poeziyada, nəsrədə bele bölgü olmur..." Dramaturji janrların sərhədləri pozulduqca, janrin plastikliyi, sərt nəzəri qanunlara tabeçiliyi azaldıqca tragikomediya, dram-komediyalar, antikomediyalar, monodramlar və başqa növlər yaranmağa başladı.

Əlbəttə ki, 90-ci illərin xaotik hadisələr meydanında sürücüsüz avtobusa bənzeyən Azərbaycan gerçekliyini olduğu kimi göstərmək üçün ədəbiyyatın yeni formalara ehtiyacı var idi. Bu ehtiyac həm də senzura qaydalarının dəyişdiyi bir zamanda təbii proses olaraq yaranırdı. Nəhayət, bu, teatr tamaşaçılarının mənəvi tələblərinə cavab vermək, onların zövqünü oxşamaq demək idi. Janrlararası integrasiya - dramatik, faciəvi və komik elementlərin bir əsərdə sintezi, komediya ünsürü olan sarkazmdan faciədə istifadə olunması, real və irreal vasitələrin qovuşması, mistik, uydurma hadisələr, fantastik süjetlər, fantasmaqorik səhnələrə müraciət müəllifin ideyanı daha effektli çatdırmaq istəyindən irəli gəlirdi.

F.Mustafa avanqard dram janrının xüsusiyyətlərindən müvəffəqiyyətlə istifadə edir, Avropa ədəbiyyatından qaynaqlanan absurd teatrının ənənələrini, yeni dramaturji üsul və vasitələri cəsarətlə təcrübədən keçirir. Bu zaman milli dram sənətimizin çoxəsrlik folkloristik ənənələri, mənşəyi qədimlərə çatan him-cim priyomları, milli xarakter yaratma üsulları da yaddan çıxmır və beləliklə, Şərq və Qərb mədəniyyətləri sintez olunur. Dramaturq eksperimentlərdən də istifadə edərək, tamaşaçının onu anlamayağından ehtiyat etmir. Lakin o əsərlərini bəsit eksperiment naminə yazmır, cəmiyyətimizdəki mənəvi aşınmanın məhz bu üsullarla ifadə ediləcəyinə inanır. Onun pyeslərinin serlövhəsi də ənənəvi adlardan fərqlidir; "Qəfəs", "Qarışqa təlesi", "Adsız", "Dəhliz", "Ayı təbəssümü", "Tıxac", "Lampa məsələsi", "Safari"... Bu pyeslərdə hadisələr eksər hallarda mücerrəd və şərti yerlərdə baş verir, personajlar zaman və məkan xaricinə çıxır, abstrakt, simvolik adlar daşıyan bəzi ümumiləşdirilmiş insan obrazları əsərin başlıca ideyasının ifadəsinə müvafiq seçilir.

F.Mustafa avanqard sənətkarları - E.İoneskonun, F.Dyurenmattın, D.İ.Xarmsın təcrübəsini yaxşı bilir, onların istifadə etdiyi absurdizm üsullarının bu günün teatrı üçün daha əlverişli olduğunu duyur, onlardan müvəffəqiyyətlə faydalanan. O, hadisələrin baş verdiyi yerləri də, zamanı da şərtləşdirməklə mahiyyəti ön plana çəkir və tamaşaçı dərhal real həyatda baş verən hər hansı olayı xatırlayıır. O, bilir ki, dramaturqun gerçekliyi göstərmək üsulları nə qədər müxtəlif olsa da, təsvir etdiyi məkan Azərbaycan reallığı, zaman isə bu günümüzdür.

F.Mustafanın dram janrında yazdığı "Ayı təbəssümü", "Su pərisi", "Əqrəb bürcü", "Dəhliz", "Tıxac", "Qara ulduzlar", "Neytral zona" və başqa pyesləri ənənəvi dramlardan fərqlidir. Bəlkə də müəllif qəsdən onları dram adlandırır, əsil təyinatı oxucu-tamaşaçıya, rejissora həvalə edir. O, pyeslərinin eksəriyyətini dram adlandırma da, janrın daxilində istər komik, istərsə də tragik məqamlar istənilən qədərdir.

"Dəhliz" dramında faciə elementləri çoxdur, ifşaedici monoloqlar bu ovqatı da-ha da dərinləşdirir, müəllifin ürək ağrılarnı, düşüncələrini tamaşaçıya bütün cil-paqlığı ilə çatdırır. "Dəhliz" - simvolik keçiddir, bütün məntəqələrə yol buradandır. "Dəhliz" "paradından" bütün təbəqələrin nümayəndələri - qondarma partiya təmsilciləri, ziyalılar, siyasi xadimlər, hətta müharibə veteranları da keçib gedir. Bu keçidlə cəmiyyətlə ayrı-ayrı fəndlər arasındaki konfliktoloji situasiyalar üzə çıxır.

Pyesin konflikti kiçik bir yemekxanaya gələn müştərilərlə yemekxana işçiləri arasında qurulub. Yemekxana müdürü Hacı Sergeyin dindarlığı hərdən imam Əlidən gətirdiyi "məsəllərlə" qurtarır və o, müştərilərinin sözünü yerə salmayaraq, onlarla içki içməkdən, yalan danışmaqdan çəkinmir. "Dəhliz"də pul qazanmaq xatirinə hər cür qanunsuzluğa, əxlaqsızlığa yol verilir. Günümüzdə olan saysız-hesabsız "dəhlizlərin" ümumiləşdirilmiş məkanı olan bu yuvadakı hadisələrə Kamaldan başqa heç kəs etiraz etmir. Kamal keçmiş nişanlısı Pərvanə ilə görüşəndən sonra onun qəlbində riyakarları ifşa etmək, üşyan qaldırmaq arzusu oyanır, dramatik gərginlik şiddətlənir. Kamalın monoloqu Kefli İskəndəri, dəhlizdəkilər isə danabaş kəndinin "ölülərini" yada salır. "Ölülər"də nadanlığın, şərəfsizliyin, alçaqlığın, riyakarlığın ifşası sərxoşun, "Dəhliz"də isə kontuziyalının dili ilə çatdırılır. Demək, bir əsr keçməsinə baxmayaraq, mənəvi drurumda köklü dəyişiklik baş verməyib.

Zahirən mədəni təsir bağışlayan dəhliz əhli partiyaları əlcək kimi dəyişirlər. Vicdan və amali korşalmış, öz nəfslərinin əsirinə çevrilmiş bu adamlar toxluqdan kütləşmiş, hissiyyatlarını itirmişlər. Onlar canını vətən üçün əsirgəməyən keçmiş döyüşünü görmək istəmir, ona sözə də olsa minnətdarlıq etməyi ağıllarına belə getirmirlər. Faciə də məhz onda başlayır ki, döyüşü kimləri qoruduğunu, kimlər üçün ölümlə üz-üzə gəldiyini anlaysı.

“Dəhliz” dramının müharibənin ağrı və acılarını çəkib qayıdan qəhrəmanı da mənən çürüyən cəmiyyətlə qarşı-qarşıya gəlir. Həmvətənləri ilə qarşılurma bu qəhrəman üçün düşmənlə vuruşmaqdan daha acı və faciəvidir: “... Burada, bu dəhlizdə bizim çox qeyrətli kişilərimiz əle salınıb, çox qızların namusuna toxunulub, çox gəlinlər təhqir olunub. Vaxtı ilə yolunda ölümə getməyə hazır olduğum Pərvanə indi bu dəhlizin qurbanına چevrilib. Mənim döyük dostlarım az qala küçələrdə dilənir, dərman pulu tapa bilmir, amma siz...siz.... bu “Dəhliz”də tox pişiklər kimi xumarlanırsınız, ölüm saatınız çatıb, əcəl yetişib. İndi hamınız gəberəcəksiniz, hamınız. Mən neçə vaxtdır dözdürüm, indi səbrim tükənib, dözə bilmirəm. Xainlər! Əller yuxarı!“.

“Tıxac” dramında hadisələr toyda iştirak edən qadınla kişinin dialoqu üstündə, mükəlimə-xatirələr fonunda baş verir. Toyun səbəbkarları səhnədə görünmürələr, lakin mərasimin gedisi, qəhrəmanların dialoqu bizzət gəlinlə bəyin xarakteri barədə dolğun təsəvvür yaradır. Üzləşdikləri tıxacdan nə vaxtsa qurtula bilməyen Kişi və Qadından fərqli olaraq, məhəbbətin gücünə bu tıxaci aşib keçən gənclərin taleyi fərqlidir. Toy sahiblərinin arasındaki sosial fərq nə qədər böyük olsa da, bu fərgin səmimi insan münasibətlərinə gücü çatmır. Tamaşaçı yeni qurulan ailənin möhkəm olacağına inanır. Çünkü gənclər meşşanlığın, xırdaçı sosial problemlərin fövqündədirler. Aydındır ki, Kişi də nə vaxtsa müasir bəy kimi cədə və təmiz olub, lakin taleyin şansını itirib. Həyatın tıxaclarından keçərək onlara qalib gəlmək, onların fövqündə olmaq bacarığı ilə insan yalnız xoşbəxtlik qazanmır, həm də zora, zülmə, naqışlıyə etiraz edir, xaraktercə bərkiyir, möhkəmlənir. Müəllifin fikrincə, bəlkə də insanın həyatdakı missiyası elə bundan ibarətdir. Obrazlı desək, tıxac - manəə, əngəldir. Lakin bu manəə gəncləri daha da yaxınlaşdırır, alçaq, həris, yırtıcı valideynlərdən uzaqlaşdırır, hətta neçə illər əvvəl tıxacdan qurtula bilməyən qadınla kişinin birləşəcəyinə də ümidi yaranır.

Fəlsəfi düşüncə tərzi müasir dramaturji əsərlərin ideya başlangıcında durur. Təsadüfi deyil ki, absurd teatrının ortaya çıxməsində XIX əsrin filosofu S.Kyerkeqorun yaradıcılığının böyük təsiri olub. Ekzistensial təfəkkürün formalarından biri olan absurdizm müxtəlif dramaturji janrları üzvi surətdə özündə birləşdirməklə yanaşı, incəsənətin başqa sahələrinə aid elementləri də teatra daxil edir. Pantomima, xor, sirk, kino, musiqili şou və b. elementlərin sintezi yeni estetik meyarların əsasını təşkil edir, müasir insan problemlərini modern üsullarla ifadə etməyə şərait yaratır. Teatr tənqidçisi Q.Dotsenko absurdizmi həm üslubi, həm də tekstoloji kateqoriya kimi araşdıraraq dil strukturu ilə əlaqədə götürür.

İnsanlığın mənəvi tənəzzülü, zamanın ziddiyyətləri, ağır, gərgin həyat tərzi, gələcəyə ümüdsizlik ekzistensial ovqatlı, absurd məzmunlu əsərlərin yaranmasının təsadüfi olmadığını göstərir. F.Mustafanın personajları da yaşadığı mühitlə konfliktdə olan, çarə yolu tapmasalar belə daim bunu axtaran, həqiqət uğrunda çarpışan “don-kixotlardır”.

“Ağilli adam” əsərini müəllif qrotesk kimi təqdim edir. Əslində, “ağilli” adı kinayə xarakteri daşıyır. Əsas personaj - jurnalıst dəlixanaya gələrək səhhətinin pisləşməsindən, son vaxtlar özündə qəribəliklər hiss etməsindən şikayətlənir. O, burası arvadını öldürdükdən sonra gəldiyini bildirir. Jurnalıstin psixoloji problemlərinin, şüuraltı düşüncələrinin gedisi izlədikcə müxtəlif ictimai zümrələrin eybəcər müna-sibətlərinin şahidi oluruq. Hadisələrin cərəyanı və üç nəfər xəstənin paralel mütalimələri cəmiyyətdə kimin sağlam, kimin xəstə olmasını xüsusi sarkazmla üzə çıxarır. F.Dyurenmattın “Fiziklər” əsərindəki üç “dəli” yada düşür.

F.Mustafanın təqdim etdiyi olay - özünə yer tapa bilməyən adamın iztirabları, psixoloji sarsıntıları cəmiyyətin xəstə üzünü açıb göstərir. Xəstələrdən biri cəmiyyətin tənqidinə yönələn monoloqla mövcud duruma qarşı etirazını belə

bildirir : "Bütün cəmiyyət dəlidir. Gördüyünüz hasarın o üzündəkilər də dəlidir. Onların heç biri gördüğünü olduğu kimi danışa bilmir (səsinin tonu get-gedə artır). Onların heç biri olduğu kimi görünmür. Onların heç biri ürəyindən keçəni səmimiyyətlə deyə bilmir... Namusunuza toxunulur - susursunuz, üzünüzə tüpürülür - gülürsünüz, var-dövlətinizi talayırlar - yalmanırsınız, kürəyinizi tapdalayırlar - ağlayırsınız, qeyrətinizə sataşırlar - hırıldayırsınız. Axmaq siz özünüsünüz, siz, siz, siz... Vəzifə sahiblərinin qarşısında alçalırsınız, yalançı natiqlərə əl çalırsınız... Mən həqiqəti deyirəm." Pyesdəki irreal hadisələr, ifadəli remarkalar, söz oyunları, mənviqsiz dialioqlar üçüncü xəstənin dediklərini göstərmək işinə xidmət edir.

F.Mustafa iki pərdəli "Qəfəs" komik dramında iki fərqli yanrı birləşdirir. Janrların sintezi onların transformasiyasına, dramın komediya keyfiyyəti almasına, komediyanın drama yaxınlaşmasına ətibar edir. Ciddi dram və komediya elementləri bir-birini tamamlayaraq pyesin daxili strukturunu zənginləşdirir, ona yeni üslubi məziyyətlər qazandırır, ideya-bədii fon daha rəngarəng, polifonik və cəlbedici olur .

Zooparkda ezop dilində danışan insanlar əxlaqsızlığı, riyakarlığı allegorik üsullarla ifşa edirlər. Əsərdə insanlarla heyvanlar arasında fərq azdır, insan zümrəsindən olan direktör, xidmətçi, təlimçi getdikcə heyvanlaşır, hətta bundan məmənunluq duyurlar. Bu proseslərin altında müasir dünyada da, bizim cəmiyyətimizdə də cəngəllik qanunları ilə yaşayan tipik çinovnikleri, müfəttişləri, qoluzorluları tanımaq çox da çətin deyil. İş o yerə çatır ki, qəfəsdə olanların insan cəmiyyəti, yoxsa heyvan sürüsü olması sual işarəsi altında qalır. Şüurlular toplumunun özlərini uydurma qanunlar, qadağalarla buxovalması, azadlığı, insanı hissələri itirərək heyvana çevriləməsi onlar üçün daha əlverişli və rahatdır. Çevrilmə hadisəsi şəxsiyyətin deqradasiyasını vurğulayan ədebi-bədii priyom kimi sarkazmın yüksək həddini göstərir. Kütləvi həşəratlaşma, heyvanlaşma ekzistensial təfəkkürün məhsuludur, insanlığın iflasının bədii təcəssümüdür. Beləliklə, dünya ədəbiyyatında XX əsrin əvvəllərində üzə çıxan ifadə üsulları Azərbaycanda 90-ci illərin sosial mühiti şəraitində reallaşmaq imkanı qazanır.

Müəllifin fars adlandırdığı "Oxşarlar" nağıl-tamaşasında absurd teatr üsulları ilə karnavalçılıq ənənələri, hadisələrin maskarad səviyyəsində təqdim üsulları yer alır. Zaman və məkan anlayışlarının itdiyi bir müstəvidə biz saray çəkişmələrini, xalqla hökmdarın münasibətlərini izləyirik. Məzhəkədə rütbələr insanları dəyişir, rütbələr ansamblını isə gözə görünməz bir qüvvə idarə edir. Quraşdırılmış hərəketlər, mimika və işarələrlə danışıqlar, şəxsiyyətdən məhrum surətlər toplusu - pyesin bütün bu bədii üsulları diqqəti xəyanət yuvası olan saray həyatının batınınə yönəldir. Hökmdarın, onun oxşarının, sərkərdənin və vəzirin idarə etdiyi bu dövlət aparatında hər şey təcavüzkarlığı və yırtıcılığı tabedir. Hadisələrə zahirən qulluqçu nəzarət edir, vəziyyətə də müdaxilə edən hələlik odur. Lakin bir qədər sonra qulluqçunu da başqalarının aqibəti gözləyir. Hökmdarı onun Oxşarı, daha sonra isə Oxşarının Oxşarı əvəz edir. Burda adlar da şərti olaraq sarkazm yüklüdür, surətlərin nitqləri də. Uydurma pafosla müraciətlər, mətnaltı ifadələr, çıxmənali, eyhamla dolu söhbətlər, cəfəng şeirlər yanan şairlər, yalandan mühabibəyə gedən əsgərlər... Bu saray dünyasında hər şey saxta və yalandır.

Satirik fars janrında təqdim olunan maskaradda bütün personajların zahiri ciddiliyinin arxasında gizli istehza və ironik gülüş dayanır. Əsər bütövlükdə hakimiyyət ehtirasının, insan xəbisliyinin, acgözlüyün ümmümləşmiş metaforasıdır.

F.Müştəfanın "Adsız" dramı xəstə, lal bir oğlanı - Adsızı çirkin cəmiyyətlə müqayisədə təqdim edir. Bağ evinin sahibi qızını sevdiyi gəncdən ayıraq İbil-Dibil adlı zəmanə adamina vermək istəyir. Səbəbi də budur ki, keçmiş nişanlığının atası şər atılaraq işdən uzaqlaşdırılıb. İbilin qızı yeni adaxlı kimi seçilməsi onun

vəzifəli, pullu olması ilə bağlıdır. Qonşu Tərhanın oğlu olan Adsız qızə vurulub, onun məhəbbəti qızın təkcə gözəlliyinə yox, həm də mənəvi təmizliyinə yönəlib. Lakin hadisələrin gedisiindən məlum olur ki, qız özü də Tərhanın qızıdır. Adsız sevdiyi qızın atabir, anadan ayrı bacısı olduğunu bilmir. Bəlkə də onu qızə doğru çəkən də bu doğmaliq hissidir. Nə vaxtsa bağın sahibəsi ilə bağban arasında yaşanan macəra nəticəsində dünyaya gəlmış qızçığaz, təbii ki, əsl atasını tanımır. Lal-kar doğulan Adsız bu mühitdə yeganə xoşbəxt insandır, o, ətrafdakı gözəlliyi görür, amma iyrənc səhbətləri eşitmır. Odur ki, insanların çəkişmələrindən, mənasız münaqişələrdən azaddır. Simvolik obraz kimi ətrafdakı insanlar üçün bir növ güzgü olan Adsız özünün uşaq sadəliyi, təbiiyi ilə tamaşaçının sevimlisinə çevrilir. O, şəffafdır, hətta "çəkisiz"dir, lakin müasir cəmiyyətdə belə sadəlövhilərə, təmizlərə, avamlara yer yoxdur.

Onun tam əksi olan İbil zahirən sağlam olsa da, onun yeganə ideallı vəzifə və puldur. Hadisələrin gedisi İbilin ve Adsızın qeyri-bərabər konflikti prosesində kəskinləşərək kuliminasiya səviyyəsinə çatır. Adsız finalda həlak olsa da, öz şərəfi, mənəvi ucalığı ilə rəqibi üzərində qələbə çalır.

"Müqəvvə" monodramında həyatından bezmiş qadın manekeni evə gətirərək guya onunla təskinlik tapmaq istəyir. Tamaşa boyu Qadın vurnuxur, kiçik intermediyalarla keçmiş həyatını yada salır. Telefon səhbətləri və televiziya görüntülərinə münasibəti, qapı zəngləri bədii priyom kimi bizə qadının həyat felsəfəsini anladır. Hətta səhnələrin birində o, meydən camaatına üz tutaraq manekeni "danışdırır". "...Budur, pəncərədən baxıram. Onların hamısı müqəvvaya, manekinə, yəni sənə oxşayır. Yox, sən onların çoxuna baxanda daha canlı, daha yaşarı görünürsən. Sən canlısan, onlar müqəvvə..." Monoloqun davamı daha da kəskinləşir, sərxoş qadının ittihamı şüursuz şəkildə vurnuxan kütləyə səslenir: "Siz azadlıq tələb edirsınız? Siz pul tələb edirsınız? Elə deyilmiş?! Axi, azadlıqla pul bir yerdə, bir arada ola bilməz! ...Pulun köləsinə çevrilən azad ola biləmi?!"

Bir aktyorun oyunu üstündə qurulan monodramda süjet xətti, hadisələrin inkişafı bir otağın içində izlənir. Qadının çıxışlarındakı atmacalar, replikalar, rişxənd, kəskin tənqid, ələ salmaq üsulları və s. satirik elementlər onun sərbəst düşüncəsi, hüdudsuz təxəyyülü ilə həməhəngdir. Belələri özünü dolamaqdan qorxmur, çatışmayan cəhətlərini də yaxşı bilir. Rənglənmış, buqələmunlaşmış cəmiyyətdən fərqli olaraq, qadın olduğu kimidir, o, maskasız, kamuflyajsız da rahat keçinir. 90-ci illər ərefəsindəki "meydan" camaatının sərxoş qadın vasitəsilə tənqidli öldürücü satira üsulu kimi təsirlidir. Çevrilmə burada da var: müqəvvva tədricən insana çevrilir; maddi mənfiətinə görə şəxsiyyətini itirən insanlar isə kütləyə tabe olaraq simasız varlıqlara çevrilirlər.

F.Mustafa cəmiyyət-fərd konfliktini "Qara qutu" dramında davam və inkişaf etdirir. Təyyarə qəzasından sonra beyni başqasının bədəninə köçürürlən Mikayıl-Mixailin qəzadan sonrakı vəziyyəti, ailəsinə qayıdandan sonra çətinlik, anlaşılmazlıqla qarşılışması çox acınacaqlıdır... Qəhrəman öz beynin yaddaşı ilə Yasəmənin yanına gedir, sonra isə yeni fizioloji görkəminə görə Jasminlə görüşür, lakin qadınların heç biri onu anlamaq istəmir. Psixi sarsıntı keçirmiş, mürəkkəb tibbi əməliyyata, fizioloji dəyişikliyə məruz qalmış Kişi daha ağır üzüntü ilə qarşılaşır - onu heç kim tanımır. Cəmiyyətdə ona yer yoxdur. Əgər doğmaların səni tanımırsa, başqaları necə tanıyaçaq? Mixail əsərdə Mikayıl kimi tanınsa da, müəllif onu ümumiləşmiş Kişi obrazı kimi təqdim edir. Əslində, Yasəmənlə Jasmin, Mikayıl ilə Mixail də eyni adlar, eyni insanlardır. Müəllif bilərkəndən qadınları eyni ifadələrlə, tutuquşu kimi danışdırır, onlar özlərini eyni cür aparır, eyni hərəkətlər edirlər. Burada rəqs, döyüş kimi elementlərdən də bol-bol istifadə olunur, bədii üsullar vəziyyəti şərti olaraq qeyri- ciddi, qeyri-real həddə çatdırır. Şərti olaraq müxtəlif variantlarda adlandırılan personajlar da, hadisələrin ardıcılılığı zamanı və məkanı da abstraktlaşdırır. Bu şərait Kişinin

tənhalığını daha təsirli şəkildə ifadə edir. O, intiharı üstün tutur. Sonda Ərəstu təyyarənin qara qutusunu tapıb əlavə edir ki, "Bax, təkcə bu qutunu tapdim. ... bu cür qutular təyyarələrdə olur....Çox vaxt təyyarələrin qəzaya düşməsinin səbəbini qara qutulardan öyrənmək olur..."

"Qara qutu" bize çox şeylər deyir, o, cəmiyyətdə tək qalan insanın faciəsi, yalqızlığı, tənhalığının simvoludur. Son elmi-texniki tərəqqini göstərmək üçün yazarlar hər hansı elmi kəşfi bədiiləşdirərək oxucuya çatdırmaq isteyirlər. İnsan beyninin köçürülməsi belə əməliyyatlardandır. Lakin bizcə, müəllif bu fantastik məqam vasitəsilə müasir insanın faciəsini, mənəvi iztirablarını, psixoloji gizliləri çözülməyə çalışır.

Bir-bir nəzərdən keçirdiyimiz pyesləri (eləcə də digər pyesləri) göstərir ki, F.Mustafanın dramaturgiyası intellektual səviyyəsi, fəlsəfi yanaşması ilə seçilir. Bundan çıxış edən bəzi tənqidçilər onun öz mövzuları və teatral priyomlarını hansısa dramaturqlardan, yazıçılardan əxz etdiyi qənaətindədirlər. Əslində, burda qəribə heç nə yoxdur. Dünyanın nə düşündüyü və necə düşündüyü ilə maraqlanmayan necə intellektual ola bilər? Məhz bu maraq hesabına F.Mustafanın dramaturji fəaliyyəti daimi inkişafdadır, o, pyesdən-pyesə dəyişir, janr, məzmun, üslub və formaca təkmilləşməyə çalışır. Düşünürük ki, geniş potensial imkanlara malik dramaturqdan yeni, aktual əsərlər gözləməyə dəyər.



## **OXULARIN NƏZƏRİNƏ!**

**2015-ci İL ÜÇÜN**

**“AZƏRBAYCAN”**

jurnalına abunə yazılışı davam edir.

**“AZƏRBAYCAN”**


jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

**İNDEKS: 76300**

**Sona XƏYAL**

# Füzulini müalicə etmək istəyən şair



XVI əsr türk təsəvvüf ədəbiyyatının tanınmış nümayəndələrindən olan, həm də dərin biliyə və təcrübəyə malik həkim kimi şöhrət qazanmış Dərvish Nidainin (1509-1567) yaradıcılığını əsasən üç qrupa bölmək olar: təsəvvüfə aid şeirlər, tarixi əsərlər və tibbi əsərlər.

Mövləvilik təriqətini seçən və bu yolda yetişən Nidai sağlığında təsəvvüfə aid əsərlərile şair kimi tanınmışdır. "Mənafəün-nas" əsərindəki qeydinə görə, hələ "zindanda olarkən 22 mənzumə yazmışdır" və yəqin ki, əvvəllər de yazdığı əsərləri də vardır. Şə-irin təsəvvüfi mənzumələri Türkiyədə tədqiqata cəlb olunmuşdur ki, ən məşhurlarından biri də Nuran Öztürkün tədqiqi etdiyi "Gənci-əsrari-məna"dır. Özünün yazdığını görə, Allahi düşünərkən, bəsirət gözü ilə onun varlığını hiss edərək, yuxuya getmiş, röyada onun əlinə bir kitab verilmiş və oyandıqda dualar edərək həmin bu əsəri yazmağa başlamışdır. Kitab on babdır və hər babda üç hekayə vardır. Hər hekayədə bir hərfə başlayan kəlmələrdən söhbət açılır. Birinci və otuzuncu hekayələr "Mövludi-nəbi" və "Merac" a aid olduğundan müəllif onları eyni hərfə başlığı üçün bir hesab edib, bu minvalla 29 hərfə aid kəlmələrdən bəhs açır. Əsər "Dər bəyani- hürufi-təhəccı" adlı bir əlifnamə ilə başlayır. Nuran Öztürk "Elifname ve Nidainin elifnamesi" adlı məqaləsində türk ədəbiyyatındaki əlifnamələrdən söz açır və bu əlifnamələrə əlavə kimi Nidainin "Gənci-əsrari-məna" əsərinin əlifnaməsini göstərir və yazır: "Nidai üçün hərfələr hər hansı bir şəkil deyil, işarət, hətta simvoldur. Eyni zamanda müqəddəsdir. İyirmi doqquz ədədə çatan ərəb hərfələrini lam-əliflə birlikdə sayaraq bir hədisi dəlil göstərib və hyin ürünü saymışdır".

Əlifnamə heca vəznində 11-liklə, məsnəvi formasında qələmə alınmışdır:

*Eşit imdi, ey sözdə miri-kəlam,  
Nə vəchilə oldu bu nəzmi-irtisam.  
Cahan nəqşini seyr edərkən məgər  
İyirmi doqquz hərfə qıldım nəzər.*

Biz əlifnamələrə Nəsiminin divanında da çox rast gəlmışik. Azərbaycan ədəbiyyatında Nəsimi qədər əlifnamə yazan ikinci bir şair yoxdur. Əlifnaməni oxuduqca bir-bir hər hərfin hansı mənənə bildirdiyini öyrənirik. Nidainin əlifnaməsi də bu mənada maraq doğurur:

*Əlif: Allah adın işarət edər,  
Bi: Batın təriqin bəşarət edər.*

*Ti: Təngri kəlamin tilavət edün,  
Tutun əmrini cümlə taət edün.*

*Si: Eylə sənə Haqqa, bul çox savab,  
Cim: Açıla Cənnətdən üstünə bab.*

Növbəti hərfləri də müəllif mənalandırır: h - Haqdan halalliq istəmək, X - xeyr, Xalıq, dal - dərdə dəva və s. Beləliklə, əlifdən yaya kimi 29 hərfin hər biri bir hikməti təqdim edir. Əlifnamənin sonunda Nidai əsərin on bab olduğunu bildirir:

*Çü bildim bu mənanı əfkər elə,  
Sözə ibtidə etdim iqrar ilə.*

*Dilədim ki, təqrir edəm var məhəl,  
İyirmi doquz pür nəsayeh məsəl.*

*Bu cümle hekayətdə on bab ola,  
Hamısı məani məarif dola.*

Türk mənbələrinin verdiyi məlumatata görə, "Mədinədə Arif Hikmət bəy (1786-1859) kitablığında bir kitabda Nidainin eyni dönəmdən bəhs edən üç kiçik əsərinin bulunduğu bir kitabı daha vardır". Kitabın birinci bölümü 25 vərəqdə yerləşən 527 beytlik "Nüsreti-qəzayı-Sahib Gəray xan", ikinci bölümü 20 vərəqdə 416 beytlik Sahib Gərayın İslam Gəray ilə mübarizəsini əks etdirən "In əhvali-Sahib Gəray xan", üçüncü bölümü 280 beytlik "Əhvali-Sahib Gəray xan və vəfati-Islam Gəray Sultan", dördüncü bölümü 10 vərəqdə 220 beytlik "Mübaliğayı-ilahiyyat", beşinci bölümü 11 vərəqdə yerləşən 215 beytlik "Lətifəyi-bənginameyi-münasibi-hali-ma" adlı əsərlərdir.

"Nüsreti-qəzayı-Sahib Gəray xan: Hekayəti-Boğdan" əsərində Sahib Gərayın Qanuni Sultan Süleymanla birlikdə olduğu Boğdan səfərini əks etdirir. Müəllif məsnəvi formasında qələmə aldığı əsəri Allah-Təalanın zikri ilə başlayır. Sonra ilk peyğəmbər Adəmin (ə) və sonuncu peyğəmbər Məhəmmədin (s) yaradılmasını xatırladaraq yazar:

*Yaratdırın çahar ünsürdən bir insan,  
Qoydun ismini Adəm, qıldın insan.*

*Şəfi etdin ona Fəxri-cahanı,  
Yemişkən daneyi-gəndümi-cinani.*

Daha sonra digər peyğəmbərlər haqqında da danışır və onların dünyadan köçüb getdiyini, Süleymana qalmayan dünya mülkünün İsgəndər, Dara, Cəmşid və b. hökmardarları da yola saldığını qeyd edir. Nəhayət, Çingiz xan nəslindən olan Mengli Gəray xanın oğlu Sahib Gəraya çatır: "Qoydu taxtında bir namü nişanı, Adı Sahib Gəray xan ruhi-sani".

Nidai əsər boyu Boğdan səfərini incəliklərinə kimi, bütün ziddiyətlərilə, əhatəli şəkildə təsvir edir, arada fikirlərini qəsidə və qəzəllər vasitəsilə çatdırır. Sonda Sahib Gəray Sultan Süleymanla görüşüb getməyə icazə istədiyini və geri döndüyünü bildirən Nidai əsəri dualarla bitirir:

*Hekayətdən muradım bir duadır,  
Diriğ etməz o kim sahib-atadır.*

*Nidai Haqdan um dərdinə dərman,  
Müyəssər edə iman ilə Quran.*

*Ona layiq bulunmaz bizdə xidmət,  
Həbibi hörmətinə edə rəhmət.*

Dəriş Nidainin "Tarixi-Sahib Gəray xan" adlı bir tarixi əsəri də vardır. Bu, əsasən mənsur əsərdir, lakin ara-sıra kiçik mənzumələrə də rast gəlirik. Adından da məlum olduğu kimi, müəllif əsərdə Sahib Gərayın xanlığı çatmasından, İstanbulla gəlməsindən ölümünə qədərki dövrdən bəhs edir, xüsusən də, 1532-1551-ci illərdə onun öz xanlığı zamanı gördüyü işlərdən danışır. Bu olaylara təbiidir ki, Nidai bilavasitə şahid olmuşdur. Kitab xanın qızı Nuri Sultan xanımın istəyi ilə yazılmış və 1553-cü ildə tamamlanmışdır.

Nidainin digər tarixi əsəri “Fətnhameyi-qəleyi-Qərbə”dir. Müəllif bu əsərdə Qərbə adasının İspaniyadakı xristian ordusu tərəfindən ələ keçirilməsini və sonradan Osmanlı donanmasının onu fəth etməsini təsvir edir. Əsərdəki hadisələr 1560-ci ilin martına təsadüf edir.

Məhəmməd Nidainin tibbə aid “Mənafəün-nas”, “Dürri-mənzum” və “Rəbiüs-səlam” adlı əsərləri də vardır ki, bunlar Türkiyədə tədqiqata cəlb edilmişdir. Bizim Əlyazmalar İstitutunda saxlanılan “Mənafəün-nas”, “Kitabi-tibbi-mənzum” adlı əsərlər həcmində görə daha mükəmməldir. Belə ki, bizdəki “Mənafəün-nas”的 tərkibinə daxil olan bezi hissələr Türkiyənin müxtəlif kitabxanalarında ayrıca əsərlər kimi qeyd edilmişdir. Nidainin mənsur şəkildə qələmə aldığı “Mənafəün-nas” əserini transliterasiya edib nəşrə hazırlamışq, lakin əvvəlki yazılarımızda məlumat verdiyimizdən indi bu əsər haqqında təkrar bəhs etmirik. Müəllifin “Kitabi-tibbi-mənzum” əsəri, adından göründüyü kimi, mənzum şəkildədir və şeirlər toplusunu xatırladır. Sanki əvvəlki əsərin nəzmə çəkilmiş variantıdır. Əsər üzərində hal-hazırda transliterasiya işi gedir. Birinci əsər kimi bu tibbi əsər də II Sultan Səlim xana ithaf olunmuşdur. Müəllif əsərdə belə qeyd edir: “Səbəbi-təlif duayı-Sultan Səlim”.

Əsərin girişində müəllif Allah-Təalaya müraciət edir. Onun tərifindən sonra kitabı yazmaq üçün ondan inayət istəyir:

*Müstəfa hörməti inayət qıl,  
Rəhmətindən bize hidayət qıl.  
Ənbiya, övliya həqqi, ya Rəbb,  
Qıl seyr, eyləmə şəqqi, ya Rəbb.  
Bəhri-hikmətdə bari qıl qəvvəs,  
Çıxarıım şövqün ilə məniyi-xas  
Müxtəsər bunı bir risalə edim,  
Elmi-hikmətdə bir məqalə edim.  
Xasü am gərəklü və məqbul,  
Hikməti fəhm edən ola məşğul.*

Nidainin vəba xəstəliyindən bəhs edən “Rəbiüs-səlam” əsəri də II Sultan Səlimə ithaf olunmuşdur. Özünün qeyd etdiyinə görə, bu əsəri ilk baharda vəba xəstəliyinin daha çox yayıldığı bir zamanda yazmaq qərarına gelmişdir. Bu onun Krimda olduğu illərə təsadüf edir. Fatma Meliha Şen “Nidai ve Kırım Tarihi Hakkında Yeni Bir Eseri: Nusret-i Gaza-yı Sahib Geray Han, Hikayet-i Boğdan” adlı məqaləsində yazar: “Krimdan tam olaraq nə zaman ayrıldığı bəlli deyildir, fəqət Fəsəh Əhməd Dədənin (ölm. 1111/1699) rəvayətinə görə, Nidai Bağdada şair Füzulinin (ölm. 963/1556) taun hastalığını tədavi etməyə getmişdir. Fəqət gec qalmış olmalıdır, çünki Füzuli eyni il vəfat etmişdir”. Bu məlumatdan görünür ki, Nidai dövrünün bütün xəstəliklərini müalicə edə biləcək səviyyədə təbib olmuşdur. Digər tərəfdən, onun Füzuli harayına yetmək üçün Bağdada getməsi onun şaire olan böyük sevgi və hörmətini, həm də Nidai şəxsiyyətinin böyüklüyünü göstərir.

Məhəmməd Nidainin əsərləri qardaş Türkiyədə çox araşdırılsa da, Azərbaycanda bu işə yenice başlanılmışdır. Təkcə elə Füzuliye olan sevgisinə görə Məhəmməd Nidainin Azərbaycanda tədqiq olunub tanıldılmaga haqqı var. Düşünürük ki, bir zaman Nidai Azərbaycan tibb tarixində də Türkiyədə olduğu qədər tanıldılaqdır.

1. Nidai. “Mənafəün-nas”, Əlyazmalar İstitutu, B-6392.
2. Nidai. “Kitabi-tibbi-mənzum”, Əlyazmalar İstitutu, B-6359.
3. Doç.Dr. Nuran Öztürk. Çukurova Üniversitesi, İlahiyat Fakultesi, İslam Tarihi ve Sanatları Bölümü. nrvilmez@cu.edu.tr
4. Ankaralı Hekim Nidai, Genc-i Esrar-i Mani”, İnceleme-Metin. (Haz. Nuran Öztürk), Karahan Kitabevi, Adana, 2011.
5. Fatma Meliha Şen. Türkitat Mecmuası, C. 23/Güz, 2013.




## ◆ P o l e m i k a

Fərhad MƏDƏTOV

# "Qalın buludlara soxulmuşdur Ay..."

*Səməd Vurğunun "26-lar"  
poemasında milli-azadlıq ideyaları*



Qozun yenice bərkiməyə başlayan ləpələrinin üstünü zəhərli gərzək örtməsəyi, ziyanvericilər onu məhv eləyərdi. Böyük şair Səməd Vurğun da yaradıcılığının zirvələrindən biri olan bu poemasını "zəhərli örtüyə" - "26-lar" a bürümüş, bu adla əsəri "bolşevizmin dəmir dəbilqələri ilə" (S.Xəlilov) qorumağa çalışmış, bununla da əsəri sovet imperiyasının tükü tükədən seçən senzurasından, öz həyatını isə totalitar rejimin cəlladlarından xilas edə bilmmişdi. Şairə ilham verən isə müstəqilliyini bütün varlığı ilə arzuladığı Azərbaycan idi.

Lakin indi "poemanın acı qabığını dişlərinə vuranlar"ın çoxu mahiyyətə varmayaraq belə qiymətli əsəri birtərəfli qiymətləndirirlər. Bu cür soyuq münasibət onların günahından daha çox S.Vurğun yaradıcılığının sırlı-sehri və zəngin daxili qatları ilə bağlıdır. Poema, demək olar ki, başdan-başa sehri sözlərin, sətiraltı fikirlərin kombinasiyasından ibarətdir - bu, insanı heyrətləndirir, çünki hər baxış bucağı əsəri bir cür göstərir, fərqli yozuma yol açır. Yeri gəldikcə, əsərin bu sənətkarlıq xüsusiyyətlərindən yazıda bəhs olunacaqdır.

S. Vurğun "26-lar" poemasını "Ölməz qəhrəmanlar" adı altında nəşr etdirmək arzusunda imiş (1, səh 13). Çünkü onun əsl məqsədi günahsız insanları bolşeviklərin təhribi ilə 31 Mart soyqırımına məruz qoymuş 26-ların mənfur əməllərini ifşa etmək, xalqı bu bələlərdən qurtarmaq üçün azadlıq mübarizəsinə qalxmış igid Azərbaycan və türk fədailərinin, xüsusişə generallarımızın - "ölməz qəhrəmanlar"ın parlaq əməllərini əbədiləşdirmək, onların Azərbaycan Xalq Cumhuriyyətinin yaranması uğrunda apardıqları şərəfli mübarizə yollarını işıqlandırmaq idi. Lakin sovet imperiyasının ideoloqları xalqa xidmət göstərmiş bu qəhrəmanların adlarından xoflanır, onları unutdurmaq üçün hər cür amansız tədbirlərə əl atırlılar. Buna görə belə bir genişmiqyaslı soyqırımıni bolşeviklər vətəndaş müharibəsi kimi qələmə verdilər və həqiqəti xalqdan gizlətdilər: "31 Mart faciəsi Azərbaycan sovet tarixşunaslığında soyqırımı kimi deyil, vətəndaş müharibəsi, antoqonist siniflərarası münaqişə kimi qələmə verilmişdi" (4, səh.47).

Belə vəhşi əməllərin gündən-günə şiddətləndiyi bir vaxtda (1935) S.Vurğunun "26-lar" adlı poeması işıq üzü gördü. Şair elə ilk misralardan əsas mətləbə keçir və sətiraltı işaretlərlə dolu bir lövhə çəkir:

*Bakının dərdi var, Bakı xəstədir,  
Könül intizada, göz yol üstədir...  
Soyuq divarlarda gülə nişanı,  
Didir, parçalayırlı insan insanı.*

Əsərdə dövrün tarixi həqiqətləri bədii həqiqətlərə çevrilmişdir. "Soyuq divarlar" sözündən bəlli olur ki, bu dəhşətli güllebaran ilin qış fəslində Bakıda törədilmişdir. ("26-lar" Ağcaqum çölündə güllələnərkən orada nə "soyuq" var idi, nə də "divarlar"). Tarixe nəzər saldıqda görürük ki, həmin dövrə ən böyük qanlı faciə 31 Mart soyqırımıdır. Xalqın vəziyyətinin ağırlığı, yaranmış şəratdə çıxış yolu tapmağın çətinliyi Bakı küçələrinin təsviri fonunda canlandırılır. "Burda döngələrin yeri darisqal", - deyərkən sənətkar, dinc insanların çıxış yolu tapa bilməməsini nəzərdə tuturdu.

Sovet imperiyasının gizlətdiyi bu olayları şair İrandan Bakıya işləməyə gelmiş hambalın və onun acliq keçirən ailəsinin faciəsi timsalında əks etdirib. Hambal obrazı o tay-bu taylı Azərbaycanın dərdlərini ümumiləşdirir. Onların birliyindən təşvişə düşən Müvəqqəti hökumət Bakıda yaşayan cənubi azərbaycanlılara ögey münasibət bəsləyirdi: "Bakıda üstünlük təşkil edən Cənubi Azərbaycandan olan fəhlələri xarici ölkə təbəəsi bəhanəsi ilə bütün seçkilərdən məhrum etməklə müsəlmanların ümumi qüvvəsini parçalamağa və zəiflətməyə çalışırdılar" (3, s.127)

Hambalın bədii portreti nəinki onun zahiri və daxili dünyasını, eyni zamanda, bütöv Azərbaycanın iqtisadi və siyasi durumunu da oxuculara çox yiğcam bir formada çatdırır:

*Bir çörək puludur onun arzusu  
Bulanmış hambalın gözlərində su.  
Alnının qatları qırış-qırışdır,  
Onun gözlərində bahar da qısdır...  
Bükülmüş belinin donqarı vardır,  
Onun barmaqları qabar-qabardır;  
Görünür ovcunda kendir izləri,  
Cırıq şalvarından çıxmış dizləri.*

Hambalın ailəsinin tərkibi isə bir neçə sözlə belə göstərilir:

*Ətəkdən, divardan yapışb gəzən  
Günahsız bir körpə,  
Düşkün bir qarı.*

Körpə uşaq kimi qayğıya möhtac olan Vətəni yadellillərdən xilas etmək missiyası hambalın üzərinə düşüb. Amma onun düşdüyü şərait buna imkan vermir. "Düşkün bir qarı" ifadəsindən məlum olur ki, ailənin yeganə arxası və dayağı hambaldır. Hambal xəyalında ailəsini canlandırır, sanki onun qulağına arzularının ifadəsi olan xoş müjdəli, sehri sədalar gelir:

*Ağlama, can bala, qayıdar atan,  
Rəhm edər bizə də bizi yaradan.  
Bizim də bolluca axcamız olar,  
Qapımız, bağımız, bağçamız olar.  
Güllü don tikərəm, alıb geyərsən,  
Sən də şirin-şirin qoğal yeyərsən.*

Puldan, yeməkdən, geyməkdən əli üzülmüş bu ailə həm də "qapı, bağ və bağça" həsrəti ilə yaşayır. Bu isə daha geniş mənada işğal olunmuş Vətən anlayışı ilə bağlı idi. Hələ S.Vurğundan önce C.Məmmədquluzadə məşhur "Azərbaycan" məqaləsində adı çəkilən parçalanmış ərazilərimizdəki acınacaqlı vəziyyəti dəqiq göstərmışdı.

Romanovlar sülaləsinin süqtundan sonra milli-azadlıq ideyaları ilə yaşayan xalqın birdən-birə dəhşətli faciələrlə üzləşməsi, heç bir günahı olmadan bədnəm Mart soyqırımına məruz qalması, hambalın ölüm səhnəsində özünün yiğcam rəmzi-simvolik əksini tapır:

*Bu dəmdə birdən,  
Yazıq bir top kimi qalxıb yerindən,  
Qıvrıla-qıvrıla dəyir daşlara-*

*Çaxnaşır aralıq, qarışır ara...  
Nə olmuş? Nə imiş hambalın suçu?  
Burdan təsadüfən keçən bir qoçu  
Sinamaq istəmiş öz naqanını,  
Yurdsuz bir insanın tökmüş qanını.*

Şair qəflətən gülleyə tuş gəlmış hambalın acı taleyini ona görə əsərə daxil etmişdir ki, poemanın ilk misralarında təsvir etdiyi “didir, parçalayır insan-insanı” misralarındaki örtülü mətləbləri əyanılışdırınsın. Oxucularına hiss etdirsin ki, “divarlardakı gülle nişanı” dinc əhalinin gülləbaran edilməsi nəticəsində yaranıb. Qanlı hadisələrin davam etdiyi bir zamanda hambal təsadüfən yoldan keçən bir qoçunun gülləsinə tuş gəlir. Hadisələrin bu cür təqdimi Bakıda insan həyatının ucuzluğunu, dəyərsizliyini göstərməklə yanaşı, həm də xalqımıza qarşı törədilmiş soyqırımı əyanılışdırımsız məqsədi daşıyırırdı. Daşnak-bolşevik birliyini isə şair özbaşınalıq edən qoçulara bənzərdirdi.

Lakin qoçulara münasibət də, həyatda olduğu kimi, əsərdə də birmənalı deyil. Burada onlar mənfi planda işlənsə də, M.Ə.Rəsulzadə ilə bağlı hissədə qoçular müsavatçıların düşmənlərini qəhrəmancasına dəf edirlər. Bakı uğrunda müharibədə onların xidmətləri haqqında kifayət qədər məlumatlara rast gəlmək mümkündür:

“Bakının və bakılıların taleyi həll olunurdu. Və tarixin bu acı dönməndə bütün yükün ağırlığı el arasında heç də həmişə müsbət qarşılanmayan qoçuların ciyinə düşmüdü.

Səhərə yaxın sursat tükənmək üzrə idi. Nəcəfqulu son, qəti sıçrayışa hazır idi. Elə bu zaman çoxdankı rəqibi Qoçu Teymur bəy Aşurbəyovun onlara çatdırıldığı patronlar camaatin qanının arasına girdi... Daşnaklarla mübarizədə göstərdiyi igidiyyə görə Türk ordusunun generali Nuru Paşa onu (Qoçu Nəcəfqulunu - F. M.) ordenlə təltif etdi. ...Onun Məmməd Əmin Rəsulzadə ilə yaxşı münasibətləri olub (6)

İngilislərin Bakıya soxulması eserləri və daşnakları sevindirir. Onlar bundan yararlanacaqlarını düşünür, sevinclərini gizlədə bilmirlər:

*Özünü tez yetir, aman ingilis!  
Gəldiyin yollara qurban olaq biz!*

“Osmanlı imperatorluğu dinc müsəlman əhalisinə Bakı Kommunasının divan tutmasına dözməyərək öz hərbi qüvvələrini köməyə göndərdi. ...Stepan Şauyanın başçılıq etdiyi Bakı XKS Azərbaycan xalqının qisasından yaxa qurtarmağın yolunu iyul ayının 31-də istefaya getməkdə gördü.” (4, səh. 49)

Sovet imperiyasının gizlətməyə çalışdığı bu tarixi faktlar əsərdə bədii boyalarla eks olunub.

Əsərdəki ölməz qəhrəmanlardan biri M. Ə. Rəsulzadədir. Diqqətli oxucu bu obraz haqqında deyilmiş mənfi və müsbət fikirləri saf-çürük edərkən şairin ona olan böyük məhəbbətini görə bilər:

*İndi xəbər verim oxucuma mən  
O millət rəhbəri Rəsulzadədən;  
Toplamış məscidə müsəlmanları,  
Yağlı vədlərə tutmuş onları;  
Deyir: “Türkiyəni çağırraq gərək,  
Bizə kömək olsun qılinc çəkərək,  
Parlasın ədalət, mehri-hüriyyət  
Ucalsın göylərə şərəfi-milləti..”*

A.Bayramov haqli olaraq yazır: “Göründüyü kimi, şair bu parçada Azərbaycan Xalq Cümhuriyyətinin azadlıq, habelə türkçülük və islamlaşma barədə programını şərh etmişdir. M. Ə. Rəsulzadənin dörd misralıq çıxışına indiki dövrün tələbləri ilə baxsaq, onda “mənfi planda” və “mənfi obraz” sözlerini işlətmərik”(1, səh. 130)

M. Ə. Rəsulzadənin yuxarıdakı çağrısına müxtəlif zümrələr öz mənafelərinə uyğun olaraq mənfi və ya müsbət münasibət bildirirlər. Şairin "mədənlər övladı" adlandırdığı bir fəhlənin çıxışına diqqət yetirək:

*Süzüb gözlərini qaşını çatma!  
Ölkəni aldadıb, yadlara satma!  
... Qoçular bürüyür bizim yoldaşı,  
Kəsilir xəncərlə düşünən başı,  
Qoyulur köhnə bir divar üstünə...  
Hörmət o yoldaşa, nifrət o güne!*

Bu böhtanlarla dolu sözler AXC tərəfdarlarını bərk qəzəbləndirir. Bolşeviklər uymuş bu fəhlənin əqidəsizliyini, xalqa biganəliyini və satqınılığını şair çox ince bir yolla təqdim edir; Qoçular onun başını kəsərək köhnə bir divar üstünə qoyurlar (Bir az bundan əvvəl bəhs etdiyimiz qoçuların xilaskarlıq missiyasını yada salaq). Bu "köhnə divar" həmin başlardan yaranmışdır. Belə köhnə, çürük hasarlarla isə milli-azadlıq hərəkatının qarşısını almaq mümkün deyildi. "Köhnə divar" sözləri ilə yazılı bolşevikpərəst fəhlə obrazını məharətlə ümumiləşdirmişdir. Şair bu obraza olan nifrətini zahirən gizlədir - qaraya ağ deməyə məcbur olur: "Hörmət o yoldaşa, nifrət o güne!". Lakin aşağıdakı misralardan hiss olunur ki, S.Vurğun "haqq danışanların boğulması" dedikdə fəhləni yox, özü kimi şairləri nəzərdə tuturdu:

*De tarix, nə acı xəbərlərin var!..  
Boğulmuş nə qədər haqq danışanlar.*

Əbü'l Vahab Yurdsevər yazır: "Bir gün S.Vurğunun "26-lar" poemasını M. Ə. Rəsulzadəyə göstərib dedim ki, bu əsərdə sizin adınız anılıb, fəqət satqın kimi. O, əsəri məndən alıb baxdı, sevincində şaşırı� bir halətlə dedi:

- Bunu yanan çox böyük adamdır, fəqət, adım mənfi planda çekilsə də, gələcək nəsillərə varlığımı bildirər.

O ki, qaldı məni satqın kimi göstərməyinə, öyle yazmasayı, dərc olunmazdı (2, səh.156)

1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan olundu. Milli Şura çox mühüm tarixi hüquqi sənəd olan "İstiqlal bəyənnaməsi" qəbul etdi. S.Vurğun poemada bütün bunları - Şərq aləmində ilk demokratik respublika yaratmış xalqımızın keçdiyi qəhrəmanlıq səhifələrini də əks etdirməyə müvəffəq ola bilib:

*Hər duyan könüldə bir iztirab var,  
Dolaşır əllərdə kiçik varaqlar.  
Fəhlələr bu yurdun mərd oğulları  
...Dikib gözlərini kağıza sari,  
Deyir bir ağızdan: "Ar olsun bizə!  
Başımı əyəcəkdir bir ingilisə  
Bu şanlı məmləkət! İnqilab yurdu,  
Günəşin bağrından qopan bir ordu!  
Xeyr! Bayraqları tutun yuxarı!  
Coşsun ürəklərdə zəfər rüzgarı!*

"İstiqlal bəyənnaməsi"ni özlərinin programına çevirmiş igid oğulların - "ölməz qəhrəmanlar"ın şücaetindən qorxuya düşmüş daşnak-sağ eser-menşevik blokunun yaratdığı "Sentrokəsp Diktatürası" ingilis qoşunlarını Bakıya dəvət edirlər. Əsərdə işgalçıların gelişи təbiət fonunda metaforik bir formada və yüksək sənətkarlıqla əks olunub. Bu peyzajın dərin qatlarında Bakının işgali, milli-azadlıq hərəkatının boğulması verilmişdir ki, oxucu bunun mahiyyətini aydınlaşdırmaqdə o qədər də çətinlik çəkmir:

*Uzanmış Xəzərə gecənin əli,  
Sahil qaranlıqdır, dalğalar qara;  
Gecəyə bir acı xəbər geləli,*

*Gecə boğazından çəkilmiş dara,  
Sahil qaranlıqdır, dalğalar qara.*

Yadelli cinayətkarların Bakıya gəlişi azadlıq rəmzi olan ayı da, uledzu da qara buludlar içərisində görünməz edir:

*Artıq görünməyir göylərdə uleduz.  
Qalın buludlara soxulmuşdur ay,  
Gecə biyabanda qalan bir yalğız,  
Tokülmüş üstünə buludlar lay-lay;  
Qalın buludlara soxulmuşdur ay.*

Əsərdə bir generalin çıxışı diqqətəlayiqdir. İlk baxışda onun hansı cəbhədə durmasını, siyasi möqeyini dürüstləşdirmək o qədər də asan deyil. Onun nitqində Hindistan və onu işgal etmiş Böyük Britaniyanın adlarının şəkilməsi situasiyani bir az da mürəkkəbləşdirir. Bu general obrazı hamımızın tarixdən yaxşı tanıdığımız, Xalq Cümhuriyyətinin hərbi naziri general Səməd bəy Mehmandarov, onun müavini general Əlağa Şıxlinski, general Həbib bəy Səlimov kimi onlarla istedadlı, vətənpərvər və qəhrəman insanın ümumiləşdirilmiş obrazı idi. Şair qəhrəmanını elə məharətlə təqdim edir ki, general yalnız ona rəğbət bəsləyənlərin gözünə görünür. Bu cür sətiraltı təqdimat əsərin yazılıdığı dövrdə həm cümhuriyyət generalları, həm də dəyerli ziyalıların qara siyahılara salınması, böhtan atılmaqla ölüm cəzasına məhkum edilməsindən irəli gəldi:

*...Səmti dəyişmişdir əsən rüzgarın,  
Sabah matəmidir komissarların.  
...Torpağın üst qatı, dənizin dibi  
Böyük Britaniyaya Hindistan kimi  
Xəraclar verəcək bu gündən, əvət!  
Gülür taleyimiz, gülür təbiət!  
Bizik son ağası Azərbaycanın,  
Bizimdür gələcək, artıq inanın! -  
Dedikcə general, coşur alqışlar,  
Gülür “səadətlə” kinli baxışlar.*

26-ların tarix səhnəsindən çıxmاسının yaxınlaşması xalqı sevindirir -“alqışlar coşur”. Şair böyük sənətkarlıqla “qum çölü və küləkdən” imdad diləyir. Sovet senzurası bu yalvarışların 26-ların xilası üçün edildiyini güman etmişdi. Əslində isə azadlıq və “qurtuluş istəyən” xalqımız gözünü “qum çölünə” dikmişdi və “şimaldan gələn küləklərin” kəsilməsini arzulayırdı:

*Dinlə, ey qum çölü, dayan, ey külək!  
Qurtuluş istəyir döyünen ürək...*

Şair qələminin belə dəhşətli bir dövrdə fikirlərin üstünü örtməyə çalışması təbii idi. Lakin bu məqamda o dura bilməmiş, komissarların azadlıq üçün təhlükə mənbəyi olduğunu açıq-aşkar bəyan etmişdir:

*...Dustaqlar boylanır pəncərələrdən...  
Gecə aydınlıqdır, gecə dümağdır,  
Qatar bu gecənin köksündə dağdır.  
Dinlə, ey qum çölü, dayan, ey külək!  
Qurtuluş istəyir döyünen ürək...*

Əgər düşmənlərin Bakıya hücumu zamanı “uleduz və ay qalın buludlara soxulmuşdursa”, indi onların qatarla güllələnməyə aparıldığı vaxtda, təbii ki, bunun əksi olmalı idi və oldu da. “Gecə aydınlıqdır”, - dedikdə, şübhəsiz ki, ay və uleduz nəzərdə tutulur. Qatar isə metonimiyyadır və içərisindəki adamlara işarədir. Onlar isə bu “aydın gecənin” (yəni, azadlığın) köksündə dağdırırlar.

Əsərin sonunda güllələnmə səhnəsi verilir. Burada yalnız iki obraz ümumiləşdirilmiş şəkildə təqdim olunur. Onlardan biri əli günahsız insanların qanına batmış S.Şaumyan, digəri isə M.Əzizbəyovdur. Şair hər iki obrazı

zəmanəsinin aynasına çevirərək tariximizin qapalı səhifələrini əks etdirib. Əsərdə Şəumyanın son sözü özü də başda olmaqla 26-ların keçdiyi şərəfsiz ömür yolunu, qəsbkarlığını, etdikləri cinayətləri və son anda aldıqları layiqli cəzani bütün reallığı ilə xeyallarda canlandırır. Dögrudur, o, öz nitqində ingilis imperialistlərini tənqid edir, lakin onun Bakıda törətdiyi qanlı hadisələr ingilislərlərin bəd əməlləri ilə müqayisədə ölçüyə gəlməz dərəcədə çox idi. Ona görə də bu nitq həm komissarların, həm də sonrakı dövrlərdə sovet imperiyasının törətdiyi vəhşiliyə qarşı bir ittiham kimi səslənir:

*Bu qırğın, bu hücum, bu ölüm, bu qan  
Tutub əsrlərin daş yaxasından  
Cavab istəyəcək!*

*O zaman həyat,  
Əllərdə yüksələn qızıl plakat  
İntiqam! Deyərək tapacaq sizi,  
Tarix dirləyəcək məhkəmənizi!  
Bu ucsuz dənizlər, ucsuz ölkələr,  
Yerdən baş qaldıran müstəmləkələr,  
Nifrətlər deyəcək hər zaman sizə,  
Tarix tüpürəcək pis üzünüzə.*

Soyqırım kimi ağır bir cinayət törətmış bir cəlladin başqa bir qəsbkarı şiddetli tənqid atəşinə tutması onun özünə qarşı çevrilmiş ittiham kimi səslənir.

Sonra isə “ipək kimi təbiəti” olan M.Əzizbəyovun güllələnməsindən söz açılır. O, bolşeviklərin toruna düşmüş Azərbaycan ziyalılarının ümumiləşdirilmiş obrazı kimi diqqəti cəlb edir:

*Ah! Onun görkəmi nə tarimardır!  
Köksünün altında üç yara vardır.  
Ləkəsiz bir vicdan, böyük bir ürək  
Buludlar ardında söñür günəş tə...*

Onun köksündə yaranmış “üç yara” Azərbaycana daşnak, bolşevik və ingilis-lərin vurduğu sağılmaz yaraları yada salır. Şübhəsiz, o, bolşeviklərin hiylələrinə uymasayıdı, özünün də, xalqımızın da “köksü” bu dərəcədə parçalana bilməzdi.

26-ların ölümündən sonra milli-azadlıq hərəkatının qarşısındaki əsas manə aradan götürüldü, istiqlaliyyət uğrunda mübarizə gücləndi:

*Bu matəm nə deyir Azərbaycana?  
Nə deyir oğlunu sevən bir ana?*

Komissarların ölümü övladları soyqırıma məruz qalmış “sevən anaların” fəryadını daha da coşdurur, fəhlələri kədərləndirir və “bizim qəhrəmanları” yuxudan ayıldır. Bakıda müstəqillik bərqərar olur.

S.Vurğun düşmənlərdən söz açmağa məcbur olanda da, onun sehrli qələmi xəlqilik və millilikdən ayrılmırı. Əsərin sonunda şair komissarların ölümünü “dünyanın təkerinin geri dönməsi” - xalqımızın şərəfli keçmişinə qayıdışı kimi mənalandırmışdır:

*O qumlu çöllərdə biyabanda siz  
Öldünüz qanunsuz və məhkəməsiz...  
Dünyanın təkeri gerimi döndü?  
Yoxsa üfüqlərdə günəşmi söndü?*

Bu cür qanlı olaylar insanları ayıldıb haqq işi uğrunda yumruq kimi birləşdirməyə güclü təkan verdi.

Tarixə müraciət edək: “Bu qanlı olaydan az sonra Azərbaycanda milli hərəkat özünün ən yüksək nöqtəsinə çatdı... Artıq Azərbaycan xalqı ayaqda idi. O, öz milli müstəqilliyinə qovuşmaq üçün mətanətlə mübarizə meydanına girmişdi” (4, səh.48)

*Yaşadır ayılmış bu insanlığı;  
Biz sizdən öyrəndik qəhrəmanlığı!..*

*Sizi unutmadı bu torpaq, bu yer,  
Oxuyan komsomol, yazan pioner  
Alqışlar göndərir iradənizə!  
Şair də baxaraq abidənizə  
Çatır qaşlarını, xəyala dalır,  
Siz gəncləşirsiniz, tarix qocalır.*

Şair göstərir ki, onlar unudulmadı, adları “qalın kitablara” həkk olundu. Kimdir onu unutmayanlar? Əsərdə bunlar da konkretləşir: “yazan pioner, oxuyan komsomol”. Şair saxta kommunizm ideyalarını da, 26-ları da beynilərə azadlığın rəmzi kimi yeritməyə çalışan adamları dünyadan xəbərsiz pionerlərə bərabər tutur. Belələrinin yazdıqlarını oxuyan və dəstəkləyən komsomolçulardan nə gözləmək olar!?

Şairi kədərləndirən bir də budur ki, onların bəd əməlləri sovet imperiyası dövründə mərdlik nümunəsi hesab edilmiş, adlarını əbədiləşdirmək üçün müxtəlif tədbirlər görülmüş, Bakıda abidələri qoyulmuşdu. Şair bu abidə qarşısında kədərlənir - “çatır qaşlarını, xəyala dalır”. Nə idi onların adı çəkiləndə şairi kədərləndirən? Aydındır ki, bolşeviklərin baxış bucağı ilə nəzər salanda şairin qəm-qüssəsinin 26-larla bağlı olduğunu düşünmişlər və əsəri yüksək qiymətləndirmişlər. Əslində isə şairi ağır və üzücü “xəyallara dalmağa” məcbur edən 26-ların “gəncləşməsi” üçün görülən dövlət tədbirləri ilə bağlı idi.

Şair sosialist realizminin tələblərinə uyğun olaraq Bakı komissarlarını müsbət planda göstərməyə məcbur idi. Lakin xalq sevgisi bunun əksini tələb edirdi. Mütəmadi olaraq rast gəlinən belə situasiyalardan S. Vurğun həmişə məharətlə çıxmışdır. Aşağıdakı beytdə o, Saumyanı elə bir vəziyyətdə (cinayətkarın ələ keçdiyi bir məqamda) qartala bənzədir ki, bu, kinaye təsiri bağışlayır:

*Onlar bir fənd ilə keçmişdir ələ,  
Qafqazın qartalı Şaumyan belə.*

S.Vurğunun “26-lar” (“Ölməz qəhrəmanlar”) poeması Xalq Cümhuriyyəti qəhrəmanlarına, xüsusilə generallarına həsr olunmuş analoqu olmayan sənət əsəridir. Belə bir amansız dövrdə bu cür sənət əsərinin yazılması həm də şairin dönməz iradəsindən xəber verir və onun özünü də elə o qəhrəmanlar səviyyəsinə yüksəldir.

### **Ədəbiyyat:**

1. A.Bayramov. Vurğun yaradıcılığında insan: millilik və ümümbeşərilik. Bakı, 1999
2. Ellər Vurğunu. Vurğun ömrü məktublarda. Bakı, 1996
3. XX əsr Azərbaycan tarixi, II cild. Bakı, Çaşıoğlu, 2004, səh.558
4. N.Xasayev. Azərbaycan milli oyanış hərəkatı XX əsrin əvvəllərində. Bakı, Adiloğlu, 2008, səh.112
5. S.Xəlilov. Milli varlığımızın mənəvi sütunları. “Ədəbiyyat qəzeti”, sentyabr, 2013
6. Nuru Paşanın təltif etdiyi Qoço Nəcəfqulu kim olub? (Internet saytı)



◆ “ İ s t i - i s t i ”

# *DUYĞULU ŞEİRLƏR*



Oxuların Hədiyyə Şəfaqət kimi tanıdığı, oxuduğu, yaradıcılığına maraq gösterdiyi şairə və nasırın əsl adı və soyadı belə deyil zənnimcə. Əslində, bununla sanki Hədiyyə Şəfaqət insanın adının onun həyatında elə bir önəmi olmadığını, onu çağırmaq, fərqləndirmək üçün bir şərtlik olduğunu düşünür, neçə illik dostunun belə, adını bilməməyi qəbahət hesab etmir. Bunu onun bir müsahibəsində oxumuşam.

Sosial şəbəkələrdən “Ümid”, “Kəndir”, “Namus cinayəti” kimi maraqlı hekayələri ilə tanıdığım Hədiyyə Şəfaqətin “Azərbaycan” jurnalının 2015-ci ilin ilk nömrəsində dərc olunmuş şeirlərini maraqla oxudum və onun şeirlərini çağdaş poeziyamızın digər nümayəndələrinin yaradıcılığından fərqləndirən keyfiyyətlərini incələməyə ehtiyac duyдум. Əvvəla, onu deyim ki, bu şeirlərdəki lirik “mən” də öz müasirləri kimi yerlə göyün, torpaqla səmanın arasında çırpınsa da, bu gedib-gəlmələrdə, qalxıb-enmələrdə qara rəng, boz və soyuq ovqat yox, ılıq və xoş, rəngbərəng işartılar gördüm. Müəllifin həm özünə, həm də oxucusuna piçiltisi kimi səslənən bu şeirlərin intonasiyasındaki həzinlik, ahəngindəki axıcılıq onların ilk nəzərə carpan nümunələri fərqləndirən xüsusiyyətidir. Sonra müəllifin bu poetik nümunələrin, ayrı-ayrı misraların arasından boy verib görünən lirik “mən”ini gözümüz qarşısında canlandırmağa çalışdım.

*Mən çoxdan çilik-çilikəm,  
Güzgülər bütöv göstərir -*

deyən bu xanım şairin poetik qəhrəmanı səmimi, zərif, həssas və düşüncəlidir. Hədiyyə yaşadığımız bu dünyada özünə yer tapmır. Gah yüksəkliyin o nöqtəsindədir ki,

*Günəşi üfüqdə qarşılıamağa  
Enərik astaca pilləkənləri...*

gah da

*Səmalar bir işıq yollayar bizə  
Qalxarıq, qalxarıq  
Ruhlara doğru - deyir.*

Ağrısını, nisgilini, hisslərini bölüşmək üçün gah dənizi, gah da sahili həmdərd seçir. Amma sevindirici odur ki, bu şeirlərin hamısına, dediyim kimi, işıqqarışq bir sevgi, həzinlik və mülayimlik hakimdir.

Hədiyyə Şəfaqətin lirik duyğuların, ülvi yaşantıların ifadəsi olan “Səni sevirəm”, “Bütün xatirələr”, “Yuxu”, “Gecə bilir” kimi şeirləri də maraqlı poetik nümunələrdir. O, bu şeirlərində qələmlə elə lirik lövhələr təsvir edir ki, bu təsvirə köklənən oxucu özünü sanki süreal aləmdə hiss edir. Qeyd edək ki, Hədiyyənin şeirlərində metafizik aləmin - bu dünya ilə o dünya arasındaki, yuxulardakı zaman və məkanın təsvirləri çoxdur və bu, onda alınır.

*Dostum  
Buralar haradır?  
Niyə başımın üstündə  
Bunca sıxlasmır buludlar və niyə yağışlar yağmır?  
Niyə ağacların kölgəsi  
Düşmür ciğirlərin üstüne?  
Dostum,  
Hanı üfüq,  
Hanı buludların arasından  
közərən günəş,  
Niyə üşümürəm bəs?  
Niyə nə dayanmır,  
Nə yol getmirəm,  
Niyə almırəm nəfəs  
Və niyə boğulmuram?*

Onun şeirlərində insanlara sevgi var, onların təmizliyinə, gözəlliyinə güvən var. Müsahibələrinin birində “Heç pis insanla qarşılaşmadım” - deyən Hədiyyə poeziyasında da eyni əminliklə “İnsanlar dənizləşib, insanlar tərtəmizdir” - qənaətindədir və neqativ duyğuların təsvirində doymuş oxucuya pozitiv enerji ötürmək istəyir. İnsanları nə vaxtsa incitmək üçün, qırılmamaq üçün heç kimə daş atmamağa çağırır, bu daşın bir gün gəlib sənə dəyəcəyi, sənin özünün sindirəcəyi var deyir:

*Hər adama daş atmazlar,  
Hər adamdan daş yeməzlər,  
Qırılmağın,  
Tökülməyin,  
Sonra düşüb öz-özünü  
Toplamağın var  
Ay adam...*

Müəllifin oxuculara təqdim etdiyi şeirlər toplusunda “Bu şəhər” adlı şeiri də diqqətimi çəkdi. Nağılini, laylasını, yuxusunu itirən bu yorğun şəhər nə yata bilir, nə də yuxu görür ki səhərlər suya danışsın. Layladan, nağıldan başlayan təmizliyi, saflığı, dinciliyi yoxa çıxmış bu şəhər poetik qəhrəmanı haqlı olaraq qorxudur. Nəyi ilə qorxudur? “Uzaqdan nur topasına” oxşayan “bu yorğun şəhər”in yatmayan çiçəkləri, ağacları, nəfsinə qul olan, şəhərin gecəsini də əlindən alan adamları qorxudur:

*Məni bu ayıq şəhərin  
Qorxusuzluğu qorxudur.  
Gündüzləri bəs eləmir  
Gecəsinə əl uzadır -  
Nəfsinə bata bilməyir*

**Gözündən yuxu tökülür  
Gör haçandır bəxti yatıb -  
Bu şəhər yata bilməyir...**

Ətraf mühitin, çevrəsinin problemlərinə həssaslıqla yanaşan şair bədii təsvir və ifadə vasitələrindən, uğurlu metaforik ifadələrdən yerində istifadə etməklə narahat şəhərin portretini çəkə bilmüşdür. “Daha azaddır bu şəhər” şeiri də həmin şeirin ardı kimi görünür:

**Gör necə üzümə gülür -  
Yalandan şaddır bu şəhər -**

misralarında da adı çəkilməyən bu şəhərin sakinlərinin ovqat və obrazlarını görürük:

**Özünə yazıçı gəlir  
Yazıçı gəlir -  
Gizlədir  
Yaman ustaddir bu şəhər...**

Bir çox şairlərin haqqında danışdığı, söz qoşduğu yollardan Hədiyyə xanım da şeir yazır. Bütün yolların ona gəldiyindən, ondan keçdiyindən və bu yolların onu Tanrıya aparmasından yazır. Bu yolun ucundan tutub gedən poetik “mən” bütün gözəllikləri - “cəmənlərin güllüsünü, meşələrin yaşılıını, bulaqların sərinini, kədərlərin gözəlini, sevgilərin dərinini” özü ilə aparmır, ürəkaçıqlığı ilə

**Gözümüzün od yerini  
İçimizin dib yerini  
Adamlara verək gedək - deyir.**

**Gedək torpaqdan o yana  
Gedək işıqdan o yana  
Gedək çıraqdan o yana...  
Gedək  
Göylərin altıyla  
Gedək  
Dənizin üstüylə  
Gedək...  
Dumanlarla gedək  
Ümidləri qoyub gedək  
Arzuları aparmayaq  
Elə...  
Gümanlarla gedək...**

Şairin ilahi varlığı, Allaha xitabən yazdığını şeirləri də var. Bu şeirlərdə çağdaş poeziyamızdan bizlərə çox tanış olan usanmış, özündən doymuş, lirik “qəhrəman”ı görürük. Bu qəhrəman Allahdan onu yenidən qurmağı, sinəsindəki daş ağrısını, gözündəki yaş ağrısını, “bir dönük sirdaş ağrısı”nı sağaldıb “yorulmuş içindən” çıxarıb yenidən yaratmayı diləyir.

**Tanrı, özümdən doymuşam,  
Dağıt məni, təzədən qur  
Bir dəfə ki, bacarmışan?  
Unut məni, təzədən qur.**

Necə də gözəl deyib!

Şaire başqa bir şeirində Allahla söhbətləşir. Əvvəlcə sakit-sakit Allahdan necə görünüşünü, ona bəndə olub-ola bilmədiyini, ciyindəki mələklərdən hansının yükünün ağır olduğunu soruşur. Oxucunu bəndə ilə Xalıq arasındaki bu səmimi söhbətə alışdırın müəllif gözlənilmədən digər şeirlərində rast gəlmədiyimiz intonasiya ilə sərt ittihama keçir:

*Çırpişanmı əllərini  
Bir dizinə,  
Bir başına?  
Hər gün ölüb-dirilməyim  
Heç gəlirmi, de, xoşuna...  
...Allah  
Umacağın nədir  
Gedib-qayıtdığın yerdən?  
Gəl, gör, necə görünürsən,  
Məni unutduğun yerdən.*

Oxucu hətta düşüne bilər ki, şeirin əvvəlki iki bəndi ilə sonrakı iki bəndi arasında illər yaşanıb. Düşünürəm ki, heç nə - ən ağır yaştalarımız belə, bizə İlahi ilə bu tonda danışmağa haqq vermir. Necə görünürəm “durub-oturduğum, yatıb-oyandığım, məni unutduğun yerdən?” Bu şeirdir, bilirom, poeziya poetikanı sevir, amma eyni zamanda elmiliyi də sevir. Dinimizin elmi qaynağı isə, müqəddəs “Qurani - kərimdir”. Şübhə etmirəm ki, Allahın insana onun şah damarından yaxın olmasından da, “O nə mürgü, nə də yuxu bilər” (Bəqərə, 255) ayesindən də Hədiyyə Şəfaqətin xəbəri var. Belə olmasaydı, şeirlərinin birində

*“Göylərdə dinclikmi tapar,  
Mən kimi dinsiz yiyesi?*

- kimi ritorik və poetik sual verməzdi. Yaxud deməzdi:

*Ağladınımı iç-in-için?  
Piçıldadınımı Tanrıya:  
“Minnətdaram hər şey üçün  
Minnətdaram...  
Hər şey üçün...”*

Sonda onu deyim ki, poetik düşüncəsi, fərqli intonasiyası və səsi bəri başdan bizə Hədiyyə Şəfaqətin ədəbiyyatdakı gələcək uğurlarından xəbər verir.



*Aygün BAĞIRLI*



# ◆ Kitab rəfi




## BARAT VÜSAL

KUFƏ ƏHLİ

Bakı, "UniPrint", 2014

Kitab Xalq yazıçısı İsa Muğannanın xatirəsinə həsr olunub. Burada Əməkdar incəsənət xadimi, şair Barat Vüsəlin həm ustadı həsr etdiyi və həm də ustadın bəyəndiyi silsilə şeirləri yer alıb.

Kitabın məsləhətçisi Firuzə Muğannadır.



## NATIQ MƏMMƏDLİ

KÖRPÜDƏ ÜMİD

Bakı, "Qanun" nəşriyyatı, 2014

"Körpüdə ümid" artıq iki hekayələr kitabının müəllifi kimi tanıdığımız Natiq Məmmədlinin ilk romanıdır. Romanda müasir dövrümüzün, gerçek həyatımızın bir sıra mənzərələri əksini tapıb. Əsərin qəhrəmanları olan gənclər, xeyirxah əməl sahibləri Şər qüvvələrə qarşı mübarizədə qələbə qazanırlar.

Kitabın redaktoru şair-tərcüməçi Mahir Qarayevdir.



## ADİL MİRSEYİD

RUHLARLA İNSANLAR ARASINDA

Bakı, "Vektor" nəşrlər evi, 2014

"Ruhlarla insanlar arasında" mərhum şair Adil Mirseyidin ölümündən sonra çap olunmuş ilk kitabıdır. Kitabda Adil Mirseyidin sənət, sənətkar, incəsənət əsərləri, dünyanın ünlü rəssamları haqqında fikir və mülahizələrini əks etdirən məqalə və esseləri toplanmışdır.

Şair Elçin İsgəndərzadə kitaba "İnsanlar və ruhlar arasında yaşayan fanalist şair" adlı ön söz yazmışdır.




## AYDIN TAĞIYEV

BİR BAZAR GÜNÜ

Bakı, "Elm və təhsil" nəşriyyatı, 2014

Şabranda yaşayıb yaradan Aydin Tağıyev Azərbaycan ədəbi mühitində yaxşı tanınır, 10-a yaxın nəşr və publisistika kitabı çap olunub. "Bir bazar günü" kitabına "Yuxuda qətl" povestini, "Çini kasalar", "O adam nə vaxt gələcək", "Lim Alim", "Bir bazar günü", "Çiçəkli çölün sarı gülü", "Güllü çit yaylıq", "Yay gününün uzun gecəsi" hekayələrini daxil etmişdir.


Yazıcı-publisist Sadiq Elcanlı kitaba "İşığa doğru" adlı geniş ön söz yazmışdır.



## YURD YADDASI

Bakı, "Elm və təhsil" nəşriyyatı, 2014

"Yurd yaddaşı" bir neçə publisistik kitablar müəllifi Novruz Nəcəfoğlu yaradıcılığına həsr olunmuş məqalələr toplusudur. Kitabda Elçin Hüseynbəyli, Əflatun Amaşov, Vaqif Yusifli, Sadiq Elcanlı, İslam Qəribli, Əli Rza Xələfli, Əbülfət Mədətoğlu, Xədicə Murad, Sadiq Murtuzayev və başqaları məqalə və resenziyalarında Novruz Nəcəfoğlu yaradıcılığının müxtəlif məqamlarından söhbət açırlar.




### QƏŞƏM NƏCƏFZADƏ

**ADI QƏŞƏM (şeirlər)**

**Bakı, "Vektor" Nəşrlər Evi, 2014**

Qəşəm Nəcəfzadənin bu kitabına son iki ildə yazdığı şeirlərinin bir qismi toplanıb. Qəşəm otuz ilə yaxındır ki, poeziya aləmindədir. İlk şeirlərini xalq şeiri ruhunda, ənənəvi şeir janrlarında yazan Qəşəm son illər daha çox sərbəst şeirə üz tutur. Əlbəttə, bu, o demək deyil ki, onun şeirlərinin müasirliyi vəzndə, şəkli yeniliklərindədir. Yox, Qəşəm müasir düşüncə tərzini şeirlərində verməyə çalışır.

Kitab Vaqif Yusiflinin şairin yeni şeirləri haqqında yazdığı "Şeirimə bax, şəklimi əzberlə" adlı məqalə ilə açılır.



### NƏRİMAN HƏSƏNZADƏ

**NURU PAŞA (fars dilində)**

**Tehran, 2014**

Xalq şairi Nəriman Həsənzadənin "Nuru Paşa" poeması böyük türk sərkərdəsi, Bakının işğaldan azad olunmasında mühüm rol oynamış Nuru Paşaya ithaf olunmuşdur. Şairin lirik-publisistik səpkidə qələmə aldığı bu poemada türk-Azərbaycan qardaşlığı, mənəvi birliyi əsərin əsas ideyasıdır.




### ƏLİ MAHMUD, NURƏDDİN ƏDİLOĞLU

**HALALLIĞIN HALƏSİNDƏ**

**Bakı, "Apostrof", 2014**

Əli Mahmud və Nurəddin Ədiloğlunun "Halallığın haləsində" məqalələr toplusu tanınmış yazıçı-dramaturq Hüseynbala Mireləmovun həyatı, ictimai-siyasi fəaliyyəti və ədəbi yaradıcılığına həsr olunmuşdur. Kitabda, həmçinin Çingiz Aytmatovun və digər tanınmış söz adamlarının H.Mireləmov yaradıcılığı ilə bağlı ürək sözleri də verilmişdir.

Kitabın redaktoru filologiya elmləri doktoru, professor Minaxanım Təkləlidir.




### HÜSEYN KÜRDOĞLU

**SAYLANMA (özbək dilində)**

**Daşkənd, "Mumtoz soz" nəşriyyatı, 2014**

Tanınmış şair Hüseyin Kürdoğlunun özbək dilində nəşr olunmuş bu kitabında müxtəlif illərdə yazdığı seçmə şeirləri toplanmışdır. Özbək oxucuları şairin yurd yanğısından, təbiət gözəlliklərindən, həyat sevgisindən, məhəbbət duyularından bəhs edən şeirləri ilə tanış olacaqlar.

Şeirləri özbəkçəyə filologiya elmləri doktoru, professor Həmidulla Boltaboyev çevirmiş, həm də H.Kürdoğlu yaradıcılığı ilə bağlı "Ön söz" yazmışdır.



### NAHİD ŞƏMSİR

**DÖNÜŞ**

**Bakı, "Elm və təhsil" nəşriyyatı, 2014**

Nahid Şəmsir 1980-ci ildə Kəlbəcərin Ağdaban kəndində doğulub, Aşıq Şəmsirin nəvəsidir, həkim-iqtisadçıdır. Bədii yaradıcılıqla uşaq yaşlarından məşğul olur, şeir və hekayələri ədəbi orqanlarda müntəzəm çap olunur. İlk kitabı "Dönüş"də müəllif hekayə, novella, pritça və esselərini artıq toplu şəklində oxucularının mühakiməsinə vermişdir.

Kitabın redaktoru yazıçısı-publisist Aliq Nağıoğlu ludur.



### **ŞƏLALƏ HƏSƏNOVA MÜHACİRƏT İRSİMİZİN "YURD BİLGİSİ"**

**Bakı, "Letterpress" nəşriyyat evi, 2014**

Filologiya üzrə fəlsəfə doktoru Şəlalə Həsənovanın bu kitabında Azərbaycan mühacir ədəbiyyatşunaslığının problemləri, inkişaf yolları və milli-mənəvi fikir xəzinəsinə verdiyi töhfələr müəyyənləşdirilmişdir. "Azərbaycan Yurd Bilgisi" jurnalı Azərbaycan mühacirətinin digər mətbu orqanları ilə müqayisəli şəkildə nəzərdən keçirilmiş, onun qaldırıldığı əsas problemlər haqqında geniş məlumat verilmişdir.

AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Vilayət Quliyev kitaba geniş və ətraflı ön söz yazmışlar.




### **ƏLİZADƏ ƏSGƏRLİ XX ƏSR AZƏRBAYCAN ŞEİRİNİN POETİKASI**

**Bakı, "Apostrof" nəşriyyatı, 2014**

Filologiya elmləri doktoru Əlizadə Əsgərlinin bu monoqrafiyası XX əsr Azərbaycan poeziyasında fərdi üslublar və sənətkarlıq məsələlərinin tədqiqinə həsr olunub. Müəllif şeirimizdə nəzərə çarpan milli və bəşəri dəyərlərdən, janr məsələlərindən və cərəyanlardan söz açır.

Kitab "Ənənə: metodoloji dəyərləndirmə. Tarixi və müasir ədəbi proses. Milli və bəşəri dəyərlər", "Bədii metod, ədəbi-fəlsəfi cərəyan, vəzn və janr məsələləri" və "XX əsr Azərbaycan şeirinin janr və qafiyə sistemi" fəsillərindən ibarətdir.

Kitabın elmi redaktoru professor Şirindil Alişanlıdır.



### **BƏHRAM BASQALLI "BAYRAMLAR"**

**Bakı, Kitab Klubu, 2015**

Astronomiya üzrə fəlsəfə doktoru Bəhram Basqallının bu kitabı planetlər, səma cisimləri haqqında deyil, XX əsr Azərbaycan poeziyasının ulduzlarından Tofiq Bayram və onun ailəsi ilə bağlı xatirələrdən ibarətdir. Kitabda şairin həyat və yaradıcılıq yolundan qısa məlumat verdikdən sonra, müəllif alovlu bir şair kimi tanıldığı Tofiq Bayramın ədəbi mühitdə yerini və ümumiyyətlə, Azərbaycanın sənət adamları ilə münasibətlərini göstərən maraqlı xatirələrdən söhbət açmışdır.

Tofiq Bayramın ailə üzvləri ilə maraqlananlar üçün də kitabda, qısa da olsa, məlumatlar vardır.



### **ƏBÜLFƏZ ÜLVI MƏNI SƏNSİZLİYƏ ÖYRƏTMƏ**

**Bakı, "Nurlan" nəşriyyatı, 2014**

Əbülfəz Ülvi Naxçıvanda yaşayıb-yaradır. Bu vaxta kimi 10-a yaxın şeirlər kitabı nəşr edilib. "Məni sənsizliyə öyrətmə..." onun oxucularla yeni görüşündür. Kitabda Ə.Ülvinin əsasən son illərdə qələmə aldığı və müxtəlif mövzularda yazdığı şeirləri toplandı. Bu şeirlərin əksəriyyətində saf, ülvi məhəbbət tərənnüm olunur.

Kitabın redaktoru şair-publisist Balayar Sadiqdir.

